
www.elkhan-suleymanov.az

**ŞAMAXININ MİLLƏT VƏKİLİ
ÜÇÜNCÜ İL**

Bakı - 2014

Buraxılışa məsul: Fuad Babayev
siyasi elmlər üzrə fəlsəfə doktoru

www.elkhan-suleymanov.az saytının nəşri olan bu kitabda Şamaxının millət vəkili Elxan Süleymanovun Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi fəaliyyətinin üçüncü ili (1 yanvar 2013-ci il – 31 dekabr 2013-cü il) ölkə və xarici KİV-də dərc olunan xəbərlərin, müraciət və çıxışların, müsahibələrin, eləcə də foto-şəkillərin dili ilə şərh olunur.

Kitaba həmçinin, millət vəkilinin seçki qərargahı tərəfindən hazırlanmış "Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanovun 1 illik fəaliyyəti haqqında hesabat" daxil edilmişdir.

ISBN: 978 9952-485-12-8

1200500000 qrifli nəşr
036-2014

© *www.elkhan-suleymanov.az* 2014

SEÇKİ - 2010

85 sayılı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd SÜLEYMANOV ELXAN SİRAC OĞLUNUN həyat və fəaliyyəti haqqında qısa məlumat

Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 sayılı orta məktəblərində müəllim işləmişdir.

E.Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır. Onun geniş fəaliyyəti sayəsində bu klub əsl mədəniyyət və sənət ocağına çevrilmiş, bir çox görkəmli sənət xadimləri, musiqiçilər, bəstəkarlar, müğənnilər ilk yaradıcılıq addımlarını məhz burada atmışlar. Həmin illərdə kluba toplaşmış sənətçilərin çıxışları bütün Azərbaycanı əhatə etmişdir.

Bir təşkilatçı, xeyriyyəçi kimi, Elxan Süleymanovun fəaliyyətinin sonrakı dövrləri də mədəniyyət, incəsənət və təhsildən ayrılmaz olmuşdur. O, 1981-1982-ci illərdə

Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982-1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində "Azərattraksion"un baş direktoru işləmiş, 1985-1989-cu illərdə isə "Nizami" kino-teatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.

E.Süleymanov 23 il ərzində respublikanın müxtəlif mədəniyyət müəssisələrinin rəhbəri kimi ölkədə mədəniyyət, incəsənət və Azərbaycan kinosunun inkişafı və təbliği, gənc istedadların üzə çıxarılması və inkişafı üçün yorulmadan çalışmışdır. Bu illər ərzində o, bir çox istedadlı gəncin yetişməsi üçün münbit şərait yaratmış, onlara dəstək olmuşdur. Onun rəhbərlik etdiyi mədəniyyət ocaqlarında yetişmiş onlarla istedadlı gənc bu gün nüfuzlu sənətkarlar, Xalq artistləri kimi respublikamızın teatrlarında, kino, musiqi sahələrində uğurla fəaliyyət göstərirlər. E.Süleymanovun kino sahəsində xidmətləri də xüsusi qeyd olunmalıdır. O, 1987-ci ildə Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq kino festivalının təşkilatçılarından biri olmuş, bu məqsədlə məhz onun təşkilatçılığı ilə "Nizami" kinoteatrı köklü şəkildə rekonstruksiya edilmiş, sənət mərkəzlərindən birinə çevrilmişdir.

Bir çox ədəbi-bədii, elmi, maarifçi kitabların işıq üzü görməsi, böyük tirajla nəfis tərtibatda dərc edilib oxuculara çatdırılması da E.Süleymanovun xeyriyyəçilik fəaliyyəti sayəsində mümkün olmuşdur.

Elxan Süleymanov 1990-1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir. Ölkəmizin müharibə şəraitində və keçid dövrünü yaşadığı 1990-1993-cü illərdə respublikamızda ərzaq probleminin həllində, o cümlədən, əhəlinin gündəlik qida məhsulları ilə təmin edilməsində fəal iştirak edən E. Süleymanov 1990-1993-cü illərdə Azərbaycana yüz min tondan çox qənd, şəkər tozu, taxıl, taxıl məhsulları və digər bir çox çeşidli ərzaq

mallarının gətirilməsini təmin etmişdir. O, 1990-1993-cü illərdə müharibə zamanı cəbhə xəttinə, döyüşlərdə iştirak edən ordu hissələrinə yüzlərlə ton müxtəlif ərzaq və geyim göndərmişdir.

E. Süleymanov Göyçay, Ağsu, Kürdəmir, Biləsuvar rayonları ərazisində 2500 hektar nar bağları salmış, həmin ərazilərdə yolları abadlaşdırmış, su kanallarını təmir etdirmiş və nəhayət, 850-dən çox ailəni işlə təmin etmişdir.

Bütün Şirvanda məşhur xeyriyyəçi və maarifçi kimi tanınmış mərhum babası Hacı Rəhim Əfəndinin xeyriyyəçilik fəaliyyətini davam etdirən Elxan müəllim Göyçay şəhərində Azərbaycan şairi Əli Kərimə və şəhid İsmət Qayıbova abidələr qoydurmuş, Qaraman kəndindəki tarixi məscid binasını bərpa etdirmiş və həmin kəndə 7 km uzunluğunda yol çəkirmiş, respublikanın 300-dən artıq şəhid ailəsinə yardımlar etmiş, 1993-1996-cı illər ərzində Göyçay məktəblərində təhsil alan 150 əlaçı şagirdi təqaüdlə təmin etmiş, Azərbaycanın müxtəlif regionlarından olan bir çox gənclərin ölkəmizdə, ABŞ-da və Avropa ölkələrində təhsillərini davam etdirməsinə, doktoranturada oxumasına sponsorluq etmiş, soydaşlarımızın müxtəlif xəstəliklərdən müalicəsi üçün onları maliyyə vəsaiti ilə təmin etmişdir.

E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AV-CİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş "Xocalı soyqırımı", "Xocalı soyqırımı: milyon imza-bir tələb", "Şuşa - qədim Azərbaycan diyarı", "Bir faciə haqqında iki foto-söhbət", "Tarixi faktlar erməni miflərinə qarşı" topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.

"Xocalı soyqırımı: milyon imza-bir tələb" layihəsi çərçivəsində bir milyon Azərbaycan vətəndaşının im-

zası toplanaraq kitab halında nəşr etdirilmiş, böyük dövlətlərin parlamentlərinə təqdim olunmuşdur. Xocalı faciəsi şahidlərinin ifadələri toplanmış və Azərbaycan, ingilis, rus dillərində dərc etdirilmişdir. Faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində keçirilən "Bakı-qəhrəman şəhər" layihəsi çərçivəsində isə İkinci Dünya müharibəsi dövründə Azərbaycan paytaxtının xidmətləri növbəti dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycanda keçirilən seçkilərdə və referendumda müşahidəçilik və "exit-poll" fəaliyyətini də həyata keçirən bu təşkilat insan hüquqları, söz azadlığı, iqtisadiyyat, ekologiya, Xəzərin problemləri ilə bağlı bir çox irimiqyaslı layihələr həyata keçirmiş, beynəlxalq konfranslar təşkil etmişdir. Beləliklə AVCIYA çoxşaxəli fəaliyyəti ilə ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində inamla irəliləyir.

85 sayılı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd Süleymanov Elxan Sirac oğlunun seçkiqabağı platforması

Borc, Öhdəlik, Şərəf, Ölkə. Bu dörd müqəddəs söz siyasətçinin amal və məramını diktə edir. Mənim üçün bu anlayışlar bölünməz vəhdət deməkdir: ruh düşkünlüyü olduqda onu bərpa etmək; inama doğru kiçik bir yol olduqda onu doğrultmaq, ümitsizlik olduqda ümidi oyatmaq.

Ola bilsin, mən bunların hamısının mənasını sizə çatdırmaq üçün kifayət qədər natiqlik istedadına və təxəyyülün poeziyasına malik deyiləm. Buna inanmayanlar deyəcək ki, bunlar yalnız sözlər, yalnız şüar və yalnız parlaq ibarələrdir. Hər xırdaçı, hər demaçoq, hər pessimist, hər böhtançı, hər riyakar, hər fitnəkar və tam müxtəlif xarakterli digərləri hətta istehza və rişxəndlə bu sözlərin əhəmiyyətini azaltmağa cəhd edəcəklər.

Bütün həyatım boyu bu dəyərlər, **Borc, Öhdəlik, Şərəf və Ölkə** mənim bələdçilərım olub. Və indi, qırx ildən artıq müddətdə yerli, beynəlxalq fəaliyyətdə olduğdan sonra **mən özümü Şamaxıya, onun vətəndaşlarına və regionuna həsr etmək istəyirəm.** Bu gün mənim diqqətim, mənim öhdəliyim və bütün komandam yalnız bir məqsədi səbirsizliklə gözləyir: **Bakıda Şamaxının irəliləyiş və tərəqqisini təmin etmək üçün Milli Məclisdə bütün Şamaxı vətəndaşlarının istəklərini reallaşdırmaq.**

Elxan Süleymanov mümkün olmayan vədlərlə təəssürat yaratmaq istəyən namizəd deyil. Mən əmək haqlarının və ya təqaüdlərin qəfildən qaldırılacağına və işsizlik problemlərinin dərhal həll ediləcəyinə söz vermirəm

Elxan Süleymanov vəd verib yerinə yetirməyənlərdən deyil.

Ancaq bir şey artıq çox aydındır: 7 noyabrda, mən həqiqətən Bakıda qapıları açmağa bilən və Şamaxı vətəndaşlarının ölkəmizin paytaxtında unudulmayacağına inandıra bilən Şamaxı üçün tək namizədim. 7 noyabrda, **Elxan Şamaxının həqiqətən təcili problemlərilə məşğul olmaq üçün Bakıda zəruri maliyyələşməni tapmağı özünə borc biləcək tək namizəddir.**

Mən Şamaxı vətəndaşlarına yalnız konkret, lakin həyata keçə biləcək bir vəd verəcəyəm. Bu vədi yalnız mən verə bilərəm və yalnız mən yerinə yetirə bilərəm. Mən bunu yalnız şərəf işi deyil, eyni zamanda öz doğma Şirvan torpağımın mərkəzi olan Şamaxı rayonuna xidmət göstərmək kimi hesab edirəm.

Mən 7 noyabrda bütün Şamaxı seçicilərinin dəstəyi ilə bir əsas hədəfi anlamaq istəyirəm: **Şamaxı vətəndaşlarının daha çox marağında olduqları yüksək keyfiyyətli ictimai xidmətlərin (su, işıq, yol, kanalizasiya) təcili təmin edilməsi.**

Yerli qərarvericilər və vətəndaş cəmiyyətləri ilə dialoq vasitəsi ilə 5 illik plan tərtib olunmalıdır. Bu planda bütün inşaat investisiyaları xronoloji olaraq nəzərdə tutulmalıdır, burada üstünlük ən pis vəziyyətdə olan və ya əhali üçün vacib olan bütün sahələrə verilməlidir. **Mənim üçün içməli su, qaz, kanalizasiyalar və müasir yollar böyük əhəmiyyət kəsb edir və bu, 21-ci əsrdə insan üçün minimal həyat səviyyəsi deməkdir.**

Mən Şamaxının bir ilə cənnətə çevriləcəyinə söz vermir, lakin ürəkdən inanıram ki, yollar, kanalizasiyalar, su və qazötürücülərinin çəkilməsi, şübhəsiz ki, Şamaxının görünüşünü addımbaaddım dəyişəcək. **Mən iş yerlərini artırmaq məqsədilə investisiyaları cəlb etmək üçün Şamaxının imkanlarını artırıcağam** və ən vacibi, bu, nəhayət Şamaxının bütün vətəndaşlarının rahat

həyat standartlarını yüksək səviyyəyə çatdıracaq.

Lakin mən bu hədəfə yalnız bütün Şamaxı seçicilərinin dəstəyi ilə nail ola bilərəm. Bu iş tək bir şəxsin səyi olmayacaq, bu, bütün Şamaxı vətəndaşlarının istəyinin nəticəsi olacaq, yəni onlar Bakıda mənim səsimplə bu məqsədlərə nail olacaqlar.

Mənim üçün Şamaxının səsi, vətəndaşların və vətəndaş cəmiyyətinin iştirakı həlledicidir. Buna görə də, **Şamaxıda seçki ofisi açılıb və bu ofisdə Elxanın komandası daim bütün sualları cavablandıracaq və bütün təklifləri nəzərə alacaq.** Əlbəttə ki, bu ofis seçkilərdən sonra da açıq qalacaq. Elxan Süleymanov üçün - Şamaxı vətəndaşlarından gündəlik məlumatları dinləmək vacibdir, **çünki mən ictimai pulun əhəlinin lazımı real ehtiyaclarına xərcləndiyinə əmin olmalıyam.**

Mən kasıb adam deyiləm. Allahın köməyi ilə yaxşı ailənin məğrur başçısı, uğurlu biznesmen və ruhlanmış siyasətçiyəm. Mənim üçün 7 noyabrda ən vacib fərq: mənim Şamaxıdan namizədliyim şəxsi zənginləşməyə yönəlmir, əksinə, **mən Şamaxı regionuna investisiyalar cəlb etməklə Şamaxının gələcəyinə olan inamımı sübut edəcəyəm.**

7 noyabrdan etibarən mən ictimai məsələlərə və Şamaxının inkişaf və tərəqqisinə öz vaxtımı və enerjimi sərf etməklə hamıya daha çox rifah gətirmək üçün saf niyyətimi həyata keçirəcəyəm.

Beləliklə, qoy birdəfəlik bütün Şamaxıya aydın olsun: Elxan Süleymanov üçün bütün bunlar yalnız **Borc, Öhdəlik, Şərəf və Ölkə** ilə bağlıdır.

Mən sizlərdən biriyəm, sevincinizi və kədərinizi bölüşürəm və həmişə sizin ixtiyarınızdayam!

**85 sayılı Şamaxı seçki dairəsindən
Azərbaycan Respublikasının Milli Məclis
üzvlüyünə namizəd Süleymanov Elxan
Sirac oğlunun seçicilərə müraciəti**

Əziz Seçicilər!

Sizi və mənə yaxından maraqlandıran Şamaxının gələcəyi üçün etdiyim müraciətə bir neçə dəqiqə vaxt ayırmağınızı xahiş edirəm. Biz hamımız bilirik ki, Şamaxıda problemlər var və onlar öz həllini tapmalıdır. Siz bu problemlərin həllini tələb etdikdə çox böyük tələb yox, sadəcə öz haqqınızı tələb edirsiniz. Bu, Sizin haqqınızdır və mən Sizin öz haqqınıza çatmağınız üçün Sizinlə birlikdə daima çalışacağam.

Vətənimizin gözəl bir guşəsi olan Şamaxıda görəcəyim işlərlə bağlı verdiyim vədləri yerinə yetirməyi özümə Borc, Öhdəlik və Şərəf bilirəm. Bunlar yalan vədlər deyil. Mən vəd verib yerinə yetirməyənlərdən deyiləm.

Əziz Seçicilər! Bu gün rayonumuzda olan vacib problemləri real maliyyə resursları olmadan həll etmək mümkün deyildir. Bu maliyyə resurslarını tapmaq üçün bütün imkanlarımı səfərbər etməyə söz verirəm.

Şamaxının su, işıq, yol, kanalizasiya problemləri həll olunmalıdır. Bu, XXI əsrdə insan üçün minimal həyat şəraiti deməkdir. Milli Məclisin üzvü seçiləcəyim halda Şamaxıda həyata keçirməyi nəzərdə tutduğum 5 illik plana uyğun olaraq, bu məsələlərin həlli üçün müvafiq strukturlarda daima məsələ qaldırıb həllini tapmağa səy göstərəcəyəm.

Şamaxıda yeni iş yerlərinin açılması mənim əsas məqsədlərimdən biridir. Bunun üçün yerli və xarici investisiyaların cəlb edilməsinə bütün imkanlarımı səfərbər edəcəyəm.

Hər biriniz müxtəlif səciyyəli problemlərlə rastlaşıb çətinliyə düşdükdə mən Sizinlə olacağam.

Mən Şamaxının tərəqqisində iştirak etmək, insanların həyat tərzinin yaxşılaşmasına imkanlarımı sərf etmək üçün namizədliyimi irəli sürmüşəm. Milli Məclisdə sizlərin təmsilçisi, istəklərinizi gerçəkləşdirəcək millət vəkili olmağımı 7 noyabrda Sizin Səsiniz həll edəcək. Əgər Şamaxının inkişafı və daha da yaxşı olması sizi maraqlandırırsa, tərəddüd etməyin, Noyabr ayının 7-də, Elxan Süleymanova səs verin, çünki yalnız mən daha fərqli işlər görə bilərəm, və bunu da sizin üçün edəcəyəm.

Gəlin gözləməyə! Doğma Şirvan torpağımızın mərkəzi Şamaxının işıqlı gələcəyini qurmaqda mən Sizin tək və real namizədinizəm. Birlikdə XXI əsr üçün Şamaxını quraq! Gəlin indi xeyallarımızın Şamaxısını birgə gerçəkləşdirək!

Mən sizlərdən biriyəm, sevincinizi və kədərinizi bölüşürəm və həmişə sizin ixtiyarınızdayam!

XƏBƏRLƏR

**"Şamaxı qırmızı terrorun hədəfində
(XX əsrin 30-40-cı illər repressiyaları)"
kitabı
8.01.2013**

"Bakı xəbər" qəzeti

Xalqımıza qarşı XX əsrin əvvəllərindən başlayaraq dəfələrlə repressiya siyasətinin həyata keçirilməsinə baxmayaraq, bugünkü nəslin yaxın vaxtlara qədər bu faciələr barədə çox az məlumatı vardı. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu dəhşətli hadisələr haqqında, kommunist rejiminin törətdikləri qırğınlar haqqında tədqiqatlar aparılmasına və yeni - yeni kitablar nəşr olunmasına şərait yarandı.

Bu baxımdan E.Süleymanov, M.Zülfüqarlı və D.Musayevin yenicə çapdan çıxmış "Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-40-cı illər repressiyaları)" kitabı böyük əhəmiyyət kəsb edir. Ön sözdə müəlliflər ermənilərin Azərbaycana köçürülməsi səbəblərini göstərir və qeyd edirlər ki, I Pyotrun siyasi xətti onun varisləri tərəfindən sonralar da davam etdirilmişdi. I (1804-1813-cü illər) və II (1826-1828-ci illər) Rusiya-İran müharibələri nəticəsində Şimali Azərbaycanı işğal edən Rusiya buraya ermənilərin köçürülməsini reallaşdırmağa başladı. Ermənilər Azərbaycanın digər əraziləri ilə yanaşı, Şamaxının Mədrəsə, Sağıyan, Meysəri, Kələxana, Zaxı və s. kəndlərinə də köçürülmüşdü. Kitabda xalqımızın başına gətirilən müsibətlər tarixi faktlarla, bu vaxta qədər geniş oxucu kütləsinə məlum olmayan arxiv sənədləri vasitəsilə göstərilir.

Əsərin maraqlı cəhətlərindən biri budur ki, müəlliflər azərbaycanlıların kommunist rejimi dövründə digər xalqlarla müqayisədə daha çox repressiyaya məruz qal-

masının səbəblərini göstərir. Kitabda o dövrdə Şamaxıda repressiyaları həyata keçirmiş vəzifəli şəxslər haqqında da məlumat verilir. Bu həm faktalogiya baxımından əhəmiyyətlidir, həm də oxucu əyani şəkildə görür ki, o dövrdə repressiyaları həyata keçirən inzibati orqanlarda qeyri azərbaycanlılar, əsasən ermənilər çoxluq təşkil ediblər. Kitabda qeyd olunur ki, qonşu xalqlardan fərqli olaraq azərbaycanlıların həm siyasi, həm də dolaylı yolla milli qırğına məruz qalması repressiyanın miqyasının daha geniş olmasına, daha çox insanın qırılmasına səbəb olmuşdu.

Bu kitab Şamaxıda XX əsrin 30-cu illərində baş vermiş repressiyalara aid ilk geniş tədqiqat əsəridir. Kitab yazılarkən yazılı mənbələrlə yanaşı, Qərbdə geniş yayılmış şifahi tarixdən, yəni hadisələrin canlı şahidi olmuş şamaxılıların da xatirələrindən istifadə olunub.

Əsərin birinci fəslı "Təklə faciəsi" adlanır. Çox maraqlıdır ki, müəlliflər Təklə faciəsini təhlil edərkən ilk növbədə təkləlilərin qədim tarixə malik olduqlarını, soyköklərinin haradan qaynaqlandığını, hansı nəslə mənsub olduqlarını tarixi faktlarla izah edir.

Müəlliflərin qeyd etdiyi kimi, 70 nəfər kəndlinin heç bir günahı olmadan cəzalandırılması repressiyanın miqyasını artırmaq və Moskvaya hesabat vermək məqsədi daşıyıb. Kitabda doğru olaraq qeyd olunur ki, kommunist rejimində iş bacaran insanın bütün qüvvəsini istifadə edib, aradan götürmək kimi metodlar geniş yayılmışdı. Oxucu bir daha şahidi olur ki, repressiya qurbanlarının istər sadə, istərsə də vəzifəli şəxs olsun, hətta partiyaya sadıq olan şəxslərin məhv edilməsi üçün azərbaycanlı olması yetərli idi. Kitabda həmçinin belə hadisələrin Azərbaycanın digər bölgələrində də həyata keçirildiyi qeyd olunur. Minlərlə günahsız insanın məhv edilməsi haqqında faktlar 30-40-cı illər repressiyaları haqqında obyektiv məlumatlar verməklə yanaşı, həmin

dövrə azərbaycanlılar əleyhinə yeridilmiş siyasətin mahiyyətini də üzə çıxarmağa imkan verir.

Müəlliflər repressiyanın acı nəticələrini mərhələ - mərhələ oxucunun diqqətinə çatdırır və sovet totalitar sisteminin qara yellərinin sonrakı illərdə də Təklə üzərindən çəkilmədiyini faktlarla göstərir. 1930-1940-cı illərdə repressiyaya uğrayanların ailə üzvləri sonrakı illərdə də sovet siyasətinin qurbanına çevrilməsi faktları sovet rejiminin antihumanist mahiyyətinin bir daha üzə çıxarılmasına yaxından kömək edir.

İkinci fəsildə biz Şamaxıda keçirilmiş açıq məhkəmə prosesləri ilə tanış oluruq. Oxuculara təqdim olunan bu kitab çox gərgin zəhmətin nəticəsidir. Günahsız insanlara verilmiş işgəncələri oxuyanda dəhşətə gəlməmək mümkün deyil. Bu kitab Şamaxı ilə bərabər bütövlükdə azərbaycanlıların başına gətirilən müsibətlərin bir sübutudur. Ona görə ki, əsər başdan-başa tarixi faktlarla, sübutlarla qələmə alınıb.

Şamaxıda keçirilən açıq məhkəmədə müttəhimlər kürsüsündə ayləşənlərdən biri olan Həmid Sultanovun uzun müddət o dövrün iqtidarına xidmət etməsinə baxmayaraq, ona olan haqsız münasibət, verilən işgəncələr kommunist rejiminin iç üzünü bir daha üzə çıxarır. Şamaxı prosesi məhz H.Sultanovu sıradan çıxarmaq üçün təşkil olunduğundan, digərlərinin onun güdazına getdiyi ehtimal olunur. Burada müəlliflər çox düzgün bir nəticəyə gəlir: "Bu dövrdə əgər Bakı - Şamaxı şosse yolu deyil, digər rayon ərazisində yol

Tikintisi həyata keçirilsə idi, onda Şamaxı prosesinin əvəzinə başqa proses, H. Sultanovdan başqa Şamaxıda ittiham olunanların əvəzinə isə başqa şəxslər müttəhim kürsüsündə ayləşərdilər".

H.Sultanov əsas hədəf olduğundan, prosesin harada cərəyan etməsindən asılı olmayaraq o, məhv edilməli idi. Kitabda Şamaxının rəhbər vəzifədə çalışan insan-

larının, eyni zamanda ziyalılarının saxta ittihamlarla cəzalandırılması faktlarla verilir. Eləcə də mühakimə olunanların şəxsi ifadələrinin olduğu kimi verilməsi əsəri daha maraqlı, oxunaqlı edir. Bu hadisələrlə bağlı mətbuatda çıxan yazılar sübut edir ki, o dövrdə həm qorxu, həm də məddahlıqla yazılan məqalə və şeirlər çoxluq təşkil edib. Bu baxımdan Məmməd Rahimin H. Sultanova həsr etdiyi şeir o dövrün bir növ ədəbi simasını əks etdirir.

Müəlliflər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanan cinayət işlərinə aid sənədlərdən də geniş istifadə edib. Bu mənbələrin çoxunun oxucuya ilk dəfə təqdim edilməsi kitabın elmi əhəmiyyətini daha da artırır.

"Şamaxının repressiya qurbanları" fəslində mərhələ-mərhələ repressiyaya məruz qalmış şamaxılıların tərcümeyi-halı haqqında geniş məlumat alır, Azərbaycan xalqının mənəviyyatına, tarixinə, mədəniyyətinə vurulan zərbələrin acı nəticələrinin şahidi oluruq. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Mir-möhsün Həkimzadə, Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsləklər, bədii əsərlər, felyetonlar müəllifi Sultan Məcid Qənizadə, mədəniyyət tariximizdə müstəsna yeri olan Abbas Mirzə Şərifzadə, Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi, Azərbaycan dilində elektrotexnika dərsləklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi Axundov Ağa kimi ziyalılar haqqında çıxarılan cəza hökmlərini həyəcənsiz oxumaq qeyri-mümkündür. Kitabda həmçinin bu ziyalılardan həyatı və yaradıcılığı haqqında verilən məlumatlar ziyalı şəxsiyyətlərimizi tanımaq baxımından da çox önəm daşıyır.

Ümumiyyətlə, XX əsr Şamaxı tarixinin öyrənilməsində

bu kitabın çox böyük əhəmiyyəti var, mövzu günümüz üçün çox aktualdır. Bu kitab repressiya dövrünün dəhşətlərindən xəbərdar olmaq üçün çox əhəmiyyətli bir mənbədir. Kitab həmçinin gənc nəslin vətənpərvərlik və milli ruhda tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Biz kitabın nəşr olunması münasibətilə müəlliflər E.Süleymanovun, M.Zülfüqarlıının, D.Musayevin simasında bütün xalqımızı təbrik edirik.

M.R.Əsədli

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

**Azərbaycanın Avronest Parlament
Assambleyasındakı nümayəndə
heyəti bəyanatla çıxış edib**
14.01.2013

APA

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyəti Dağlıq Qarabağın separatçı rejimi tərəfindən Xocalı (Xankəndi) aeroportunun istifadəyə verilməsi barədə yayılan məlumata cavab olaraq bəyanatla çıxış edib.

Nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya verdiyi xəbərə görə, bəyanatda deyilir ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınıb: "Mövcud beynəlxalq hüququn imperativ normalarına əsasən silahlı təcavüz və işğal vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni sayıla bilməz. Azərbaycan tərəfinin icazəsi olmadan işğal altında olan ərazilərdə hər hansı fəaliyyətin həyata keçirilməsi mövcud beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Azərbaycan Respublikasına münasibətdə dövlət suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin kobud şəkildə pozulmasıdır".

Bəyanatda qeyd olunub ki, Dağlıq Qarabağın səması Azərbaycanın hava məkanının ayrılmaz tərkib hissəsidir: "İşğalçı rejim Dağlıq Qarabağ səmasında mülki aviasiyanın uçuşunu həyata keçirəcəyi halda mülki aviasiyaya dair 1944-cü il Çikaqo Konvensiyasını pozmuş olacaq. Bu hava məkanında uçuşlar ancaq Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının razılığı ilə həyata keçirilə bilər və bu hava məkanından istifadə edilməsinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından başqa heç bir qurum icazə verə bilməz. Bu baxım-

dan hər hansı beynəlxalq təşkilat Xocalı aeroportunun istifadəsi ilə bağlı işğalçı rejimə sertifikat verə bilməz. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) məsələ ilə bağlı açıq mövqe nümayiş etdirməlidirlər”.

Azərbaycan nümayəndə heyəti vurğulayır ki, beynəlxalq ictimaiyyətin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması və bu məqsədə çatmaq üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühtiti formalaşdırmaq istiqamətində söylər göstərdiyi bir zamanda, işğalçı rejimin qanunsuz olaraq Xocalı aeroportunu istismara verməsi cəhdləri təxribat xarakteri daşıyır və Ermənistan tərəfinin münaqişənin nizamlanmasında maraqlı olmadığını sübuta yetirir: “Aeroportun istismara verməsi cəhdləri tərəflər arasında etibarsızlıq atmosferinin gərginləşməsinə yol açır, danışıqlar prosesinə dağıdıcı təsir göstərərək, Dağlıq Qarabağın statusunun dəyişdirilməsinə dair iddiaların reallaşdırılmasına və işğal cinayətlərinin beynəlxalq səviyyədə qanuniləşdirilməsinə xidmət edir”.

Elxan Suleymanov Polşaya gedir *21.01.2013*

Publika.az

Bu il yanvarın 30-dan fevral ayının 3-dək geniş tərkibli Azərbaycan nümayəndə heyəti Polşaya səfər edəcək.

Publika.Az-ın verdiyi xəbərə görə, səfər Polşa tərəfdən AvroNest PA-nın vitse-prezidenti, Avropa Parlamentinin deputatı Jaçek Sayruş-Volski və Azərbaycan tərəfdən AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutacaq.

Elxan Süleymanov bildirib ki, səfərdə əsas məqsəd Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etməkdir. Millət vəkili Azərbaycan və Polşa münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla inkişaf edərək müxtəlif sferaları əhatə etdiyini qeyd etməklə yanaşı bu münasibətlərin xüsusilə siyasi, humanitar, iqtisadi, o cümlədən enerji təhlükəsizliyi sahələrində daha əhatəli olduğunu vurğulayıb.

Səfərin məqsədinin həm də qeyd edilən amillərlə bağlı olduğunu diqqətə çatdıran millət vəkili səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Varşava ilə yanaşı həm də Lodz, Zgerj və Unievoy şəhərlərində görüşlər keçirəcəyini qeyd edib. Belə ki, yanvarın 31-də Krakov şəhərində Yaqellon və İqtisadiyyat Universitetlərində, o cümlədən Strateji Təlimlər İnstitutunda bu Ali təhsil müəssisələrinin rəhbərliyi və müəllim-tələbə heyəti ilə, səfərin növbəti günü – fevralın 1-də Varşavada Polşanın Ali Təhsil və Elm Naziri Barbara Kudritska ilə, Polşa

Seyminin Spikeri, Polşa Respublikasının Enerji Naziri, Xarici İşlər Naziri, İqtisadiyyat və Maliyyə Naziri, Polşanın AŞ PA-dakı nümayəndə heyəti və Seymin Xarici Əlaqələr Komitəsinin üzvləri ilə, həmçinin AvroNest PA çərçivəsində Avropa Parlamentinin Polşalı üzvləri ilə, elə həmin gün Avropa Kollecinin rektoru və müəllim-tələbə heyəti ilə görüşlər nəzərdə tutulmuşdur. Fevralın 2-də isə nümayəndə heyəti Lodz şəhərinə səfər edəcək və burada Lodz şəhərinin rəhbərliyi, eləcə də Lodzda fəaliyyət göstərən dövlət və özəl universitetlərin rektorları ilə görüşlər keçirəcəkdir. Lodza səfər çərçivəsində nümayəndə heyətinin Avropa İnstitutunda AvroNest PA-nın vitse-prezidenti Yaçek Saryuş-Volskinin sədrlik etdiyi Şura ilə görüşü də gözlənilir.

Səfər zamanı təhsil sahəsində əməkdaşlıq, eləcə də müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi məqsədilə Polşanın Lodz Universiteti, Krakov şəhərində yerləşən Yagellon Universiteti və Varşava şəhərində yerləşən Avropa Kolleci ilə Azərbaycanın aparıcı Universitetləri, xüsusilə də Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Zgerj və Unievoy şəhərlərində olacaq, şəhər meri Jozef Kaçmarek, region administrasiyasının rəhbəri Vitold Stepien, həmçinin digər rəsmi şəxslərlə görüşəcəkdir. Bu görüşlər zamanı Azərbaycanın Şamaxı və Polşa Respublikasının Zgerj şəhərləri arasında, həmçinin Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ilə Polşanın Unievoy şəhəri arasında qardaşlaşma imkanları müzakirə olunacaqdır.

Səfərə xüsusi önəm verdiyini qeyd edən Elxan Süleymanov vurğuladı ki, Polşaya səfər edəcək nümayəndə heyətinə Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov, Sənaye və Energetika Naziri Natiq Əliyev, Millət vəkili, Bakı Dövlət Universitetinin rek-

toru, akademik Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov, o cümlədən ölkəmizin AvroNest PAdə nümayəndə heyətinin üzvləri olan millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev və Ceyhun Osmanlı daxildir.

**Şamaxının millət vəkili 20 Yanvar
şəhidlərinin xatirəsini yad etdi**
21.01.2013

elkhan-suleymanov.az

Şamaxının Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə, hər il olduğu kimi, bu ildə 20 Yanvar şəhidləri hörmətlə anılmışdır. Belə ki, qanlı hadisələrin 23-cü il dönümü Şamaxının Millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev bir neçə Şamaxı ziyalısı ilə birlikdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş Vidadi Məmmədov və Ağanəzər İsrayılovun yaxınlarına baş çəkib. Şamaxının millət vəkili adından şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznə baş sağlığı verilmiş və sovqatlar çatdırmışdır.

Azərbaycan uğrunda həlak olmuş bütün şəhidlərimizin ruhları şad olsun! Allah rəhmət eləsin!

**Elxan Süleymanov: "Ştrasserin məruzəsinə
səs verməyənlər Avropa dəyərlərinə
hörmət nümayiş etdirdilər"**
24.01.2013

APA

"Bu gün AŞPA-nın qış sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsi qəbul edildi. Bu məruzə 12 dekabrda Monitoring Komitəsinin iclasında müsbət bir məruzə kimi qəbul edilmişdi".

Bunu APA-nın Avropa bürosuna açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

Onun sözlərinə görə, Monitoring Komitəsinin sessiyaya tövsiyə etdiyi məruzə demək olar ki, heç bir əlavə və dəyişikliklər olmadan bütövlüklə qəbul edilib: "Monitoring Komitəsinin iclasında mənim verdiyim hər iki təklif: Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsi və etiraz aksiyaları ilə bağlı hakimiyyətlə aksiya təşkilatçıları arasında kompromis tapılması ilə bağlı təkliflər Assambleya tərəfindən də qəbul edildi. Qəbul edilmiş bu hesabat göstərir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bəzi çatışmazlıqlar qeyd olunsa da, həmməruzəçilərin də dediyi kimi son illərdə Azərbaycanda siyasi irəliləyişlər nəzərəçarpan dərəcədədir".

E. Süleymanov Assambleya iştirakçılarının bu gün təsdiq etmədikləri "Azərbaycanda siyasi məhbuslara dair" hesabatda da toxunub: "Kristofer Ştrasserin məruzəsi qəbul edilmədi. O məruzə qəbul edilə də bilməzdi. Çünki Ştrasser Azərbaycana qarşı qərəzli və

ədalətsiz mövqe tutmuşdu. Məruzəçi təyin edildikdən dərhal sonra məsələni siyasiləşdirməyə cəhd göstərərək, öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham edirdi”.

Deputat Ştrasserin məruzəçi olduğu müddətdə Azərbaycanla əməkdaşlıq etməməkdə və obyektiv araşdırma aparmamaqda ittiham edib: “Ştrasserin təqdim etdiyi siyahısında həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Ona görə də bu gün Ştrasserin məruzəsinə səs verməyənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirmiş oldular. Bununla da üzv ölkələr arasında ayrışikliyə, ikili standartlara son qoymağa çağırış edib və ədalətə səs verdilər. Bu, haqqın və ədalətin zəfəridir”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının bugünkü plenar iclasında Azərbaycanla bağlı müzakirələr keçirilib.

AŞ PA Monitoring Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladıkları Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin, eyni zamanda İnsan hüquqları və hüquq məsələlər üzrə Komitə adından məruzəçi Kristofer Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair iki hesabat Assambleyanın plenar iclasında dinlənilib. Hər iki sənəd bir yerdə müzakirəyə çıxarılıb.

Hər iki hesabat üzrə 60-ə yaxın parlamentarın çıxışı dinlənilib. Əsas müzakirələr ikinci hesabat üzrə aparılıb. Öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat səsə qoyulduqdan sonra qəbul edilsə də, Azərbaycanda siyasi məhbuslarla bağlı ikinci hesabat Assambleyanın plenar iclasında qəbul edilməyib.

AŞPA-da Azərbaycanca “siyasi məhbus” məsələsi ilə bağlı qətnamə layihəsinin əleyhinə səs verənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirdilər

25.01.2013

AzərTAc

Avropa Şurası Parlament Assambleyasında almaniyalı deputat Kristof Ştrasserin Azərbaycanca “siyasi məhbus” məsələsi ilə bağlı hazırladığı qətnamə layihəsinin əleyhinə səs verənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirdilər.

AzərTAc xəbər verir ki, bu sözləri AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov yanvarın 25-də keçirdiyi mətbuat konfransında söyləmişdir.

E.Süleymanov bildirmişdir ki, K.Ştrasser hazırladığı məruzədə həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri “siyasi məhbus” kimi təqdim etmişdir. Almaniyalı deputat Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. O, məruzəçi olduğu müddətdə Azərbaycan ilə əməkdaşlıq etməmiş və obyektiv araşdırma aparmamışdır. Bu səbəbdən də avropalı deputatların böyük əksəriyyəti qətnamə layihəsinin əleyhinə səs verdilər, beləliklə də ayrı-seçkiliyə, ikili standartlara qarşı çıxdılar. Bu isə haqqın və ədalətin zəfəridir.

E.Süleymanov demişdir ki, hələ 2001-ci ildə Avropa Şurasının (AŞ) müstəqil ekspertləri tərəfindən Azərbaycanda ehtimal olunan “siyasi məhbus”larla bağ-

lı meyarları əks etdirən qətnamə layihəsi hazırlanmışdır. Bu meyarlar qurumun bütün üzv dövlətlərinə deyil, təkcə Azərbaycana şamil edilmişdir. AŞ-yə üzv olan 47 ölkədən yalnız Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması ölkəmizə qarşı münasibətdə ikili standartın olduğunu göstərirdi.

AŞPA-nın növbəti qış sessiyasında Azərbaycan ilə bağlı iki məsələnin müzakirə olunduğunu diqqətə çatdıran E.Süleymanov həmməruzəçilər Pedro Aqramund və Cozef Debono Qrexin hazırladığı məruzənin yüksək səs çoxluğu ilə qəbul edildiyini demişdir. Bildirilmişdir ki, ölkəmizin AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı dördillik hesabatı əks etdirən sənəd təşkilatın Monitorinq Komitəsinin hələ dekabrın 12-də keçirilən iclasında müsbət qiymətləndirilmiş, demək olar ki, heç bir əlavə və dəyişiklik olmadan qəbul edilmişdir.

**“5 polyak memarın 15 Bakı binası”
kitab-abomu çap olunub
29.01.2013**

APA

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin yanvarın 30-dan fevralın 3-dək gerçəkləşəcək Polşa səfəri ərəfəsində yeni kitab-albom işıq üzü görüb.

APA-nın xəbərinə görə, Elxan Süleymanovun fərdi saytı tərəfindən hazırlanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomu Azərbaycan, polyak və ingilis dillərindədir.

Kitabda 1893-1913-cü illərdə görkəmli polyak memarları – Yuzef Qoslavski, Kazimir Skureviç, Yevgeni Skibinski, Yuzef Ploşko və Konstantin Borisoqlebski tərəfindən yaradılmış gözəl Bakı binalarından söhbət açılır.

Layihə Elxan Süleymanovun rəhbərliyi ilə həyata keçirilib. Buraxılışa məsul Fuad Babayevdir. Kitab-albomda Elçin T.Əliyevin, Fərid Xayrullinin, Mirnaib Həsənoğlunun və Polad Əsədovun fotoları yer alıb.

Azərbaycan nümayəndə heyəti Polşada səfərdədir

31.01.2013

APA

Azərbaycanın Avronest Parlament Assambleyasında k1 nümayəndə heyətinin rəhbəri, deputat Elxan Suleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyəti Polşada səfərdədir.

APA-nın məlumatına görə, nümayəndə heyəti səfərin birinci günü Polşa xarici işlər nazirinin müavini xanım Beata Stelmaçla rəsmi görüş keçirib.

Görüşdə Azərbaycan təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Görüşdə Azərbaycanla Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycanın Qərbə inteqrasiyası, Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişafında Polşanın rəsmi Bakıya göstərdiyi dəstək, Avropanın enerji təhlükəsizliyi və s. məsələlər müzakirə edilib.

Günün sonunda Azərbaycan nümayəndə heyəti və Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dost ölkənin ictimai-siyasi xadimlərinin şərəfinə ziyafət verilib. Ziyafətdə çıxış edən E.Süleymanov onun təşəbbüsü ilə hazırlanmış nəfis tərtibatlı "5 polyak memarın 15 Bakı binası" kitab-albomunu təqdim edib. Azərbaycan, pol-yak və ingilis dillərində hazırlanmış nəşr böyük maraq doğurub. Yanvarın 31-də nümayəndə heyəti Krakovda görüşlər keçirəcək.

Azərbaycan münayəndə heyəti Polşada bir sıra görüşlər keçirib

02.02.2013

APA

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətinin üzvləri fevralın 1-də Varşavada əhəmiyyətli görüşlər keçirib. APA-nın məlumatına görə, qrafik sıx olduğundan nümayəndə heyətinin üzvləri qruplara bölünərək müxtəlif məkanlarda görüşlərə qatılıblar. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Adam Mitskeviç İnstitutunda keçirilən görüşdən sonra Natolin Avropa Kollecinə olub.

Polşa Respublikası Seymində keçirilən görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Elxan Süleymanov, Qüdrət Həsənzuliyev, Fərəc Quliyev, Fazil Mustafa, Ceyhun Osmanlı ilə yanaşı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri Məhərrəm Zülfüqarlı və Fuad Süleymanov iştirak ediblər.

Polşa Seyminin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan üzvləri, eləcə də Seymin xarici əlaqələr komitəsindən olan deputatlarla görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Seymin üzvləri Azərbaycanın qərbə inteqrasiya sahəsində əldə etdiyi uğurlardan, Qarabağ probleminin çözülməsi imkanlarından, Avropanın enerji təhlükəsizliyi sahəsində Bakının oynadığı səmərəli rol-

dan danışıblar.

Azərbaycan millət vəkilləri Elxan Süleymanov, Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Səməd Seyidov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa və Ceyhun Osmanlı görüşdə çıxış ediblər.

Elxan Süleymanov Azərbaycanla Polşa arasında əlaqələrin XIV əsrdən başladığını qeyd edib, polyak şairlərin Nəsiminin, Xaqani Şirvaninin, Seyid Əzim Şirvaninin əsərlərini tərcümə etdiklərini vurğulayıb. Millət vəkili Şamaxıda anadan olmuş memar Yevgeni Skibinskinin layihəsi əsasında Bakıda tikilmiş binadan bəhs edən "Keçmiş Persidskaya küçəsindəki sehrlı bina və onun şamaxılı müəllifi" kitabını və XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş polyak memarların yaradıcılığına həsr edilmiş "5 polyak memarın 15 Bakı binası" foto-albomunu təqdim edib. Millət vəkili qeyd edib ki, polşalı deputatlar daim Azərbaycan millət vəkilləri ilə beynəlxalq qurumlarda əməkdaşlıq ediblər: Bizim bu səfərimiz bu əməkdaşlığın inkişafına öz töhfəsini verəcək".

Akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti ilə 2 nüfuzlu Polşa universiteti arasında imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev Polşanın iqtisadiyyat naziri Yanuş Pexotsinski və maliyyə naziri Milolay Budzanovski ilə görüşlər keçirib. Daha sonra Natiq Əliyev nümayəndə heyətinin üzvləri ilə birlikdə Xarici Məsələlər üzrə Polşa İnstitutunda görüş keçirib və "Enerji Təhlükəsizliyinə dair Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri" adlı dinləmələrə qatılıb. Fevralın 2-də görüşlər Lodz şəhərində davam edir.

Azərbaycan nümayəndə heyəti Polşada bir sıra görüşlər keçirmişdir

04.02.2013

AzərTAc

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə nümayəndə heyəti Polşada səfərdədir.

AzərTAc xəbər verir ki, nümayəndə heyəti səfərin birinci günü Polşa xarici işlər nazirinin müavini xanım Beata Stelmaç ilə görüşmüşdür.

Görüşdə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər. Görüşdə Azərbaycan ilə Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizin Qərbə inteqrasiyası, Avropa İttifaqı ilə münasibətlərimizin inkişafında Polşanın dəstəyi, Avropanın enerji təhlükəsizliyində respublikamızın rolu və s. məsələlər müzakirə edilmişdir.

Günün sonunda nümayəndə heyəti və Azərbaycanın Polşadakı səfirliyi tərəfindən ziyafət verilmişdir.

Tədbirdə səfir Həsən Həsənov və deputat Elxan Süleymanov Azərbaycan-Polşa münasibətlərinin tarixindən və bu əlaqələrin inkişaf perspektivlərindən danışmışlar.

Ziyafətdə XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş polyak memarların yaradıcılığına həsr olunmuş, nəfis tərtibatda çapdan çıxmış "Beş polyak memarın 15 Bakı binası" kitab-albomu təqdim edilmişdir. Azərbaycan, polyak və ingilis

dillərində hazırlanmış nəşr böyük maraq doğurmuşdur.

Azərbaycan nümayəndə heyəti Krakov şəhərində də bir sıra görüşlər keçirmişdir.

Strateji Təlimlər İnstitutundakı görüşdə sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov və digərləri ölkələrimiz arasındakı əməkdaşlığın perspektivlərindən danışıbmışlar.

Krakov İqtisad Universitetindəki görüşdə rektor Andrey Çoçol və prorektor Andrey Sokolovski nümayəndə heyətinə təhsil ocağı haqqında ətraflı məlumat vermişlər.

Nümayəndə heyətinin üzvlərindən təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, deputat Elxan Süleymanov iki ölkə arasında mövcud dostluq əlaqələrindən, əməkdaşlığın inkişaf perspektivlərindən söhbət açmışlar.

Görüşün sonunda Bakı Dövlət Universiteti ilə Krakov İqtisad Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.

Krakovda sonuncu görüş XV əsrin əvvəllərindən fəaliyyət göstərən Yagellon Universitetində keçirilmişdir.

Görüşdə ölkələrimiz arasında xüsusən təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Sonra Bakı Dövlət Universiteti ilə Yagellon Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.

Polşaya səfərin qrafiki sıx olduğundan nümayəndə heyətinin üzvləri qruplara bölünərək müxtəlif görüşlər keçirmişlər. Belə görüşlərdən birini təhsil naziri Misir Mərdanov Adam Mitskeviç İnstitutunda keçirmişdir.

Görüşdən sonra nazir Natolin Avropa Kollegində olmuşdur.

Polşa Respublikası Seymində keçirilən görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar Elxan Süleymanov, Qüdrət Həsənpuliyev, Fərəc Quliyev, Fazil Mustafa, Ceyhun Osmanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri Məhərrəm Zülfüqarlı və Fuad Süleymanov iştirak etmişlər.

Polşa Seyminin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan üzvləri, eləcə də Seymin xarici əlaqələr komitəsindən olan deputatlarla görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Seymin üzvləri Azərbaycanın Qərbə inteqrasiya sahəsində əldə etdiyi uğurlardan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyindən, Avropanın enerji təhlükəsizliyində respublikamızın rolundan danışmışlar.

Nümayəndə heyətinin üzvləri Azərbaycan ilə Polşa arasında əlaqələrin XIV əsrdən başladığını qeyd etmiş, polyak şairlərin Nəsiminin, Xaqani Şirvaninin, Seyid Əzim Şirvaninin əsərlərini tərcümə etdiklərini vurğulamışlar.

Deputat Elxan Süleymanov Şamaxıda anadan olmuş memar Yevgeni Skibinskiyin layihəsi əsasında Bakıda tikilmiş binadan bəhs edən "Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi" kitabını və "Beş polyak memarın 15 Bakı binası" fotoalbumunu təqdim etmişdir.

Bildirilmişdir ki, polşalı deputatlar daim azərbaycanlı

həmkarları ilə beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq etmişlər. Səfərin bu əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.

Akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti ilə Polşanın nüfuzlu iki universiteti arasında imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətindən danışmışdır.

Həmin gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Polşanın iqtisadiyyat naziri Yanuş Pexotsinski və maliyyə naziri Milolay Budzanovski ilə görüşlər keçirmişdir. Daha sonra nazir Natiq Əliyev nümayəndə heyətinin üzvləri ilə birlikdə Xarici Məsələlər üzrə Polşa İnstitutunda görüş keçirmiş, "Enerji təhlükəsizliyinə dair Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri" mövzusunda dinləmələrə qatılmışdır.

Azərbaycanın Şamaxı və Polşanın Konstantinuv-Lodski şəhərləri qardaşlaşır

04.02.2013

AzərTAc

Milli Məclisin deputatı, Avronest Parlament Assamblyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyəti səfərin dördüncü günü Lodz Voyevodalığında görüşlər keçirmişdir.

AzərTAc xəbər verir ki, Konstantinuv-Lodski şəhərində keçirilən görüşdə deputat Elxan Süleymanov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov şəhər merinə ölkəmiz, o cümlədən qədim Şamaxının tarixi haqqında məlumat vermişlər.

Azərbaycan-Polşa münasibətlərindən söhbət açan E.Süleymanov 1858-ci ildə Şamaxıda anadan olmuş polyak əsilli memar Yevgeni Skibinskiyin Bakıda layihələndirdiyi binalardan danışmışdır. Şamaxı şəhərində memarın abidəsinin ucaldılacağını bildirən deputat tanınmış Azərbaycan heykəltəraşı Natiq Əliyev tərəfindən hazırlanacaq heykəlin maketini merə təqdim etmişdir.

Görüşün sonunda Şamaxı ilə Konstantinuv-Lodski şəhərlərinin qardaşlaşması ilə bağlı niyyət protokolu imzalanmışdır.

**Azərbaycan nümayəndə heyətinin Polşaya
səfəri çərçivəsində doqquz rəsmi görüş
keçirilmiş, 10 sənəd imzalanmışdır**
06.02.2013

AzərTAc

Azərbaycan nümayəndə heyətinin Polşaya səfəri çərçivəsində doqquz rəsmi görüş keçirilmiş, 10 sənəd imzalanmışdır.

AzərTAc xəbər verir ki, bu sözləri fevralın 6-da Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında demişdir.

Bildirilmişdir ki, Elxan Süleymanovun təşəbbüsü ilə reallaşan səfər çərçivəsində Varşava, Krakov, Lodz şəhərlərində keçirilən görüşlərdə Azərbaycan-Polşa əməkdaşlığının inkişaf istiqamətləri müzakirə olunmuşdur.

**AvroNest PA-nın komitələrindən birinin
iclası Bakıda keçiriləcək**
08.02.2013

Trend

Fevral ayında AvroNest PA-nın komitələrinin iclasları keçiriləcək.

Bu barədə Trend-ə AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov məlumat verib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, AvroNest PA Enerji Təhlükəsizliyi komitəsinin iclası 11-13 fevralda Bakıda (Azərbaycan), Siyasi Məsələlər Komitəsinin iclası 12-13 fevralda Tbilisidə (Gürcüstan), İqtisadi İnteqrasiya Komitəsinin iclası isə 14-15 fevralda Kişinyovda (Moldova) keçiriləcək.

Elxan Süleymanov komitələrin iclaslarının gündəliyinə diqqət çəkərək vurğulayıb ki, bu ilin may ayında Brüsseldə AvroNest PA-nın 3-cü növbəti plenar sessiyası keçiriləcək. Komitə iclaslarında 3-cü plenar sessiya zamanı müzakirəyə çıxarılaçaq məruzə layihələrinin ilkin təqdimatı keçiriləcək.

Siyasi Məsələlər Komitəsinin iclasında Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü Riszard Çarneki və Ukrayna Parlamentinin üzvü Boris Tarasyuk tərəfindən hazırlanmış "Şərqi Avropa Tərəfdaş ölkələrində regional təhlükəsizlik çağırışları" məruzəsi müzakirəyə çıxarılaçaq.

İqtisadi İnteqrasiya Komitəsinin iclasında isə həmməruzəçilər - Avropa Parlamentinin deputatı, Sosialistlərin və Demokratların Mütərəqqi Birliyinin üzvü Yevgeni Kirilov və Moldova Parlamentinin üzvü Veaceslav Yonita - "Şərq Tərəfdaşlığı ölkələrinin mil-

li qanunvericiliyinin Avropa İttifaqının iqtisadi sahədə olan qanunvericilik ilə uzlaşdırılması” mövzusunda məruzəni təqdim edəcəklər.

Bakıda keçiriləcək Enerji Təhlükəsizliyi Komitəsinin iclasında “Enerji bazarı ilə bağlı enerji təhlükəsizliyi və Şərqi Avropa Tərəfdaşı dövlətləri ilə Avropa İttifaqı dövlətləri arasında uyğunlaşdırma” məruzəsi müzakirəyə çıxarılacaq. Məruzə Avropa Parlamentinin Niderlanddan olan deputatı, Avropa Vahid Sosialistlər qrupunun üzvü cənab Gerben-Jan Gerbrandi və Gürcüstan Parlamentinin üzvü cənab David Onoprişvili tərəfindən hazırlanıb. Komitənin iclasında Azərbaycan Respublikasının Sənaye və Energetika naziri Natiq Əliyevin, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun və Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun çıxışlarının nəzərdə tutulur.

Millət vəkili eyni zamanda AvroNest PA-nın Avropa Parlamenti komponenti tərəfindən əlavə və düzəlişlər üçün son tarix kimi 20 mart 2013-cü il təklif edildiyini diqqətə çatdırıb. O, Komitə iclaslarında müəyyən edilmiş tarixə qədər təklif edilən əlavə və düzəlişlər də nəzərə alınmaqla məruzə layihələrinin son variantının hazırlanacağını vurğulayıb. Prosedur qaydalarına görə, məruzə layihələrinin son variantı komitələrin AvroNest PA-nın plenar sessiyası çərçivəsində Brüsseldə keçiriləcək iclaslarında müzakirə yenidən edilərək, təsdiqlənmək üçün səsverməyə çıxarılacaq və bundan sonra 28-29 may 2013-cü il tarixdə AvroNest PA-nın plenar iclasında Komitə tərəfindən təklif olunan yekun məruzə qəbul olunacaqdır.

**Ermənistan nümayəndələri Avronest PA-nın
Bakıda keçiriləcək toplantısında iştirakdan
imtina ediblər**

08.02.2013

APA

Ermənistan nümayəndə heyəti Avronest Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi komitəsinin fevralın 11-13-də Bakıda keçiriləcək iclasında iştirakdan imtina ediblər. Bu barədə APA-ya Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov məlumat verib. O, Azərbaycan tərəfinin Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə tam təminat verdiyini bildirib: "Biz Avronset PA-nın həmsədrlərinə bununla bağlı müraciət edərək bəyan etdik ki, erməniləri qəbul etməyə, onların təhlükəsizliyinə tam təminat verməyə hazırıq və erməniləri Bakıda görməyə şad olarıq. Amma bu günlərdə Ermənistan nümayəndə heyətinin rəhbəri Artak Sakaryan Avronest PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyuka müraciət edərək bildirib ki, Bakıda keçiriləcək iclasda iştirak edə bilməyəcəklər. Səbəb kimi də ölkələrində keçiriləcək prezident seçkilərini və buna görə iş qrafiklərinin sıxlığını göstəriblər".

**"Şamaxının millət vəkili. İkinci il"
kitabı işıq üzü gördü
15.02.2013**

elkhan-suleymanov.az

Şamaxının millət vəkili, Avronest Parlament Assamblyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assamblyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun 1 dekabr 2011-ci ildən 2012-ci ilin sonuna qədər olan dövr ərzində fəaliyyətini əks etdirən kitab çapdan çıxıb.

www.elkhan-suleymanov.az saytının nəşri olan 414 səhifəlik kitabda ölkə və xarici KİV-də dərc olunan xəbərlər, müraciət və çıxışlar, müsahibələr, eləcə də yüzə qədər foto-şəkil yer alıb.

Kitaba həmçinin, millət vəkilinin seçki qərargahı tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış "Şamaxının millət vəkili, Avronest Parlament Assamblyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assamblyasının üzvü Elxan Süleymanovun 1 illik fəaliyyəti haqqında hesabat" daxil edilib.

Qeyd etmək yerinə düşər ki, bu, Elxan Süleymanovun millət vəkili kimi seçiciləri qarşısında ikinci hesabat kitabıdır. Belə ki, ötən il 2011-ci ilin yekunları ilə bağlı "Şamaxının millət vəkili. Birinci il" kitabı çap edilmişdi.

"Şamaxının millət vəkili. İkinci il" kitabının buraxılışına məsul siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.

**Ketrin Eşton Xocalı aeroportu ilə bağlı
Avropa Parlamenti üzvlərinin sorğusunu
cavablandırıb**
25.02.2013

APA

Ermənistanın və onun formalaşdırdığı separatçı rejimin qanunsuz olaraq Xocalı aeroportundan uçuşlara başlayacağına dair məlumatlar Avropa parlamentarilərində ciddi narahatçılıq doğurub. Bu barədə APA-ya Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə, Avropa Parlamentinin bir qrup deputatı Xocalı aeroportunun istifadəyə verilməsi ilə əlaqədar olaraq Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi xanım Ketrin Eştona sorğu ilə müraciət edib. K. Eşton fevralın 18-də sorğunu cavablandıraraq məsələyə rəsmi münasibət bildirib. E. Süleymanov deyib ki, K. Eşton ATƏT-in Minsk Qrupu həmsədrlərinin Xocalı aeroportunun istifadəyə verilməsinin gərginliyi artıracağı ilə bağlı narahatlığını ifadə edən 2011-ci il aprel və 2012-ci il iyul bəyanatını tam dəstəklədiyini bildirib. O, uçuşların həyata keçirilməsinin sülh prosesinə kömək etməyəcəyini və Aİ-nin tərəfləri diplomatik həll yolu tapmağa çağırıldığını diqqətə çatdırıb. Ali Nümayəndə eyni zamanda tərəflərdən mülki təyyarəyə qarşı hər hansı təhdid və ya gücdən istifadədən imtina etmək, məsələni diplomatik addımlarla həll etmək və siyasiləşdirməkdən çəkinmək barədə Minsk Qrupu həmsədrələrinə verdikləri təminatlarına hörmət və riayət etmələrini gözlədiklərini bildirib.

Ali Nümayəndə eyni zamanda həmsədrlərin beynəlxalq hüquqa müvafiq və öz ərazisi üzərində uçuş-

lar üçün cari təcrübəyə uyğun hərəkət etmək barədə tərəflərə etdiyi müraciəti xatırladıb.

K. Eşton bildirib ki, AB-nin qeyd edilmiş ismarışları son yüksək səviyyəli diplomatik əlaqələrdə, AB-nin 2012-ci ilin dekabrında Brüsseldə Ermənistan və Azərbaycanla keçirdiyi Əməkdaşlıq Şuralarının iclaslarında, həmçinin regiona yüksək səviyyəli səfərlər zamanı hər iki tərəfə təkrarən çatdırılıb. AB tərəfləri həm hərəkətlərində, həm də sözlərində təmkinli olmağa səsəyib.

"Şamaxı qırmızı terrorun hədəfində 1930-40-cı illər repressiyaları"

11.03.2013

Xalqgəzeti.com

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin Elmi Şurasının 23 noyabr 2012-ci il tarixli (3 sayılı protokol) qərarı ilə çap olunmuş nəfis tərtibatlı fundamental kitab belə adlanır. Kitabın müəllifləri Şamaxıdan millət vəkili Elxan Süleymanov, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı və ADPU-nun müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevdir.

Kitab keçən əsrin 30-40-cı illərində sovetlərin Azərbaycanın Şamaxı bölgəsində apardığı amansız repressiyanın ifşa edilməsi, kommunist diktaturasının cinayətkar əməllərinin aşkar edilməsi baxımından əhəmiyyətlidir. Məzmunca siyasi repressiyalar adı alan bu qanlı proses, əslində, bütövlükdə Azərbaycan cəmiyyətinə qarşı yönəlmiş, müxtəlif vəzifə və peşələrdə çalışan insanları əhatə etmiş və nəticədə kütləvi sürgünlər və güllələnmələr həyata keçirilmişdir. Doğrudur, həmin illərdə bütün İttifaq ərazisində repressiyalar həyata keçirilsə də, bu, Azərbaycanda, xüsusilə Şamaxı bölgəsində daha amansızlığı ilə seçilmişdi.

Əsər Milli Məclisin deputatı Elxan Süleymanovun yazdığı ön sözdən, "Təklə faciəsi" (I), "1937-ci ilin oktyabrında Şamaxıda keçirilmiş məhkəmə prosesi" (II) və "Şamaxının repressiya qurbanları" (III) adlı fəsillərdən ibarətdir.

I fəsildə Şamaxı rayonunun Təklə kəndində baş vermiş ağır repressiya hadisələri araşdırılmışdır. Burada

1937-ci ilin oktyabrında keçirilmiş məhkəmə prosesinə qədər Şamaxıda siyasətdən uzaq, kollektivləşmənin sərt, ağır sınaqlarından salamat çıxmış sadə vətəndaşlara, kəndlilərə qarşı da repressiyalar həyata keçirildiyi qeyd olunur. Hətta bir kənddə keçirilən "günahlandırma" olaylarından sonra 70 nəfər təkləli həbs edilmiş və Bakıya gətirilmişdir. Faktlar onların 60-nın güllələndiyini təsdiqləyir. Digər 10 nəfər isə SSRİ-nin ucqar həbs düşərgələrinə sürgün olunmuşdur.

II fəsildə 1937-ci ildə Şamaxıda keçirilmiş məhkəmə prosesindən söhbət açılır. Bildirilir ki, sovet hakimiyyətinə qarşı üsyan hazırlanmasında Şamaxı, İsmayılı, Əli-Bayramlı (indiki Şirvan), Qonaqkənd və Cəlilabadda saxta ssenari əsasında insanlar kütləvi şəkildə cəzalandırılmış və çoxları "qırmızı terror"un qurbanı olmuşdur. Xalq düşməni elan olunan bu şəxslərə eyni ittihamlar irəli sürülürdü: əksinqlabçı-burjua-millətçi, üsyankar-terrorçu, "ziyankar təşkilatın" işində iştirakçı və müsəvatçı. Fəsildə Şamaxı məhkəməsi zamanı ittiham olunan bir sıra vəzifəli şəxslərin və sadə vətəndaşların həbsi ilə bağlı qətimkan tədbirlərinin seçilməsi haqqında protokollardan çıxarılan qətnamələr, çıxarışlar, qərarlar, arayışlar, həbs olunmuş məhbusların anketləri, tərcümeyi-halları və məlumatlar öz əksini tapmışdır.

III fəsildə isə Şamaxının bir sıra repressiya qurbanları barədə dolğun məlumatlar təqdim olunmuşdur. Maraqlı cəhət ondadır ki, sovet imperiyasının Şamaxıda həyata keçirdiyi bu qanlı militarist siyasət görkəmli ziyalılardan tutmuş, din xadimlərinə, hətta bəzi bolşevik xadimlərinə qarşı da aparılmışdır.

Azərbaycanın tanınmış din xadimi Qafqazın şeyxülislamı Mirmöhsün Həkimzadə, vaxtılı 1903-cü ildə sosialist yönümlü "Hümmət" təşkilatının yaradıcılarından biri, 1917-ci il fevral-burjua inqilabından sonra Bakı So-

vetinin üzvü olmuş Sultan Məcid Əfəndiyev, onun həyat yoldaşı, görkəmli ictimai-siyasi xadim Zivər Əfəndiyeva, ilk bolşeviklərdən olan Möhsün İsrailbəyov, görkəmli ictimai-siyasi və elm xadimi Sultan Məcid Qənizadə, məşhur aktyor Abbas Mirzə Şərifzadə, Avropada təhsil almış və görkəmli elektrotexnika və energetika alimi kimi məşhurlaşmış Ağa Axundov, tanınmış cərrah Məmməd Xələfbəyov, xalq hakimi Məhərrəm Məhərrəmov, yazıçı, Azərbaycanda təhsil qurucularından hesab olunan Hacıbaba Nəzərli, aşıq sənətinin məşhur nümayəndələrindən olan Aşıq Bilal Mikayılov, cümhuriyyət dövrünün görkəmli maarif xadimlərindən olan Ağalar Mahmudbəyov və digərləri haqqında ətraflı məlumatlar verilmişdir.

Beləliklə, "Şamaxı qırmızı terrorun hədəfində" kitabı Azərbaycan tarixinin ən ziddiyyətli dövrlərindən biri olan XX əsrin 30-40-cı illərin repressiyaları mövzusunun tədqiqi baxımından əhəmiyyətli araşdırma hesab oluna bilər. Onu da qeyd etmək ki, kitabın hazırlanmasında, zəngin faktoloji materiallardan və geniş ədəbiyyatdan istifadə edilmişdir. Kitabın Azərbaycan və ingilis dillərində nəşr olunması onun əsas özəlliklərindən biri hesab oluna bilər.

Elxan Süleymanov: "Beynəlxalq ictimaiyyəti Ermənistanda keçirilmiş prezident seçkilərini qeyri-legitim hesab etməyə çağırırıq"

18.03.2013

APA

Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb. E. Süleymanovun ofisindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, fevralın 18-də Ermənistanda keçirilmiş prezident seçkiləri zamanı beynəlxalq ictimaiyyət "dövlət administrasiyasının bitərəf olmaması və inzibati resurslardan sui-istifadəni" qeyd edib və seçicilərə təzyiqlə hallarından narahatlıq ifadə edib: "Müşahidəçilər seçki günü vəzifəli şəxsləri təmsil edən nümayəndələr tərəfindən prosesə qeyri-müvafiq müdaxilə olmasını və bəzi ciddi qanun pozuntularını müşahidə etdiklərini bildiriblər. Ancaq beynəlxalq ictimaiyyətin bu ciddi qeydləri bizi narahat etmir. Bizi seçki kampaniyası dövründə prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil edilməsi və odlu silahdan atəş nəticəsində onun yaralanması, prezidentliyə namizədlərdən digərinin seçki kampaniyası zamanı baş verən pozuntulara etiraz olaraq aclıq aksiyası keçirməsi və nəhayət, çoxsaylı və ciddi hüquq pozuntularına etiraz olaraq Ermənistan cəmiyyətinin böyük bir hissəsinin seçkilərin nəticələrini tanınamaması da bizi narahat etmir. Bizi narahat edən və dərindən təəssüfləndirən beynəlxalq ictimaiyyətin Ermənistanda keçirilmiş prezident seçkilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından müsbət qiymətləndirilməsidir".

Bəyanatda qeyd olunur ki, ağırlaşdırıcı məqam ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-ci ildə günahsız mülki əhaliyə qarşı ağır soyqırımını törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan yenidən prezident seçilib. S. Sarkisyanın Xocalıda mülki əhaliyə qarşı etnik zəmində törədilmiş qanlı cinayətlərin müəlliflərindən biri və iştirakçısı olduğunu onun özü tərəfindən etiraf edilməsi də xatırladılır: "Ən anlaşılmaz məqam isə odur ki, beynəlxalq ictimaiyyət bu seçkiləri və onun nəticələrini demokratiklik, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirməklə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və 20% ərazilərin 25 illik işğalı faktına, törədilən bütün müharibə cinayətlərinə, insanlığa qarşı cinayətlərə laqeyd münasibətini nümayiş etdirir və hətta hərbi cinayətkarın dövlət başçısı seçilməsini təqdir edir. Beynəlxalq ictimaiyyət bununla da öz sənədlərində ehtiva etdiyi demokratik dəyərlər, insan hüquqlarına hörmət, hüququn aliliyi kimi bütün fundamental normaları ciddi şübhə altına alıb. Bu isə bütövlükdə demokratik dəyərlər sisteminin və onların qiymətləndirilməsinin korrozivəyə məruz qalmasından xəbər verir. Ermənistanın törətdiyi təcavüz cinayətləri, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər açıq-aydın insan hüquqları və demokratiyaya dair bütün prinsiplərə zidd olmasına baxmayaraq, ən mühüm beynəlxalq təşkilatlar: ATƏT DTİHB, ATƏT PA, AŞ PA və Avropa Parlamentini təmsil edən rəsmi nümayəndə heyətlərinin çox hörmətli üzvləri bu seçkiləri təqdir edir. Biz işğalçı dövlət olan Ermənistanda keçirilmiş seçkilərə və xüsusilə də günahsız mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə beynəlxalq ictimaiyyət tərəfindən demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi cəhdlərinə etiraz edirik və bu seçkiləri qeyri-legitim he-

sab edirik. Qeyd edilənləri nəzərə alaraq, beynəlxalq ictimaiyyətdən və seçkiləri rəsmi müşahidə missiyalarından Ermənistanda keçirilmiş prezident seçkilərini, Serj Sarkisyanın prezident seçilməsini qeyri-legitim hesab etməyə çağırırıq. Eyni zamanda, Avropa İttifaqını Azərbaycan əraziləri hərbi işğaldan azad edilməyənədək Ermənistanla assosiasiya sazişi imzalamaqdan imtina etməyə, ATƏT və AŞ Parlament Assambleyalarında, Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda yaranmış vəziyyətin müzakirə edilməsini tələb edirik”.

**Azərbaycan millət vəkili etiraz olaraq
AŞPA Monitoring Komitəsinin iclasını
tərk edib**
20.03.2013

APA

Bu gün Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin Parisdə iclası keçirilib. Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu iclasda mübahisə baş verib. İclasda iştirak edən millət vəkili Elxan Süleymanov APA-ya bildirib ki, o, Monitoring Komitəsində Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri və beynəlxalq birliyin bu seçkiyə münasibəti ilə bağlı çıxış edərkən, sədr Andres Herkel ona imkan vermək istəməyib. O, buna səbəb olaraq, reqlamentin pozulmasını göstərib.

E.Süleymanov isə qeyd edib ki, onun çıxışı əslində iclasda iştirak edən Ermənistan deputatlarını və onları dəstəkləyənləri qane etməyib.

Onlar dəfələrlə E. Süleymanovun çıxışını kəsməyə çalışıblar, yerlərindən replikalar atıb, çıxışın dayandırılmasını istəyiblər. Elxan Süleymanov isə komitədəki reqlament pozuntusuna etiraz edərək, çıxışının sonuna yaxın sözünü yarımçıq kəsərək, toplantı zalını tərk edib.

Millət vəkili bildirib ki, o çıxışında bu ilin fevral ayında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsinin təcüblü olduğunu vurğulayıb və daha sonra qeyd edib: "Mən burada seçki kampaniyası dövründə prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil edilməsi və onun odlu silahdan atəş nəticəsində yaralanması və ya ciddi hüquq pozuntularına etiraz olaraq Ermənistan cəmiyyətinin böyük bir hissəsi

tərəfindən seçkilərin nəticələrinin tanınmaması haqqında danışmaq istəmirəm. Diqqəti daha ciddi və daha ağır nəticələri olan cinayət faktlarına yönəltmək istəyirəm: Ermənistan 25 ildir ki, Azərbaycana qarşı silahlı təcavüz edib və indiyədək 20% Azərbaycan ərazilərini işğal altında saxlayır. Ermənistan işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirərək bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kütləvi və kobud şəkildə pozub, onları qaçqın və məcburi köçkünə çevirib. Ağırlaşdırıcı məqam həm də odur ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-cı ildə mülki əhaliyə qarşı soyqırım cinayətləri törədən erməni silahlı birləşmələrinin komandiri olmuş Serj Sarkisyan Ermənistan prezidenti seçilib. İngilis jurnalisti Tomas de Vaal "Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında" adlı kitabında yazır ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının zəbt edilməsi haqqında danışmağı xahiş etdikdə, o, sərt cavab verdi və bildirdi ki, "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zərərət etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq". Göründüyü kimi, Serj Sarkisyan Xocalıda mülki əhaliyə qarşı etnik zəmində törədilmiş qanlı cinayətlərin müəlliflərindən biri və iştirakçısı olduğunu etiraf edir.

Digər üzv dövlətin ərazilərini işğal altında saxlayan, bu ərazilərdə mülki əhalinin etnik mənsubiyyətinə görə hüquqlarını kütləvi və kobud şəkildə pozan Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsi öz-özlüyündə qeyri-normal haldır və demokratik dəyərlər sisteminin korroziyaya məruz qalmasından xəbər verir.

Bununla bərabər, mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə Avropa Şura-

sında demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi demokratiya prinsiplərinə ziddir.

Mən işğalçı dövlətdə keçirilmiş seçkilərin demokratiklik baxımından dəyərləndirilməsinə, insanlığa qarşı cinayətlər törətmiş şəxsin prezident seçilməsinin demokratik birlik tərəfindən təqdir edilməsinə və legitim sayılmasına qarşı etirazımı bildirirəm və bu məsələnin AŞPA-nın yaz plenar iclasında müzakirə edilməsini tələb edirəm”.

E. Süleymanov daha sonra qeyd edib ki, belə ”anti-demokratik qiymətləndirmə üzv ölkələr arasında olan mübahisəli məsələlərin müharibəyə çevrilməsinə təkan verir və dünya xalqlarının demokratiyaya olan inamını puç edir”.

Şamaxıda iki görüş keçirildi

28.03.2013

elkhan-suleymanov.az

Şamaxının Quşçu kəndində görüş keçirilib. Görüşdə Şamaxının Millət Vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, Söz Azadlığı Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli və b. iştirak edib. Görüşdə Şamaxının Millət Vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüş kənd tam orta məktəbində keçirildi. Görüşdə müəllimlərdən Eminalı Məmmədov, Kərim Gülahiyev, Əvəz Kərimov, Ağamirzə Həsənov və b. çıxış edərək, qonaqlara və Şamaxının Millət Vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər ki, həyata keçirdiyi layihəyə əsasən kəndlərə içməli su xəttləri çəkdirir, şamaxılı gənclərə təhsil alanmasında dəstək və yardım edir. Daha sonra qonaqlara mövcud problemlər haqqında da məlumat verildi.

Şamaxının Məlikçobanlı kəndində görüş keçirilib. Görüşdə Şamaxının Millət Vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, Ənvər Qafarlı, hüquqşunas Arzuxan Əlizadə və b. iştirak edib. Görüşdə Şamaxının Millət Vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş kənd mədəniyyət evində keçirildi. Görüşdə çıxış edən Sənan Abdullayev, Nağı Nuriyev, kəndin axundu Bədirxan Ağayev və b. Şamaxının Millət Vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər ki, hər bay-

ram kənddə yaşayan şəhid ailələrini, Qəhrəman Anaları, kimsəsizləri və ehtiyacı olanları yada salır, bayram sovgatı göndərir.

**Şamaxıda "Azərbaycanlılara qarşı
erməni vandalizmi: 1918-ci il Şamaxı
soyqırımı" mövzusunda
konfrans keçirilib
30.03.2013**

APA

Şamaxı rayonunda "Azərbaycanlılara qarşı erməni vandalizmi: 1918 – ci il Şamaxı soyqırımı" mövzusunda elmi–praktik konfrans keçirilib.

APA-nın məlumatına görə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AV-CİYA) və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 31 mart soyqırımı və Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edib. Məlumat verilib ki, erməni quldurları 1918-ci ildə Azərbaycanın Bakı, Quba, Qarabağ, Zəngəzur və digər ərazilərində olduğu kimi Şamaxıda da dəhşətli talan və vəhşiliklər törədiblər. S.Şaumyanın tapşırığı ilə Şamaxıda böyük mülk, var-dövlət sahibi olan Stepan Lalayev gizlincə Şamaxıda, eləcə də, Mədrəsə, Kərkənc, Saqiyan, Zarxı, Meysəri kəndlərində yaşayan ermənilərə, həmçinin rus kəndlərinə-Xilmilli, Qızmeydan, Çuxuryurda silah-sursat paylayıb, onları başdan-ayağa silahlandırmağa bilib. Stepan Lalayevin başçılıq etdiyi erməni əsgərlər azğınlaşaraq 1918-ci ilin mart-aprel aylarında Şamaxıda müsəlmanları soyub-talayıb və qırıblar. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsi-nə od vurulub, 13 məhəllə məscidi və məşhur Cümə məscidi yan-

dırılıb, mədəniyyət abidələri dağıdılıb. Dinc əhali Cümə Məscidinin içərisinə doldurularaq diri-diri vəhşicəsinə yandırılıb. Bu faciənin ürək ağrından qanlı izləri indi də Cümə Məscidinin divarlarında yaşayır. Erməni quldurlar Şamaxı şəhərində və kəndlərdə 8-12 min, bütövlükdə Şamaxı qəzasında isə 40 minə yaxın dinc insanı qətlə yetiriblər, onların yalnız 12 min nəfəri qeydə alınıb.

Bildirilib ki, 1918-ci ildə Şamaxının dinc müsəlman əhəlisinə qarşı törədilən erməni cinayətləri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədqiqat işləri aparmaq, müxtəlif dillərdə kitab və məqalələr nəşr etmək, elmi konfranslar təşkil etmək zəruridir. Məhz buna görə də AVCIYA 2011-ci ilin martında Şamaxıda beynəlxalq konfrans keçirib və "Şamaxı soyqırımı" adlı Azərbaycan və ingilis dillərində nəşr olunan kitabın təqdimatını keçirib. Assosiasiya 2012-ci ilin martında Bakıda "Azərbaycanda erməni terrorunun izləri: 1918-ci il Şamaxı soyqırımı" mövzusunda elmi-praktik konfrans keçirib. Assosiasiyanın dəstəyi ilə və millət vəkili Qənirə Paşayevanın ssenarisi əsasında çəkilən "Şamaxı soyqırımı" adlı sənədli film də faciə haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.

Konfransda AVCIYA-nın üzvü, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı "Şamaxı soyqırımının tarixşünaslığı", Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti Minaxanım Əsədli "Şamaxının mədəniyyət abidələrinə qarşı erməni vəhşilikləri" mövzusunda məruzə edib. Sonda konfrans iştirakçlarına AVCIYA-nın ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı hazırladığı kitablar və disklər paylanılıb.

Şamaxının Bağırılı kəndində görüş keçirilib 30.03.2013

elkhan-suleymanov.az

Şamaxının Bağırılı kəndində görüş keçirilib. Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, professorlar Rüstəm Məmmədov, Nadir Abdullayev və b. iştirak etdiyi görüşdə Şamaxının millət vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Kənd sakinləri adından Səlimov Səlimxan, Azər Quliyev, Qurban Cəbrayilov çıxış edərək, qonaqlara və Şamaxının millət vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər.

Şamaxının Sabir qəsəbəsində görüş

30.03.2013

elkhan-suleymanov.az

Şamaxının Sabir qəsəbəsində görüş keçirilib. Görüşdə Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, professorlar Çingiz İsmayılov, Kamil Səlimov və b. iştirak ediblər. Görüşdə Şamaxının millət vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdə çıxış edən Şərqiyyə Cəbraylova, Səbinə Əliyeva, Gülnur Babaşova, Soltan Osmanov və b. qonaqlara öz minnətdarlıqlarını bildirdilər.

Mərzəndiyə kəndində görüş

30.03.2013

elkhan-suleymanov.az

Şamaxının Mərzəndiyə kəndində görüş keçirilib. Görüşdə Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, professorlar Ramiz Sevdimaliyev, Rauf Sultanov və b. iştirak ediblər. Görüşdə Şamaxının millət vəkili ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş kənd mədəniyyət evində keçirildi. Görüşdə çıxış edən Niyazxan müəllim, ağbirçək Tavat nənə, Ağamurad Mərzəngəli, kəndin ağsaqqalı Saabxan dayı Şamaxının Millət Vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər ki, kimsəsizləri və ehtiyacı olanları hər zaman yada salır, bayram sovqatı göndərir.

Azərbaycan Milli Məclisinin üzvü AŞPA rəhbərliyinə müraciət edib

19.04.2013

APA

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA prezidenti Jan Klod Minyona, AŞ-nın baş katibi Torbyörn Yaqlanda, AŞPA-nın baş katibi Voysix Saviçkiyə və AŞPA üzvlərinə müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, aprelin 22-də AŞPA-nın yaz sessiyasında Ermənistanda keçirilmiş prezident seçkiləri müzakirə olunacaq: "Həmin müzakirələrlə əlaqədar fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Cari ilin mart ayının 20-də Monitoring Komitəsinin iclasında Ermənistanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Karin Voldset bu ölkədə keçirilmiş seçkiləri demokratik olaraq qiymətləndirdi və təqdir etdi. Bununla əlaqədar biz Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə mousn sənədi təqdim etmişik. Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, AŞPA-nın bu ilin yanvar sessiyasında iştirak edən 225 deputatdan 196 nəfəri Monitoring Komitəsinin Azərbaycanda demokratiyanın vəziyyətinə dair məruzəsi əsasında hazırlanmış qətnaməyə səs vermişdir və həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalını ehtiva edən müddəa var.

BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, AŞPA-nın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan

ərəzilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu bir daha diqqətinizə çatdıraraq, aşağıdakı suallarımı cavablandırmanızı sizdən xahiş edirəm:

1. Avropa Şurasının üzvü olan bir dövlətin, Ermənistanın, Avropa Şurasının üzvü olan digər dövlətin, Azərbaycanın torpaqlarını 25 ilə yaxın bir müddət ərzində işğal altında saxlamasına münasibətiniz necədir?

2. Xocalı soyqırımının təşkilatçısı və fəal iştirakçılarından biri olan Sarkisyanın 10 ildən artıq müddət ərzində Ermənistanın ali dövlət rəhbəri olduğu dövrdə işğala son qoymadan və iki ölkə arasında sülhə nail olmaq istiqamətində heç bir müsbət addım atmadığı təqdirdə yenidən Ermənistanın prezidenti seçilməsini necə qiymətləndirirsiniz?

3. Ermənistan prezidenti olaraq Sərkisyanın fəaliyyət göstərdiyi dövrdə işğal olunmuş Azərbaycan ərazisində Xocalı aeroportunun tikilib istifadəyə verilməsi cəhdlərini Cənubi Qafqazda gərginliyin artmasına yönəlmiş təxribat kimi dəyərləndirirsinizmi?

4. Ermənistan bu ilin iyul ayından etibarən Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik edəcək. Digər üzv dövlətin ərazilərini hərbi işğal altında saxlayan bir dövlətin Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir qrupa rəhbərlik etməsini necə dəyərləndirirsiniz?

5. İşğalçı dövlətdə keçirilən seçkilərin demokratiklik müstəvisində qiymətləndirilməsi və ümumiyyətlə, işğalçı dövlətin Avropa Şurasında üzv dövlət kimi fəaliyyət göstərməsi demokratiya, söz azadlığı, qanunun aliliyi ilə ziddiyyət təşkil etmirmi?

Hörmətli həmkarlar, təəssüf ki, Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar sizlərə ünvanladığım 18.03.2013-cü il tarixli bəyanatıma heç bir reak-

siya olmadı. Lakin ümidvaram ki, ədalət zəfər çalacaq və Siz demokratiya, insan hüquqları və hüququn aliliyini dəstəkləyəcəksiniz”.

**Şamaxıda növbəti hüquqi yardım günü
keçirildi**
23.04.2013

elkhan-suleymanov.az

22 aprel 2013-cü il tarixində millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxı sakinlərinə hüquqi yardım günü keçirilmişdir. Hüquqşünas qrupu ilə görüşə 20-yə yaxın vətəndaş gəlmişdi. Vətəndaşların bir qisminə hüquqi məsləhətlər verilmiş, bir çoxlarının şikayət ərizələri qəbul edilmişdir. Müraciətlər əsasən rayonda torpaq mübahisələri, qaz və su təchizatı, məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur. Bundan başqa vətəndaşlar bir çox qurumlarda onların müraciətlərinə baxılmaması, ərizə və şikayətlərinə cavab verilməməsi ilə bağlı haqlı narazılıqlarını bildirmişlər. Bəzi vətəndaşlara yerində hüquqi yardım göstərilsə də, bir sıra məsələlərlə bağlı aidiyyəti orqanlara deputat sorğusu ilə müraciət etmək qərarı verildi.

**Elxan Süleymanovun AŞPA-ya
məktubu dünya mediasında geniş yayılıb**
26.04.2013

APA

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun AŞPA-ya məktubu haqda məlumat dünya mediasında geniş yayılıb. APA-nın xəbərinə görə, ingilis, alman və fransız dillərində 345 onlayn saytda yerləşdirilmiş məktubda bildirilir ki, Ermənistanın Avropa Şurasında gələcək sədrliyi Azərbaycanda narahatlıq yaradır: "Azərbaycan qonşu Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi barədə qərara etirazını bildirir, çünki bu ölkə milyonlarla Azərbaycan vətəndaşının köçkün düşməsi və fundamental hüquqlarının pozulması ilə nəticələnən işğal davam etdirir. Digər üzv dövlətin ərazilərini işğal altında saxlayan dövlətin sədrliyini necə qiymətləndirirsiniz?"

E. Süleymanov qeyd edib ki, BMT, Avropa Parlamenti və hətta AŞPA-nın özünün qətnamələrinə zidd olaraq 25 ildir digər üzv dövlətin ərazisini işğal altında saxlamasına baxmayaraq, Ermənistanı sədrlik həvalə olunub. O, 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğınla əlaqəsi olan keçmiş hərbi komandir Serj Sarkisyanın yenidən seçilməsi ilə nəticələnən buildiki prezident seçkiləri ilə bağlı da məsələ qaldırıb. Norveçli siyasətçi xanım Karin Voldsetin rəhbərlik etdiyi AŞPA-nın müşahidə missiyası hesabatda Azərbaycan ərazisinin hərbi işğala məruz qalmasını qeyd etsə də, seçkiləri demokratik olaraq qiymətləndirib. E. Süleymanov öz məktubunda bunun "demokratiya, söz azadlığı

və hüququn aliliyi”nin bütün qaydalarına zidd olduğunu söyləyib. K. Voldsetin hesabatına cavab olaraq, azərbaycanlı parlamentar Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə sənəd təqdim edib.

**Elxan Süleymanov: "İşğalçı dövlətin
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik
etməsi Avropa dəyərlərinə hörmətsizliyin
nümayişindən başqa bir şey deyil"**

29.04.2013

APA

AŞPA-nın yaz sessiyası çərçivəsində 5 nümayəndə heyətini təmsil edən 25 deputatın imzası ilə fevralın 18-də Ermənistanda keçirilmiş prezident seçkilərində AŞPA seçki müşahidə missiyasına etirazı özündə ehtiva edən qətnamə layihəsinin müzakirəyə çıxarılmasının qarşısını alınıb. Bu barədə APA-ya AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.

E.Süleymanov bildirib ki, AŞPA deputatlarının imzaladıqları qətnamə layihəsində qaldırılan məsələ prinsipial xarakter daşıyır: "Həmin qətnamə təklifində sorğulanırdı ki, Avropa Şurasının üzvü olan digər dövlətin – Azərbaycanın – 20% ərazisini zorakılıqla işğal edən, 1 milyona yaxın insanı məcburi köçkünə çevirən, əsas beynəlxalq hüquq normalarını, demokratiya, insan hüquqları və qanunun aliliyinin bütün standartlarını pozan Ermənistanda hansı meyarlarla seçki müşahidə missiyası təşkil edilə və demokratiyanın səviyyəsi qiymətləndirə bilər? Başlıca olaraq, qətnamə təklifində beynəlxalq seçki müşahidə missiyalarının təşkil edilməsi üçün ilkin zəruri şərtin digər dövlətin ərazisinin işğal edilməməsi təklifi irəli sürülmüşdü və bu zəruri şərtin müəyyənləşdirilərək qəbul edilməsi üçün açıq müzakirələrin keçirilməsinin vacibliyi vurğulanırdı. Sənəd layihəsində qeyd edilirdi ki, işğal kimi beynəlxalq cinayət hərəkətinə görə təqsirli olan hər hansı üzv dövlətdə seçkilərin monitorinqinin

keçirilməsini, həmin seçkilərin demokratik standartlar prizmasından dəyərləndirilməsini təşkil etməzdən əvvəl işğalın aradan qaldırılması və əvvəlki hüquqi vəziyyətin bərpası mütləq ilkin şərt olmalıdır”.

Millət vəkili assambleyada prosedur qaydalarına uyğun təqdim olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə qətnamə layihəsinin qarşısının alınmasının Azərbaycan tərəfini narahat etdiyini bildirib. E.Süleymanov hesab edir ki, qətnamənin müzakirəyə çıxarılmamasının səbəbi AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir müzakirənin aparılmasının qarşısının alınması cəhdləri ilə bağlıdır: “İnsan hüquqlarına, demokratiya və hüququn aliliyinə hörməti özünün əsas məqsədi hesab edən AŞPA üçün bu utançverici və narahatedici hal sayılmalıdır. Belə hallardan biri də ondan ibarətdir ki, işğalçı Ermənistan bu ilin iyul ayından Avropa Şurasının əsas qurumlarından biri olan Nazirlər Komitəsinə sədrlik edəcək. Hesab edirəm ki, Avropa Şurasına üzv olan Azərbaycanın ərazilərini işğal altında saxlayan digər üzv dövlətin – Ermənistanın – Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir quruma sədrlik etməsi qeyd edilən dəyərlərə hörmətsizliyin nümayişindən başqa bir şey deyil”.

E.Süleymanov qeyd edib ki, yaz sessiyasından əvvəl AŞPA-ya Xocalı faciəsinin həmmüəllifi və aktiv iştirakçılarından biri olmuş Serj Sarkisyanın yenidən prezident seçilməsinin demokratiya və insan hüquqları prizmasından qiymətləndirilməsinin yolverilməzliyini ehtiva edən bir neçə məktubla müraciət edib, lakin bu məktublardan heç birinə indiyədək cavab verilməyib: “Görünür, bunun səbəbi cinayətkar əməllərinin ört-basdır edilməsi məqsədilə Ermənistanın AŞPA tərəfindən müəyyən mənada çətir altına alınaraq veto və ya açıq demokratik müzakirələrin susdurulması yolu ilə “toxunulmazlıq” əldə etməsi ilə bağlıdır”.

**Azərbaycanın Avronest PA-dakı
nümayəndə heyətinin rəhbəri
Avropa strukturlarının rəhbərlərinə
məktub ünvanlayıb**
02.05.2013

APA

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidentinə, Avropa Komissiyasına, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə, Avronest PA-nın həmprezidentlərinə, Avropa Parlamentinin və Avronest PA-nın bütün üzvlərinə məktub ünvanlayıb. Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.

Məktubda qeyd olunub ki, beynəlxalq müşahidə misiyaları 18 fevralda Ermənistanda keçirilmiş prezident seçkilərini çoxsaylı pozuntular olmasına baxmayaraq, demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından "demokratik seçkilər" kimi dəyərləndirib: "Həmin ölkə Azərbaycanın ərazisini 25 ilə yaxın bir dövrdə işğal altında saxlamaqla, işğal olunmuş torpaqlarda yaşayan və ya yaşamalılı olan vətəndaşların fundamental insan hüquqlarının hər gün pozulması faktına məhəl qoymamaqla və 1992-ci ilin fevralında törətdiyi Xocalı soyqırımını cinayətini rədd etməklə göstərdiyi ümumi davranışla və demokratik dəyərlərə hörmətsizlik nümayiş etdirməklə, həm Avropa İttifaqı, həm də Avropa Şurasının prinsip və dəyərlərini kobud şəkildə pozur".

BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altındakı Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad

edilməsini tələb edən qətnamələrinin olduğunu diqqətə çatdıran E. Süleymanov məktubda ümumilikdə 9 sorğu verib.

1. Avropa Şurasının və Avronest PA-nın üzvü olan bir dövlətin – Ermənistanın – Avropa Şurasının üzvü olan digər dövlətin – Azərbaycanın torpaqlarını 25 ilə yaxın bir müddət ərzində işğal altında saxlamasına münasibətiniz necədir?

2. Xocalı soyqırımının təşkilatçısı və fəal iştirakçılardan biri olan Serj Sarkisyanın 10 ildən artıq müddət ərzində Ermənistanın yüksək səviyyəli dövlət məmuru, baş nazir, son 5 ildə isə ölkə prezidenti olduğu dövrdə işğala son qoymadan və iki ölkə arasında sülhə nail olmaq istiqamətində heç bir müsbət addım atmadığı təqdirdə yenidən Ermənistanın prezidenti seçilməsini necə qiymətləndirirsiniz?

3. Cənubi Qafqazdakı həssas vəziyyəti nəzərə alaraq, S. Sarkisyanın Ermənistan prezidenti olduğu dövrdə işğal altında olan Azərbaycan ərazisində Xocalı aeroportunun tikilib istifadəyə verilməsi cəhdlərini necə qiymətləndirmək olar?

4. İşğalçı dövlət Ermənistan 2013-cü ilin iyul ayından etibarən Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik edəcək. Bu dövlətin yuxarıda ağlasığmaz problemlər fonunda demokratiya, insan hüquqları və hüququn aliliyi kimi Avropa dəyərlərini müəyyənləşdirən, müdafiə və nəzarət edən bir quruma rəhbərlik etməsini necə dəyərləndirirsiniz?

5. Avropa İttifaqı sazişlərə əsasən qorumalı olduğu prinsiplərini birbaşa kobud şəkildə pozan ölkənin rəhbər mövqeyə keçməsinə barmaqarası baxırsa və bunu müzakirə edərsə, Avropa dəyərləri Avropa Parlamenti tərəfindən necə müdafiə olunur?

6. Aİ-Ermənistan Assosiasiya Sazişinə dair danışıqlar necə davam edə bilər və Ermənistan Azərbaycan torpaq-

larını qeyri-qanuni işğal atında saxlayarkən, sizin qurumunuz bu danışıqları necə irəli sürə bilər?

7. Qurumunuzun sülh və demokratiyanı müdafiə etmək missiyası daşdığına nəzərə alsaq, seçkiləri müşahidə missiyası Ermənistanda keçirilmiş son prezident seçkilərinin olduqca mübahisəli nəticələrinə göz yumursa və kütləvi qırğında və insan hüquqlarını kobud şəkildə pozmaqda təqsirləndirilən, sülh, demokratiya və hüququn aliliyinə hörmətsizlik nümayiş etdirmiş şəxsin yenidən seçilməsini qanuniləşdirsə, Avropa Parlamenti öz düzgünlüyünü necə müdafiə edə bilər?

8. Ermənistan missiyasında iştirak etmiş həmkarlarınızın Azərbaycan ərazilərinə qarşı edilmiş təcavüzə dəstək vermələri kimi şərh edilə bilən bəyanatları gərginliyin artmasına səbəb ola bilirsə, "Şərq Tərəfdaşı" ölkələrinə qarşı parlamentin münasibətindəki ikili standartlardan qaçmaq üçün nə planlaşdırırsınız?

9. Əgər bütün Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən geri çağırmaq barədə Avropa Parlamentinin dəfələrlə etdiyi çağırışlara uzun müddət məhəl qoyulmursa, o zaman, cənab prezident, sizin qurumunuza bu cür əhəmiyyət verməyən dövlətə göstərdiyiniz tolerantlığa və onunla dialoqa necə haqq qazandırırırsınız?

**Şamaxının millət vəkili Elxan
Süleymanovun ideya müəllifi olduğu
2 kitab uğur qazanıb
04.05.2013**

avciya.az

Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi I Ümumrespublika "Kitab sənəti" müsabiqəsində birinci yeri Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (www.avciya.az) tərəfindən hazırlanmış, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş "Bakı haqqında 20 etüd" (Bakı, 2011) kitabı layiq görüldü.

Bu kitab "Şərq-Qərb" Nəşriyyat Evinin mətbəəsində çap olunub.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyev-heritage.org) tərəfindən hazırlanmış "Tarixi Azərbaycan dövrləri" (Bakı, 2012) kitabı isə müsabiqənin xüsusi diplomunu aldı.

Bu kitab "CBS Polygraphik Production" mətbəəsində çap olunub.

Hər iki kitabın ideya müəllifi AVCIYA-nın prezidenti, Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur.

Şamaxının Böyük Vətən Müharibəsi əlil və iştirakçıları yad edildi

08.05.2013

elkhan-suleymanov.az

Şamaxının millət vəkili Elxan Süleymanov qələbənin 68-ci il dönümü münasibətilə Böyük Vətən Müharibəsi əlil və iştirakçılarını təbrik edib. Millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev və qərargahın əməkdaşları Şamaxı rayonunda yaşayan 32 veteranı təbrik edərək, millət vəkili adından qiymətli hədiyyələri onlara təqdim etmişdirlər. Veteranlar hər zaman onları əziz tutduğuna və hər zaman diqqət mərkəzində saxladığına görə Elxan Süleymanova minnətdarlıqlarını bildiriblər.

**AzərTAc-ın Fransadakı xüsusi müxbirinin
"Azərbaycan həqiqətləri Avropa Şurasında"
kitabı çapdan çıxmışdır**
09.05.2013

AzərTAc

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Fransadakı xüsusi müxbiri Əsgər Əliyevin "Azərbaycan həqiqətləri Avropa Şurasında" kitabı CBS mətbəəsində nəfis tərtibatda çapdan çıxmışdır. AzərTAc xəbər verir ki, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlüyünə qəbul edildiyi dövrdən AŞPA-nın bütün sessiyalarının gedişini yaxından izləyən müəllifin bu kitabında 2001-2004-cü illər əhatə olunmuşdur.

Kitabda ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəaliyyəti ilə bağlı mətbuatda dərc olunmuş materiallarla yanaşı, AzərTAc-ın da məlumatlarından geniş istifadə edilmişdir.

Politologiya fənninin tədris olunduğu ali məktəblərin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın "Müəllifdən" yazısında qeyd olunur ki, Azərbaycan nümayəndə heyəti ilk dəfə AŞPA-nın 2001-ci il aprelin 23-dən 27-dək davam etmiş yaz sessiyasında fəaliyyətə başlamışdır. Həmin dövrdə nümayəndə heyətinə ulu öndər Heydər Əliyevin xarici siyasətini uğurla davam etdirən Milli Məclisin deputatı İlham Əliyev rəhbərlik etmişdir. Elə ilk vaxtlardan AŞPA sessiyalarında Azərbaycanın haqq səsini avropalı deputatlara, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş dünya görüşünə malik İlham Əliyev və nümayəndə heyətinin üzvləri böyük səy göstərmişlər.

Nümayəndə heyətinin rəhbəri İlham Əliyevin sessiyalarda Ermənistanın Azərbaycan ərazisinin 20 faizini

işğal etməsi barədə təkzibolunmaz faktlara söykənmiş çıxışları bu ölkənin işğalçılıq siyasətinin əsas səbəbləri barədə avropalı deputatlarda geniş təsəvvür yaratmışdır. İş o yerə çatmışdır ki, hətta erməni mətbuatında dərc olunmuş "Erməni deputatların Strasburq buterbrodu" adlı məqalədə ermənilər (bu məqalə tərcümə olunaraq Azərbaycan mətbuatında dərc edilmişdir) Azərbaycan diplomatiyasının Ermənistanı üstələməsi faktını etiraf etməyə məcbur olmuşlar. Əlbəttə, bu, ümummilli liderimiz Heydər Əliyevin yeritdiyi uzaqgörən siyasətin təntənəsi və nəticəsi idi.

AŞPA-nın sessiyalarında Azərbaycan nümayəndə heyətinin bütün çıxışlarını hiss və həyəcanla izləyən müəllif böyük qürur hissi ilə yazır: "Mən İlham Əliyevin sessiyalarda kəskin çıxışlarının dəfələrlə şahidi olmuşam. Erməni deputatlar İlham Əliyevin faktlara söykənmiş kəskin və sərt çıxışları qarşısında aciz qalaraq ona etiraz etməyə belə cəsarət etmirdilər".

Böyük peşəkarlıqla hazırlanmış 355 səhifəlik kitabda Avropa Şurası haqqında məlumatlar, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması, AŞPA-nın sessiyasında ümummilli lider Heydər Əliyevin çıxışı, Ulu Öndərin Avropa Şurasının baş katibi ilə görüşü və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş İlham Əliyevin çıxışları, görüşləri, müsahibələri və s. öz əksini tapmışdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəstəyi ilə çap olunmuş kitabın redaktoru, psixologiya elmləri doktoru, professor Səməd Seyidovdur.

**Bu həftə Sloveniya parlamentində
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı dinləmələr keçiriləcək**

14.05.2013

APA

APA-nın məlumatına görə, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti dinləmələrdə iştirak etmək üçün Sloveniyaya səfərə gedəcək. Nümayəndə heyətinə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənpuliyev, Fazil Mustafa və Ceyhun Osmanlı daxildir.

Sloveniya Milli Assambleyasında baş tutacaq dinləmələrdə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, işğal edilmiş ərazilərdə təcavüzkar dövlət tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının bütün insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması və Azərbaycan ərazilərinin işğalı səbəbindən ölkəmizə vurulmuş maddi və mənəvi zərərin miqyasına dair məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Milli Assambleyanın sədri Yanko Veber və Sloveniyanın baş naziri Alenka Bratusiklə, Milli Assambleyanın xarici siyasət komitəsi və Avropa Birliyi Məsələləri komitəsinin üzvləri, eləcə də Sloveniya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Bundan başqa Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Sloveniyanın iqtisadi inkişaf və texnologiya naziri Stanko Stepişnik ilə görüşəcək.

Səfər zamanı nümayəndə heyətinin üzvləri həmçinin

Sempas şəhər meri tərəfindən qəbul ediləcək və Çepovanda Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin məzarını ziyarət edəcəklər.

Şamaxıda III bədii qiraət müsabiqəsi başa çatır 15.05.2013

publika.az

May ayının 18-də Şamaxıdan millət vəkili, AVCIYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinin final turu keçiriləcək.

Publika.Az-ın məlumatına görə, müsabiqənin təqdimat mərasimi isə may ayının 20-də Şamaxı Mədəniyyət Sarayında baş tutacaq. Tədbir çərçivəsində müsabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçiriləcək.

Bu günlərdə təşkilat komitəsinin üzvləri Dəyanət Musayev və Vüqar Tofiqli layihə çərçivəsində Şamaxı rayonunun tədris müəssisələrində görüşlər keçirərək, müsabiqənin gedişi ilə maraqlanmışlar. Bu məqsədlə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında, Şamaxı Humanitar Kollecdə, şəhər 1 və 5 saylı tam orta məktəbində müsabiqənin gedişi ilə tanış olmuşlar.

Layihə çərçivəsində təşkilat komitəsinin üzvləri həmçinin rayon təhsil müəssisələrində çalışan ədəbiyyat müəllimlərinin iştirakı ilə seminar keçirmişlər. Görüşdə rayonun kənd və qəsəbə məktəblərində çalışan 30 nəfərədək ədəbiyyat müəllimi iştirak etmişdir.

SAMF-in icraçı direktoru V. Tofiqli üçüncü dəfə keçirilən müsabiqənin şərtlərindən danışıraq, müsabiqənin gedişi barəsində ətraflı danışırdı. SAMF təmsilçisi müsabiqəyə edilən bəzi əlavələr haqqında da

tədbir iştirakçılarını məlumatlandırmışdır.

Qeyd edək ki, bu dəfəki müsabiqənin yeniliklərindən biri də M.Ə.Sabirin müasirlərinin yaradıcılığına müraciət edilməsinə şəraitin yaradılmasıdır.

Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosesində təbliginə metodiki dəstək vermək, tədris prosesində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.

Xatırladaq ki, qaliblərə Şamaxının millət vəkili, AVCIYA-nın prezidenti Elxan Süleymanovun təsis etdiyi təqaüd və Fəxri fərmanlar veriləcəkdir.

**Dünya Bankı və Beynəlxalq Valyuta
Fondunun Parlament Şəbəkəsinin
illik konfransına Bakı ev sahibliyi edəcək**
16.05.2013

elkhan-suleymanov.az

23-24 may tarixlərində Bakıda, Gülüstan sarayında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçiriləcək. Konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov tədbirlə bağlı bunları bildirdi:

- İllik Konfrans Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarisini, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərlərini və Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra Beynəlxalq Maliyyə İnstitutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan flaqman tədbiridir. Bakıdakı konfransda iştiraklarını artıq dünyanın 74 ölkəsindən 235 nəfər təsdiq etmişdir. Onların sırasında 4 ölkənin parlamentlərinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları, Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxsləri qeyd etmək olar. Onu da qeyd edim ki, konfransın başlanmasına cəmi bir neçə gün qalmasına baxmayaraq konfransda iştirak etmək istəyənlərin müraciətləri hələ də daxil olmaqdadır. Biz bunu konfransa və Azərbaycana olan maraqla izah edirik.

İllik Konfrans həm üzvlərin illik ümumi iclası, həm də inkişaf konfransıdır. Müxtəlif inkişaf səhmdarları arasında düşünmə və müzakirə üçün canlı vaxt olmaqla, İllik Konfrans növbəti il üçün Şəbəkənin siyasətini müəyyən etmək imkanındır. İki-üç günlük proqram

həvəsləndirici və məlumat xarakterli sessiyalar, eləcə də müzakirə üçün bir çox imkanlardan ibarətdir. Bu vaxta qədər Şəbəkənin konfransları Haaqa, London, Bern, Afina, Helsinki, Keyptaun, Paris və Brüssel kimi şəhərlərdə keçirilmişdi.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilmiş müstəqil təşkilatdır və 140-dan artıq ölkənin parlamentarilərinə inkişaf məqsədilə əməkdaşlıq sahəsində məsuliyyət və şəffaflığın artırılmasını dəstəkləmək üçün platformanı təmin edir. Alen Desteks Parlament Şəbəkəsinin hazırkı sədridir. 2006-cı ilin yanvarından 2010-cu ilin may ayına qədər o, Belçika Parlamentlərarası Dostluq Qrupu daxilində Avrasiya ikitərəfli bölməsi və regional qrupu və xüsusilə Azərbaycan-Belçika regional qrupunun Prezidenti olmuşdur. Şəbəkə öz beynəlxalq katibliyi, regional və ölkə filialları vasitəsilə Afrika, Asiya, Avropa və Amerikada 1500-dən çox parlamentarini əhatə edir. O, parlamentlər və vətəndaş cəmiyyətinin nəzarət rolunu gücləndirməklə, inkişaf məqsədilə əməkdaşlıq prosesində şəffaflıq və məsuliyyəti artırmağa səy göstərir.

Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaratması daxildir. XI İllik Konfrans üçün təklif edilən mövzular qeyri-neft sektorunun inkişafı, hökumət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi mövzularını əhatə edəcək.

**Sloveniya parlamentinin komitə sədri:
"Dağlıq Qarabağ münaqişəsi istənilən
vaxt təhlükəli miqyasda böhrana
çevrilə bilər"
18.05.2013**

APA

Komitə sədri xanım Janja Klasinc Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra bəyanatla çıxış edib.

Sloveniya parlamentinin xarici əlaqələr komitəsinin sədri xanım Janja Klasinc Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra bəyanatla çıxış edib. APA-nın məlumatına görə, xanım Klasinc bildirib ki, parlamentin Xarici Əlaqələr Komitəsinin üzvləri Dağlıq Qarabağ problemini müzakirə edib, sürətli və səmərəli dinc siyasi həll yolunun zəruriliyini, xarici hərbi hissələrin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını və artıq BMT Baş Assambleyasının 14 may 2008-ci il tarixli 86-cı plenar sessiyasında qəbul edilmiş qətnaməsində bildirildiyi və BMT, Aİ, Avropa Şurasının bir sıra digər qətnamələri və sənədləri, eləcə də digər beynəlxalq təşkilatların sənədlərində təkrar edildiyi kimi, Azərbaycanın tam suverenliyinin beynəlxalq tanınmış sərhədləri çərçivəsində real bərpasını vurğulayıblar.

"Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycan Respublikası Parlamentinin nümayəndə heyətinin üzvləri Sloveniya Parlamentinin deputatlarına Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat verdilər. Bu məlumat həmin ərazilərdə 1992-1994-cü illərdə Ermənistanla Azərbaycan arasında gedən müharibə nəticəsində 20.000 insanın həlak olması və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayonun bir neçə yüz min əhalisinin zorla öz torpaqlarından

çıxarılması faktlarını əhatə edib.

20 illik diplomatik fəaliyyət və müxtəlif vasitəçiliklər bu vaxta qədər hər hansı bir nəticə verməyib. Dağlıq Qarabağ problemi açıq olaraq qalır və bununla bərabər "dondurulmuş münaqişə" istənilən vaxt təhlükəli miqyasda böhrana çevrilə bilər.

Aydındır ki, status-kvo problemin həllinə töhfə vermir, gözlənilməzdir, vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər və problemin dinc və konstruktiv həllinə, o cümlədən bütövlükdə strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən bu regionun sabitliyinə və Avropa Birliyinin münaqişəyə cəlb olunmuş mühüm tərəfdaşları olan bu iki ölkənin inkişafına maneə yaradır"

Avronest Parlament Assambleyasının 3-cü sessiyası keçiriləcək 20.05.2013

APA

Mayın 27-29-da Brüsseldə Avronest Parlament Assambleyasının 3-cü sessiyası keçiriləcək. Bu barədə APA-ya Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verilib. E. Süleymanov bildirib ki, sessiya çərçivəsində plenar iclasla bərabər assambleyanın 4 komitəsinin, Büronun, Belarus üzrə işçi qrupunun iclasları və yeni yaradılmaqda olan Qadınlar Forumunun qeyri-rəsmi görüşü keçiriləcək. Prosedur qaydalarına əsasən komitələrin iclaslarında müvafiq məruzələr müzakirə edilərək qəbul edildikdən sonra plenar iclasda həmin məruzələr yenidən müzakirəyə çıxarılmalı və onların əsasında qətnamə qəbul olunmalıdır.

E.Süleymanov qeyd edib ki, Sosial Məsələlər Komitəsi üzrə həmməruzəçilərin biri Ermənistan nümayəndə heyətinin üzvüdür: "Görünür, bu səbəbdən məruzədə "Şərq Tərəfdaşlığı" ölkələri arasında qapalı sərəhdələrin mövcudluğu və onların açılmasına çağırış öz əksini tapıb. Burada söhbət Azərbaycanla Ermənistan arasında sərəhdələrin bağlı olmasından gedir. Bizi narahat edən məqam ondan ibarətdir ki, sərəhdələrin bağlanmasına gətirən səbəb göstərilmir və onun aradan qaldırılmasına çağırış xatırlanmır. Oudur ki, Azərbaycan nümayəndə heyəti Sosial Məsələlər Komitəsinin məruzəsinə bir neçə düzəlişlər irəli sürüb və yeni müddəa təklifi ilə çıxış edib. Əlbəttə ki, bu təkliflər iki ölkə arasında sərəhdələrin bağlanmasının səbəbi olan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini, ölkəmizdə qaçqın və məcburi köçkünlər ordusunun mövcudluğu-

nu diqqətə çəkir, onların öz evlərinə qayıtmaq hüquqlarının təmin edilməsinə dair tələbləri əks etdirir”.

Millət vəkili qeyd edib ki, Enerji Təhlükəsizliyi Komitəsi üzrə hazırlanmış məruzə bütövlükdə Azərbaycanın maraqları baxımından qənaətbəxş olsa da, Ermənistan nümayəndə heyətinin irəli sürdüyü bir neçə təklif müəyyən narahatlıq yaradır: “Belə ki, Ermənistan heyəti müxtəlif vəziyyətlərdə eyni xarakterli təkliflər irəli sürüb. Bu təkliflərin demək olar ki, hamısında “Şərq Tərəfdaşlığı” ölkələri arasında bağlı sərhədlərin açılmasına çağırış və enerji siyasəti məsələsində bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin eyni dərəcədə yararlanmasına çağırış var. Sözsüz ki, bu təkliflər Azərbaycanın maraqlarına ziddir və biz Ermənistan tərəfinin bu təkliflərinin qəbul edilməsinin qarşısını almağa çalışacağıq”.

E.Süleymanov xüsusi olaraq vurğulayıb ki, əsas mübarizə Siyasi Məsələlər Komitəsi üzrə məruzənin müzakirəsi ətrafında baş verəcək və indidən proqnozlaşdırmaq olar ki, bu zaman gərginlik qaçılmaz olacaq: “Əsas səbəb məruzənin hər bir “Şərq Tərəfdaşlığı” ölkəsi üçün prioritet olan təhlükəsizlik məsələlərinə həsr edilməsidir. Belə ki, “Şərq Tərəfdaşlığı” ölkələri olan Azərbaycan, Gürcüstan və Moldovanın ərazilərində münaqişələr mövcuddur, bundan əlavə bütün tərəfdaş ölkələr demokratik dövlət quruculuğu istiqamətində müxtəlif çağırışlar və təhdidlərlə üzləşirlər. Digər tərəfdən, məruzə layihəsinə 125 düzəliş təklif edilib və bir sıra hallarda bu təkliflər prinsipial xarakter daşımasa da, ölkəmizin maraqlarına uyğun gəlmir. Bir sıra təkliflər isə var ki, biz onların qarşısını birmənalı şəkildə almağa çalışacağıq. Misal üçün, belə təkliflərdən biri Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna (ŞT VCF) çoxtərəfli və ikitərəfli tədbirlərin həyata keçirilməsində, o cümlədən münaqişə zonalarından olan QHT-lərə və fəallara, hər iki icma arasında körpülər

qurmaq üçün çalışan QHT-lərə konfrans və görüşlərdə iştirak etməyə çağırış edilən təklifi göstərmək istərdim. Bu təklif ilk baxışdan ciddi görünməsə də, ölkəmizin maraqları baxımından təhlükəlidir. Belə ki, cari ilin 4-5 aprel tarixində ŞT VCF-nin İdarə Heyətinin Yerevanda keçirilmiş iclasında separatçı rejimlərin nəzarəti altında olan ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı) fəaliyyət göstərən QHT-lərin VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi məsələsi müzakirə edilib. Onların "Şərq Tərəfdaşları regionları" adı altında ŞT VCF-də müstəqil iştirak etmələri barədə Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul olunub. Mən dərhal ŞT VCF-nin İdarə Heyətinə müraciət ünvanladım və bu qərara qəti etirazımı bildirdim. Lakin ŞT VCF-nun Rəhbər Komitənin həmsədrinin cavabı demək olar ki, məni sarsıtdı. Həmin cavab məktubunda vurğulanırdı ki, "Bu mövzuda Yerevanda etdiyimiz müzakirələrlə bağlı hazırda milli platformamızla məsləhətləşmələr aparılır və artıq məlumatlıyıq ki, Bakıdakı Milli Platformadan olan həmkarlarımız Dağlıq Qarabağdan Vətəndaş Cəmiyyəti Forumunun illik iclasında iştirak etmək üçün müraciət edən hər hansı QHT-nin yalnız Azərbaycan nümayəndə heyətinin üzvü kimi seçilə biləcəyini təkid edir. Rəhbər Komitə bu qərara hörmət edir və ona əməl edəcək". Hesab edirəm ki, Azərbaycan Milli Platformasının bu təklifi bizim işimizi ciddi əngəl yaradacaq. Odur ki, onlar vaxt itirmədən öz təkliflərini geri götürməlidirlər. Belə ki, münaqişə öz həllini hələlik tapmayıb, separatçı rejimin nəzarəti altında olan QHT-lərinin təmsilçiləri yalnız etnik ermənilərdən ibarət olacaqlar və onlar birmənalı olaraq Ermənistanın mənafeyinə xidmət edəcəklər".

E.Süleymanovun sözlərinə görə, Siyasi Məsələlər Komitəsinin məruzəsinə eyni zamanda Azərbaycanın

maraqlarına uyğun olan bir sıra prinsipial təkliflər irəli sürülüb. Təkliflər tək Azərbaycan nümayəndə heyəti tərəfindən deyil, həm də Gürcüstan nümayəndə heyəti və bir sıra Avropa Parlamentinin təmsilçiləri tərəfindən irəli sürülüb. Bu təkliflərdə əsasən ŞT ölkələri ərazisində həll olunmamış silahlı münaqişələrin və işğal edilmiş ərazilərin mövcudluğu xatırladılır, BMT Nizamnaməsində, ATƏT-in Helsinki Yekun Aktında və digər müvafiq çoxtərəfli sənədlərdə tövsif edildiyi kimi, suverenlik, ərazi bütövlüyü, müstəqillik və sərhədlərin toxunulmazlığına Aİ-nin mühüm əhəmiyyəti vurğulanır, Rusiya hakimiyyətinə region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq və regional sabitliyə daha konstruktiv şəkildə təsir göstərməyə çağırış edilir. Həmin təkliflərdə həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, AŞPA və AP-nin qətnamələrinin yerinə yetirməyin vacibliyi vurğulanır, işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və digər Azərbaycan ərazilərindən silahlı qüvvələrin qeyd-şərtsiz çıxarılması və insan hüquqları kütləvi və kobud şəkildə pozulan və silahlı təcavüz nəticəsində qaçqın və məcburi köçkünə çevrilən bir milyona yaxın vətəndaşın hüquqlarının və onların öz evlərinə qayıdaraq təhlükəsiz yaşamasının təmin olunmasına çağırış edilir.

Şamaxıda Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsi yekunlaşıb 21.05.2013

APA

Şamaxıda millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə AVCIYA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsi yekunlaşıb.

APA-nın məlumatına görə, Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində müsabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçirilib.

Çıxış edən Söz Azadlığını Müdafiə Fondunun sədri, xalq şairi Musa Yaqub layihə çərçivəsində təşkilat komitəsi üzvlərinin rayon təhsil müəssisələrində keçirdiyi görüşlərdən danışıraq bu il III dəfə keçirilən müsabiqənin final turunda 193 nəfər iştirak etdiyini söyləyib. Onun sözlərinə görə, AVCIYA prezidentinin təşəbbüsü ilə hər ay 29 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S.Ə.Şirvani adına təqaüd verilir.

AVCIYA prezidenti Elxan Süleymanov Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyət bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi rolu olduğunu qeyd edib. Millət vəkili bu günədək keçirilən müsabiqə qaliblərinin iştirakı ilə Bakıda geniş teatrlaşdırılmış təqdimatın keçiriləcəyini bildirərək, on iki nəfər qalibə diplom və pul mükafatları təqdim edib.

Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının

təbliği, görkəmli şairin yaradıcılığının tədris prosesində təbliğinə metodiki dəstək vermək, fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.

Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Assambleyasının 10-cu illik konfransı keçirilir

23.05.2013

APA

Bu gün Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 10-cu illik konfransı keçirilir.

APA-nın məlumatına görə, tədbirin açılışında BVF-nin idarəedici direktoru Kristin Laqardenin və Dünya Bankının prezidenti Jim Yonq Kimin videomüraciəti nümayiş olunub. Daha sonra çıxış edən Parlament Şəbəkəsinin prezidenti Alan Desteks bildirib ki, tədbirdə 75 ölkədən 250-yə yaxın qonaq iştirak edir. Tədbir AVCİYA dəstəyi ilə keçirilir.

Azərbaycanın iqtisadi cəhətdən inkişaf edən ölkə olduğunu deyən A. Desteks bildirib ki, ölkəmiz artıq Dünya Bankının və digər təşkilatların donor ölkəsinə çevrilib. A. Desteks Azərbaycanın inkişaf xəttini digər ölkələrə nümunə göstərib. O, Azərbaycanın öz maliyyə resurslarından ölkə iqtisadiyyatının digər sahələrinin inkişafı üçün planlaşdırılmış şəkildə istifadə etdiyini vurğulayıb.

Təşkilat rəhbəri konfransın parlamentlərin ölkələrin iqtisadi inkişafında rolunu artırmağa xidmət etdiyini vurğulayıb.

Tədbir iştirakçılarını salamlayan AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov çıxışında Azərbaycan barədə məlumat verib. O həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə qonaqları məlumatlandırıb. Xocalıda ermənilərin soyqırımı törətdiklərini deyən E.Süleymanov bu soyqırımın səbəbkarlarından bi-

rinin Avropanın bu gün qəbul etdiyi, Ermənistanın indiki prezidenti Serj Sərkisyan olduğunu bildirib: "Beynəlxalq qurumlar işğalçı dövlət olan Ermənistanla işğala məruz qalan Azərbaycana fərq qoymur. Əksinə Ermənistanı dəstəkləyir. Heç bir beynəlxalq təşkilat Ermənistanı beynəlxalq sanksiyalar tətbiq etmir və bu da Ermənistan önündə yaşıl işıq yandırır".

E.Süleymanov ermənilərin işğal altındakı Dağlıq Qarabağ regionunda yerləşən Sərsəng su anbarının baxımsız qaldığını, təmirsiz-baxımsız qalan bu anbarın böyük təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, bu anbarda qəza baş versə, 400 min əhəlinin yaşadığı böyük ərazilər su altında qalacaq: "Fikrimcə, belə bir hal baş versə, Ermənistanı dəstəkləyən beynəlxalq təşkilatlar bu faciəni Allahın və təbiətin üzərinə atacaqlar".

Tədbirdə çıxış edən Dünya Bankının xarici məsələlər üzrə vitse-prezienti Siril Müllər qeyd edib ki, Şəbəkə ilk illərdən etibarən parlamentarilər ilə maliyyə qurumları arasında "buzu sındırmağa" nail olub.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, Azərbaycan beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa həmişə önəm verib: "Azərbaycan dünyada neft gəlirlərindən istifadə edən azsaylı ölkələr sırasındadır. Azərbaycanın reytingləri son qlobal böhran dövründə pisləşməyib, əksinə yaxşılaşıb".

“..Rayonların 400 min əhalisi məhv ola bilər” 23.05.2013

publika.az

Elxan Süleymanov Sərsəng su anbarı ilə bağlı dünya parlamentarilərinə çağırış etdi.

“Keçmiş Ağdərə rayonuna, indi isə Tərtər rayonuna məxsus olan Sərsəng su anbarının Ermənistan tərəfindən işğalı nəticəsində bu anbarda ötən müddət ərzində böyük qəzalılıq vəziyyət yaranıb. Əgər bu su anbarında qəza baş verərsə, Azərbaycanın işğal altında olmayan daha 7 rayonu yerlə-yeksan və həmin rayonların 400 min əhalisi məhv ola bilər”.

Publika.Az-ın məlumatına görə, belə çağırışla fikirləri Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bu gün Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin toplantısında çıxış edib.

Onun sözlərinə görə, 25 ildən artıq bir müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yuman dünya birliyi belə bir növbəti faciə baş verərsə, onu Allahın və təbiətin üzərinə atacaq. E.Süleymanov deyib:

“Çox təəssüf ki, dünya birliyi, beynəlxalq təşkilatlar hələ də Ermənistanın təcavüzkarlığına göz görə-görə göz yumurlar. Onlar işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyurlar. Bu 25 ildən artıq müddət ərzində işğala məruz qalan və təcavüzə uğrayan Azərbaycan xalqında, Azərbaycan cəmiyyətinə böyük narazılıq və təəssüf hissi doğurur.

Bu gün dünyada beynəlxalq hüququn əsas prinsipi ərazi bütövlüyünün təmin edilməsidir. Biz də Qarabağ

münaqişəsinin məhz bu prinsip əsasında ədalətli həllini istəyirik və gözləyirik.

Mən bura gələn nümayəndə heyətlərindən xahiş edirəm ki, onlar öz vətənlərinə geri dönəndə bir daha hökumətlərini bu problemdən xəbərdar etsinlər və Qarabağ münaqişəsinin həllinin ərazi bütövlüyünün təmin edilməsi prinsipinə əsasən çözüminə köməklik göstərmələrinə çağırınsınlar”.

Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir

24.05.2013

AzərTAc

Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir.

Bu sözləri AzərTAc-a müsahibəsində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin Bakıda keçirilən illik konfransının iştirakçısı, Dünya Bankının Parlament Şəbəkəsinin prezidenti Alən Desteks demişdir.

Alən Desteks qeyd etmişdir: "Konfrans çox yüksək səviyyədə təşkil olunmuşdur. Mən konfransın təşkilinə görə Azərbaycan rəhbərliyinə, xüsusilə də bu konfransın Bakıda keçirilməsində göstərdiyi dəstəyə görə Elxan Süleymanova təşəkkür etmək istəyirəm. Bu çox böyük şərəfdir və uğurdur. Bu, onu göstərir ki, Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir. Bizim əvvəlki konfranslarımız Brüsseldə, Parisdə, Londonda və Helsinkidə keçirilmişdir. İlk dəfədir ki, biz Qərbi Avropadan kənara çıxırıq və bu bir daha onu göstərir ki, Bakı beynəlxalq tədbirlərin və konfransların keçirildiyi məkana çevrilir".

Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlara toxunan Dünya Bankının Parlament Şəbəkəsinin prezidenti demişdir: "Bakıda Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun siyasətinə dair beynəlxalq konfransın keçirilməsi çox əhəmiyyətlidir. Dünya Bankının ekspertlərinin hesablamalarına görə Azərbaycan son 15 ildə yoxsulluq dərəcəsini ən çox azaldan ölkələrdən biridir. Son statistik göstəricilərə görə Azərbaycanda yox-

sulluğun dərəcəsi 50 faizdən 6-7 faizə enmişdir ki, bu da çox böyük və beynəlxalq aləmdə misli görünməyən bir göstəricidir”.

Alən Desteks Azərbaycan dövlətinin öz əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və ölkədə yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində uğurlu siyasət həyata keçirdiyini xüsusi vurğulamışdır.

"Sərsəng – humanitar faciənin qarşısının alınması" layihəsinin təqdimatı keçirilir

25.05.2013

elkhan-suleymanov.az

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının hazırladığı yeni "Sərsəng – humanitar faciənin qarşısının alınması" layihəsinin təqdimatı keçirilir.

AVCIYA-nın vitse-prezidenti, layihənin rəhbəri Vəli Əlibəyov bildirmişdir ki, layihənin məqsədi Ermənistan Respublikası ilə həmsərhəd ərazilərdə yerləşən Sərsəng su anbarı daxil olmaqla su anbarlarının həmsərhəd və işğal zonası ilə qonşu ərazilərdə yaşayan insanların həyatı və əmlakı üçün törədə biləcəkləri təhlükənin qarşısının alınmasına nail olunmasıdır.

Bildirilmişdir ki, Azərbaycanın işğal altında olan ərazilərində yerləşən su anbarları hazırda ölkə ərazisi və əhalisi üçün potensial təhlükə mənbəyidir.

Dünya mediası Sərsəng su anbarının qəzalılı vəziyyətdə olmasından yazır

06.06.2013

APA

Bir müddət əvvəl Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin Bakıda keçirilmiş 11-ci İllik Konfransı hələ də dünya mediasının diqqət mərkəzindədir.

APA-nın xəbərinə görə, ingilis, alman və fransız dillərində yayımlanan "Wall Street Journal", "Marketwatch", "Boston Globe", "Business Journal", "Yahoo!", "Deutsche Presse Agentur", "Austria Presse Agentur", "Finanz Nachrichten" kimi 306 xarici KİV dünyanın 74 ölkəsindən 235 nəfər mütəbər qonağın qatıldığı tədbir haqda məlumat yayıb.

Məlumatda AVCİYA prezidenti, Azərbaycanın Avro-nest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun digər münaqişələrdən bəhs edilərkən Dağlıq Qarabağı unutmamaq çağırışı xüsusi vurğulanıb, işğal altında olan ərazidə yerləşən Sərsəng su anbarının qəzalılı vəziyyətdə olması ilə bağlı xəbərdarlıq edilib.

Xatırladaq ki, Elxan Süleymanovun Sərsəng su anbarında qəza baş verəcəyi halda, Azərbaycanın işğal altında olmayan daha 7 rayonunun yerlə-yeksan və həmin rayonların 400 min əhalisinin məhv ola biləcəyi haqda açıqlaması beynəlxalq tədbir iştirakçılarının marağına səbəb olub. Beynəlxalq tədbirdən dərhal sonra, mayın 25-də AVCİYA yaxın 18 ay ərzində reallaşdırılacaq "Sərsəng – humanitar faciənin qarşısının alınması"

layihəsinin təqdimatını keçirib.

İctimaiyyət nümayəndələrinin layihənin gedişatı barədə mütəmadi məlumatlandırılması nəzərdə tutulur.

**Elxan Süleymanov: "Dağlıq
Qarabağ münaqişə deyil,
Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzüdür"**

11.06.2013

APA

İyunun 10-da Avstriyanın paytaxtı Vyana şəhərində "Industrie Magazin Verlag" jurnalının təşkilatçılığı ilə "Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi" adlı Beynəlxalq Konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransın moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov olub.

Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənzadə və Fazil Mustafa daxil olub. Konfransda İsrailin Avstriyadakı səfiri Aviv Şir-On, İtaliyanın keçmiş ticarət və sənaye naziri, Farefuturo Fondunun prezidenti Adolfo Urso, deputatlar, səfirlər, elmi birlik və institutların əməkdaşları, tələbələr, bir sıra şirkətlərin nümayəndələri, aparıcı media mənsubları iştirak ediblər. Konfrans iştirakçıları Azərbaycanın etibarlı neft-qaz təchizatçısı və qeyri-sabit region olan Cənubi Qafqazda Qərbin sabit müttəfiqi kimi rolu ilə bağlı fikir mübadiləsi edib, enerji daşıyıcıları, iqtisadiyyat, Avropa Birliyi (AB) ilə əlaqələr, dini tolerantlıq və mədəniyyətlərarası dialoq mövzularında çıxışlar ediblər. Konfransda Azərbaycanın ən ağırlı məsələsi və regionda sabitliyə daim təhlükə olan Dağlıq

Qarabağ problemi və onun yaratdığı fəsadlar barədə geniş müzakirələr aparılıb. Konfransın əvvəlində "Industrie Magazin" jurnalının redaktoru Florian Zangerl çıxış edəcək natiqləri auditoriyaya təqdim edib. Sonra Avstriyanın keçmiş kansleri Alfred Quzenbauer iştirakçılardan salamlayıb və tədbirin mövzusunun vacibliyi barədə məlumat verib.

Konfransda çıxış edən Innsbruk Universitetinin professoru Gerhard Manqot Cənubi Qafqaz bölgəsində mövcud geosiyasi vəziyyət barədə geniş şərh verərək qeyd edib ki, bölgədə olan münaqişələr heç də dondurulmuş deyil və istənilən məqamda qarşıdurmanın silahlı fazası bərpa edilə bilər: "Rusiya bölgədə baş verən münaqişələrin arxasında dayanır və Ermənistanda onun 2 hərbi bazası mövcuddur. Bu hərbi birləşmələr bütün bölgədə olan vəziyyətə nəzarət etməyə imkan verir. İran öz növbəsində Rusiya ilə regionda müttəfiqdir və Azərbaycanda vəziyyətin gərgin saxlanılmasında maraqlıdır. Bundan əlavə, ABŞ-da olan güclü erməni diasporu bu ölkənin regionda olan siyasətinə birbaşa təsir edir. AB-nin regionda elə bir təsiri yoxdur. Türkiyə isə yeganə dövlətdir ki, Azərbaycana siyasi dəstək verir. Bu şəraitdə Azərbaycan özünün güclü və müstəqil xarici siyasət yürüdükdən ölkə olmasını sübut edərək, AB-dən heç bir önəmli siyasi dəstək almadığı halda, Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaqda israrlıdır".

Vyana Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutunun nümayəndəsi Vasili Astrov daha çox AB-nin enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunub.

İsrailin Avstriyadakı səfiri Aviv Şir-On Azərbaycanla İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışdı, hər iki ölkənin taleyinin və geosiyasi vəziyyətinin oxşarlığı barədə fikirlərini bölüşdü.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanın neft ixracatının tarixindən, AB-nin

enerji təhlükəsizliyində önəmli rol oynamağa hazır olmasından danışıb. O qeyd edib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln. kubmetr təşkil edir və ölkəmiz ildə 12 mlrd. kubmetr qaz ixracatı potensialına malikdir. N.Əliyev yeni perspektiv qaz yataqları və Azərbaycanın qonşu ölkələrin qazla təchizatına hazır olması barədə məlumat verərək bildirib ki, hazırda Gürcüstanın enerji təchizatının 90%-ni Azərbaycan verir.

Konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Elxan Süleymanov bildirib ki, 22 il əvvəl dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan edib. O qeyd edib ki, dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşib. Təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal edilib, 1 milyona yaxın azərbaycanlının bütün hüquqları pozulub və bu insanlar qaçqın və məcburi köçkünə çevrilib: "Təəssüf ki, bir çox hallarda Dağlıq Qarabağı Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi, problemi isə münaqişə kimi təqdim edirlər. Lakin, bu, münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür. Ermənistan Azərbaycana hərbi təcavüz edərək müharibə aparıb və Azərbaycan ərazilərini işğal edib. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan tərəfdir. Amma faktiki olaraq işğalçı dövlət olan Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoyulmur, əksinə, əksər hallarda Ermənistan müdafiə olunur. Heç bir beynəlxalq təşkilat bu dövlətə qarşı sanksiyalar tətbiq etmir ki, bu da onlara işğalçılıq siyasətini davam etdirmək üçün yaşıl işıq yandırır".

Millət vəkili deyilənlərə misal olaraq AvroNest Par-

lament Assambleyasının bu ilin may ayında Brüsseldə keçirilən plenar sessiyasında baş verənlərə diqqət çəkərək bildirib ki, AvroNest PA-nın son sessiyasında Ermənistan nümayəndə heyəti və onların havadarları olan bəzi avropalı deputatlar bu təşkilatın qəbul etdiyi qətnamələrə işğalçı dövlətlə sərhədlərin açılması, işğal altında olan ərazilərin de-fakto hakimiyyət orqanları ilə əməkdaşlıq qurulması, Avropa İttifaqı nümayəndələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə Azərbaycan hökumətinin razılığı olmadan maneəsiz daxil ola bilməsi, müstəqil dövləti olan ermənilərə bir daha öz müqəddəratını təyin etmə hüququnun verilməsi və s. bu kimi absurd müddəalar daxil ediblər: "Məsələnin ən acınacaqlı tərəfi odur ki, bu təkliflərin müəllifləri işğalın aradan qaldırılmasını vacib saymaq əvəzinə, işğalçı Ermənistanı dəstək göstərirdilər. Lakin Azərbaycan nümayəndə heyətinin prinsipiallığı və məsələyə ciddi yanaşması onlara bu məkrli planlarını həyata keçirməyə mane oldu".

Elxan Süleymanov deyib ki, Azərbaycanın cəbhəyanı rayonlarında məskunlaşmış mülki əhali 25 ilə yaxındır təhlükə altında yaşayır. Belə ki, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Sərsəng su anbarı Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşir: "Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və ölkəmizin ən hündür su hövzəsidir, bu anbar 125 metr hündürlüyündə bəndə və 560 mln. kub metr su tutumuna malikdir. İşğal nəticəsində Azərbaycanın 7 rayonu Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib. Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşib və hazırda qəzalılı vəziyyətə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki nasazlıq və ya əvvəlcədən düşünülmüş təxribat üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı ha-

zırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib və bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Ölkənin 7 rayonunun 400 min nəfər əhalisinin həyatı ciddi təhlükə altındadır. Aydınır ki, hər an baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv olmasına və humanitar böhrana səbəb ola bilər. Dünya ictimaiyyəti, xüsusilə də dünyanın aparıcı güc mərkəzləri nəhayət ki, obyektivlik nümayiş etdirməli, Ermənistanın hərbi işğalına son qoymaq istiqamətində konkret addımlar atmalıdırlar. Bu addımlar qısa zaman kəsiyində reallaşdırılmalı və Sərsəng su anbarında baş verə biləcək qəza nəticəsində regionda üzləşəcəyimiz humanitar böhranın qarşısı alınmalıdır”.

Çıxışının sonunda Elxan Süleymanov konfransda iştirak edən siyasətçilərə və KİV nümayəndələrinə müraciət edərək, onları Sərsəng su anbarında qəza nəticəsində regionda yarana biləcək humanitar böhranın qarşısının alınması məqsədilə dünya ictimaiyyətinin məlumatlandırılması, məsələnin beynəlxalq təşkilatlar qarşısında qaldırılması və təcili tədbirlərin həyata keçirilməsi istiqamətində həyəcan təbili çalmaqda Azərbaycana kömək etməyə çağırıb.

Konfransda çıxış edən İtaliyanın keçmiş ticarət və sənaye naziri, Farefuturo Fondunun prezidenti Adolfo Urso Dağlıq Qarabağ probleminin yaddan çıxmış münaqişə olduğunu bildirib. O, İtaliyanın neft idxalından asılı olduğunu deyərək, neft idxalının diversifikasiyasının vacibliyini vurğulayıb. Sərsəng su anbarı barədə danışan Adolfo Urso 1963-cü ildə İtaliyada oxşar bəndin uçması nəticəsində 2000 insanın ölümünün böyük faciə ilə nəticələnməsini diqqətə çatdırıb və bu cür hadisənin Azərbaycanda da hər an baş verə bilməsi təhlükəsi barədə narahatlığını ifadə edib.

Millət vəkili Qüdrət Həsənzadə çıxışında AB-ni Azərbaycanın problemlərinə biganə qalmamağa çağırıb.

O qeyd edib ki, AB ilə ölkəmizin əlaqələrinin güclənməsi bəzi qonşu dövlətləri qıcıqlandırır və bu əməkdaşlığa süni əngəllər yaradılır: "Lakin buna baxmayaraq, Azərbaycan müstəqil siyasət aparır və ciddi nailiyyətlər əldə edir".

Millət vəkili Fazil Mustafa Azərbaycan və Türkiyənin AB-yə ən yaxın müsəlman ölkələri olduğunu qeyd edib. O, regionda olan münaqişələrin düşünülmüş və məqsədyönlü tarixi ssenarisi barədə fikirlərini bildirib, ölkəmizin problemlərini bir daha vurğulayıb.

Tədbirə yekun vuran cənab Qusenbauer AB-Azərbaycan əlaqələrinin güclənməsi zərurətindən, Azərbaycanda qeyri-neft sektorunun inkişafından danışıraq media mənsublarını Sərsəng su anbarının hər an qəzaya uğraya bilməsi təhlükəsi və bu baş verərsə, çoxlu sayda insan tələfatına səbəb olacağı barədə yazmağa çağırıb.

Konfransın sonunda "Euronews" kanalının "Azərbaycan: Qafqaz mozaikası" adlı reportajı təqdim edilib.

Publika.Az portalı mükafatlandırıldı 20.06.2013

publika.az

Bu gün Bakıda Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqələrinin (2011-2013-cü illər) qaliblərinin hesabat çıxışlarına həsr olunan tədbir keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbir M.Ə.Sabirin doğulduğu Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Publika.Az portalının və "Gündəlik Teleqraf" qəzetinin təsisçisi Aynur Camalqızı, şair Musa Yaqub, şair-yazıçı Əjdər Ol, Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Əjdər Şükürov və digər şəxslər iştirak ediblər.

Çıxış edənlər bildirib ki, bu gün yeniyetmə və gənclərimizdə ədəbiyyata olan marağın artmasında bu tipli müsabiqələrin təşkili xüsusi önəm kəsb edir.

Qeyd olunub ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosesində təbliğinə metodiki dəstək vermək, tədris prosesində fəal şagird və tələbələrə üzə çıxarmaqla onları həvəsləndirməkdir.

Daha sonra qaliblərin yetişməsində ədəbiyyat müəllimlərinin müstəsna xidmətləri olduğunu nəzərə alaraq 2013-cü ilin yekun təqdimatında çoxsaylı qalibləri olan müəllimlər xüsusi diplomlarla təltif edilib.

Sonda 3 media orqanı - Publika.Az, Azadinform.Az,

Salamnews.Az xəbər portalları fəxri diplomlarla təltif edilib.

Xatırladaq ki, M.Ə.Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqələri Şamaxıdan millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən etibarən keçirilir. İndiyədək tanınmış ziyalıların qatıldığı münsiflər heyətinin qərarı ilə üç il ərzində 29 nəfər qalib seçilib. 2011-ci ildə 69 nəfər, 2012-ci ildə 82 nəfər, 2013-cü ildə isə 196 nəfər final turunda iştirak edib.

**Azərbaycan xəbərdarlıq edir ki, erməni
işğalı nəticəsində meydana çıxan
insan tələfatı yaranmaqda olan
ekoloji fəlakətin əhəmiyyətini azalda bilər**
20.06.2013

Cari ilin 10 iyununda Vyanada keçirilmiş "Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi" beynəlxalq konfransı haqqında dünya mediasında yazılar çıxmaktadır. Konfransın moderatoru, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının Millət vəkili Elxan Süleymanovun qərargahından aldığı məlumatlara görə sizə təqdim etdiyimiz yazı İngilis, Alman və Fransız dillərində 341 onlayn saytda yerləşdirilib.

Vyana, 14 iyun, 2013

Azərbaycan xəbərdarlıq edir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazidə yerləşən su bəndinin yararsızlığının dəhşətli nəticəsi ərazidə ekoloji fəlakətə artıq şərait yaratdığından daha çox bənddən aşağı ərazidə yaşayan əhali üçün böyük bir təhlükə yaratmaqdadır.

Sərsəng su anbarı Dağlıq Qarabağ ərazisində yerləşir və 1990-cı illərin əvvəllərində müharibə zamanı erməni qoşunları tərəfindən zəbt olunmuşdur. O vaxtdan bəri Ermənistan suvarma suyu təchizatını nəzərdə tutan su bəndinin aşağısında yerləşən altı rayona məhəl qoymur, yəni Tərtər çayının optimal axınının yalnız 15 faizi axanda həmin rayonlar yay mövsümündə quruyurlar.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə qənaətə gəlmişdir ki, ətraf mühitə dəyən ziyan 460 növ yabanı ağac və kol – bunun da 70 növü dünyanın heç bir yerində bitmir – eləcə

də 4 növ məməli heyvan və səkkiz növ quşdan ibarətdir.

Lakin Dağlıq Qarabağ işğalı qurbanlarının adından kampaniya aparan bir millət vəkili bildirdi ki, belə ciddi həcmli ətraf mühit problemləri başqa bir labüd fəlakətə də yol açır. Avstriyanın Vyana şəhərində çıxış edən El-xan Süleymanov bildirdi ki, bərbad vəziyyətdə olan su bəndinin dağılması təhlükəsi onun xalqının bir nömrəli problemidir.

O, bildirdi ki, "Su bəndi dağıntıya məruz qalarsa və ya bəndə zərər yetirilərsə, dörd yüz min insanın yaşadığı ərazi su altında qalacaq, hər iki halın baş verməsi mümkündür".

"Belə ki, su bəndi zəbt olunandan sonrakı onilliklər ərzində bizi, əlbəttə ki, ətraf mühit böhranı narahat edir, insan həyatı üçün təhlükə bizim bir nömrəli prioritetimizdir".

Azərbaycan 37 illik su bəndi ilə əlaqədar olan təhlükədən o qədər təşvişə düşmüşdür ki, bəndin dağılması nəticəsində nələrin baş verə biləcəyini təhlil etmək üçün bu yaxınlarda Su-yapı, Chartis və Türk Su İdarəsinin aparıcı mühəndisləri ilə əlaqə yaratmışdır. Məlum olmuşdur ki, 100 və 200km/h arasında uzanan 65 metrə qədər hündürlüklü su divarı ondan aşağıda yerləşən ən azı 20 kəndi bataqlığa çevirə bilər.

Dağlıq Qarabağın işğalından sonra 43,000 hektar təbiət qoruğu Ermənistanın nəzarəti altındadır, bunun da əksər hissəsi heç bir nəzarət olmadığından kənd sakinləri tərəfindən odun kimi istifadə edilmişdir.

Su axını sürətinin zəif olmasının səbəb olduğu problemlərlə yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın ətraf mühitə qarşı biganə münasibətindən və civə kimi ağır metalların Oxçu və Ağstafa çaylarını çirkəndirməsi ilə nəticələnməsindən xəbər verir.

Elxan Süleymanov "Human Rights Watch" təşkilatının məktubu ilə bağlı bəyanat verdi

20.06.2013

publika.az

Milli Məclisin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri , AVCIYA-nın prezidenti Elxan Süleymanov "Human Rights Watch" təşkilatının Prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrozoya ünvanladığı 18 iyun 2013-cü il tarixli məktubu ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

"Son illər "Human Rights Watch", "Amnesty International" və Avropa Sabitlik Təşəbbüsü kimi beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanla bağlı vacib hadisələr ərəfəsində qeyri-obyektiv və qərəzli xarakterli müraciətlərin hazırlanması və xüsusi canfəşanlıqla müxtəlif ünvanlara çatdırılması adi hala çevrilib. Bu müraciətlərin əsas məqsədi Azərbaycanı nüfuzdan salmaq, onun beynəlxalq imicinə zərbə vurmaqdan ibarət olub.

Belə müraciətlərdən biri "Human Rights Watch" təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri öncəsi hazırlanıb və 18 iyun 2013-cü il tarixdə Avropa Komissiyasının Prezidenti cənab Xose Manuel Barrozoya ünvanlanıb. Müraciət müəllifləri bu dəfə də nəinki öz əməllərinə sadıq qalıblar, onlar hətta "xeyli irəli gedərək" məktubun əvvəlində cənab Barrozonu Prezident İlham Əliyevlə baş tutacaq görüşdə "Azərbaycanda insan hüquqlarının vəziyyətinin dayanmadan pisləşməsi ilə bağlı Avropa İttifaqının dərin narahatlığını açıq qeyd etməyə" və "Avropa Parlamentinin ötən həftə qəbul edilmiş təcili

qətnaməsinə müvafiq olaraq, konkret irəliləyişlərə vadar etməyə” çağırırlar.

Maraqlıdır ki, müraciət müəllifləri Avropa Komissiyasının Prezidentini Azərbaycan Respublikasının Prezidentini “konkret irəliləyişlərə “vadar etməyə”, konkret olaraq ifadə etsək Azərbaycan Respublikasının prezidentinə təzyiq göstərməyə çağırırlar. Müraciət müəllifləri, görünür ki, Azərbaycan Respublikasının bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü olmasını, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsaslarla qarşılıqlı fayda kəsb edən əməkdaşlıq əlaqələri qurmasını, nəhayət, Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirən müstəqil dövlət olmasını nəzərə almırlar. Onlar məqsədyönlü şəkildə müstəqil dövlətin başçısına hər hansı bir formada təzyiqlərin edilməsinin yolverilməz olmasına göz yumurlar. Müraciət müəllifləri planlı şəkildə Aİ ilə Azərbaycan arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olmasına məhəl qoymurlar.

“Human Rights Watch” təşkilatının Avropa Komissiyasının Prezidentinə ünvanlanmış müraciətində heç bir fakt gətirilmədən Azərbaycanda “siyasi motivlərlə həbs edilənlər”in olduğu, “ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarına dair beynəlxalq öhdəliklərinə zidd olan məhdudlaşdırıcı” qanunvericiliyin qəbul edildiyi iddia edilir. Qeyd edilməlidir ki, Azərbaycan bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, inkişaf etmiş sivil dünyaya, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan edib. Odur ki, Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərlərin bərqərar olma-

sına sadıqdir, bu istiqamətdə Avropanın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir, daim qanunvericiliyini təkmilləşdirir və müvafiq islahatlar aparır.

Eyni zamanda, xüsusi olaraq vurğulanmalıdır ki, ölkə vətəndaşların etiraz aksiyalarının və nümayişlərinin keçirilməsi ilə bağlı xüsusi yerlərin ayrılması Avropa ölkələrində qəbul edilmiş praktikadır və qanunvericiliyə bu məsələ ilə bağlı müddəaların əlavə edilməsi icitmai əsəyişin qorunmasına, digər əhalinin hüquqlarının təmin edilməsinə xidmət edir. Bununla bərabər, sərbəst toplaşma azadlıqlarının yalnız qanunun müəyyən etdiyi çərçivədə ifadə edilməsi bütün Avropa ölkələrində qəbul edilmiş prinsipdir və ölkədə iğtişaş yaratmaq, vətəndaş itaətsizliyinə çağırış cəhdləri kimi hallara qarşı adekvat tədbir görülməsi mütərəqqi cəmiyyətlərdə hüquq prinsipləri ilə ziddiyyət təşkil etmir.

Müraciətdə "Human Rights Watch" təşkilatının "Avropa İttifaqı tərəfindən Assosiasiya Sazişi üzrə ilkin şərtlər üçün müəyyən olunmuş insan hüquqları standartları iclasında irəliləyiş əldə etmək istiqamətində Azərbaycanın uğursuzluğ" a düçar olması barədə iddiası açıq-aşkar iftira xarakteri daşıyır. Belə ki, qeyd edilənlərin əksinə olaraq, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin bir hissəsi kimi insan hüquqları şərtlərini qəbul etməkdən heç vaxt imtina etməyib. Əksinə, Aİ və Azərbaycan arasında Assosiasiya sazişinə dair danışıqlarda tərəflərin irəliləyişlərə nail olması barədə bəyanatları fonunda "Human Rights Watch" təşkilatının iddiaları absurd səslənir.

Müraciətdə bir qrup Avropa Parlamentinin 746 deputatdan yalnız 32 nəfər olmaqla üzvlərinin 5%-dən azını təşkil edən bir qrup deputatın iştirakı ilə "Azərbaycan: İlqar Məmmədov məsələsi" mövzusunda bu günlərdə qəbul edilmiş təəssüf doğuran təcili qətnamə xatırlanır və REAL hərəkatının həmsədri İlqar Məmmədovun "saxta

xuliqanlıqla və zorakılığa təhrik aktı ilə” həbs edildiyi iddia edilir. Doğrudan da, 20-30 deputatın mövqeyini əks etdirən sənədin Avropa Parlamentinin ümumi mövqeyi kimi təqdim edilməsi Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinə xidmət etmir və bu qurumun imicinə xələl gətirir. Belə ki, müzakirə olunan məsələ lazımi şəkildə dərindən araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib, birtərəfliliyə və qərəzli münasibətlərə üstünlük verilib, sənəddə reallığı əks etdirməyən fikirlər öz əksini tapıb.

Müraciətdə “2013-cü ilin fevralında, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından (QHT) 200 avrodan artıq məbləğdə maliyyə vəsaiti alarkən rəsmi qrant sazişi imzalamığı tələb edən qanunvericilik dəyişiklikləri qəbul edilməsi” insan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməsi də təəccüb doğurur. Azərbaycan hakimiyyətinin bu addımı ölkədə pul dövriyyəsinin legitim xarakter almasına və “çirkli” pulların leqallaşdırılmasının qarşısını almağa xidmət edir.

Diqqətə çatdırmaq istərdim ki, dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşib və təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal edilib, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, mülki əhalinin hüquqları kütləvi və kobud şəkildə pozulub, regionda humanitar böhran vəziyyəti yaranıb və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu vəziyyət 22 ildən artıqdır ki, davam edir.

“Human Rights Watch” isə beynəlxalq qeyri hökumət təşkilatı kimi fəaliyyət göstərir və dünya ölkələrində insan hüquqlarına dair hesabatlar hazırlayır, bəyanatlar və müraciətlərlə çıxış edir, özünü insan hüquqları və demokratiyanın obyektivliyi ilə seçilən müdafiəçisi kimi təqdim edir. Məntiqi sual meydana çıxır: nə üçün ayrı-

ayrı hallarda bu və ya digər şəxsin saxlanması və ya həbsi ilə bağlı böyük hay-küy yaradan "Human Rights Watch" təşkilatı qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyona yaxın Azərbaycanlı mülki əhalinin 22 ildən artıq bir müddət ərzində kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, onların öz evlərinə qayıdaraq təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməsi istiqamətində məruzələr hazırlamayıb?

Məlumdur ki, Azərbaycanın cəbhəyanı rayonlarında məskunlaşmış mülki əhali 22 ildən artıqdır ki, təhlükə altında yaşayır. Belə ki, 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş və 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malik olan Sərsəng su anbarı Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşir. Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşib və onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının dağılma ehtimalı böyükdür. Buna görə də Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib və ölkənin 7 rayonunun 400000 (dörd yüz min) nəfər əhalisinin həyatı ciddi təhlükə altındadır. Aydın ki, hər an baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv edilməsinə və yenidən humanitar böhran vəziyyətinə gətirib çıxaracaq. Çox maraqlıdır, hansı səbəblər üzündən "Human Rights Watch" təşkilatı indiyədək Sərsəng su anbarında baş verə biləcək qəza nəticəsində bölgədə yaranacaq növbəti humanitar böhranın qarşısını almaq məqsədilə heç bir sənəd hazırlamayıb?

Görəsən, xüsusi canfəşanlıqla insan hüquqlarının Azərbaycanda vəziyyətinə dair qərəzli hesabatlar hazırlayan "Human Rights Watch" təşkilatının Ermənistanın işğalı nəticəsində yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasına biganəlik nümayiş etdirməsinin

səbəbləri nədən ibarətdir? Bəlkə, kütləvi və kobud şəkildə hüquqları pozulmuş Azərbaycanlıların taleyinə "Human Rights Watch" təşkilatının biganəliyinin kökündə məsələ ilə bağlı digər təşkilatlardakı səbəblər dayanır və "Human Rights Watch" təşkilatı da Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair mütəmadi olaraq birtərəfli və qərəzli sənədlər hazırlamaqla faktiki olaraq digər təşkilatlar kimi açıq-aşkar işğalçı Ermənistanın müdafiəçisi kimi çıxış edir.

İşğalçı Ermənistana belə bir dəstəyə misal olaraq, AV-RONEST Parlament Assambleyasının bu ilin may ayında keçirilən plenar sessiyasını misal gətirmək yerinə düşər. Qeyd edilən sessiyada ŞT ölkələrində təhlükəsizlik haqqında məruzə müzakirə edildi. Təəccüblü idi ki, qurumun Avropa Parlamentindən olan bir sıra üzvləri məruzəyə Ermənistanla Azərbaycan arasında sərhədlərin açılmasını, maneəsiz ticarət münasibətlərinin qurulmasını, Ermənistanın enerji layihələrinə cəlb edilməsini nəzərdə tutan təkliflər irəli sürmüşdülər. Kədərli hal ondan ibarət idi ki, bu təkliflərin müəllifləri işğalın aradan qaldırılmasını, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa olunmasını vacib saymırdılar, işğalçı

Ermənistana dəstəyin göstərilməsi onlar üçün daha önəmli idi. Yuxarıda qeyd edilənlər kontekstində məntiqi olaraq illik 43 milyon ABŞ dollarından atırıq büdcəyə malik olan "Human Rights Watch" təşkilatının beynəlxalq QHT-lər şəbəkəsində rolunun nədən ibarət olması və əslində hansı məqsədlərə xidmət etməsi barədə sual ortaya çıxır. Həqiqətdə isə, "Human Rights Watch" təşkilatının Avropa Komissiyasının Prezidentinə göstəriş verməsindən belə qənaətə gəlinir ki, əslində bu təşkilat böyük güc mərkəzləri olan dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yaradılaraq Azərbaycan kimi kiçik dövlətlərə (Ermənistan istisna olmaqla) təzyiq vasitəsi kimi fəaliyyət göstərir və bu məqsədlərə nail olunma-

sında insan hüquqları və əsas azadlıqlarından alət kimi istifadə edir.

Nəhayət, ümid edirəm ki, "Human Rights Watch" təşkilatının bu müraciəti qeyri-obyektiv və qərəzli bir sənəd kimi qiymətləndiriləcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti cənab Xose Manuel Barrozonun Brüssel görüşünün mahiyyətinə və ikitərəfli maraqları əks etdirən işgüzarlığına təsir göstərə bilməyəcək".

Elxan Süleymanov: "AŞPA açıq-aşkar işğalçı Ermənistanın müdafiəçisinə çevrilib"

28.06.2013

APA

Millət vəkili Elxan Süleymanov və onun AŞPA -dakı 24 həmkarı tərəfindən imzalanan və müzakirəyə qoyulan Dağlıq Qarabağ və onun 7 ətraf rayonunun Ermənistan tərəfindən qanunsuz işğalına göz yuman beynəlxalq ictimaiyyəti tənqid edən ilk qətnamə təklifi artıq aprelin 21-i Strasburqda AŞPA-nın yaz sessiyası zamanı Assambleya tərəfindən veto ilə əngəlləndi. Bununla belə, bu qətnamə təklifinin məqsədi yalnız digər dövlətin işğal olunmamasının beynəlxalq seçki müşahidə missiyalarına və ya demokratiya və insan hüquqlarının qiymətləndirilməsi ilə bağlı digər rəsmi tədbirlərə ev sahibliyi etmək üçün ilkin şərt olub-olmamasını müəyyənləşdirmək məqsədilə açıq müzakirə aparmaq idi.

9 may 2013-cü ildə Avropa Şurası Parlament Assambleyasının Avropa İttifaqı daxilindəki 8 müxtəlif ölkəsindən – Belçika, Polşa, Finlandiya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, İrlandiya və Bolqarıstandan olan 31 üzvü tərəfindən qətnamə təklifi irəli sürüldü. Bu təklif Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdakı sədrlik dövründə Ermənistanın mövqeyi ilə bağlı Avropa İttifaqı deputatlarının narahatlığını ifadə edir və Ermənistanın təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq məqsədilə təcili addımlar atmağı xahiş edirdi.

"Beynəlxalq ictimaiyyətin bir sıra qətnamələrində Ermənistan silahlı təcavüzə görə Avropa Şurası tərəfindən də açıq-aydın dəfələrlə pislənilən təcavüzkar dövlət kimi göstərilmişdir, belə ki, Ermənistanın bu

məsələyə münasibəti AŞPA-nın əsas prinsipləri ilə bir-başa ziddiyyət təşkil edir.

Parlament Assambleyasının üzvləri Ermənistanın bu münasibətindən o dərəcədə narahatdırlar ki, Ermənistanın 1 iyul 2013-cü ildə başlamalı olan sədrliyindən ciddi şəkildə ehtiyat edirlər.

Hesab edirik ki, Nazirlər Komitəsindəki həmkarlarımıza tövsiyə vermək düzgün və müvafiq olar ki, onlar qarşıdakı sədrliyi dövründə Ermənistanın mövqeyini ciddi nəzərdən keçirsinlər və Ermənistan hakimiyyətinin öz təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq istiqamətində dərhal addımlar atacağını təmin etmək məqsədilə onlara istənilən təzyiqli göstərsinlər”.

Aydın ki, 31 Avropalı deputat bu qətnamə təklifi vasitəsilə diqqəti Avropa Şurasının Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməməsi faktına yönəltmək istəyiblər.

Digər tərəfdən, Azərbaycan Avropa Şurası qarşısındakı öhdəliklərini gündəlik əsasda yerinə yetirir. Lakin Avropa Şurası daim Azərbaycana təzyiqli göstərir və ikili standartlardan əl çəkmək niyyətində deyil.

Hamısı Avropa İttifaqından olan 31 deputatın imzaladığı bu ikinci təklifə veto qoyula bilməzdi.

Lakin Sədarət Komitəsi bu qətnamə ilə bağlı da “heç bir addım atmamağa” qərar verdi və bu təklif də veto ilə nəticələndi. Buna baxmayaraq, qətnamə təklifi sonunda çap və nəşr olundu və Prosedur Qaydalarına müvafiq olaraq, AŞPA-nın Strasburqda 2013-cü il 25 iyunda keçirilən Büro iclasının gündəliyinə daxil edildi.

Lakin Büro bazar ertəsi, 2013-cü il 25 iyunda hətta AŞPA üzvlərinin 1/10-i tərəfindən imzalanmış bu təklifə heç bir diqqət yetirmədi. Onlar müzakirə üçün vaxtın kifayət etmədiyini bəhanə gətirdilər və beləliklə, Sədarət Komitəsinin əvvəlki qərarına Büroda baxılmadı, lakin

sənədlərdə isə guya məsələyə baxılması qeyd olunub.

Bununla belə, qətnamə təklifinə ilk olaraq imza atmış Birləşmiş Krallıqdan cənab Mayk Hankok AŞPA-nın iyunun 25-i səhər keçirilmiş plenar sessiyasında məsələnin qaldırılmasını təkid etdi. O, Assambleyanı vəziyyətlə daha yaxşı tanış olmağa və bütün üzvləri buna məsuliyyətlə yanaşmağa çağırırdı. O, Büronun bu vacib məsələ barədə həтта müvafiq müzakirə də keçirmədiyinə təəssüfünü bildirdi. Təəssüf ki, onun şərhləri və tələbi 32 səs əleyhinə, 22 səs lehinə olmaqla, bir daha Assambleya tərəfindən əngəlləndi.

Demokratiya və qanunun aliliyini mükəmməl müdafiə etməli beynəlxalq qurum olan AŞPA öz üzvlərinin 1/10 hissəsinin ədalətli tələbinə necə hörmət etməyə bilər? Məsələ açıq qalır.

Hər ikisi açıq-aydın müvafiq formada olan qətnamə təklifləri ədalətlə gözlənilə bilən siyasi cavabını tapmadı. Hər hansı müzakirədən əvvəl hər iki təklifə mane olundu. Nə üçün?

Nəyə görə AŞPA kor-koranə şəkildə işğalçı Ermənistanı dəstəkləyir, lakin Azərbaycanın ədalətli hüququna məhəl qoymur. Bu təkrarlanan halların səbəbi nədir?

Bu gün 26 iyun 2013-cü ildə deputat Elxan Süleymanovun təşəbbüsü ilə üçüncü qətnamə təklifi imzalandı və Strasburqda irəli sürüldü. Bu təklif 18 ölkədən olan AŞPA-nın 45 üzvü tərəfindən imzalandı: Azərbaycan, İtaliya, San Marino, Birləşmiş Krallıq, Finlandiya, Bolqarıstan, Fransa, Polşa, Andorra, İspaniya, Makedoniya, Türkiyə, Bosniya-Herseqovina, Albaniya, Rumıniya, Litva, İrlandiya və Avstriya.

AŞPA Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının ən azı bir milyona yaxın azərbaycanlı əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan çox bərbad və

təhlükəli vəziyyətə düşməsinin humanitar faciə ilə nəticələnməyini və onun ətraf rayonların əhalisi üçün təhlükəli olduğunu vurğulayır. Bu səbəbdən Assambleya işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla, Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləyir və Ermənistanın gücdən bu şəkildə sui-istifadə etməsini qeyri-insani davranış hesab edir.

Son olaraq, lakin mühüm əhəmiyyət kəsb edən bir məqam kimi, Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırır.

AŞPA Bürosunun 2013-cü ilin payızında belə aydın təklifin bu dəfə ciddi nəzərdən keçirilə bilməsi ilə bağlı qərar verəcəyi gözlənilir və bu qərar AŞ Parlament Assambleyasın Azərbaycanla əməkdaşlığının həqiqətən də əhəmiyyət daşıyıb-daşmadığını aydınlaşdıracaq.

Bu vaxta kimi biz əvvəlki təkliflərə yalnız dəfələrlə veto qoyulması ilə üzləşdik və təəssüf ki, Avropa Parlamenti, Avronest PA və ya ATƏT PA kimi beynəlxalq təşkilatlar tərəfindən də eyni yanaşmanın şahidi olduq.

Hər kəsə aydındır ki, beynəlxalq təşkilatların, eləcə də Avropa Şurasım Parlament Assambleyasının Azərbaycana qarşı təzyiqlər tətbiq etmə cəhdlərinin səbəbləri aşağıdakılardır:

a) İşğalçı Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə ona qəyyumluq etmək və onun toxunulmazlığını təmin etmək.

b) Azərbaycan heç vaxt işğal olunmuş ərazilərinin ədalətli və doğru şəkildə qaytarılmasını tələb etməməlidir. Bu məqsədlə Azərbaycana müxtəlif təzyiqlər etməklə onun başını qatmaq və ərazilərinin

Ermənistan tərəfindən işğal faktının unutturulmasına nail olunmalıdır.

Lakin beynəlxalq təşkilatlar anlamalıdır ki, Azərbaycan xalqı bir sıra beynəlxalq qətnamələrdə birmənalı olaraq təsdiqlənmiş qanuni tələblərindən heç vaxt geri çəkilməyəcək.

Ermənistan nümayəndə heyəti AŞPA-da Dağlıq Qarabağa dair alt komitəni 2010-cu ildən boykot edir, onun işində iştirak etməkdən imtina edir. Avropa Şurası isə 3 il ərzində davamlı olaraq buna göz yumaraq, ermənilərə havadarlıq edir və alt komitənin fəaliyyətinin bərpa edilməsi üçün Ermənistan nümayəndə heyətinə heç bir mövcud hüquqi təsir vasitələrindən istifadə etmir. Əksinə, bunun əvəzində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qeyri-rəsmi görüşlər keçirməsi təklifi irəli sürülüb. Çox təəccüblü haldır ki, AŞPA 2 üzv ölkə arasında mövcud olan problemi, Ermənistana havadarlıq edərək, rəsmi alt komitə səviyyəsində müzakirə etməkdən çəkinir və məsələnin həllini nümayəndə heyətlərinin qeyri-rəsmi görüşləri çərçivəsində etməklə dünya ictimaiyyətinin gözünə kül atır. Bu təklif, əslində, dünya ictimaiyyətində guya Azərbaycan tərəfinin işğalla son qoyulmadan Ermənistanla barışması kimi yanlış fikir formalaşdırmağa yönəlib. İlk baxışda sırası bir təklif kimi görünən bu model, əslində, Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı yönəlmiş təxribatdır və onun təhqir edilməsidir. Bunun başqa adı yoxdur!!! Bu, erməni işğalçılarının tapdağı altında inildəyən torpaqlarımızın iniltisini duymamaqdır. Digər beynəlxalq təşkilatlar kimi, AŞPA da Ermənistana sanksiyalar tətbiq etməməklə vaxtı uzadır və bununla da problemin unudulmasına xidmət edir. Zaman isə işğalçının xeyrinə işləyir.

Avropa Şurası Parlament Assambleyası daxil olmaqla, beynəlxalq təşkilatlar beynəlxalq ictimai fikri davam

edən bu ədalətsizlikdən yayındırmaq məqsədilə davamlı, qəsdən və qərəzli şəkildə Azərbaycana insan hüquqları və azadlıqlarını pozan ölkə imici verməyə cəhd edirlər. Azərbaycan ictimaiyyəti hesab edir ki, Avropa Şurası və beynəlxalq qurumlarda Azərbaycana qarşı bu davamlı kampaniya bir başlıca məqsəd daşıyır: beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən 1 milyondan artıq azərbaycanlının hüquqlarının kütləvi və kobudcasına pozulması, 20 ilə yaxın müddətdə qaçqın və məcburi köçkünlərin olması və onların öz evlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməməsini unutmamasına və bütün bunların onların diqqətindən kənar qalmasına nail olmaq.

Bütün bunları ciddi nəzərə alarkən belə bir sual meydana çıxır: Azərbaycanın Avropa Şurası kimi beynəlxalq qurumların üzvü olaraq qalmasının arqumentləri nədir? Öz üzv dövlətinin qanuni və ədalətli tələblərinə ciddi yanaşmayan, əksinə həmin ölkənin etibarlılığı və müsbət adına daim hücumlar edən bir təşkilatın üzvü olmaqla Azərbaycan nə əldə edəcək?

Avropa Şurası Parlament Assambleyası bir neçə ay ərzində Sərsəng su anbarına dair təklifi ciddi nəzərdən keçirməklə, düzgün əməkdaşlıq və müsbət siyasi təcrübəyə həqiqətən qiymət verdiyini sübut edə bilər.

Əgər bir daha, bu üçüncü təklifə də veto qoyulsa, bizə və legitim tələblərimizə yalnız hörmətsizlik nümayiş etdirən bu təşkilata üzv kimi gələcəyimiz barədə ciddi düşünməliyik.

Nəticə etibarilə, biz təcavüzkar dövlətə qarşı effektiv sanksiyaların tətbiqi uğrunda mübarizəmizi davam etdirəcəyik. Beynəlxalq ictimaiyyət üçün aydın olmalıdır ki, Azərbaycan bu ədalətli və düzgün mövqeyindən geri çəkilməyəcək.

**“Human Rights Watch”
təşkilatı Ermənistanın işğalçılıq
siyasətinə faktiki olaraq səssiz qalıb”
02.07.2013**

elkhan-suleymanov.az

Millət vəkili Elxan Süleymanovun ingilis, alman və fransız dillərində 332 onlayn saytda məqaləsi yerləşdirilib

Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun “Azərbaycan insan hüquqlarına sadıqlığını müdafiə edir” başlıqlı məqalə xarici media orqanlarında yer alıb. Elxan Süleymanovun qərargahından BayMedia-ya verilən məlumatlara görə, məqalə ingilis, alman və fransız dillərində 332 onlayn saytda yerləşdirilib. Məqaləni oxuculara təqdim edirik.

Azərbaycan insan hüquqlarına sadıqlığını müdafiə edir

Brüssel, 21 iyun 2013-cü il

Azərbaycan Avropaya daha çox inteqrasiya etmək səylərini davam etdirdi, belə ki, cümə günü Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Herman van Rompuy və Avropa Komissiyasının Prezidenti Xose Manuel Barroso ilə enerji təhlükəsizliyi və Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi mövzularında danışıqlar aparmaq üçün görüşdülər.

Əliyev Azərbaycanın gələcək və bu gün üçün ümidlərini təqdim edərkən, ölkə insan hüquqlarının pozulması ilə bağlı son iddiaları da sıxışdırdı.

Əliyevin səfəri ərəfəsində Human Rights Watch təşkilatı tərəfindən Barrosoya göndərilən məktuba istinad edən Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov hüquqlar qru-

punu əsas missiyalarına laqeydlik göstərməkdə və Azərbaycandakı vəziyyəti təhrif etməkdə təqsirləndirdi.

Human Rights Watch "Azərbaycanın bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü olduğunu, dünya dövlətləri ilə artıq ikitərəfli və çoxtərəfli əsaslarda qarşılıqlı faydalı əməkdaşlıq qurduğunu və nəhayət, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirən müstəqil bir respublika olduğunu nəzərə almır", – deyə Süleymanov bildirdi.

Məktub Azərbaycanı naməlum hüquq pozuntularında təqsirləndirir və Barrosonu siyasət dəyişiklikləri üçün Azərbaycana təzyiqlə göstərməyə təşviq edirdi.

Süleymanov məktubdakı bəyanatların heç birinin faktiki əsas irəli sürmədiyini diqqətə çatdırıb. Əvvəzində, Azərbaycan "sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar edildiyini, eyni zamanda daxili və xarici siyasətinin prioritet istiqamətləri kimi Avropaya inteqrasiyasını elan etmişdir".

"Azərbaycan özünü Avropa insan hüquqları standartlarına uyğunlaşmağa həsr etmişdir. Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin bərqərar edilməsi üçün səylərini əsirgəmir, bu istiqamətdə Avropanın ixtisaslaşmış institutları ilə əməkdaşlıq edir, daim öz qanunvericiliyini təkmilləşdirir və müvafiq islahatlar həyata keçirir", – deyə o bildirib.

Süleymanov eyni zamanda, bütün Avropa ölkələrində qəbul edilmiş prinsip kimi Azərbaycanın bir tərəfdən söz və sərbəst toplaşma azadlığını təmin edən, digər tərəfdən ictimai təhlükəsizlik və asayiş qoruyan qanunlarını müdafiə edib.

Təşkilatın Azərbaycana aidiyyəti olan məsələlərdə ikili standartların tətbiq olunmasında məharətli olduğunu qeyd edən Süleymanov bildirib ki, Human Rights Watch təşkilatı Ermənistanın etnik təmizləməsinə və

sonradan Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarında azərbaycanlıların insan hüquqlarının pozulmasına faktiki olaraq səssiz qalmışdır.

Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan-Azərbaycan müharibəsi zamanı zəbt edilib, ardınca isə müharibənin sonunda bir milyondan artıq etnik azərbaycanlı rayonlardan zorla qovulub. Ermənistan BMT və digərləri tərəfindən beynəlxalq hüququn pozulması kimi xarakterizə olunan işğala son qoymaqdan imtina edir.

Azərbaycan vətəndaşları Aİ-ni Sərsəng su anbarı ilə bağlı tədbir görməyə çağırır

02.07.2013

Trend

Azərbaycan Avropa Parlamentinə işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən və dağılmaqda olan su bəndini əsaslı təmir etməyi Ermənistandan tələb etməsi üçün çağırış edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili, "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun qərargahından verilən məlumatda deyilir.

Çağırış su anbarı ətrafında yaşayan sakinlər tərəfindən dəstəklənib.

Məlumatda deyilir ki, sakinlər öz qorxularını ifadə edir və ümid edirlər ki, Avropanın müdaxiləsi Ermənistanı 125 metr hündürlüklü su bəndinin yaratdığı təhlükəni müəyyənləşdirmək məqsədilə bəndin ətraflı texniki yoxlanışını aparmağa sövq edə bilər.

Sakinlərin məyusluğunu artıran fakt odur ki, Ermənistan 20 ildən bəri onların irriqasiya məqsədilə tikilmiş su bəndindən istifadə etmələrinə imkan vermir.

Sərsəng bəndi 12 kilometr uzunluğu olan gölün üzərində tikilib. Bədbəxt hadisə baş verərsə, hidroloqlar 30 kəndin su altında qalacağını müəyyən ediblər.

Qeyd edək ki, AVCİYA Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn irimiqyaslı layihə həyata keçirir.

Avropa Parlamentinin deputatları Azərbaycanda səfərdədirlər *08.07.2013*

APA

Millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

APA-nın məlumatına görə, iyulun 8-9-da Azərbaycanda olacaq nümayəndə heyətinə Mario David (Portuqaliya), xanım Rəşida Dati (Fransa), Filip Kaçmarek (Polşa), xanım Elena Antonesku (Rumıniya) və keçmiş deputat Jorge Morgado (Portuqaliya) daxildir.

Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı Alain Desteks müşayiət edir.

Avropa Parlamentinin deputatlarının səfər çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasında, Xarici İşlər Nazirliyində, Sənaye və Energetika Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmaları nəzərdə tutulub.

Nümayəndə heyəti üzvlərinin Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə tanışlıq səfəri və helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə baxış keçirmələri gözlənilir.

Avropa Parlamentinin deputatlarının səfəri onların Azərbaycanın problemləri ilə yaxından tanış olmalarına və ölkəmizə davamlı siyasi dəstək vermələrinə xidmət edəcək.

**Avropa Parlamenti Azərbaycan üzrə
seçki monitorinqini dayandırmaq
qərarına gəlib**
11.07.2013

Trend

Azərbaycan bu həftənin əvvəli öz müstəqil tarixində mühüm məqama çatıb. Belə ki, Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxardığı elan edildi. Trend-in məlumatına görə, bunu Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, Avronest PA-nın vitse-prezidenti Elxan Süleymanov deyib.

E.Süleymanov hesab edir ki, bu xəbər 2013-cü ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində böyük bir andır:

"Avropa İttifaqı yarandığı vaxtdan etibarən bir çoxları tərəfindən demokratik inkişafın zirvəsi kimi simvolizə edilən beynəlxalq təşkilat olub. Onun Parlamenti 27-dən artıq (hazırda 28) ölkədən demokratik yolla seçilmiş orqan kimi Avropa Komissiyası ilə birlikdə dünyada demokratiyanın vəziyyətinin monitorinqi sahəsində çox iş görür. O, ötən on il ərzində Avropa İttifaqı nöqtəyinəzərindən demokratiya yolunda "problemləri" olan ölkələrə 100-dən artıq seçki müşahidə missiyası reallaşdırıb".

O, qeyd edib ki, Avropa Parlamenti Aİ və Azərbaycan arasındakı əməkdaşlığın bir hissəsi kimi Azərbaycanda keçirilmiş 2005, 2008 və 2010-cu il seçkilərinə üç missiya göndərilib və onların hamısı müvafiq şəkildə irəliləyişi qeyd edərək olduqca müsbət hesabatlar hazırlayıblar: "Gənc demokratiya olan Azərbaycan Aİ ilə bir çox sahələrdə əməkdaşlıq edir və hazırda onlarla Assosi-

asiya Sazişi ilə bağlı danışıqlar aparır. Bu saziş ticarət və mədəniyyət əlaqələrinin inkişafına, o cümlədən təhsil, nəqliyyat və digər sahələrdə Avropadan daha çox dəstəyin alınmasına səbəb olacaq. AP-nin bir çox üzvləri Azərbaycanı Ermənistanla mübarizəsində də dəstəkləyir. Bunu Aİ ilə hər hansı Assosiasiya Sazişinin bağlanması Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə şərtləndirən AP məruzəsində görmək olar”.

E.Süleymanov bildirib ki, indi 2013-cü ildə Parlament üç missiyadan sonra Azərbaycan üzrə seçki monitorinqini dayandırmaq qərarına gəlib. Bu etibar nəhayət ki, Azərbaycana Avropada yeni və təkmilləşmiş demokratik obraz verir, elə bir obraz ki, seçki prosesini beynəlxalq norma və dəyərlərə uyğun keçirəcəyi gözlənilir:

“Qeyd edək ki, Parlament 2013-cü ildə Ermənistana missiya göndərmişdi və bir missiyanı da Gürcüstanı göndərməyi planlaşdırır. Bununla Cənubi Qafqazda Azərbaycan demokratik standartlara bu səviyyədə cavab verən ilk ölkə olur. Bu yeni obrazın inkişafa doğru yolda Azərbaycana kömək edəcəyinə ümid edilir. Beləliklə, mən ümid edirəm ki, Azərbaycan gələcəkdə Avropa ilə yaxın əlaqələr quracaq və hər iki tərəfdaş iqtisadi və mədəni mübadilədən inkişaf edər, həm regionlarında və həm də bütün dünyada daha təhlükəsiz və daha sabit cəmiyyət qurula biləcək”.

Millət vəkili: "Azərbaycana seçki müşahidə missiyası göndərməmək qərarını Avroparlamentin Prezidentlər Konfransı və Koordinasiya qrupu verir"

12.07.2013

APA

"Azərbaycan oktyabrda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərilməsi məqsədilə bu ilin may ayında Avropa Parlamentinə dəvət məktubu göndərib". Bunu APA-ya açıqlamasında Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanov deyib. O bildirib ki, Avropa Parlamentinin Prezidentlər Konfransı, Demokratiyaya dəstək və seçki koordinasiya qrupu bu ilin 4 iyulunda keçirilən iclasında 2013-cü ilin ikinci yarısında keçiriləcək seçkiləri müzakirə edib və bir sıra ölkələrə seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar verir: "Prezidentlər Konfransının təqdim etdiyi seçki keçiriləcək ölkələr siyahısından 4 ölkə seçilib və yalnız bu ölkələrə rəsmi seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar qəbul edilib. Bu qərara əsasən, Azərbaycana oktyabr ayında keçiriləcək prezident seçkiləri üçün Avropa Parlamentinin rəsmi seçki müşahidə missiyası göndərilməməsi nəzərdə tutulub".

Millət vəkili deyib ki, Avropa Parlamenti bu ilin ikinci yarısında yalnız Gürcüstan, Tacikistan, Nepal və Honduras rəsmi seçki müşahidə missiyası göndərəcək: "Məhz bu ölkələrə seçki müşahidə missiyası göndərilməsi ilə bağlı qərar adıçəkilən ölkələrdə böyük problemlərin

ola biləcəyi, buna görə də həmin seçkilərlə bağlı Avropa Parlamentinin məruzə hazırlamasının vacibliyi ilə əsaslandırılıb. Bu qərar Prezidentlər Konfransının və Koordinasiya qrupunun qərarı olaraq qüvvədədir”.

**Şamaxının millət vəkili Elxan
Süleymanovun dəstəyi ilə rayonun
Bağırılı kəndinə su xətti çəkilib**
20.07.2013

elkhan-suleymanov.az

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonun Bağırılı kəndində sayca 6-cı olan "Sabir bulağı"-nın açılışı həyata keçirilib. Çoxsaylı kənd sakinlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan millət vəkili Elxan Süleymanov Bağırılı kəndində çəkilən su xətti, eləcə də Şamaxıda həyata keçirilən digər layihələr barəsində kənd sakinlərinə ətraflı məlumat verib. Görüşdə kənd sakinlərinin qaldırdığı problemlərin həllinə diqqətlə yanaşdığını deyən millət vəkili məsələnin həlli ilə bağlı müvafiq instansiyalara müraciətlər göndəriləcəyini qeyd edib.

Tədbirdə iştirak edən Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev millət vəkilinə təşəkkürünü və rayonun problemlərinin həllində göstərdiyi yardıma görə minnətdarlığını bildirib.

Tədbir Şamaxıda keçirilmiş M.Ə.Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin qaliblərinin çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, Bağırılı kəndinə su çəkilişi millət vəkilinin təşəbbüsü ilə 6 ay əvvəl başlamış 5 km uzunluğunda boru kəməri çəkilib.

Xüsusi ilə qeyd edək ki, daha öncə, Elxan Süleymanovun dəstəyi ilə 1000 metr məsafədən Şəhriyar qəsəbəsinə, 1500 metr məsafədən Adnalı kəndinə, 3000 metr məsafədən Meysəri kəndinə, 3200 metr məsafədən Göylər kəndinə, 4000 metr məsafədən isə Çarhan

kəndinə plastik borularla su xətti çəkilib.

Millət vəkilinin dəstəyi ilə daha 2 kənddə su xəttinin çəkilişi başa çatdırılmaqdadır. Ümumilikdə Şamaxının 17 yaşayış məntəqəsinə su xəttinin çəkilməsi nəzərdə tutulub.

**Elxan Süleymanov: "ATƏT PA
prezident seçkilərini izləmək
üçün Azərbaycana müşahidə
missiyası göndərəcək"
26.08.2013**

hrc.az

"ATƏT PA-nın yalnız parlament seçkilərini müşahidə etdiyi barədə iddialar əsassızdır".

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 30 nəfərdən ibarət uzunmüddətli müşahidə missiyası formalaşdırıb. Müşahidə missiyasına kimin rəhbərlik edəcəyi də artıq məlumdur". Bu açıqlamanı APA-ya Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov verib.

Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həmçinin 280 nəfərdən ibarət qısa müddətli missiya formalaşdırmaq barədə qərar qəbul edib və bu müşahidəçilərin də yaxın zamanda müəyyənləşəcəyi gözlənilir.

"Eyni zamanda Avropa Şurası Parlament Assambleyası müşahidə missiyasının da prezident seçkilərini izləyəcəyi məlumdur və məlumat üçün bildirmək istəyirəm ki, AŞPA-nın 5-7 nəfərdən ibarət uzunmüddətli müşahidə missiyasının üzvləri artıq sentyabrın 11-də Bakıya gələcəklər. Avropa Parlamenti isə Azərbaycanı seçkilərin izlənəcəyi ölkələrin siyahısına salmayıb. Lakin, o da istisna edilmir ki, sentyabr ayında bu mövqə dəyişilə bilər. ATƏT Parlament Assambleyasının prezident seçkilərində müşahidə missiyasının

olacağı ilə bağlı deyərəm ki, nüfuzlu mənbələrdən aldığı məlumata görə, hələ iyul ayında ATƏT PA Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərmək qərarına gəlmişdi. Lakin, sonradan hansı səbəbdənsə mətbuatda bu qurumun Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməyəcəyi barədə məlumatlar yayıldı. Həmin məlumatlarda müşahidə missiyasının gəlməyəcəyinə əsas kimi iki arqument göstərilirdi. Birinci arqument o idi ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri ATƏT PA-nın Budva şəhərində keçiriləcək sessiyası ilə üst-üstə düşür. İkinci səbəb kimi isə ATƏT PA-nın bir qayda olaraq prezident seçkilərini deyil, parlament seçkilərini müşahidə etməsi göstərilirdi. Lakin, bildiyiniz kimi, prezident seçkiləri oktyabr ayının 9-a təyin edilib və bu tarix sessiyanın keçiriləcəyi tarixlə toqquşmur”.

Elxan Süleymanov digər səbəbin isə ümumiyyətlə əsassız olduğunu deyib: “Belə ki, ATƏT PA bir sıra ölkələrdə prezident seçkilərinə müşahidə missiyası göndərib. O cümlədən, yaşadığımız regionda yerləşən Ermənistanda bu ilin fevral ayında keçirilən prezident seçkiləri bu qurumun müşahidə missiyası tərəfindən izlənilib. Həmçinin, ATƏT PA-nın oktyabrın 27-də qonşu Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərilməsi barədə qərarı var. Belə olan halda Azərbaycandakı prezident seçkilərinə müşahidə missiyasının göndərilməməsi regionda yerləşən ölkələrə yanaşmada ayrı-seçkilik kimi qəbul oluna bilər və bu da heç şübhəsiz, ATƏT-in regionda olan nüfuzuna xələl gətirəcək amildir. Məndə olan məlumata görə, ATƏT PA Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək”.

**Avropa Şurasının Büro iclasında Ermənistan
tərəfindən işğal olunmuş Sərsəng su anbarına
dair qətnamə layihəsinə baxılacaq**
28.08.2013

APA

Azərbaycanlı deputat AŞPA rəhbərliyinə müraciət edib.

Sentyabrın 2-də Avropa Şurasının Büro iclasında 18 Avropa ölkəsini təmsil edən 45 deputatın imzası ilə Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq.

APA-nın məlumatına görə, bununla əlaqədar, AVCİ-YA prezidenti, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Elxan Süleymanov AŞPA prezidenti Jan Klod Minyon, AŞPA baş katibi Voyçex Saviski (Woyciech Sawicki) və AŞPA Büro üzvlərinə məktub ünvanlayıb.

Məktubda deyilir: "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihənin icrasına başlayıb.

Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. Ermənistanın silahlı təcavüzü və işğalından əvvəl Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun ərazilərindəki əkin sahələri suvarılırdı.

Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və bunun nəticəsində həmin cəbhəyanı rayonlar Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib. Sərsəng su anbarı işğal altında olduğu 20 ildən artıq müddət ərzində texniki qurğular

və avadanlıqlar baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib, bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır.

Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla və bioloji müxtəlifliyin məhvi ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 000 mülki əhalinin həyatı kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür. Odur ki, hazırda həmin əhalinin həyatı Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı daim təhlükə altındadır, onlar bu təhlükəli vəziyyətin girovuna çevriləblər.

Digər tərəfdən, işğalçı dövlət Sərsəng su anbarından suyu qışda buraxır və bunun nəticəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsir. Bunun nəticəsində işğal altında olan illər ərzində Azərbaycan iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatına ciddi ziyan vurulub, yaşıllıqlar quruyaraq məhv olub, torpağın bioloji strukturunda dönməz proseslər baş verib, bölgədə ciddi ekoloji gərginlik yaranıb.

Qeyd edilənlər kontekstində AVCIYA-nın həyata keçirəcəyi layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün hu-

manitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaq və s. ibarətdir.

Mən Azərbaycan nümayəndə heyətinin tərkibində AŞPA üzvüyəm. İndiyədək iki dəfə Azərbaycan torpaqlarının işğalı ilə bağlı prosedur qaydalarına uyğun olaraq AŞPA deputatları tərəfindən sənəd layihəsi təqdim edilsə də, təəssüf ki, Büro bu sənədin müzakirələrə çıxarılmasının qarşısını alıb.

Problemin ciddiliyini nəzərə alaraq, iyun ayının 25-də Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Ümid edirik ki, Büronun növbəti iclasında bu sənəd layihəsi əvvəlki layihələrin taleyini yaşamayacaq və Büro üzvləri bununla da Avropa Şurası məkanında yeni bir mümkün olunan faciəyə biganə qalmadıqlarını nümayiş etdirəcəklər.

Nəhayət, vurğulamaq istərdim ki, AVCIYA Sərsəng su anbarı ilə bağlı layihəyə 2013-cü ilin may ayında başlayıb və layihənin həyata keçirilmə müddəti 18 aydır.

Qeyd edilənləri nəzərə alaraq, AVCIYA-nın prezidenti və layihənin rəhbəri kimi, AŞPA rəhbərliyini və AŞPA üzvlərini bu layihənin məqsədlərinə kömək etməyə çağırıram.

Ümid edirəm ki, AŞPA Bürosu və Büro üzvləri Sərsəng su anbarının Ermənistanın işğalından azad edilməsi istiqamətində cəsarətli addımlar atacaq".

AŞPA-nın Sədarət Komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənib

02.09.2013

APA

Avropa Şurası Parlament Assambleyasının Sədarət Komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, AVCIYA-nın prezidenti Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə AŞPA-nın Sədarət Komitəsi sentyabrın 1-də axşam "Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair" qətnamə təklifini təsdiqləyib və baxılmaq üçün Büroya göndərib. Sədarət Komitəsi eyni zamanda Büroya tövsiyə edib ki, qətnamə layihəsi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilsin.

E.Süleymanov qeyd edib ki, adı çəkilən qətnamə təklifi onun təşəbbüsü ilə iyunun 25-də Avropa-nın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə təqdim olunub. O bildirib ki, sənəddə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsi faktı kəskin şəkildə pislənir və Ermənistanın gücdən bu şəkildə sui-istifadə etməsi qeyri-insani davranış hesab olunur. Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırır. Qətnamə hər hansı hərbi təxribat planlarının qarşısını almaq və

cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə səsləyir.

E. Süleymanovun sözlərinə görə, Sədarət Komitəsinin qətnamə layihəsini təsdiqləməsi çox vacib addımdır və bir qayda olaraq onun Büroya tövsiyələri geri qaytarılmır. O əlavə edib ki, prosedur qaydalarına əsasən Sosial Məsələlər komitəsində təyin ediləcək məruzəçi məsələ ilə bağlı məruzə hazırlayacaq və bu məruzə AŞPA-nın plenar iclasında müzakirə olunacaq.

E. Süleymanov xüsusi olaraq vurğulayıb ki, AVCİYA üç ay əvvəl Sərsəng su anbarı ilə bağlı geniş miqyaslı layihə həyata keçirməyə başlayıb. AŞPA-da qətnamə təklifinin qəbul edilməsi də bu layihənin tərkib hissəsidir.

E. Süleymanov AVCİYA-nın Sərsəng su anbarındakı mövcud vəziyyətlə əlaqədar sentyabrın 7-də Tərtərdə beynəlxalq konfrans keçirəcəyini də əlavə edib.

Elxan Süleymanov: "Qarabağı jurnalistlər azad edə bilər"

09.09.2013

publika.az

Bugün Tərtərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCIYA) təşkilatçılığı ilə həyata keçirilən "Sərsəng - hümanitar faciənin qarşısının alınması" layihəsi çərçivəsində "SOS Sərsəng" adlı beynəlxalq konfrans keçirilib.

Publika.Az-ın Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə AVCIYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Səfərov, Fövqaladə Hallar Nazirliyinin (FHN) İdarə rəisi Tariel Hüseynov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun sədri, Finlandiya Parlamentinin üzvü Eero Lehti, Rusiyadan olan siyasi ekspert Sergey Markov, Yunanıstan Parlamentinin keçmiş üzvü Spiridon Kuvelis, Almaniya Bundestaqının keçmiş üzvü Haqqı Kəskin, 10-a xarici KİV təmsilçisi və digər şəxslər iştirak ediblər.

Milli Məclisin deputatı E.Süleymanov bildirib ki, AVCIYA Sərsəng su anbarı ilə bağlı geniş miqyaslı layihə həyata keçirməyə başlayıb. Onun sözlərinə görə, Qarabağ problemi bir nömrəli istiqamət elan edilib.

E.Süleymanov deyib: "Azərbaycan inkişaf edir və bu, müsbət haldır. Ancaq torpaqlarımız hələ də işğal altındadır. Biz bunu dünya ictimaiyyətinə bəyan etməliyik. Bəzən deyirlər ki, "SOS Sərsəng" layihəsi nəyə lazımdır? Biz də düşünürük ki, bu layihə ilə Sərsəngi qaytara bilərik. Biz bu layihə çərçivəsində Sərsəng problemi məsələsini dünya ictimaiyyətinə çat-

dırırıq. Təbliğat işləri lazımınca aparılmasa Qarabağ problemi unudulacaq. Bu problemin həllinin bir yolu da jurnalistlərin üzərinə düşür. Qarabağı jurnalistlər azad edə bilər. Yəni, bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Biz Qarabağı ya sülh, ya da müharibə yolu ilə həll edə bilərik. 20 ildən çoxdur ki, Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmır. Müharibə yolu isə bizim imkanlar çərçivəsində deyil. Çünki Ermənistanın arxasında bir neçə güc dövləti dayanır, beynəlxalq təşkilatlar isə bu problemin həllinə biganə yanaşır. Layihəmizin əsas məqsədi də məhz Qarabağ probleminin beynəlxalq və yerli mətbuatda işıqlandırılmasıdır. Mən çox təəssüf edirəm ki, Azərbaycan mediası Qarabağ məsələsinə istənilən səviyyədə yer ayırmır. Mətbuatda müğənnilərdən, nazirlərdən yazılır, ancaq Qarabağ probleminə o qədər də toxunulmur. Buna görə də 3-5 il əvvəl Azərbaycan xalqının 80-90 faizi diqqət ayırırdısa, indi bu göstərici 35-40 faizə düşüb. Qarabağ probleminə ermənilər öz arzularına çatıblar, torpaqlarımızı işğal ediblər. İndi elə ola bilər ki, işğal altında olan Sərsəng Su Anbarı partladılar və bunun nəticəsində 7 rayon su altında qala bilər. Belə olan halda isə indiki ərazilərimizin də işğal təhlükəsi yaranar”.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov isə çıxışında deyib ki, Sərsəng Su Anbarı ilə bağlı yaranmış vəziyyət narahatedicidir. Onun sözlərinə görə, hazırda həmin anbardan 1-1,5 kubmetr su verilir: “Suyun bu qədər az verilməsinə görə rayonumuzun quraqlıq yaranıb. Belə bir vəziyyət rayon sakinlərini də çox narahat edir. Çünki suyun verilməmsi nəticəsində son iki-üç ay ərzində rayon əhalisinə təxminən 578 min manat ziyan dəyib. Sərsənglə bağlı layihəni həyata keçirənlərə dətək olmalıyıq. Başda Elxan Süleymanov olmaqla layihəni icra edənlərə təşəkkür edirik”.

Daha sonra tədbirdə digər iştirakçılar çıxış ediblər.

Deputat 7 tələbəyə təqaüd verdi

09.09.2013

elkhan-suleymanov.az

Deputat Elxan Süleymanov yüksək balla ali təhsil müəssisələrinə daxil olmuş Şamaxı rayon məktəblərinin məzunlarını mükafatlandırır.

Məzunlarla görüş zamanı millət vəkili tələbə adını qazanmış gəncləri təbrik edib, onlara tövsiyələrini verib. Qeyd edək ki, Şamaxı tam orta məktəblərinin 7 məzunu 600-dən çox bal toplaya bilib. Bu gənclərdən üçü Şamaxı rayon 5 saylı tam orta məktəbin, ikisi isə Əngəxaran kənd tam orta məktəbinin məzunlarıdır. Aqil Eyyubov – Türkiyə Yıldız Teknik Universitetinə, Ülvi Əsgərov və Müşfiq Yahya – Qafqaz Universitetinə, Çinarə Tağiyeva və Kamran Mikayılov – Bakı Dövlət Universitetinə, Təhminə Abdullayeva – Prezident yanında İdarəçilik Akademiyasına, Arzu Fətəliyeva – Tibb Universitetinə daxil olublar. Tədbirin yekununda E.Süleymanov yeddi məzuna qiymətli hədiyyələr və fərdi təqaüdlər təqdim edib.

**AVCIYA ilə AŞPA müşahidə missiyası
arasında təcrübə mübadiləsi
davam etdiriləcək**
12.09.2013

APA

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Avropa Şurasının Bakı ofisində Robert Uolterin rəhbərlik etdiyi Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezident seçkilərini müşahidə missiyasının üzvləri ilə görüşüb.

AVCIYA-dan APA-ya verilən məlumata görə, görüşdə Seçki Müşahidə Missiyasının 7 üzvi iştirak edib.

M. Zülfüqarlı AVCIYA-nın yarandığı gündən bu günə kim gördüyü işlər, bu il keçiriləcək prezident seçkiləri ilə bağlı assosiasiyanın fəaliyyəti, assosiasiyanın regional ofislərinin gördüyü işlər, assosiasiyanın apardığı uzunmüddətli müşahidənin nəticələrini əks etdirən aralıq hesabat, seçki ilə əlaqədar KİV-in fəaliyyəti ilə əlaqədar aparılan monitorinqin nəticələri, nəşr olunan kitab və bülletenlər, regionlarda müşahidəçilər üçün keçirilən treninqlər və s. barədə məlumat verib.

AŞPA müşahidə qrupunun üzvləri prezident seçkiləri ilə bağlı görəcəyi işlər barədə AVCIYA nümayəndəsini məlumatlandırıb. Görüşdə həmçinin seçkiqabağı mühitlə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, namizədlərin imza toplama və qeydiyyatdan keçmə prosesi, təşviqat kampaniyası üçün ayrılmış yerlər, KİV-in fəaliyyəti və s. barədə müzakirələr keçirilib.

Sonda AVCIYA ilə AŞPA müşahidə missiyası arasında təcrübə mübadiləsinin davam etdirilməsinə dair razılıq əldə olunub.

**ATƏT PA Azərbaycanda keçiriləcək
prezident seçkilərinə müşahidə
missiyası göndərir**
12.09.2013

azadinform.az

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının Millət vəkili Elxan Süleymanovun verdiyi məlumata əsasən ATƏT Parlament Assambleyası 9 oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək.

O, bildirib ki, ATƏT Parlament Assambleyasının Prezidenti Ranko Krivokapiç Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndəriləcəyi barədə qurumun bütün nümayəndə heyətlərinə məktub göndərib və seçkiləri müşahidə missiyasının formalaşdırılması üçün beynəlxalq katibliyə öz nümayəndələri haqqında məlumat verməyi xahiş edib.

Elxan Süleymanov qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri ATƏT PA-nın keçmiş Prezidenti Volfqanq Qrossrukun təqdimatı əsasında Fransa nümayəndə heyəti rəhbərinin müavini Mişel Vuazanı iyul ayında Xüsusi Koordinator təyin edib. Mişel Vuazan həmçinin ATƏT-in Azərbaycanda bütün seçki missiyalarının Xüsusi Koordinatorudur.

**Şamaxının millət vəkili Elxan
Süleymanovun adından şagirdlər
təbrik olundu**
16.09.2013

elkhan-suleymanov.az

Yeni dərs ilinin ilk günü Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, Qərargahın bir qrup əməkdaşı ilə birgə, Şamaxı rayonunun Y.Məmmədəliyev adına qəsəbə, eləcə də Məlhəm, Əngəxaran, Avaxıl və Mərzəndiyyə kənd tam orta məktəblərinin tədbirlərində iştirak etmişlər. Onlar Elxan Süleymanovun adından birinciləri təbrik edib, onlara məktəb ləvazimatlarından ibarət hədiyyələrini çatdırıblar. Tədris ilinin ilk günündə həm də Məlhəm kənd tam orta məktəbinin 2 qapısı və pilləkənı Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə təmir edilərək məktəblilərin istifadəsinə verilib verilib.

**Avropa Parlamentinin
Azərbaycanda seçkiləri izləyəcək
müşahidə missiyasının tərkibi açıqlanıb**
26.09.2013

APA

Müşahidə missiyasına italyalı deputat rəhbərlik edəcək.

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb.

Bu barədə APA-ya Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun ofisindən məlumat verilib.

E. Süleymanov bildirib ki, sentyabrın 25-də Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib.

Avropa Parlamenti seçkiləri müşahidə missiyasının tərkibi Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qruplarının hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarətdir. Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, italyalı parlamenti Pino Arlaki təyin edilib.

"Bakı haqqında etüdlər" foto-albomu ışığı üzü görüb 04.10.2013

APA

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni nəşri - "Bakı haqqında etüdlər" foto-albomu çapdan çıxıb.

APA-nın məlumatına görə, bu nəşr iki il öncə işıq üzü görmüş "Bakı haqqında 20 etüd" foto-albomunun yeniləşdirilmiş və təkmilləşdirilmiş variantıdır.

Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən, oxucuların və paytaxtımızın qonaqlarının böyük marağına səbəb olan həmin foto-albom peşəkarlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, foto-albom Azərbaycan Nəşriyyatçılar və Poliqrafiyaçılar Birliyinin Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr etdiyi I Ümumrespublika "Kitab sənəti" müsabiqəsinin əsas mükafatına layiq görülüb. Nadir tapılan nəşrə çevrilməsi foto-albomun yeni variantını hazırlamaq zərurətini meydana çıxarıb.

Nəfis tərtibatla "Şərq-Qərb" mətbəəsində çap olunan foto-albomda Azərbaycan paytaxtının tarixi və bu günü fotolar və lakonik mətnlər vasitəsilə oxuculara çatdırılır. Foto-albomda tanınmış Azərbaycan fotoqrafları ilə yanaşı, Fabrizio Giraldi (İtaliya), Aleksandr Belenkiy (Rusiya), Vitaliy Yevdokimov (Özbəkistan) kimi xarici fotoqrafların foto-şəkilləri yer alıb.

Nəşrin ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.

**ATƏT sədrinin xüsusi nümayəndəsi: "ATƏT
PA missiyasının üzvləri Azərbaycandakı
prezident seçkiləri ilə bağlı sənədin
hazırlanmasında iştirak etməyiblər"
14.10.2013**

APA

O, ATƏT Parlament Assambleyasının üzvlərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan ayrılmağa çağırıb.

"Bu gün Monteneqronun Budva şəhərində ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilib. İclasda Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazen məruzə ilə çıxış edib". Millət vəkili Elxan Süleymanovun APA-ya verdiyi xəbərə görə, cənab Vuazen ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəaların əks olunduğunu bildirib: "O, bu bəyanatın ATƏT PA, AŞPA və Avropa Parlamenti müşahidəçilərinin qeyd etdikləri müsbət fikirləri əks etdirməyən birtərəfli sənəd olduğunu təəssüflə bildirdi. Cənab Vuazen ATƏT/DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını da qeyd etdi, bu barədə fikirlərini katibliyə təqdim etdiyi hesabatda ətraflı izah etdiyini komitə üzvlərinin diqqətinə çatdırdı. Mişel Vuazen Azərbaycanda keçirilən prezident seçkilərini Avropa Şurası və ATƏT standartlarına ya-

xınlaşmaq istiqamətində böyük addım adlandırdı. O, seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və demokratiya istiqamətində irəliləyiş olduğunu bir daha vurğuladı. Bununla bağlı Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bəyanatlarına tamamilə qoşulduğunu bəyan etdi”.

E.Süleymanov bildirib ki, M.Vuazen Daimi Komitədəki çıxışı zamanı ATƏT/ DTİHB-nin oktyabrın 10-da Bakıda səsləndirdiyi bəyanatın ilk cümləsində bu bəyanatın ATƏT/DTİHB və ATƏT PA-nın birgə söyləri nəticəsində ərsəyə gələn sənəd olması ifadəsinə də kəskin etirazını bildirib: “O, qətiyyətlə bəyan etdi ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri olaraq o özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak etdiyini və bu bəyanata etirazını bildirdiyini deyib”.

Millət vəkili vurğulayıb ki, Daimi Komitənin iclasında cənab Mişel Vuazen Azərbaycanda keçirilən prezident seçkilərində şübhəsiz qalib müəyyənləşdiyini bildirib. O, ATƏT Parlament Assambleyasının üzvlərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan ayrılmağa çağırıb.

Elxan Süleymanov: "Azərbaycan nümayəndə heyəti AvroNest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır"

24.10.2013

APA

AvroNest PA-nın vitse-prezidenti Avropa Parlamentini Azərbaycanda gizli təxribat və iğtişaş planlaşdırmaqda ittiham edib

AvroNest PA-nın vitse-prezidenti, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şults, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyon, ATƏT PA prezidenti Ranko Krivokapiç, AvroNest PA həmprezidentləri Y. Kirilov, B. Tarasyuk, Prezidentlər Konfransının və Avropa Parlamentinin üzvlərinə müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə deyilir: "Hələ bu ilin iyul ayının əvvəllərində Azərbaycan seçkilərin müşahidə ediləcəyi ölkələrin siyahısına salınmadıqda biz hesab edirdik ki, ölkədə ciddi problemlərin olmasını nəzərə alaraq Avropa Parlamenti Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidə missiyası göndərməmək qərarına gəlib. O zaman hətta mən AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi sizin bu addımınızı Azərbaycanda problemlərin olmaması kimi qiymətləndirmişdim. Çünki adətən beynəlxalq təşkilatlar seçkilərdə müşahidə missiyalarını problemlərin çox olduğu ölkələrə göndərir. Bu gün isə sübut olunur ki, Avropa Parlamentinin hələ iyul ayının əvvəllərində Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməmək qərarı onun Azərbaycanda

gizli təxribat və iğtişaş yaratmaq planlarından irəli gəlib.

Azərbaycanı seçkilərin müşahidə ediləcəyi ölkələr siyahısına salmamaqla Avropa Parlamenti siyasi təxribata başlayıb və regionda açıq-aşkar işğalçı dövlət olan Ermənistanı, eləcə də Gürcüstana seçkiləri müşahidə missiyası göndərməklə Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunu zədələməyə cəhd göstərib. Nədənsə sonradan sentyabr ayının əvvəllərində Avropa Parlamenti fikrini dəyişib və Azərbaycana seçkiləri müşahidə missiyası göndərməyə qərar verib. Bundan sonra Yaşılılar Partiyası istisna olmaqla, Avropa Parlamentində fəaliyyət göstərən bütün qruplar və siyasi fraksiyaların təmsil olunduğu müşahidə missiyası formalaşmışdır.

Görünür, formalaşan müşahidə missiyasının nüfuzunu görəndə Avropa Parlamenti Azərbaycana qarşı olan mənfi, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinmiş və seçkilərin nəticələrini gözləmişdir. Seçkilərin nəticələri hamıya bəllidir və mən Azərbaycanın prezident seçkilərini müşahidə edən Avropa Parlamentinin rəsmi müşahidə missiyasının seçkiləri qiymətləndirmə bəyanatından sitat gətirirəm: "Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik. Seçkilər azad, şəffaf, ədalətli və demokratiyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmişdir".

Görünür, müşahidə missiyasının bu müsbət qiymətləndirmələrini görəndə Azadlıq və Vəhdət evinin rəhbərliyi bərk qəzəblənib və Avropa Parlamenti-nin qətnamə layihəsinə 32-ci bənd olaraq əlavə qəbul edərək seçkilərin ATƏT standartlarına uyğun olmaması və ATƏT-in tələblərinin yerinə yetirilməməsi iddialarını həmin bəndə daxil edib. Görünür Avropa Parla-

mentinin rəhbərliyi və Parlament üzvləri 10 oktyabrda ATƏT sədri Leonid Kojaranın AP, AŞPA və ATƏT PA-nın, eləcə də digər beynəlxalq müşahidə missiyalarının müsbət qiymətləndirməsini unudub və bəlkə də elə bunlardan da qəzəblənib. Ancaq Avropa Parlamenti nəzərə almalıdır ki, DTİHB ATƏT-in çoxsaylı qurumlarından yalnız biridir. Seçkiləri izləyən 4 beynəlxalq qurumdan üçünün - Avropa Parlamenti, AŞPA və ATƏT Parlament Assambleyasının müsbət qiymətləndirmə vermələrinə baxmayaraq, AP-nin kiçik rəngli məmurlardan təşkil olunmuş ATƏT DTİHB müşahidə missiyasının qərəzli qətnaməsinə təkidlə əsaslanması Avropa Parlament deputatlarından formalaşmış İnsan Haqları evinə, AP, AŞPA və ATƏT PA-na vurulmuş ağır zərbə, inamsızlıq və etibarsızlıqdır.

ATƏT/DTHİB-nin qərəzli, faktlara söykənməyən bu məruzəsinin bir məqsədi var - özlərindən yüksək rəngli məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək... Lakin bu güclər bir məlum həqiqəti dərk etməlidirlər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək və hazırda olduğu kimi regionun aparıcı dövləti olaraq liderlik rolunu qoruyub saxlayacaq.

Bu gün Avropa Parlamenti və digər beynəlxalq qurumlar Azərbaycanın təkidli tələblərindən sonra 23 ildən artıq dövr ərzində işğal olunmuş torpaqlarımız haqqında icra olunmayan və Ermənistanla qarşı heç bir sanksiya tətbiq etməyən Qətnamələrlə beynəlxalq ictimaiyyəti və Azərbaycan xalqını aldadır. Avropa Parlamentinin prezidenti Martin Şults mənə yazdı-

ğ ı cavab məktubunda deyir: "Bu mürəkkəb məsələni Azərbaycan və Ermənistanın özü həll etməlidir". Bu absurddur.

Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-ya istinad edilməsinə təkidli çağırışı Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir. Görünür, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olublar. Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT/DTİHB-ya söykənərək böhtanlar atmaq sizlərin Sovet diktaturası adlandırduğunuz rejimdə belə olmamışdır. Bizdə belə bir xalq məsəli var: "Özünə nüfuz etməyən, başqasına nüfuz edə bilməz".

Bütün yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli Qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyəne qədər bu qurumun yaratdığı AvroNest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

**AŞPA Monitoring
Komitəsində Azərbaycanda
keçirilən prezident seçkiləri ilə
bağlı məlumat xarakterli
müzakirə aparılıb
08.11.2013**

APA

Elxan Süleymanov: "Çıxış edənlərin mütləq əksəriyyəti Azərbaycanda prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini vurğuladılar".

Noyabrın 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitoring Komitəsinin növbəti iclası keçirilib. Monitoring Komitəsinin iclasında Azərbaycanı ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin, eləcə də Monitoring Komitəsinin üzvü Elxan Süleymanov təmsil ediblər.

Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı məlumat xarakterli müzakirələr olub: "Müzakirələr zamanı seçkilərdə AŞPA müşahidə missiyasının rəhbəri Robert Uolter və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntla yanaşı, daha 12 nəfər parlament üzvü çıxış etdi. Çıxış edənlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycanda prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini, ATƏT və Avropa Şurasının standartlarına uyğun olduğunu vurğuladılar. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov prezident seçkiləri ilə bağlı geniş məlumat verdi və ATƏT DTİHB-nin qərəzli mövqeyini təkzibolunmaz faktlarla ifşa etdi".

İclasda E. Süleymanov da çıxış edib. O deyib ki, prezi-

dent seçkilərini müşahidə edən 4 beynəlxalq müşahidə missiyasından üçü – AŞPA, Avropa Parlamenti və ATƏT PA seçkiləri müsbət qiymətləndiriblər, ATƏT DTİHB-nin müşahidə missiyası isə fərqli mövqedən çıxış edib. E. Süleymanov çıxışında seçkilərlə bağlı geniş şərh verərək bildirib ki, istər ölkə daxilində, istərsə də xaricdə olan bəzi qüvvələr seçkilərin belə müsbət qiymətləndiriləcəyini gözləmədilər: "Onlar ümid edirdilər ki, beynəlxalq təşkilatlar seçkilərə mənfi rəy verəcək və bununla da onlar Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək imkanı əldə edəcəklər. Lakin bu plan baş tutmadı. Bundan qəzəblənən həmin qüvvələr Azərbaycana qarşı ədalətsiz hücumlara start verdilər. Seçkiləri müsbət qiymətləndirən 3 nüfuzlu beynəlxalq qurumun müşahidə missiyasında parlamentarlar təmsil olunurlar. Onlar azad və müstəqil insanlardır, heç bir qurumdan və şəxsədən asılı deyillər. Bu insanlar İnsan Haqları Evinin nümayəndələridirlər. Demokratiyanın beşiyi olan parlament üzvləridir. ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri isə əvvəlcədən təlim keçərək formalaşmaqla özlərindən yüksək rəngli məmurlardan göstərişlər alan, həmin göstərişlərə əməl etməsələr, iş yerlərini, eləcə də digər seçkilərdə müşahidəçi kimi iştirak etmək imkanlarını itirə biləcəkləri qorxusunu yaşayan kiçik rəngli məmurlardan ibarətdir. Təsadüfi deyil ki, ATƏT-in fəaliyyətdə olan hazırkı sədri də ATƏT DTİHB-nin müşahidə missiyasının yox, parlament üzvlərindən formalaşmış 3 beynəlxalq müşahidə missiyasının seçkilərlə bağlı müsbət bəyanatlarını dəstəkləyib. ATƏT DTİHB müşahidə missiyasının qərəzli olduğunu və yalan məlumat verdiyini sübut edən bir fakta diqqətinizi yönəldirəm. Hesabatda sənədin guya ATƏT DTİHB və ATƏT PA-nın birgə söyləri nəticəsində ha-

zırlanması barədə iddialara ATƏT PA müşahidə missiyasının koordinatoru və qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen cavab verərək bildirib ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri kimi o, özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak edib və qəbul edilən sənədə etirazını bildirib”.

E.Süleymanov Avropa Parlamentinin Avropa Qonşuluq Siyasəti üzrə 23 oktyabr tarixli qətnaməsinin 32-ci bəndinə də münasibət bildirib: “Avropa Parlamenti bununla öz müşahidə missiyasının seçkilərlə bağlı müsbət qiymətləndirməsinə hörmətsizlik və inamsızlıq nümayiş etdirib, ATƏT-in bir bürosunun (DTHİB) nəticələrinə istinad edərək seçkilərin ATƏT standartlarına cavab vermədiyini bəyan edib. Buradan haqlı sual doğur, Avropa Parlamentinin faktiki mövqeyi nədir? Azərbaycanla əməkdaşlıq etmək, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istəyirmi? Öz hesabatlarını və nümayəndə heyətlərini tanıyırmı?! Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların təcrübəsində heç vaxt olmayan, öz rəsmi müşahidə missiyasına saymazlyana yanaşmaqla tərəfdaşına qarşı belə anormal vəziyyəti yaratmaqda məqsədi nədir? Avropa Parlamenti öz müşahidə missiyasına inamsızlıq etməklə əslində Azərbaycana yox, öz imicinə zərbə vurub”.

E. Süleymanov çıxışını ölkə daxilində və xaricində Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlərə xitabən bu sözlərlə bitirib: “Şübhəsiz, qalibin qələbəsini etiraf etmək lazımdır”.

AVRONEST PA-nın həmsədri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib 27.11.2013

APA

AVRONEST PA-nın həmsədri Yevgeni Kirilov Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova məktub göndərib.

APA-nın xəbərinə görə, məktub AVRONEST PA Bürosunun "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət başçılarının 28-29 noyabr tarixlərində Vilynüsə keçiriləcək toplantısına ünvanlanmış müraciətinin mətnindən Ermənistan nümayəndə heyətinin üzvü Artak Zakaryanın təkidi ilə ŞT ölkələrinin ərazilərində mövcud olan münaqişələrlə bağlı "həlli uzanmış" ifadəsinin çıxarılması ilə əlaqədardır.

Y.Kirilov məktubunda bildirib ki, "həlli uzanmış münaqişələr" ifadəsinin sənəddə əks olunmasına baxmayaraq, ümumiyyətlə, "münaqişələr" sözünə bütün növ münaqişələr daxildir – həlli uzanan münaqişələr isə bunlardan biridir: "Bundan başqa, Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin may ayında bütöv assambleya tərəfindən qəbul olunmuş Şərqi Avropa tərəfdaş ölkələrində regionun təhlükəsizlik problemlərinə dair qətnaməsi qəbul olunmuş müraciətə nisbətən daha böyük hüquqi əhəmiyyətə malikdir. Bizim əməkdaşlığımızın Sizin tərəfinizdən müvəqqəti olaraq dondurulmasına səbəb olan digər məsələlərlə bağlı isə sizi məlumatlandırmaq istərdim ki, ötən həftə mən Avropa Parlamentinin prezidenti Martin Şults ilə görüşdüm və o, Vilynüs sammiti ərəfəsində prezident Əliyevlə görüşə təşəbbüs göstərib. İnanıram ki, bu görüş daha yaxşı anlaşmaya stimula

radacaq. Sizə bildirmək istərdim ki, mən bizim aramızdakı dialoqu və AVRONEST PA çərçivəsindəki əməkdaşlığımızı davam etdirməyə və qarşılıqlı narahatlıq doğuran məsələləri həll etməyin yollarını tapmağa hazırım. Ümidvaram ki, Sizin nümayəndə heyəti belə bir yenidən başlama cəhdini müsbət qarşılayacaq”.

Xatırladaq ki, noyabrın 2-də AVRONEST PA-nın Kiyevdə keçirilən Büro iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanatla çıxış edərək iclası tərk etmişdi. E. Süleymanov öz bəyanatında Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar qəbul edilmiş 32-ci bəndə etirazını bildirərək Azərbaycan tərəfinin AVRONEST PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətində qaldığını, həmçinin Azərbaycan torpaqları işğaldan azad edilənədək işğalçı dövlət olan Ermənistanın AVRONEST PA-da ŞT komponenti tərəfindən həmsədrlik edəcəyi dövrdə Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırılacağını bildirmişdi. E.Süleymanov artıq “Şərqi Tərəfdaşlığı” ölkələri arasında AVRONEST PA-da həmsədrliklə bağlı razılıq əldə edildiyini söyləyib. Həmin razılığa əsasən Azərbaycan torpaqları işğaldan azad edilənədək quruma ŞT komponentindən Ermənistan və Azərbaycanın həmsədrlik etməsi məqsəduyğun deyil və həmsədrliyi növbə ilə Gürcüstan, Moldova və Ukrayna həyata keçirəcək. Növbəti sədrliyə real namizəd Gürcüstandır.

113 yaşlı Şamaxı sakini vəfat edib

16.12.2013

Trend

Şamaxının yaşlı sakini, 113 yaşlı Narınc ana dünyasını dəyişib.

Trend-in məlumatına görə, 1900-cü ildə dünyaya gələn Narınc Müzəffər qızı Nərimanova həyatının son günlərinə kimi doğulduğu Avaxıl kəndinin xeyrində və şərində yaxından iştirak edirdi. Buna görə də yalnız bir nəslin deyil, bütöv bir elin ağbirçəyi sayılırdı.

Şamaxının millət vəkili Elxan Süleymanov qeyd edib ki, 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı onu daha yaxından tanımaq imkanı yaranıb: "Qısa bir müddət ərzində aramızda əsil ana-oğul ülfəti yarandı. Bu ülfət həyatım boyu mənimlə qalacaq. Narınc ananın vəfatı ilə bağlı bütün yaxınlarına, Avaxıl kəndinin sakinlərinə, eləcə də bütün şamaxılılara dərin hüznə başsağlığı verirəm. ALLAH rəhmət eləsin!".

**Şamaxının millət vəkili Elxan Süleymanov
şamaxılıları Yeni il münasibətilə təbrik edib**
28.12.2013

elkan-suleymanov.az

Şamaxının millət vəkili Elxan Süleymanov bu il də seçicilərini Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi. Dekabrın 28-də Şamaxı rayonunda yaşayan 165 Qəhrəman Anaya, 70 Qarabağ şəhidi ailəsinə, 34 Böyük Vətən Müharibəsi iştirakçısına Şamaxının millət vəkili adından bayram sovgatları çatdırıldı.

Şamaxıda fəaliyyət göstərən 22 bağçada tərbiyə alan 1145 balacaya da bayram hədiyyələri verildi. Şamaxının millət vəkili Kiçik Xınıslı kəndindəki uşaq bağçasında düzənlənən yeni il şənliyinə şəxsən qatıldı.

Elxan Süleymanov Şamaxıdakı qərargahında - 2011-2013-cü illərdə keçirilmiş M.Ə.Sabirin bədii yaradıcılığına həsr olunmuş Bədii qıraət müsabiqələrinin qalibləri, son 3 ildə yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı tələbələrlə görüşdü, onlara bayram arzularını çatdırdı və 60-dan çox şəxsə özünün təsis etdiyi təqaüdləri təqdim etdi.

Deputat Elxan Süleymanov özünün təsis etdiyi təqaüdü tələbələrə verir

28.12.2013

elkan-suleymanov.az

Şamaxının millət vəkili Elxan Süleymanov bu il də seçicilərini Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi. Dekabrın 28-də Şamaxı rayonunda yaşayan 165 Qəhrəman Anaya, 70 Qarabağ şəhidi ailəsinə, 34 Böyük Vətən Müharibəsi iştirakçısına Şamaxının millət vəkili adından bayram sovqatları çatdırılıb. Şamaxıda fəaliyyət göstərən 22 bağçada tərbiyə alan 1145 balacaya da bayram hədiyyələri verilib. Şamaxının millət vəkili Kiçik Xınıslı kəndindəki uşaq bağçasında düzənlənən Yeni il şənliyinə şəxsən qatılıb. Elxan Süleymanov Şamaxıdakı qərargahında son 3 ildə yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı tələbələrlə görüşüb, onlara bayram arzularını çatdırıb və özünün təsis etdiyi təqaüdləri təqdim edib.

MÜRACİƏT VƏ
ÇIXIŞLAR

Əkrəm Əylisli öz vətəninə, torpağına və xalqına xəyanət edib

21.02.2013

Publika.az

**Elxan Süleymanov, Şamaxının millət vəkili,
AVCIYA-nın prezidenti**

Həyatda elə məsələlər var ki, ölkə vətəndaşları ona biganə qala bilməz, vətəninə, torpağını, xalqını sevən hər bir adam bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Əkrəm Əylisli və onun "Daş yuxular" məsələsi də belə məsələlərdən biridir. Bu səbəbdən də Əkrəm Əylislinin "Daş yuxular" romanı Azərbaycan cəmiyyətində böyük etirazlar və kəskin reaksiyalarla müşayiət edilən geniş müzakirələrə səbəb olub. Odur ki, Əkrəm Əylisli və onun "Daş yuxular"ı ilə bağlı vətəndaş mövqeyi nümayiş etdirməyi vacib hesab edirəm.

Ə.Əylislinin "Daş yuxular" əsərinin ana xətti Azərbaycan xalqını təhqir etməkdən, onu XX əsrin əvvəllərində və sonunda erməniləri kütləvi şəkildə və qəddarcasına qətlə yetirməkdə suçlamaqdan, Azərbaycan xalqını qəddar və qaniçən toplum, erməniləri isə alicənab, yüksək əxlaqi və digər insani keyfiyyətlərə malik olan xalq kimi təqdim etməkdən, İslam dininə qarşı hörmətsizlik nümayiş etdirərək yolverilməz formada onu aşağılamaqdan, bunun müqabilində isə əsər boyu erməni kilsəsini tərənnüm etməkdən ibarətdir. O bu böhtan dolu romanı ilə ermənilərin silahlı təcavüzü nəticəsində 1 milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpasına mane olur və Dağlıq Qarabağ probleminin həllinə onsuz da məhəl qoymayan beynəlxalq

təşkilatlara kömək etməklə əslində ermənilərə xidmət edir.

Ə.Əylisli riyakarcasına "Daş yuxular"ın ermənilər və azərbaycanlılar arasında barışığa xidmət edəcəyini vurğulayır. Lakin o, bu yazı ilə Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra belə, ermənilər və azərbaycanlıların birgə yaşayış imkanlarına ciddi zərbə vurduğunu, Azərbaycan xalqına qarşı nifrət təbliğ etməklə öz məqsədinə çatdığını gözəl başa düşür. Görəsən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı bir zamanda "azərbaycanlılarla ermənilərin birgə yaşamağının mümkünsüzlüyü" toxumlarını səpələyən Ə.Əylisli öz ana vətəninə, öz ana torpağına, onu boya-başa çatdırmış və həyatı boyu onun bütün nailiyyətlərini təmin etmiş Azərbaycan xalqına qarşı yağdırdığı saxtakarlıq, böhtan və həqarətlərin XƏYANƏTKARLIQ olmasının mahiyyətinə varırmı? Bəli, Ə. Əylisli Azərbaycan xalqına qarşı xəyanət edib, bunun başqa adı yoxdur.

Şübhəsiz ki, Ə.Əylislinin Azərbaycan cəmiyyətinin və dövlətinin verdiyi bütün imkanlardan yararlanmış, həyatının böyük bir hissəsini başa vurmuş bir şəxs kimi öz xalqını təhqir etməsi, ona xəyanət etməsi, tarixi faktları saxtalaşdırması təsadüfi ola bilməz. Odur ki, belə bir addımın atılması yalnız və yalnız düşünülmüş və uzağadən bir planın tərkib hissəsi olduğu aydın olur. Bunu son zamanlar ölkə ictimaiyyətinin kəskin reaksiyası ilə üzləşən Əkrəm Əylislinin müxtəlif bəhanələrlə "belə getsə ölkəni tərk edəcəyi" kimi bəyanatları da sübuta yetirir.

Davranışı göstərir ki, Ə.Əylisli əvvəlcədən ermənilərlə işbirliyinə girib, ona böyük təminatlar, xaricdə sığınacaq alaraq qayğısız həyat şəraitinin yaradılması, erməni lobbisinin imkanlarından istifadə edərək gələcəkdə Nobel mükafatının verilməsinə nail olunması kimi görünür

vədlər verilib. Hətta bu əsər əsasında filmin çəkilməsi və Oskar mükafatına təqdim edilməsi planları da mövcuddur. Belə ki, internetdə verilən məlumatlara əsasən ermənilər Əkrəmin "Daş yuxular" əsəri əsasında filmin çəkilməsi üçün qısa bir zamanda 4 milyon dollardan artıq maliyə toplayıb. Diqqəti çəkən məqam ondan ibarətdir ki, ermənilər həmişə bizdən fərqli olaraq Azərbaycana və azərbaycanlılara qarşı məsələlərdə həmrəylik və birlik nümayiş etdirirlər. Odur ki, onların filmin çəkilməsi üçün istənilən məbləğdə ianə yığacaqları inandırıcıdır.

Əfsus ki, belə vacib məsələlərdə azərbaycanlılar arasında nəinki həmrəylik və birlik nümayiş etdirilmir, hətta bir çox qüvvələr bundan öz maraqları kimi istifadə etməyə cəhd göstərirlər. Buna misal olaraq, AŞPA Monitoring Komitəsinin Azərbaycan üzrə son məruzəsini göstərməyi vacib hesab edirəm. Məruzədə, ilk dəfə olaraq, Dağlıq Qarabağ münaqişəsinə xüsusi bölmə həsr edilib, Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın Azərbaycana qarşı hərbi müdaxilə etməsi, torpaqlarımızın 20%-inin hərbi işğalı, 1 milyona yaxın insanların qacqın və köçkün olması kimi müddəalar göstərilib. Bu səbəbdən erməni lobbisi həmməruzəçilər Pedro Aqramunta və Debono Qrekə qarşı ciddi kampaniyalar aparırlar. Belə bir vəziyyətdə Azərbaycanda da bir sıra qüvvələr milli maraqlara məhəl qoymadan həmməruzəçiləri guya başqa məsələlərdə qeyri-obyektivlikdə günahlandırır. Məsələn, bəzi siyasi partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri öz korporativ maraqlarından çıxış edərək faktiki olaraq ermənilərə qoşulmaqla beynəlxalq təşkilatların qarşısında həmməruzəçilərin istefası tələbini qaldırmaq üçün ölkəmizdə imza toplama kampaniyasına başlayıblar. Həmin insanlar bununla da, təbircə desək, ermənilərin dəyirmanına su tökürlər və erməni təbliğat maşınının bir hissəsinə çevrilirlər.

Maraqlıdır ki, Ə.Əylisli və onu müdafiə etməyə ça-

lışanlar və qüvvələr "Daş yuxular" müəllifinin fikir və ifadə azadlığının olduğunu bildirirlər. Həmin insanlar başa düşmək istəməzlər ki, fikir və ifadə azadlığının hüdudları sonsuz deyil, bu azadlıqlar müəyyən çərçivədə qeyri məhdudiyyətsiz həyata keçirilə bilər, bu azadlıqlar digərlərinin hüquq və azadlıqlarının pozulması və onların təhqir edilməsi hesabına reallaşdırıla bilməz. Odur ki, Əkrəm Əylislinin Azərbaycan xalqını təhqir etməsinin, ona xəyanət etməsinin fikir və ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur.

Ə.Əylislinin havadarları bilməlidirlər ki, onun xəyanətini ölkəmizdə olan bəzi çatışmazlıqlarla müqayisə edib əlaqələndirmək cəhdləri böyük faciədir və bu, müxtəlif bəhanələrlə cəmiyyətdə başqa fikir formalaşdıranlara şərəf gətirmir.

Digər tərəfdən, fikir və ifadə azadlığından dəm vuran Ə.Əylislinin və onu müdafiə etməyə çalışanların Azərbaycan cəmiyyəti nümayəndələrinin reaksiyasının xüsusi təşkil edilmiş kampaniya olması kimi iddiaları gülüncdür, onlar öz məntiqsiz fikirləri ilə xalqı təhqir edirlər, guya bu xalq hər cür təhqirə, alçalmaya və xəyanətə biganədir. Belə ki, özünün fikir və ifadə azadlığı olduğunu iddia edən Ə.Əylisli digərlərinin də fikir və ifadə azadlığı olması faktını qəbul etmir, buna dözümsüzlük göstərir. Bu isə bir daha Ə.Əylislinin özünü demokratik düşüncə tərzinin daşıyıcısı kimi təqdim etmək istəyinin riyakarlığın təcəssümü olduğunu sübuta yetirir. Odur ki, müxtəlif üsullarla öz maraqlarını təmin etmək üçün Ə.Əylislinin müdafiəsinə qalxanları öz vicdanlarının mühakiməsinə buraxıram. Onlar bilməlidirlər ki, Ə.Əylisli anasına, vətəninə, torpağına xəyanət edib. Unutmaq olmaz ki, biz vətənimizə, torpağımıza sonsuz sevgimizi bildirmək üçün ona ana vətən, ana torpaq deyirik.

**Avronest Parlament
Assambleyasının vitse-prezidenti,
Azərbaycan nümayəndə heyətinin rəhbəri,
AŞPA-nın üzvü, deputat
Elxan Süleymanovun bəyanatı
18.03.2013**

avciya.az

18 fevral 2013-cü ildə Ermənistanda prezident seçkiləri keçirilmişdir. Beynəlxalq ictimaiyyət seçkilər zamanı "dövlət administrasiyasının bitərəf olmaması, inzibati resurslardan sui-istifadəni" qeyd etmişdir və seçicilərə təzyiq hallarından narahatlıq ifadə etmişdir. Seçki günü "vəzifəli şəxsləri təmsil edən nümayəndələr tərəfindən prosesə qeyri-müvafiq müdaxilə olmasını və bəzi ciddi qanun pozuntularını" müşahidə etdiklərini bildirmişlər.

Ancaq beynəlxalq ictimaiyyətin bu ciddi qeydləri bizi narahat etmir. Bizi seçki kampaniyası dövründə prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil edilməsi və odlu silahdan atəş nəticəsində onun yaralanması, prezidentliyə namizədlərdən digərinin seçki kampaniyası zamanı baş verən pozuntulara etiraz olaraq aclıq aksiyası keçirməsi və, nəhayət, çoxsaylı və ciddi hüquq pozuntularına etiraz olaraq Ermənistan cəmiyyətinin böyük bir hissəsinin seçkilərin nəticələrini tanımaması da bizi narahat etmir.

Lakin bizi narahat edən və dərindən təssüfləndirən beynəlxalq ictimaiyyətin Ermənistanda keçirilmiş prezident seçkilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından müsbət qiymətləndirilməsidir. Hər halda bu ölkə qonşusu Azərbaycana qarşı silahlı

təcavüz edib, indiyədək 20% Azərbaycan ərazilərini hərbi işğal altında saxlayır, işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beləliklə, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kütləvi və kobud şəkildə pozub, onları qaçqın və məcburi köçkünə çevirib. Xatırlayın ki, tək Azərbaycan deyil, bütövlükdə dünya ictimaiyyəti dəfələrlə Ermənistanı törətdiyi bu hərbi cinayətlərə görə beynəlxalq-hüquqi məsuliyyət daşması faktı ilə üz-üzə qoyub. Ermənistanın işğalçılıq fəaliyyəti, törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətləri demokratiya, insan hüquqları və hüququn aliliyi ilə nəinki ziddiyət təşkil edir, hətta bu dövlətin həmin prinsipləri tanımaq belə istəmədiyini sübut edir. Odur ki, Ermənistanda keçirilmiş prezident seçkilərinin beynəlxalq ictimaiyyət tərəfindən demokratiklik, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirmələri bu dəyərlərə hörmətsizliyin təzahürü kimi qiymətləndirilir.

Ağırlaşdırıcı məqam həm də ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-cı ildə günahsız mülki əhaliyə qarşı ağır soyqırımı törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan prezident seçilib.

Vaşinqtonda yerləşən Beynəlxalq Sülh uğrunda Kərnegi Fondunun hazırkı baş əməkdaşı Tomas de Vaal "Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında" adlı kitabında yazır ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının zəbt edilməsi haqqında danışmağı xahiş etdikdə, o, bildirdi ki, "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq".

Serj Sarkisyan Xocalıda mülki əhaliyə qarşı etnik zəmində törədilmiş qanlı cinayətlərin müəlliflərindən

biri və iştirakçısı olduğunu həqiqətən etiraf edir. Lakin bu gün dünya günahsız mülki əhaliyə qarşı qəddarcasına kütləvi qırğınının törədilməsində birbaşa məsuliyyəti olan Sərkisyanın yenidən Ermənistanın prezidenti seçilməsinin şahidi olur.

Ən anlaşılmaz məqam isə odur ki, beynəlxalq ictimaiyyət bu seçkiləri və onun nəticələrini demokratiklik, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirməklə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və 20% ərazilərin 25 illik işğalı faktına, törədilən bütün müharibə cinayətlərinə, insanlığa qarşı cinayətlərə laqeyd münasibətini nümayiş etdirir və hətta müharibə cinayətkarının dövlət başçısı seçilməsinə təqdir edir. Beynəlxalq ictimaiyyət bununla da öz sənədlərində ehtiva etdiyi demokratik dəyərlər, insan hüquqlarına hörmət, hüququn aliliyi kimi bütün fundamental normaları ciddi şübhə altına almışdır. Bu isə bütövlükdə demokratik dəyərlər sisteminin və onların qiymətləndirilməsinin korroziyaya məruz qalmasından xəbər verir.

Təssüfləndirici haldır ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən bir milyona yaxın Azərbaycan vətəndaşlarının insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına, 20 ildən artıq müddətdə qaçqın və məcburi köçkünlərin mövcudluğuna və onların öz yurdlarına qayıtmaq və təhlükəsiz yaşamaq kimi əsas hüquqlarının təmin edilməməsinə göz yumur.

Digər tərəfdən, görünür ki, belə ağır cinayətlərə görə rəsmi məsuliyyət daşıyan hakimiyyətin təşkil etdiyi seçkilərin əsl mahiyyəti beynəlxalq ictimaiyyəti düşündürmür və Ermənistanın törətdiyi təcavüz cinayətləri, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər açıq-aydın insan hüquqları və demokratiyaya dair bütün prinsiplərə zidd olmasına baxmayaraq, ən mühüm beynəlxalq təşkilatlar: ATƏT DTİHB, ATƏT PA, AŞ PA

və Avropa Parlamentini təmsil edən rəsmi nümayəndə heyətlərinin çox hörmətli üzvləri bu seçkiləri təqdir edir. Belə antidemokratik mövqe digər üzv ölkələr arasında yeni mübahisələrə təkan verə, hətta gələcəkdə müharibələrə zəmin yarada və şübhəsiz, dünya xalqlarının demokratiyaya olan inamını sarsıda bilər.

Biz işğalçı dövlət olan Ermənistanda keçirilmiş seçkilərə və xüsusilə də günahsız mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə beynəlxalq ictimaiyyət tərəfindən demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi cəhdlərinə etiraz edirik və bu seçkiləri qeyri-legitim hesab edirik.

Qeyd edilənləri nəzərə alaraq, beynəlxalq ictimaiyyətdən və seçkiləri rəsmi müşahidə missiyalarından Ermənistanda keçirilmiş prezident seçkilərini, Serj Sərkisyanın prezident seçilməsini qeyri-legitim hesab etməyə çağırırıq. Eyni zamanda, Avropa İttifaqını Azərbaycan əraziləri hərbi işğaldan azad edilməyənədək Ermənistanla Assosiasiya sazişi imzalamaqdan imtina etməyə, ATƏT və AŞ Parlament Assambleyalarında, Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda yaranmış vəziyyətin müzakirə edilməsini tələb edirik.

Nəzərə almaq lazımdır ki, Ermənistandakı seçkilərin yalnız ədalətli qiymətləndirilməsi Ermənistanın Azərbaycana qarşı davam edən hərbi işğalı səbəbindən Azərbaycan və erməni xalqları arasında mövcud düşmən münasibətlərinin dərinləşməsinin qarşısının alınmasına kömək edəcəkdir. Bu, həmçinin digər ölkələrdə yeni işğalçı müharibələrin baş verməsinin qarşısını almağın yeganə yoludur.

**Şamaxının millət vəkili,
Avropa Şurası Parlament Assambleyasında
Azərbaycan nümayəndə heyətinin üzvü
Elxan Süleymanovun çıxışı
28.03.2013**

elkhan-suleymanov.az

Şamaxının millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov bu gün Monitoring Komitəsində çıxış edib. Azərbaycan millət vəkili çıxış edərkən monitoring komitəsinin sədri Andres Herkel onun sözünü kəsməyə cəhd edib. Səbəb kimi reqlamentin pozulması göstərilərsə də, əslində iclasda iştirak edən Ermənistan deputatları və ermənipərəst mövqeyini gizlətməyən qanunvericilər Azərbaycan millət vəkilinin çıxışına mane olmağa çalışıblar.

Elxan Süleymanov həmin şəxslərin yerdən səsləndirdikləri fikirlərə etiraz əlaməti olaraq çıxışının sonunda sözünü yarımçıq kəsərək toplantı zalını tərk edib.

Millət vəkilinin çıxışının tam mətnini sizə təqdim edirik.

Cənab Sədr,

Hörmətli həmkarlar,

Mən Azərbaycan və erməni xalqları arasında mövcud düşmən münasibətlərin dərinləşməsinin qarşısını almaq məqsədi ilə sizlərə müraciət edirəm.

Fevral ayında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsi məni təccübləndirir.

Mən burada seçi kampaniyası dövründə prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil edilməsi və onun

odlu silahdan atəş nəticəsində yaralanması və ya ciddi hüquq pozuntularına etiraz olaraq Ermənistan cəmiyyətinin böyük bir hissəsi tərəfindən seçkilərin nəticələrinin tanınmaması haqqında danışmaq istəmirəm.

Mən diqqəti daha ciddi və daha ağır nəticələri olan cinayət faktlarına yönəltmək istəyirəm: Ermənistan 25 ildir ki, Azərbaycana qarşı silahlı təcavüz edib və indiyədək 20% Azərbaycan ərazilərini işğal altında saxlayır. Ermənistan işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirərək bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kütləvi və kobud şəkildə pozub, onları qaçqın və məcburi köçkünə çevirib.

Ağırlaşdırıcı məqam həm də odur ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-cı ildə mülki əhaliyə qarşı soyqırım cinayətləri törədən erməni silahlı birləşmələrinin komandiri olmuş Serj Sarkisyan Ermənistan prezidenti seçilib.

İngilis jurnalisti Tomas de Vaal "Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında" adlı kitabında yazır ki, erməni hərbi komandiri Serj Sərkisyandan Xocalının zəbt edilməsi haqqında danışdığı xahiş etdikdə, o, sərt cavab verdi və bildirdi ki, "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zərər etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq". Göründüyü kimi, Serj Sərkisyan Xocalıda mülki əhaliyə qarşı etnik zəmində törədilmiş qanlı cinayətlərin müəlliflərindən biri və iştirakçısı olduğunu etiraf edir.

Digər üzv dövlətin ərazilərini işğal altında saxlayan, bu ərazilərdə mülki əhalinin etnik mənsubiyyətinə görə hüquqlarını kütləvi və kobud şəkildə pozan Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından

qiymətləndirilməsi öz-özlüyündə qeyri-normal haldır və demokratik dəyərlər sisteminin korroziyaya məruz qalmasından xəbər verir.

Bununla bərabər, mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə Avropa Şurasında demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi demokratiya prinsiplərinə ziddir.

Mən işğalçı dövlətdə keçirilmiş seçkilərin demokratiklik baxımından dəyərləndirilməsinə, insanlığa qarşı cinayətlər törətmiş şəxsin prezident seçilməsinin demokratik birlik tərəfindən təqdir edilməsinə və legitim sayılmasına qarşı etirazımı bildirirəm və bu məsələnin AŞPA-nın yaz plenar iclasında müzakirə edilməsini tələb edirəm.

Belə anti-demokratik qiymətləndirmə üzv ölkələr arasında olan mübahisəli məsələlərin müharibəyə çevrilməsinə təkan verir və dünya xalqlarının demokratiyaya olan inamını puç edir.

Diqqətinizə görə minnətdaram.

**AVRONEST PA-da Azərbaycan nümayəndə
heyətinin rəhbəri Elxan
Süleymanovun müraciəti**
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti
Forumunun İdarə Heyətinə
15.04.2013

Surəti:

AVRONEST PA həmprezidenti Kristian Vigeninə,
AVRONEST PA həmprezidenti Boris Tarasyuka,
AVRONEST PA Büro üzvlərinə

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (ŞT VCF) İdarə Heyətinin 4-5 aprel 2013-cü il tarixlərində Yerevan şəhərində keçirilmiş iclasında ŞT regionunda tanınmayan separatçı ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryani ərazilər) fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və "Şərq Tərəfdaşları regionları" adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilmişdir.

Narahatlıqla qeyd etmək istəyirik ki, ŞT VCF-nun İdarə Heyətinin həmin qərarı beynəlxalq hüquq normalarını, Azərbaycan, Gürcüstan və Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü şübhə altına alır, o cümlədən həmin ŞT ölkələrinin Aİ ilə münasibətlərinin hüquqi əsaslarına ziddir. Hesab edirik ki, separatçı rejimlərin nəzarətində olan ərazilərin "Şərq Tərəfdaşlığı regionu" adlandırıl-

ması əslində gizli formada işğalçılığa bəraət qazandıрмаq və ŞT dövlətlərinin ərazilərinin işğal edilməsini və ya parçalanmasını qanuniləşdirmək cəhdindən başqa bir şey deyil. Birmənalı şəkildə vurğulayırıq ki, Aİ-nin Şərq Tərəfdaşlığı proqramı mövcuddur, bu proqrama əsasən 6 ölkə (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarus) ŞT ölkələridir, Avropa İttifaqının heç bir sənədində indiyədək nə "Avropa İttifaqının regionu", nə də "Şərq Tərəfdaşlığı regionu" anlayışlarına rast gəlinməyib və gəlinə də bilməz. Odur ki, ŞT VCF "Şərq Tərəfdaşlığı regionu" ifadəsini siyasi və ictimai dövriyyəyə gətirmək cəhdi təxtibatdır, gələcəkdə zəncirvari şəkildə çox ciddi və uzaqgedən ağır nəticələr verə bilər, eyni zamanda Aİ-nin ŞT proqramının ruhuna və məqsədlərinə qarşı yönəlib.

Odur ki, ŞT VCF-nun İdarə Heyətinin qeyd edilən qərarına, xüsusilə də Dağlıq Qarabağı "Şərq Tərəfdaşlığı regionu" adlandırmasına qarşı qəti etirazımızı bildirirərək bəyan edirik ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsbit edilmiş və ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən də Azərbaycanın işğal edilmiş ərazilərindən olan QHTlərə ŞT VCF-da təmsilçilik hüququnun verilməsi cəhdi beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etməklə, bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini təqdir edir, digər tərəfdən isə Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik nümayiş etdirir və onu beynəlxalq hüququn imperativ prinsiplərinə zidd olaraq şübhə altına alır.

Bildiririk ki, Azərbaycan Respublikası Avropa İttifaqının "Avropa Qonşuluq Siyasəti" və Şərq Tərəfdaşlığı proqramlarının aktiv iştirakçısıdır, Aİ ölkələri və bu ölkələrin vətəndaş cəmiyyətləri ilə müxtəlif sahələrdə mövcud əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsində maraqlıdır. Hesab edirik ki, VCF

İdarə Heyətinin qəbul etdiyi qərar eyni zamanda Aİ dəyərlərinə ziddir. Odur ki, biz bu qərarı pisləyirik və bəyan edirik ki, işğal edilmiş Azərbaycan əraziləri azad edilməyənə, 25 ilə yaxındır ki, qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyona yaxın mülki əhalinin pozulmuş hüquqları tam bərpa edilməyənədək Dağlıq Qarabağdan olan QHT-lərin VCF-da təmsilçiliyi müzakirə obyektinə ola bilməz.

Elxan Süleymanov
AVRONEST PA-da Azərbaycan nümayəndə
heyətinin rəhbəri,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnlişafına
Yardım Assosiasiyasının (AVCİYA) prezidenti

Avronest siyasi cəhətdən qeyri-effektiv, lakin təhlükəli şəkildə liberal təşkilatdır

30.05.2013

elkhan-suleymanov.az

AvroNest təsis edildiyindən bəri Ermənistan istisna olmaqla, Şərqi Tərəfdaşı ölkələri üçün heç bir mühüm siyasi problemi həll edə bilməmişdir. Hətta, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğal altında olması faktının olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa mane olmuşdur. Təşkilat yarandığı ilk gündən etibarən sözdə həyati əhəmiyyətli milli maraqlara istinad edən veto hüququnun mövcudluğu, hər hansı fundamental müzakirənin qarşısını almaq üçün yol verirdi. Bu gün, 2013-cü il Brüssel plenar sessiyasında eyni ssenari təkrarlandı. Əsas prinsiplərin yenidən gücləndirilə bilməməsinə baxmayaraq, işğal olunmuş ərazilərlə bağlı bir neçə təklif də daxil olmaqla ümumilikdə ölkəmiz əleyhinə 25-dən çox qərəzli təklif və düzəlişin verilməsi Azərbaycanın mövqelərinin ciddi zərbə altında qalması təhlükəsi yaradırdı. Azərbaycan nümayəndə heyəti bütün bu gizli niyyətləri aşkara çıxarmaqla, onlarla mübarizə apardı və həmin düzəlişlərin mətnindən çıxarılmasına nail oldu. Bununla da, Ermənistan və onun AP-dəki çoxsaylı müttəfiqləri tərəfindən endirilən zərbələrin qarşısı alındı.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti ümumilikdə AvroNest-in siyasi hakimiyyətinin gücləndirilməsi məqsədilə hər bir təklifə açıq olduğunu və Şərqi Tərəfdaşlığı çərçivəsində əsas problemlər üzrə hər hansı müzakirəyə başlamağa hazır olduğunu göstərdi.

1.Ermənistan, Avropa İttifaqının körpə və şiltaq balasıdır

Brüssel iclasları zamanı Ermənistanın demək olar ki, bütün Aİ-yə üzv dövlətlər tərəfindən xüsusi himayə edildiyi aydın oldu. Ermənistan, obrazlı şəkildə desək, valideynlərindən töhmət almadan istədiyi kimi davranan, istədiyini danışan şiltaq uşaq ilə müqayisə edilə bilər. Belə ki, irəli sürülən təkliflər mövcud qətnamələrə və ya əsas beynəlxalq prinsiplərə tamamilə zidd olduğu halda belə, AvroNest-də Ermənistanın və onu dəstəkləyən bəzi Avropa Parlamenti deputatlarının təklifləri və düzəlişləri həqiqətən də kor-koranə dəstək alır. Təəssüf ki, Avropa Parlamenti deputatlarının əksəriyyəti çox zaman faktlar barəsində konkret bilgiyə malik olmadan addıqları təlimatlara əsasən səs verirlər.

Bu baxımdan Ermənistanın Avropa ölkələrindən və onların nümayəndələrindən belə kor-koranə dəstəyə malik olmasının səbəblərini təhqiq etmək və anlamağa çalışmaq maraqlıdır.

A. Diasporanın seçki gücü

Avropanın əksər paytaxtlarında güclü Ermənistan diasporası yerli siyasi partiyalara böyük təsir göstərir və AP-nin üzvlərini erməni maraqlarını dəstəkləməyə məcbur etmə vasitəsi kimi yerli səviyyədə mümkün seçki təsirindən sui-istifadə edir. Bu erməni emiqrantların yerli erməni sakinlərdən daha çox ekstremist olduqlarını göstərən ictimai sirdir. Avropa siyasi partiyalarının və onların AP-dəki nümayəndələrinin əksəriyyəti bu erməni diasporasının seçki təhdidləri qarşısında təslim olur.

B. Tarixi-dini amil

Ermənistan bütün hallarda qondarma ümumi Avropa xristian irsinə müraciət edir və "düşmən Müsəlman ölkələri" tərəfindən əhatə olunduğunu vurğulayaraq, qədim Xristian Avropasında şəfqət hissi oyatmağa çalışır. Bu baxımdan mövcud geosiyasi gərginliklər çərçivəsində bir çox Avropa siyasətçilərinin kor-koranə

şəkildə bu təəssüfləndirici məntiq ilə addımladığı açıq-aşkardır. Avropa siyasətçiləri daha dəqiq araşdırma apar-salar Azərbaycanda dini dözümlülüyün Ermənistana nisbətən daha çox olduğunu öyrənərdilər.

C. Azərbaycanın iqtisadi uğuruna qısqançlıq

Avropa İttifaqının prinsiplərindən biri üzvlər arasında həmrəyliyin olmasıdır, baxmayaraq ki, təcrübədə bu gün Avropanın valyuta böhranında müşahidə etdiyimiz kimi, bunun əksi görünür. Bununla belə, bir çox Avropa siyasətçiləri Cənubi Qafqazın açıq-aşkar ən çiçəklənən ölkəsi olan Azərbaycandan belə həmrəylik gözləyirlər və mövcud vəziyyəti tamamilə eyniləşdirirlər. İlk baxışda bu prinsip yaxşı və doğru görünür, lakin əlbəttə ki, real şərtlər daxilində qəbul edilməzdir. Aydın ki, Azərbaycan regionda aparıcı ölkə rolunu oynamağa hazırdır, lakin o da aydın olmalıdır ki, Azərbaycanın mühüm hissəsini zorakı və hərbi yolla işğal edən qonşu ölkəyə münasibətdə heç bir həmrəylik gözləmək olmaz. Ermənistan-Azərbaycan münasibətlərində ən böyük problem odur ki, avropalılar bu münasibətlərin kökünü nəzərə almırlar. Avropalılar və Beynəlxalq ictimaiyyət bilməlidir ki, bu münaqişə deyil, bu ermənilərin silahlı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının hərbi işğalıdır.

Azərbaycan heç bir baxımdan Ermənistanın Avropa İttifaqı tərəfindən qorunmasının səbəb və nəticələrinə görə məsuliyyət daşıya bilməz. Bundan əlavə, Azərbaycan belə münasibətə qarşı kifayət qədər müdafiəsizdir. Erməni diasporası, tarixi-dini amilin mövcudluğu, qısqançlıq – bütün bunlar Azərbaycanın siyasi məsuliyyətində olan faktorlar deyildir.

Qətnamə layihəsində Azərbaycana qarşı hücumlar:

A. Avropa İttifaqı rəsmilərinin Dağlıq Qarabağa maneəsiz səfər edə bilməsi təklifi

Aydındır ki, Azərbaycan Avropa İttifaqı rəsmilərinin işğal edilmiş ərazilərə rəsmi səfərlər etməklə, hal-hazırda o əraziləri idarə edən qeyri-qanuni separatçı qüvvələrə haqq verilməsini qəbul edə bilməz. Bu təklif hər hansı qayda və ya prinsipi qüvvəyə mindirmək gücü olmayan Avronest-in həmin qayda ya prinsipləri pozan belə liberal hərəkatlərə yol verərək, necə təhlükəli ola biləcəyinə ən yaxşı nümunədir.

B. İşğal edilmiş ərazilərlə sərhədlərin açılması

Dəhşətli hal odur ki, bəzi Avropa deputatları Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbini səsləndirmək əvəzinə ermənilərlə sərhədlərin açılmasını tələb edirlər. Təqdim olunan sənəddə 10-a qədər belə düzəliş təklifi var idi. Beynəlxalq qanundan kənar qüvvələr tərəfindən idarə olunan ərazi ilə sərhədlər necə açıla bilər? Buna baxmayaraq, bəzi AP üzvləri bu təklifin qəbul edilməsinə çağırırdılar. Bu təklif bütün beynəlxalq standartlara və təcrübələrə zidd olduğundan Azərbaycan nümayəndə heyəti bir daha onun qarşısını almağa müvəffəq oldu.

C. Avropa İttifaqı və işğal altında olan ərazilərin "de-fakto idarəçiləri" arasında əməkdaşlıq edilməsinə çağırışlar

Eyni zamanda bir sıra AP üzvləri bu təklifi imzalayaraq, hətta bu işə maliyyə resurslarının ayrılmasını da təklif edirdilər. Belə təkliflər açıq-aydın beynəlxalq ictimaiyyətin qəbul etdiyi bütün qətnamələrə ziddir. Bu gün işğal edilmiş torpaqları "de-fakto" idarə edən insanlar beynəlxalq səviyyədə tanınmayıb, onlar qeyri-qanuni hesab edilirilər. Bundan başqa, onları rəsmi şəkildə torpaqları işğaldan azad etməyə çağıran Qətnamələr vardır. Aİ-nin bu qeyri-qanuni və separatçı rejimlə əməkdaşlıq qurmaq istəyi, həqiqətən də, təhqirdir. Bu, absurd, həm də təhlükəli təklif də rədd edildi.

D. Dərhal ticarət əlaqələrinin qurulması

Aydındır ki, ərazisi qonşusunun silahlı işğalı altında olduğu zaman hər hansı bir ölkənin təcavüzkar ölkə ilə ticarət əlaqələrinə başlaması mümkünsüzdür. Azərbaycan hər hansı ticarət əlaqələrinə açıq ölkə olduğunu, azad bazar iqtisadiyyatına malik, istənilən ölkə ilə ticarət əlaqələrini inkişaf etdirməyə hazır müasir ölkə olduğunu nümayiş etdirmişdir. Lakin Aİ, əlbəttə, Azərbaycanın ərazisinin beşdə birini işğal etmiş və hüquqları pozulmuş bir milyona yaxın insanın öz yurduvunasından didərgin düşməsinə səbəb olan ölkə ilə ticarət əlaqələrinə başlamasını gözləyə bilməz.

E. Öz müqəddəratını təyin etmə hüququ

Ermənilər beynəlxalq hüququn öz müqəddəratını təyin etmə hüququ prinsipini Qətnamədə xüsusi olaraq vurğulamaq istəyirdilər. Lakin Dağlıq Qarabağa dair bütün beynəlxalq qətnamələr açıq-aydın Azərbaycan dövlətinin ərazi bütövlüyü prinsipinə əsaslanır. Şübhəsiz, Azərbaycan heç bir zaman bu fundamental beynəlxalq prinsipin sual altına qoyulmasına razılıq verə bilməz. Ermənistan bir sıra AP üzvlərinə öz müqəddəratını təyin etmə prinsipi vurğulanmazsa, milli maraqları ilə uyğun olmadığına görə öz veto qoymaq hüquqlarından istifadə və ya daha çox sui-istifadə edəcəkləri barədə hədə-qorxu gəlmişdilər. Lakin, Azərbaycan burada da qələbə qazandı, belə ki, bu məsələ qətnaməyə daxil edilmədi.

Eyni zamanda, Ermənistan həmişə "münaqişə tərəfi" adlandırılmaqdan imtina etmişdir. Belə ki, onlar bu məsələyə birbaşa aidiyyətləri olmadığına və məsuliyyət daşımamalı olduqlarına iddia edirlər. Lakin burada riyakarlıq üzə çıxır, çünki çox qəribədir ki, işğal edilmiş ərazilərdə Ermənistan muxtariyyətçilərinin maraqlarına xələl yetirə biləcək təkliflər olduqda Ermənistan həmişə hansısa "milli erməni maraqlarını" ortaya atır.

F. İfadə tərzindən daha çox

Ermənilərin və onların bəzi avropalı tərəfdaşlarının təklif etdiyi mətnlərin çoxunda Cənubi Qafqazdakı münaqişələrin "Gürcüstan və Dağlıq Qarabağdakı münaqişələr" kimi təsvir olunduğu aşkar olunmuşdu. Bu, əlbəttə ki, yanlışdır və rəqiblər bunu məmnuniyyətlə sadəcə ifadə tərzinin müzakirəsi adlandıracaqlar. Əlbəttə, məsələ belə deyil. Bu ifadə əslində belə yazılmalı idi: "Gürcüstan və Azərbaycana təsir edən münaqişələr", çünki münaqişə Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağın deyil, birbaşa Azərbaycanın ərazi bütövlüyünə təsir edir.

Avronest PA-da zərərsiz görünən, lakin Azərbaycanın hüquqi və qanuni mövqeyinə ciddi xələl yetirə biləcək belə hiyləgər təkliflərə qarşı həmişə ayıq-sayıq olmaq lazımdır. Xoşbəxtlikdən, Ermənistanın təklif etdiyi bu düzəlişi də Azərbaycan nümayəndə heyəti tərəfindən ləğv edildi.

G. Münaqişə ərazilərindən olan QHT və fəalların dəvət olunması.

AP üzvlərinin bu təklifi də geri götürüldü, belə ki, Azərbaycan nümayəndə heyəti diqqəti təklifin qərəzli olmasına yönəltdi. Aydın ki, bəzi fərdi fəallar, çətin ki, xalqı belə fundamental məsələ ilə bağlı istənilən tərəfdən təmsil edə bilsin. Bu, bütöv bir xaos yaradar və indi olduğundan daha pis formada sülh prosesinə təhlükə törədir. Əlbəttə, bu təklifin arxasında duran yeganə məqsəd mövqeləri qeyri-siyasi hesab edildiyindən, bəzi vətəndaşların daha çox etibarlı olduqlarını iddia edərək, onların Azərbaycanın mövqeyini fəal şəkildə korlamalarına imkan yaratmaqdır.

5. Nəticə

Təəssüf ki, Ermənistan böyük göy və sarı ulduzlu Avropa İttifaqının çətiri altında gizlənən açıq-aydın şiltaq uşaq olduğu səbəbindən, müzakirə və mümkün səsvermələrin nəticəsi Azərbaycan üçün çox risk-

li idi. Biz ermənilərin və onlara dəstək verən bizi AP üzvlərinin bütün qeyri-obyektiv təkliflərini və birbaşa Azərbaycanın suverenliyini sual altında qoyan təklifləri silməyə müvəffəq olaraq, milli maraqlarımızı təmin edə bildik. Bundan başqa, bizim əleyhimizə olan hər hansı səsvermə nəticəsi bizə qarşı sanksiya və yeni siyasi təzyiqlərlə nəticələnə bilərdi.

Biz həmçinin dərk etməliyik ki, Brüsseldə Avronest PA-da qarşı tərəfin bütün bu siyasi fəaliyyətinin mühüm gizli məqsədi var və bu məqsəd hətta bizim üzdə gördüyümüzdən daha mühümdür: düşmənlərimizin açıq şəkildə təşkil edilmiş hücumlarının əsl niyyəti Azərbaycanın son illərdə Avropa ilə müsbət və səmimi açıq münasibətlərinin inkişafına əngəl törədilməsini təmin etməkdir. Son illərdə Azərbaycana qarşı insan hüquqları ilə bağlı bütün əvvəlki hücumlar da eyni strategiyaya əsaslanır.

Bu gün düşmənimiz olan ermənilər öz müttəfiqləri olan AP üzvlərinin dəstəyi ilə hətta Azərbaycanda da dəstək axtarırlar. Onlar ölkəmizi sarsıtmaq prosesində onların tərəfində duracaq Azərbaycanın vətəndaş cəmiyyəti, QHT-lər, fəallar və s. arasında tərəfdaşlar tapmağa ümid edirlər.

AvroNest PA-nın yaz sessiyasının nəticisindən belə qənaətə gəlmək olar ki, Azərbaycan Ermənistandan işğal altında olan torpaqlarını tələb etməməlidir. Bu tələb Beynəlxalq qurumları nəinki qıcıqlandırır, hətta qəzəbləndirir. Ədalətli tələbimizə görə Beynəlxalq qurumlar açıq-aydın Azərbaycanı susdurmaq üçün müxtəlif üsullara əl atırlar. Bəli, Azərbaycan hədəfdədir. Bu barədə düşünməyə dəyər.

**Deputat Elxan Süleymanov , AvroNest PA-nın
yaz sessiyası
Brüssel, 27-29 may 2013-cü il**

Həqiqətə uyğun olmayan məlumatların yayılması ictimaiyyəti çaşdırır

06.07.2013

publika.az

Bu günlərdə Azərbaycan mətbuatında AzərTAc informasiya Agentliyinə istinad edilməklə "Avropa Şurası Nazirlər Komitəsində sədrliyin Ermənistana keçməsi ərəfəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmin ölkəyə rüsvayçı "təcavüzkar ölkə" damğası vuran sənəd qəbul etməsi" barədə məlumat yayılıb. Bununla əlaqədar bildirmək istəyirəm ki, yayılan məlumat həqiqətə uyğun deyil və AŞ PA-da belə bir sənəd qəbul edilməyib.

Azərbaycan mətbuatında belə bir ciddi məsələ ilə bağlı həqiqəti əks etdirməyən məlumatların yayılması Azərbaycan ictimaiyyətini aldadır və həqiqəti saxtalaşdırır. Hesab edirəm ki, ölkəmiz üçün taleyüklü məsələ ilə bağlı belə halların baş verməsi yolverilməzdir. Bu, düşmənimiz olan təcavüzkar Ermənistana əlavə manevr imkanı verir, bizim siyasi mübarizəmizə ciddi şəkildə neqativ təsir göstərir, Avropa Şurasında Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən qüvvələrin bizi məqsədyönlü şəkildə ölkə ictimaiyyətini aldatmaq kimi ağır ittihamları ilə üzbəüz qoyur və bütövlükdə quruma qarşı münasibətdə qeyri-obyektiv davranış nümayiş etdirməkdə onlara bizi suçlamağa imkan verir. Odur ki, həqiqəti əks etdirməyən məlumatın mətbuatda yayımlanması təhlükəli hal kimi qiymətləndirilməlidir.

Əslində həqiqət budur ki, bizim bütün söylərimizə baxmayaraq AŞ PA Avropanın bu quruma üzv olan dövlətlərin təmsilçisi olan deputatlarının prosedur qay-

dalarına tam uyğun şəkildə hazırladığı və imzaladığı iki qətnamə təklifini müzakirələrə belə çıxarmaq istəməyib.

Biz AŞPA-da dəfələrlə Dağlıq Qarabağ problemi ilə bağlı qeyri-adekvat münasibətin şahidi olmuşuq və mən bu barədə vaxtaşırı mətbuat vasitəsilə Azərbaycan ictimaiyyətinə məlumat vermişəm. Elə bu məsələ ilə əlaqədar bir müddət əvvəl növbəti dəfə mətbuatda çıxış edərək insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilat hesab edilən Avropa Şurasının həqiqətdə təcavüzkar Ermənistanın açıq-aşkar müdafiəçisi olduğunu ictimaiyyətin diqqətinə çatdırmışam. Həmin məlumat tək Azərbaycan mətbuatında deyil, eyni zamanda beynəlxalq mediada geniş işıqlandırılmışdır. Belə ki, mənim mövqeyimi əks etdirən material cari ilin 28 iyununda Azərbaycanın 9 saytında dərc olunmaqla yanaşı, ölkəmizdən kənar da 360-dan artıq nüfuzlu beynəlxalq media qurumlarının internet saytlarında işıq üzü görmüşdür.

AŞ PA-da təqdim etdiyimiz birinci qətnamə təklifi Ermənistanda keçirilən prezident seçkilərinə beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın seçkiləri müşahidə missiyalarının verdiyi qiymətlə bağlı olub. Bu qətnamə təklifi AŞPA-nın 24 üzvü tərəfindən imzalanmışdı. Sənəddə Dağlıq Qarabağ və onun 7 ətraf rayonunun Ermənistan tərəfindən qanunsuz işğalına göz yuman beynəlxalq ictimaiyyət tənqid edilirdi. Bundan əlavə qətnamə təklifində digər dövlətin işğal olunmasının beynəlxalq seçki müşahidə missiyalarına, eləcə də demokratiya və insan hüquqlarının qiymətləndirilməsi ilə bağlı digər rəsmi tədbirlərə ev sahibliyi etmək üçün ilkin şərt olub-olmamasını müəyyənləşdirmək məqsədilə açıq müzakirə aparmağa çağırış edilirdi. Lakin yaz sessiyası zamanı Assambleya tərəfindən bu qətnamə təklifinə veto qoyuldu.

AŞPA-nın bu ədalətsizliyindən sonra ikinci qətnamə

təklifi 9 may 2013-cü ildə AŞPA-nın Avropa İttifaqı daxilindəki 8 müxtəlif ölkəsindən – Belçika, Polşa, Finlandiya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, İrlandiya və Bolqarıstandan olan 31 üzvü tərəfindən irəli sürülüb. Bu təklif Avropa Şurasının Nazirlər Komitəsinə 1 iyul 2013-cü ildən başlayan sədrlik dövründə Ermənistanın mövqeyi ilə bağlı Avropa İttifaqı deputatlarının narahatlığını ifadə edir və Ermənistanın təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq məqsədilə təcili addımlar atmağı xahiş edirdi. Qətnamə təklifində qeyd edilirdi ki, Ermənistan silahlı təcavüzə görə beynəlxalq ictimaiyyətin bir sıra qətnamələrində və Avropa Şurası tərəfindən də açıq-aydın dəfələrlə pislənilən təcavüzkar dövlət kimi göstərilmişdir. Odur ki, Ermənistanın təcavüzkar dövlət olması və bu məsələyə münasibəti AŞPA-nın əsas prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Qətnamə təklifində eyni zamanda Nazirlər Komitəsinə qarşıdakı sədrliyi dövründə Ermənistanın mövqeyinin ciddi nəzərdən keçirilməsi və öz təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq istiqamətində dərhal addımlar atacağını təmin etmək məqsədilə Ermənistan hakimiyyətinə istənilən təzyiqin göstərilməsi vacib hesab edilirdi. Əfsuslar olsun ki, AŞPA-da bu qətnamə təklifi ilə bağlı da “heç bir addım atmamağa” qərar verildi və bu təklif də veto ilə nəticələndi.

Bu da birmənalı olaraq onu deməyə əsas verir ki, AŞPA təcavüzkar Ermənistanı öz himayəsi altına alıb və onun müdafiəçisi kimi çıxış edir. Bu qurum, digər tərəfdən, müxtəlif bəhanələrlə Azərbaycan hakimiyyətinə qarşı təzyiqlər göstərməyə çalışır. Burada bir məqsəd var: Azərbaycanın başı qarışsın, Azərbaycan AŞPA ilə mövcud olan uydurma problemlərin həlli ilə məşğul olsun, Dağlıq Qarabağ problemi, torpaqların işğaldan azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtmaq haquqlarının təmin edilməsi kimi ən vacib məsələlər yad-

dan çıxsın. Mən bu barədə dəfələrlə mətbuatda geniş şərhlər vermişəm, yuxarıda qeyd etdiyim məlumatda da mənim bu nəticəyə gəlməyim ciddi şəkildə əsaslandırılıb.

Lakin bütün bunlara baxmayaraq, hesab edirəm ki, biz mübariz olmalıyıq, əsl vətənpərvər olmalıyıq, istənilən maneələrə, qeyri-obyektivliklərə, qərəzli mövqelərə baxmayaraq, legitim yolla məqsədlərimizə nail olmağa çalışmalıyıq və buna nail olmalıyıq. Heç bir halda mübarizəni yarımçıq qoymamalıyıq, düşməninə onun gözləmədiyi istiqamətdən qanuni yolla zərbələr vurmalıyıq və, nəhayət, mübarizəmizi məntiqi sonluğa çatdırmalıyıq.

Bu prinsipdən çıxış edərək, mənim təşəbbüslə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşən Sərsəng su anbarındakı vəziyyətə və onun bölgədə törədə biləcəyi humanitar fəlakətin qarşısının alınmasına dair bu ilin iyun sessiyasında, daha dəqiqi 25 iyunda 18 ölkədən 45 deputat tərəfindən qətnamə təklifi irəli sürülüb. İnanmaq istəyirəm ki, AŞPA-da bu təklifi ciddi nəzərdən keçirəcəklər və sentyabr ayında büro iclasında bu təklif veto ilə üzləşməyəcək.

Sonda bir daha vurğulamaq istəyirəm ki, biz təcavüzkar dövlət olan Ermənistana qarşı effektiv sanksiyaların tətbiqi uğrunda mübarizəmizi davam etdirəcəyik və beynəlxalq ictimaiyyət üçün aydın olmalıdır ki, Azərbaycan işğal altında olan əraziləri işğaldan azad edilənədək öz mübarizəsini davam etdirəcək. Biz bu ədalətli və düzgün mövqeyimizdən geri çəkilməyəcəyik.

Elxan Süleymanov
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü,
Şamaxının millət vəkili

**Elxan Süleymanov: "ATƏT/DTİHB-nin
meydanda tək qalması beynəlxalq təşkilatları
təlaşa salır"**

24.10.2013

APA

Seçki prosesi və onun yekunlarına dair bir sıra məsələlərə münasibət bildirmək istəyirəm.

Belə ki, bəzi qüvvələr hələ də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə kölgə salmağa çalışır və ardıcıl olaraq bu istiqamətdə söylər göstərirlər. İlk növbədə onu qeyd etməliyik ki, prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti (AP), ATƏT Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bərabər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyası da izləyib. Ümumiyyətlə, builki prezident seçkiləri 50 mindən çox yerli müşahidəçi və dünyanın müxtəlif regionlarını təmsil edən təxminən 100 ölkədən 1400-ə yaxın beynəlxalq müşahidəçi tərəfindən müşahidə edilib. Beynəlxalq müşahidəçilər ABŞ və Avropa ölkələrinin əksəriyyəti daxil olmaqla dünyanın bütün regionlarını təmsil edirdilər. Onu da xüsusilə vurğulamaq istərdim ki, ATƏT/DTİHB müşahidə missiyası istisna olmaqla, bütün müşahidə missiyaları və müşahidə qrupları 9 oktyabr seçkilərini azad, şəffaf və ədalətli seçkilər və demokratiyaya irəliləyiş kimi qiymətləndirdilər.

Avropanın ən nüfuzlu beynəlxalq qurumları olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti (AP) müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat qəbul etdilər. Həmin bəyanatda AŞPA və Avropa Parlamentinin müşahidə

missiyaları "Azərbaycana dərs vermək və ya ölkədə demokratik inkişafın səviyyəsini ölçmək üçün deyil, ölkənin demokratiyaya keçidi prosesinə şahidlik etmək və bu prosesi təşviq etmək üçün" gəldiklərini vurğulayaraq, "ümumilikdə seçki günü və ondan əvvəl seçki prosesinin azad, ədalətli və şəffaf, AŞPA, ATƏT standartlarına uyğun keçirildiyini müşahidə" etdiklərini bildirdilər. Bu iki nüfuzlu beynəlxalq təşkilatın müşahidə missiyalarının birgə bəyanatında eyni zamanda Azərbaycan hökumətinin seçkilərdə böyük sayda müşahidəçiləri dəvət etməsini təqdirəlayiq hesab etdikləri, seçkidən əvvəl və seçki günü seçki proseslərinin dinc və peşəkar şəraitdə keçirilməsi, seçki günü seçki məntəqələrində və kənarında təzyiqlərin qeydə alınmadığı, seçki məntəqələrinə yaxın ərazidə polislərin görünmədiyi, əvvəlki seçkilərlə müqayisədə seçki debatlarının daha yaxşı təşkil olunduğu vurğulanıb.

Diqqət çəkən məqam ondan ibarətdir ki, ATƏT PA müşahidə missiyasının seçkilərin nəticələri ilə bağlı mövqeyi də AŞPA və Avropa Parlamenti müşahidə missiyalarının mövqeyi ilə əsasən üst-üstə düşür. Bu mövqe ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazanın 10 oktyabr tarixli bəyanatında öz əksini tapıb. M.Vuazan öz bəyanatında vurğulayır ki, "bu seçki kampaniyası namizədlərin sayı, televiziyalarda kampaniyaların bütün namizədlərə açıq olması, seçicilərin seçkilərdə 72%-dən artıq iştirakı, Mərkəzi Seçki Komissiyası tərəfindən yaxşı təşkilatçılıq və şəffaflıq vasitəsilə demokratik inkişafı mümkün edib". ATƏT müşahidə missiyasının rəhbəri öz bəyanatında seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və bununla bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin bəyanatına tamamilə qoşulduğunu vurğulayır. M.Vuazan həmçinin ATƏT/DTİHB məruzəsinin

ATƏT PA müşahidəçilərinin və qısamüddətli seçki müşahidəçilərinin seçki haqqında qeyd etdikləri müsbət fikirləri əks etdirmədiyini də diqqətə çatdırıb.

Təqdirəlayiq haldır ki, ATƏT-in fəaliyyətdə olan sədri cənab Leonid Kojara da seçkilərin nəticələrinə dair bəyanatla çıxış etdi. O, bəyanatda ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB daxil olmaqla, nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı müşahidəçiləri, eləcə də ATƏT-in iştirakçı dövlətlərindən olan bir çox milli nümayəndə heyətləri tərəfindən müşahidə edilməsi faktını təqdir etdiyini bildirdi. L.Kojara diqqəti ATƏT sədrinin xüsusi əlaqələndiricisinin bəyanatına, Avropa Şurası və Avropa Parlamentinin seçkini müşahidə edən nümayəndə heyətlərinin birgə bəyanatına, həmçinin beynəlxalq müşahidəçilərin bəyanatlarına yönəldərək, bu bəyanatlarda Azərbaycanda prezident seçkilərinin keçirilməsinin bir sıra aspektlərinin ATƏT və Avropa Şurasının prinsipləri və demokratik seçkilərə dair digər beynəlxalq standartlara cavab vermək istiqamətində irəliləyiş olduğunu vurğuladı.

Eyni zamanda təəssüflə qeyd edirəm ki, ATƏT/DTİHB müşahidə missiyasının seçkilərin nəticələri üzrə qiymətləndirməsi köklü şəkildə fərqli olub. Hesabatda sənədin guya ATƏT/DTİHB və ATƏT PA-nın birgə söyləri nəticəsində ərsəyə gəlməsi barədə iddialara ATƏT PA müşahidə missiyasının rəhbəri Mişel Vuazanın ATƏT PA-nın Budvada keçirilən sessiyası zamanı Daimi Komitənin iclasında etiraz etməsi diqqəti çəkən məqamlardandır. M.Vuazan birmənalı olaraq bildirir ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri kimi o, özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak etmişdir və qəbul edilən sənədə etirazını bildirmişdir.

Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir

ki, ATƏT/DTİHB müşahidə missiyasının hesabatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəalar əks etdirilmişdir. Bunlar isə dəlil və sübutlarla əsaslandırılmır. Məsələn, hesabatda "namizədlərin və seçicilərin hədələnməsi" kimi absurd iddialar irəli sürülür və bu iddialar heç bir sübutla təsdiqlənmir. Hesabatda məntəqələrin 11%-də seçki prosesinin mənfədi olaraq qiymətləndirilməsinin özü də şübhəlidir. Belə ki, ATƏT/DTİHB müşahidə missiyasının tərkibində cəmi 280 nəfər müşahidəçi olub. Azərbaycanda seçki məntəqələrinin sayı isə 5300-dən artıqdır. Əgər iddialara inansaq, onda DTİHB-nin müşahidəçiləri təxminən 600-ə yaxın məntəqədə səsli sayılması zamanı pozuntular olduğunu qeyd edə bilərlər. 280 nəfərin 600 məntəqədə seçki prosesində və səsli sayılmasında iştirak etməsi faktı isə özlüyündə şübhə doğurur.

Bir məsələyə də diqqət çəkmək istəyirəm. MSK sədri cənab Məzahir Pənahov DTİHB müşahidə missiyasının rəhbəri Tana de Zulueta ilə görüşdə ondan bu iddiaları əsaslandırmağı xahiş etdikdə, missiya rəhbəri iddialarını təsdiq edə biləcək heç bir dəlil və sübut təqdim edə bilməyib.

Təəssüfedicidir ki, AŞPA, AP, ATƏT PA müşahidə missiyaları, ATƏT Sədri və dünyanın müxtəlif ölkələrini təmsil edən müşahidəçilərdən ibarət çoxsaylı müşahidə qrupları tərəfindən seçkilərin müsbət qiymətləndirilməsi barədə bəyanatlarına baxmayaraq, Azərbaycana siyasi təzyiq etmək istəyənlər yalnız ATƏT/DTİHB müşahidə missiyasının qiymətləndirməsinə istinad edirlər. Bununla bağlı qeyd etmək istərdim ki, AŞPA və Avropa Parlamenti siyasi baxımdan daha vacib qurumlardır. Bu qurumlar Avropa inteqrasiya proseslərinin mərkəzində duran Avropa İttifaqının və İnsan Hüquqları Evi olan Avropa Şurasının Azərbaycan haqqında mövqe və fikirlərini ifadə edirlər. Digər tərəfdən, AŞPA, AP və

ATƏT PA müşahidə missiyalarının üzvləri öz seçiciləri tərəfindən seçilmiş və ölkələrinin milli parlamentlərini təmsil edən tanınmış ictimai-siyasi xadimlərdir, onlar bir qayda olaraq, seçki prosesi haqqında kifayət qədər biliyə malik olan insanlardır. ATƏT/DTİHB müşahidə missiyasının üzvləri isə, bir qayda olaraq, ATƏT üzvü olan ölkələri təmsil edən orta və aşağı rəngli məmurlardır, onların adətən seçki prosesi haqqında məlumatları çox az olur, bir sıra hallarda isə ümumiyyətlə məlumatsız olurlar və bir qayda olaraq, kiçik məmurlar olan DTİHB böyük məmurların tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməyə məcbur olmuşlar. Bu səbəbdən onlar bu və ya digər formada təsir altına düşməyə meylli olurlar. Odur ki, bəzi qüvvələr tərəfindən ATƏT/DTİHB müşahidə missiyasının qiymətləndirməsinə üstünlük verilməsi anlaşılan deyil.

ATƏT/DTİHB-nin məqsədi qərəzli hesabatla müxalifəti təxribata sövq etmək, bununla da iğtişaş yadaraq ölkədə stabilliyi pozmaq və beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini zədələməyə xidmət etməkdir.

Seçkilərin yekunu ilə əlaqədar bir məsələyə də xüsusi olaraq diqqəti cəlb etmək istəyirəm. ABŞ-dan 120-dən artıq nüfuzlu ictimai-siyasi xadim, keçmiş və hazırkı kongresmen və senatorlardan ibarət müşahidə missiyası seçkiləri müşahidə edərək müsbət bəyanat verdilər.

Bilavasitə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək (VCİD) İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində 69 seçki dairəsini əhatə edən 450 seçki məntəqəsində, o cümlədən ATƏT/DTİHB-in hesabatda istinad etdiyi Azərbaycan QHT-si olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin şimal bölgəsi üzrə koordinatorunun 6 dairədə keçirdiyi monitorinqin nəticələrinə əsasən də İl-

ham Əliyev ölkənin 125 dairəsinin 75 dairəsində 81-85% səsle şübhəsiz qalib seçilib.

Eyni zamanda ABŞ-da birinci onluğa daxil olan "AJF & Associates, Inc." Sorğu Şirkətinin və Fransanın "Opinion way" Tədqiqat İnstitutunun keçirdikləri exit-polların nəticəsi olaraq İlham Əliyevə müvafiq olaraq 83,7% və 84,9% səs verilməsi təsdiqlənib. Lakin bütün bu uğurları ATƏT/DTİHB görmək istəməyib.

Seçkilər ərəfəsində müxtəlif bəhanələrlə Azərbaycanda stabilliyi pozmaq istəyən qüvvələr də oldu. Onlar müxtəlif tədbirlər keçirərək Azərbaycan vətəndaşları olan müxtəlif etnik qruplara qarşı guya ayrı-seçkiliyin olması kimi iddialar ortaya qoymağa çalışdılar. Bu kontekstdə AVRONEST PA-nın Büro üzvü Gerben-Yan Gerbrandinin təşkilatçılığı ilə oktyabrın 3-də Avropa Parlamentində keçirilən "Azərbaycanda prezident seçkiləri: Odlar Yurdunu hansı gələcək gözləyir?" adlı tədbir xüsusilə qeyd edilməlidir. Biz hər hansı müzakirələrin əleyhinə deyilik, biz mövcud problemlərin müzakirələr yolu ilə həllinin tərəfdarıyıq.

Lakin Gerben-Yan Gerbrandinin təşkil etdiyi tədbirin özəlliyi ondan ibarət idi ki, həmin tədbirə əksəriyyət etibarilə müxalifət mənsubları və milli azlıqların nümayəndələri dəvət edilmişdi. Həmin tədbirdə Azərbaycanda guya milli azlıqlarla bağlı problemlərin olması barədə absurd iddialar irəli sürüldü.

Hər hansı böhtan və iftiralara baxmayaraq bir məlum həqiqəti xüsusilə vurğulamalıyam ki, Azərbaycan çoxsaylı milli və dini qrupların dinc yaşadığı bir ölkədir, tarix boyu bu ölkədə nə etnik, nə də dini zəmində münaqişə olmayıb, Azərbaycan dünyada öz milli, etnik, dini tolerantlığı ilə nümunə göstərilən ölkələrdəndir. Ümumiyyətlə, üzümü Azərbaycanın bədxahlarına tutaraq Sizin üçün çox təəccüblü olsa da, mən fəxrlə demək istəyirəm ki, tarixlər boyu mənim ölkəm olan

Azərbaycanda "milli azlıqlar", "dini azlıqlar" kimi anlayışlar siyasi və sosial dövriyyədə olmayıb, biz bu anlayışlarla Sovet İttifaqında yox, yalnız Avropaya inteqrasiya prosesində qarşılaşmışıq. Bu iddiaları isə ancaq ölkəyə qarşı siyasi təzyiq kimi qiymətləndirmək olar.

ATƏT/DTİHB-nin 3 ilkin və aralıq hesabatlarında olan qərəzli seçki qiymətləndirməsinə Avropanın inzi-bati mərkəzi olan Brüsseldə fəaliyyət göstərən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) adlı nüfuzlu beynəlxalq təşkilat analitik materiallarla münasibət bildirib. Həmin açıqlamalarla www.esisc.org saytında tanış ola bilərsiniz.

ATƏT/DTİHB-nin qərəzli, faktlara söykənməyən bu məruzəsinin bir məqsədi var - özlərindən yüksək ranq-lı məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq bir müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək. Lakin bu güclər bir məlum həqiqəti dərk etməlidirlər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək və hazırda olduğu kimi regionun aparıcı dövləti olaraq liderlik rolunu qoruyub saxlayacaq.

ATƏT DTİHB-nin Azərbaycandakı seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zulueta-nın demokratiya və insan haqlarının müdafiəçisi kimi çıxış etməsi mənim üçün çox müəmmalıdır. Məlumata görə, xanımın nəsl (familiyası) çox əvvəllər insan alveri ilə məşğul olmuşdur. Onlar Afrikadan alınmış qulları digər ölkələrə satmaqla böyük var-dövlət və sərvət sahibi olublar. Demokratik cəmiyyətdə isə insan alveri insanlığa qarşı ən böyük cinayətdir. Azərbaycanda belə bir məsəl var: "Ot kökü üstə bitər". Mən xanımın kö-

künü sizlərə açıqladım. Azərbaycanın uğurlarına kölgə salan bəzi "demokratların" mənə hücumlar edəcəyini çox yaxşı anlayıram. Mən həmin "demokratlardan" soruşuram: Sizlər sovet quruluşunun qurucuları olan Leninin, Stalinin, Beriyanın və digərlərinin nəslindən olan övladlarını bu gün insan haqlarının carçısı kimi qəbul edərək hər hansı bir demokratik dövlətin imicini formalaşdırmağı onlara tapşırırdınız mı?

Elxan Süleymanov

AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Avropa Parlamentinin Prezidenti
cənab Martin Şultsa
28.10.2013

elkhan-suleymanov.az

Hörmətli cənab Prezident,

18 fevral 2013-cü il tarixində işğalçı dövlət olan Ermənistanda keçirilmiş prezident seçkiləri Beynəlxalq müşahidə missiyaları, o cümlədən Avropa Parlamenti tərəfindən demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından "demokratik seçkilər" kimi dəyərləndiriləndən sonra Sizə 02 may 2013-cü il tarixli məktub ünvanlamışdım. Həmin məktubda BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu bir daha diqqətinizə çatdıraraq, işğalçı dövlətdə keçirilən seçkilərin hansı meyarlar əsas götürülməklə demokratik adlandırılması və bir sıra digər suallarımı cavablandırmanızı Sizdən xahiş etmişdim. Lakin, 11.07.2013-cü il tarixli cavab məktubunuz sözün əsl mənasında məndə şok effekti yaratdı. Belə ki, məktubdan açıq-aşkar görünürdü ki, Sizə göndərdiyim məktubu şəxsən oxumamısınız və onun məzmunu ilə tanış deyilsiniz. Odur ki, bir daha həmin məktubu oxumağınızı məsləhət görməklə yanaşı aşağıdakıları diqqətinizə çatdırmağı vacib hesab edirəm.

Necə olur ki, Avropa Şurasının və Avronest PA-nın üzvü olan bir dövlətin, Ermənistanın, Avropa Şurasının üzvü olan digər dövlətin, Azərbaycanın torpaqlarını 25 ilə yaxın müddət ərzində işğal altında saxlamasına, işğalla bağlı qətnamələrin icrasına göz yumur, sanksisi-

yalar tətbiq etməkdən açıq-aydın çəkinirsiniz. İşğalçı dövlət olan Ermənistanda keçirilən prezident seçkiləri 5 nəfərlik rəsmi müşahidə missiyanız tərəfindən demokratik qiymətləndirilir və sizlər də həmin qiymətləndirməni dəstəkləyirsiniz. Amma işğala məruz qalmış Azərbaycanda keçirilən seçkilərin rəhbərlik etdiyiniz Avropa Parlamentinin yaşılar istisna olmaqla bütün siyasi fraksiyaları əhatə edən 7 nəfərdən ibarət müşahidə missiyası tərəfindən müsbət qiymətləndirilməsinə baxmayaraq dözümsüzlük və qərəzlilik göstərərək, öz müşahidə missiyanızın nüfuzuna ciddi zərbə vurmaq bahasına olsa belə dərhal seçkilərin nəticələrinə kölgə salmaq məqsədi güdən qətnamə qəbul edirsiniz?!

Qəbul etdiyiniz Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnamənin 32-ci bəndində Azərbaycandakı son seçkilərin güya "ATƏT-in standartlarına cavab verməməsi" iddiasının əks olunması Avropa Parlamentinin öz müşahidə missiyasına inamsızlıq və hörmətsizlikdən başqa bir şey deyildir. Bu qətnamənin qəbul edilməsi əslində Avropa Parlamentinin özünün ciddi bir qurum olmasını şübhə altına alır. Bununla da Avropa Parlamenti İnsan haqları, Azadlıq və Vəhdət Evindən ədalətsizlik və sifarişləri icra edən quruma çevrilmə təhlükəsinə qədəm qoyur.

Ermənistan 25 ilə yaxındır ki, silahlı təcavüz edərək Azərbaycan torpaqlarını işğal etmişdir. Rəhbərlik etdiyiniz qurumun qəbul etdiyi 23 oktyabr tarixli Qətnamənin 32-ci bəndini isə mən Azərbaycana qarşı siyasi təcavüz hesab edirəm.

Sizlərin Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək cəhdləriniz beynəlxalq aləmdə ölkənin mənfi imicini formalaşdırmaq, bununla da Ermənistanın zəbt etdiyi torpaqları işğal altında saxlamasına xidmət edərək böhtan və iftiralarla Azərbaycanı işğal olunmuş torpaqlardan imtina etməyə vadar etmək məqsədi güdür.

Mən sizləri bütün bunlara son qoymağa və Azərbaycanı qarşı siyasi təcavüzü dayandıрмаğa çağırıram.

Hörmətlə,
Elxan Süleymanov,
AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin
rəhbəri

Avronest PA-nın Büro iclasında Elxan Süleymanovun Bəyanatı, Kiyev 02.11.2013

Hörmətli həmsədrilər, hörmətli həmkarlar,

Bu gün qarşınızda sizlər və Avropa Parlamenti institutu üçün çətin, lakin əhəmiyyətli mesaj ilə çıxış edirəm. Biz həssas vəziyyətə düşmüşük və təəssüf ki, dostluğun, etimadın və əməkdaşlığın məkanı hesab etdiyimiz təşkilatda Azərbaycanca qarşı edilən görünməmiş hücumlar silsiləsinə reaksiya vermək məcburiyyətində qalıyıq.

ATƏT/DTHİB müşahidə missiyası istisna olmaqla, Avropa Parlamenti, AŞPA, ATƏT PA və digər müşahidə missiyaları seçkiləri azad, şəffaf, ədalətli, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmiş kimi qiymətləndirmişlər. ATƏT-in fəaliyyətdə olan Sədri bu qurumların qiymətləndirməsini dəstəkləmişdir.

Təəssüf ki, Avropa Parlamenti Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnaməsinin 32-ci bəndində öz müşahidə missiyasının seçkilərlə bağlı müsbət qiymətləndirməsinə hörmətsizlik və inamsızlıq nümayiş etdirib, ATƏT-in bir Bürosunun (ATƏT DTHİB) nəticələrinə istinad edərək seçkilərin ATƏT standartlarına cavab verməməsi kimi qiymətləndirmişdir. Sual doğur, Avropa Parlamentinin faktiki mövqeyi nədir? Azərbaycan ilə əməkdaşlıq etmək, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istəyirmi? Öz hesabatlarını və nümayəndə heyətlərini tanıyırmı?! Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların təcrübəsində heç vaxt olmayan, öz rəsmi müşahidə missiyasına saymazyanə yanaşmaqla tərəfdaşına qarşı belə anormal vəziyyəti yaratmaqda məqsədi nədir?

Qeyd etmək istərdim ki, hələ seçkilərin keçirilməsindən əvvəl seçkilərlə bağlı problemlərin olacağını bildirərək Avropa Parlamentində Azərbaycan əleyhinə kampaniyalar təşkil edən bir qrup Avropa Parlamenti deputatları - Leonidas Donskis (ALDE, Litva), Ulrike Lunacek (Yaşılar, Avstriya), Ana Qomes (SD, Portuqaliya) və Gerben Yan Gerbrandinin həmlələri kimi əsassız hücumları qəbul edə bilmərik. Avropa Parlamenti üçün mesajımız budur, başqalarına hücum etməyə başlamazdan əvvəl öz evinizin vəziyyətini yaxşılaşdırın. Biz Avropa Parlamentinin beynəlxalq institut kimi hazırkı düşdüyü vəziyyəti qınayırıq.

Azərbaycan AvroNest PA-nın rəhbərliyinə dəfələrlə müraciət edərək sülhə nail olunana qədər Ermənistanın həmsədrliyinə etirazını bəyan etmiş, əks təqdirdə AvroNest PA-da ŞT komponenti kimi Ermənistanın həmsədrliyi dövründə fəaliyyətini dayandıracağını bildirmişdir.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq bəyan edirəm:

1. Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 32-ci bəndini qətiyyətlə rədd edir və bu bəndin səbəbləri ilə bağlı araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər Azərbaycan tərəfi AVRONEST PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətində qalır.

2. Azərbaycan torpaqları işğaldan azad edilməyənədək işğalçı dövlət olan Ermənistanın AVRONEST PA-da ŞT komponenti tərəfindən həmsədrliyi dövründə bu qurumda fəaliyyətini dayandıracaq.

Diqqətinizə görə minnətdaram və Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edirəm.

MÜSAHİBƏLƏR

"Bəzi Avropa ölkələrində insan hüquqları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil"

12.01.2013

Palitra

Elxan Süleymanov: "Bir vaxtlar AŞPA-da Gürcüstanı tərifləyənlər indi onu pisləyirlər".

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında nüma-yəndə heyətinin üzvü Elxan Süleymanov "Palitra"ya eksklüziv müsahibə verib.

- Elxan müəllim, yola saldıığımız 2012-ci il Avronest Parlament Assambleyasının ikinci sessiyasının Bakıda keçirilməsi ilə yadda qaldı. Bu mötəbər qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq fikirlərinizi bilmək istəyerdik.

- Bildiyiniz kimi Avronest Parlament Assambleyası (PA) 2-3 may 2011-ci il tarixdə Avropa Parlamentinin Brüssel mənzil-iqamətgahında təsis olunub. Təşkilatın yaradılmasının əsas təşəbbüskarı Avropa Birliyi olub. Məqsəd quruma daxil olan ölkələrlə "Şərq tərəfdaşlığı" ölkələri-Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus və Ukrayna arasında münasibətlərin əlaqələndirilməsi, bu ölkələrdəki problemlərin birgə müzakirəsinə nail olmaqdır. Avronest PA bu ölkələrdə gedən islahatları da diqqət mərkəzində saxlayır. Biz bu qurumun ikinci sessiyasının Bakıda keçirilməsinə nail olduq və Avronest-in 2012-ci ildə Bakıda keçirilən sessiyası təşkilatın fəaliyyəti baxımından xüsusilə əlamətdar oldu. Belə ki, bu sessiyada birinci sessiyadan fərqli olaraq Avronest-in ilk qətnaməsi və komitə iclaslarının qərarları qəbul edildi. Əgər Avronest-in Bakı sessiyası uğursuzluğa düşər olsaydı, qətnamələr qəbul edilməseydi, hətta bu qurumun mövcudluğu sual altı-

na düşə bilərdi.

Yeri gəlmişkən, onu da deyim ki, 12-13 fevral 2013-cü il tarixlərində Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Məsələləri üzrə Komitəsinin, həmçinin İqtisadi inteqrasiya və Avropa İttifaqı Siyasətləri ilə Uyğunluq Komitələrinin iclaslarının da Bakıda keçirilməsi nəzərdə tutulub.

- Beynəlxalq təşkilatların ölkəmizdə insan haqlarının pozulmasına dair bəyanatlarına münasibətiniz necədir?

- Təəssüflər olsun ki, beynəlxalq təşkilatlarda mütəmadi olaraq Azərbaycana münasibətdə ayrı-seçkiliklə üzləşirik. Hətta bir sıra məsələlərlə bağlı Avropa strukturlarında bəzi qüvvələr açıq-aşkar anti-azərbaycan mövqeyi nümayiş etdirirlər və müxtəlif formada ölkəmizə təzyiq göstərməyə çalışırlar.

Məsələ burasındadır ki, AŞ üzvü olan bir sıra ölkələrdə insan hüquqları və azadlıqları sahəsində vəziyyət Azərbaycanla müqayisədə heç də ürəkaçan deyil. Məsələn, siz özünüz də media nümayəndəsi olaraq təsdiq edə bilərsiniz ki, informasiya texnologiyalarının yaratdığı imkanlardan Azərbaycan vətəndaşları heç bir məhdudiyət olmadan istifadə edirlər. Lakin buna baxmayaraq, AŞ PA-da 47 üzv ölkədən yalnız Azərbaycanda söz azadlığının məhdudlaşdırılması iddia edilir. Başqa bir misal göstərim. Dünənə qədər Gürcüstan dünyanın ən demokratik, insan haqlarında ən nümunəvi ölkəsi kimi təqdim edilirdi. 12 dekabrda isə Gürcüstanı dünən tərifləyənlər belə bir fikir səsləndirdilər ki, Gürcüstanda 200 siyasi məhbus vardır. Çox acınacaqlı haldır ki, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar demokratiya, söz azadlığı və insan haqları məsələlərini ancaq keçmiş sovet respublikalarından tələb edirlər. Özlərində isə guya bu sahədə heç bir problem yoxdur.

Bu münasibətin kökü isə odur ki, biz haqqımızı tələb

edirik, onların ikili standartlı münasibətinə qarşı çıxırıq. Biz məsələ qoyuruq ki, bir milyon azərbaycanlının bütün insan və vətəndaş hüquqları pozulub, beynəlxalq təşkilatlar həmin hüquqların bərpa olunmasına yardımçı olmalıdır. Lakin əvəzində bizə hücumlar olunur və müxtəlif siyasi təzyiqlər edirlər ki, biz bu haqlı tələblərdən kənarında duraq. Mənim qənaətimə görə, bütün bunlar ona görə edilir ki, bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulması, bu insanların öz dədə-baba yurdlarına qayıtması məsələsi kölgədə qalsın.

- Yeri gəlmişkən, yola saldıığımız il ərzində sizin təşəbbüsünüzlə bir sıra xarici ölkə parlamentlərində Dağlıq Qarabağla bağlı müzakirələr keçirilib. Oxucularımıza bu barədə məlumat verərdiniz.

- Bəli, il ərzində biz ümumilikdə 5 ölkənin ali qanunverici orqanında Azərbaycanın ən ağırlı problemi olan Dağlıq Qarabağla bağlı dinləmələr keçirilməsinə və geniş müzakirələr aparılmasına nail olduq. Bunlar İtaliya, İspaniya, Belçika, Finlandiya və Andorra parlamentləridir. Qeyd edilən Avropa ölkələrinin parlamentlərində keçirilən tədbirlərdə Azərbaycan tərəfi geniş tərkiblə iştirak edirdi. Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Avronest PAda nümayəndə heyətinin üzvü olan millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənzadə, Zahid Oruc, Fərəc Quliyev, Ceyhun Osmanlı, Fuad Muradov təmsil edirdilər, tədbirlərin keçirildiyi ölkələri isə həmin ölkələrin parlament üzvləri, ictimai-siyasi, elm və dövlət xadimləri təmsil edirdilər.

Xüsusilə vurğulamaq istərdim ki, müxtəlif Avropa ölkələrinin parlamentlərində keçirdiyimiz dinləmələrin əsas məqsədi beynəlxalq təşkilatların hərbi işğal

la bağlı qəbul etdikləri qərarların yerinə yetirilməsini milli parlamentlərin tələb etməsinə nail olmaqdan ibarətdir. Belə ki, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməməsi faktiki olaraq onların təcavüzkar Ermənistanı köməyi kimi qiymətləndirilə bilər. Təcavüzkar qarşı mübarizə isə bəşəriyyətə və insanlığa xidmət deməkdir. Odur ki, dinləmələr zamanı biz Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamələrin icra olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırırdıq.

- Siz həm də AŞPA Monitoring Komitəsinin üzvünüzdür. Monitoring Komitəsinin qətnaməsində Azərbaycanla bağlı hansı dəyişikliklər edilib?

- Bildiyiniz kimi dekabr ayında Monitoring Komitəsinin iclasında həmməruzəçilərin ölkəmizlə bağlı hazırladıqları yekun hesabat müzakirə edilərək qəbul edildi. Müzakirələr zamanı mən məruzənin qətnamə hissəsinə iki düzəliş edilməsi təklifi ilə çıxış etdim. Birinci düzəliş təklifim aşağıdakı kimi olub: "Assambleya təəssüflənir ki, bu danışıqlar indiyə qədər heç bir nəzərəçarpan nəticə əldə etməyib, hərbi işğalı pisləyən BMT, AŞPA, Avropa Parlamenti və ATƏT-in müvafiq qətnamələri indiyədək icra edilməyib". Bu düzəlişə əsasən ilk dəfə olaraq rəsmi qərarlara Azərbaycan torpaqlarının "hərbi işğalı" sözləri əlavə edildi. Ermənistan nümayəndə heyətinin üzvləri və antiAzərbaycan mövqedən çıxış edən bir sıra deputatların ciddi etirazlarına baxmayaraq, irəli sürdüyüm təklifin qəbul edilməsinə nail olduq.

Hesabatda bizim üçün əhəmiyyət kəsb edən məqamlardan biri də Bakı şəhərinin mərkəzi küçələrində kütləvi aksiyaların, etiraz nümayişlərinin keçirilməsinə qadağalarla bağlı idi. Mən bu məsələ ilə əlaqədar çıxış

edərək, sərbəst toplaşma azadlığı ilə bağlı bəndi aşağıdakı redaksiyada yenidən yazmağı təklif etdim: "Bakı şəhəri mərkəzinin bəzi hissələrində etiraz aksiyalarının keçirilməsinə icazə vermək məqsədilə təhlükəsizlik tələblərinə cavab verən, təşkilatçılar və hakimiyyət üçün qəbul edilən kompromis həll yolu tapmaq". Sonda bu təklif də qəbul edildi.

- Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı məruzəsinə münasibətinizi bilmək istərdik.

- Onu deyə bilərəm ki, Azərbaycan AŞ-ın üzvüdür, bu quruma daxil olarkən müəyyən öhdəliklər götürüb və Avropa strukturları ilə əməkdaşlıq edir. O ki, qaldı Ştrasserin məlum məruzəsinə, Ştrasser qərəzlidir və məsələni bilərəkdən siyasiləşdirir. AŞ-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan hökuməti adından rəsmi olaraq 2 dəfə Ştrasserə ölkəyə dəvət edib, lakin o dəvət edildiyi statusla Azərbaycana gəlməkdən imtina edib. Məruzəçi ölkəyə gəlmədən digər mənbələrdən əldə etdiyi məlumatlar əsasında guya "siyasi məhbus" olduqlarını iddia etdiyi şəxslərin siyahısını tərtib edib və bu səbəbdən də Ştrasserin siyahısı yanlışdır. Azərbaycan Prezidenti 26 dekabrda humanizm prinsiplərindən çıxış edərək növbəti əfv fərmanını imzaladı. Əfv fərmanı 87 nəfərə şamil olunub və bu fərmanla adları Ştrasserin siyahısında yer almış, həmçinin AŞPA Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Bakıya son səfəri zamanı qeyd etdikləri 14 məhbus da azadlığa buraxılıb. Yanvarın 23-də AŞ-da Ştrasserin məlum məruzəsinin müzakirə olunmasına gəldikdə isə bir daha təkrar edirəm ki, Azərbaycan AŞ-ın üzvü olaraq üzərinə müvafiq öhdəliklər götürüb və əgər məruzə qəbul olunarsa, hesab edirəm ki, Azərbaycan hökuməti həmin siyahıda olan şəxslərin cinayət işlərini bir daha araşdıracaq və bu barədə AŞ-ı məlumatlandıracaq.

"Ştrasserin məruzəsinin rədd edilməsi siyasi təzyiqlə vasitələri ilə Azərbaycana təsir etməyin perspektivinin olmadığını göstərdi"

25.01.2013

APA

Elxan Süleymanov: "Azərbaycan tərəfi Ştrasserə 2 dəfə dəvət məktubu göndərsə də, o, bir dəfə də olsun ölkəmizə səfər etmədi".

- AŞPA-nın plenar iclasında Azərbaycanla bağlı məruzələr ətrafındakı müzakirələr necə keçdi?

- AŞPA-nın qış sessiyasının 23 yanvar gününü Azərbaycan günü də adlandırmaq olar. Həmin gün həm də Avropa Şurası parlamentarilərinin hüququn aliliyi və obyektivlik sınağından uğurla keçdiyi gün də adlandırmaq olar. Plenar iclasda eyni zamanda Azərbaycana dair iki hesabat müzakirəyə çıxarılmışdı. Bunlardan biri Monitoring Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrek tərəfindən hazırlanmış "Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası"na, digəri isə Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin məruzəçisi Kristof Ştrasserin hazırladığı "Azərbaycanda siyasi məhbusların izlənilməsi" nə dair məruzə idi. Gərgin müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Pedro Aqramunt və Cozef Debono Qrek tərəfindən hazırlanmış "Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası"na dair məruzə qəbul edildi, Ştrasserin "Azərbaycanda siyasi məhbusların izlənilməsi" nə dair məruzəsi isə qəbul edilmədi.

Deyim ki, Monitoring Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrek səlahiyyətləri çərçivəsində dəfələrlə Azərbaycana səfər etmişdilər. Onlar Azərbaycan iqtidarı, müxalifəti və vətəndaş

cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq ediblər, hər hansı bir məsələ ilə bağlı obyektiv qiymətləndirmə nümayiş etdirməyə çalışıblar. Bunun nəticəsində onların hazırladıqları hesabat balanslaşdırılmış bir sənəd kimi dəyərləndirilmişdi. Bu səbəbdən həmməruzəçilərin hesabatlarının Monitoring Komitəsində 12 dekabrda müzakirəsi obyektiv və işgüzar şəraitdə keçirildi. Plənar iclasda da çıxış edənlər məruzənin qəbul edilməsinə dəstəklədilər.

Lakin Ştrasserin səlahiyyətlərini yerinə yetirməsi və hazırladığı hesabatla bağlı bu fikirləri qətiyyənlə söyləmək olmaz. O, məruzəçi təyin edildikdən dərhal sonra Azərbaycan hakimiyyəti və cəmiyyəti ilə əməkdaşlıq qurmaq əvəzinə, hakimiyyətə təzyiqlər etmə və məsələni siyasiləşdirmə yolu tutdu. Azərbaycan tərəfinin ona 2 dəfə dəvət məktubu göndərməsinə baxmayaraq, bir dəfə də olsun ölkəmizə səfər etmədi. Onun Azərbaycana gəlmək istəyində olmadığını gördükdə isə komitə katibliyinə məktub göndərildi. Məktubda Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsinin Strasburqda Ştrasserlə görüşməyə hazır olduğu bildirildi. Lakin Ştrasser bu imkanların heç birindən istifadə etmədi, bunun əvəzində məsələni siyasiləşdirməkdə davam etdi, guya ona ölkəyə səfər etməsi üçün viza verilməməsi iddiaları ilə Azərbaycana qarşı siyasi kampaniyalar təşkil etməyə başladı. Nəticədə, onun hazırladığı hesabat birtərəfli, qərəzli və reallıqdan tam uzaq yazı kimi gündəmə gəldi. Bu səbəbdən iyun ayında Ştrasserin hazırladığı hesabatın Hüquq məsələlərin və İnsan hüquqları Komitəsinin iclasında müzakirəsi çox gərgin şəraitdə keçdi. Bu gərginlik AŞPA-nın qış sessiyası ərəfəsində pik həddə çatdı. Bu cəhdlərə baxmayaraq, AŞPA üzvləri Ştrasserin hazırladığı hesabatın əleyhinə səs verdilər və bu hesabat rədd edildi.

- Siz Ştrasser hesabətını "birtərəfli, qərəzli və realıqdan tam uzaq bir yazı" adlandırdınız. Hər halda AŞ PA-da hazırlanan hesabatdan söhbət gedir...

- Qeyd etdiyim kimi, Azərbaycan üzrə məruzəçi mandatı verildikdən sonra Ştrasser ölkəmizə qarşı qərəzli və açıq-aşkar düşmən mövqe tutdu, məsələni siyasiləşdirmək istiqamətində səylər göstərdi, öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham etməyə başladı. Bu o deməkdir ki, Ştrasser əməkdaşlığı deyil, konfrontasiya və qarşıdurma yolunu seçdi və mandatı çərçivəsində heç bir araşdırma aparmadı. O, Azərbaycana qarşı siyasi təzyiqlər göstərməyə cəhdlər etməyə başladı. Bu onun ən başlıca səhvi olmaqla, Avropa məkanında siyasi fiaskoya uğramasına gətirib çıxardı. Ştrasser müzakirəyə təqdim etdiyi məruzəsində azadlığa buraxılmış məhbusları, AŞ PA Baş Katibinin 2001-ci ildə təyin etdiyi müstəqil ekspertlərin siyasi məhbus hesab etmədikləri dustaqları, terrorçuları, Azərbaycanda dünyəvi dövlət quruculuğunun zorakılıq tətbiq etməklə dini dövlətlə əvəz etmək kimi ağır cinayətdə ittiham olunanları və digər ağır cinayət törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Şübhəsiz ki, Avropa Şurası tək Ştrasser və onu dəstəkləyən bir qrup insanlardan ibarət deyil, bu qurum sağlam düşüncəli, obyektivliyi ilə seçilən ictimai-siyasi xadimlər məkanıdır. Əlbəttə ki, Ştrasser məruzəçi təyin edildikdən sonra atdığı addımları, onun hansı formada mandatına uyğun davranması və araşdırma aparması bu insanların diqqət mərkəzində idi. Odur ki, onlar tərəfindən Ştrasserin məruzə hazırlayarkən hansı mənbələrə istinad etməsi, bu mənbələrin mötəbərliyi və obyektivliyi, məruzədə hakimiyyət, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar, QHT-lər və digər vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla, Azərbaycan cəmiyyətini təmsil edən

müxtəlif təbəqələrin mövqelərinin əks etdirilməsi və s. kimi məsələlər ciddi şəkildə izlənilirdi. AŞPA plenar iclasında səsvermədən əvvəl çıxış edən deputatların əksəriyyəti Ştrasserin məruzəsinin birtərəfli, qərəzli və reallıqdan uzaq olduğunu bildirdilər. Səsvermə nəticəsində isə həmin məruzə qəbul edilmədi, yəni əhəmiyyətsiz və adi bir yazıya çevrildi. Odur ki, mən ifadəmdə obyektivəm və bir daha bildirirəm ki, Ştrasserin hazırladığı məruzə birtərəfli, qərəzli və reallıqdan tam uzaq bir yazı idi.

- Siz plenar iclasda Azərbaycana dair hər iki məruzə üzrə səsvermənin nəticələrini necə qiymətləndirirsiniz?

- Hər iki məruzə üzrə 60-ə yaxın parlamentar çıxış etdi. Əsas çıxışlar Ştrasserin hazırladığı məruzə üzrə aparıldı. Səsvermənin nəticələrinə əsasən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzə qəbul edildi, siyasi məhbuslara dair məruzə isə rədd edildi. Hesab edirəm ki, Ştrasserin məruzəsinin qəbul edilməməsi, bir tərəfdən, Avropa Şurasında demokratik dəyərlərə, hüququn aliliyinə, hər hansı bir üzv ölkəyə, o cümlədən Azərbaycana qarşı ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinə hörmətin bir daha təsdiqlənməsi kimi dəyərləndirilməlidir. Ştrasserin məruzəsinin AŞPA-da rədd edilməsi, digər tərəfdən, qurumun Ştrasser və onun tərəfdarlarından ibarət qrupun və ya digər hər hansı bir qruplaşmanın korporativ maraqlarının həyata keçirilməsi üçün poliqon olmadığına təsdiq etdi. Ştrasserin məruzəsinin AŞPA-da rədd edilməsi, üçüncü tərəfdən, bəzi ölkə daxili və xarici qüvvələrə sübut etdi ki, müxtəlif siyasi təzyiq vasitələri ilə Azərbaycana təsir etməyin heç bir perspektivi yoxdur, Azərbaycana qarşı, obrazla desək, "quyu qazan" özü həmin quyuya düşər.

- Yəni?

- Demək istəyirəm ki, Ştrasser məruzəçi olduğu 4 il ərzində Azərbaycana qarşı təzyiq etmək üçün

müxtəlif vasitələrə əl atdı, müxtəlif manevlər etməyə cəhd etdi. Lakin nə fayda? Onun hazırladığı yazı qəbul edilməyərək rədd edildi. Məruzəçi qismində 4 il ərzində Azərbaycana qarşı müxtəlif həmlələr etməyə cəhd göstərən Ştrasser 23 yanvarda müzakirələr zamanı yazıq görünürdü. O, artıq həmlə etmirdi, müdafiə olunmaq istəyirdi. Bu onun çıxışında aydıncasına görünürdü. Ştrasser özünü müdafiə etmək üçün kövrəkçəsinə obyektiv olmağa çalışdığını bildirirdi. Belə ki, Ştrasser başa düşürdü ki, onun məruzəsi rədd edilsə, siyasətçi və deputat kimi Avropa məkanında onun nüfuzuna böyük və bərpa edilə bilməyən zərbə vurulacaq. Belə də oldu. Ştrasserin məruzəsi rədd edildi, onun mandatı isə uğursuzluqla başa çatdı.

**Elxan Süleymanov: "Beynəlxalq
təşkilatlar münaqişə haqqında eşitmək
belə istəmirlər"**

13.05.2013

teleqraf.com

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərar və qətnamələr qəbul edilib. Bu sənədlərdə Azərbaycan ərazilərinin işğalı faktı tanınıb, işğal altında olan ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması tələb edilib. Buna baxmayaraq, indiyədək münaqişənin həlli istiqamətində heç bir irəliləyiş əldə olunmayıb və beynəlxalq təşkilatlarda bu məsələyə açıq-aşkar biganəlik müşahidə edilir. Bu və digər məsələlərlə bağlı suallarımızı AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov cavablandırır:

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞPA-dakı digər ölkə deputatlarının mövqelərini necə dəyərləndirirsiniz?

- AŞPA özündə 47 ölkəni təmsil edən beynəlxalq təşkilatdır. Sözsüz ki, bu qurumda təmsil olunan deputatlar içərisində Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv bilgilərə malik olanlar da, ermənipərəst deputatlar da vardır. Digər bir qrup deputat isə münaqişəyə tam laqeyd münasibət nümayiş etdirir. Problemə ümumilikdə AŞPA çərçivəsində nəzər saldıqda isə çox acınacaqlı mənzərənin şahidi oluruq. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurum 2005-ci ildə qətnamə qəbul edib. Həmin qətnamədə bir üzv dövlət tərəfindən digər üzv dövlətin ərazisinin işğal edilməsi və işğal al-

tında saxlamasının yolverilməz olduğu, işğal altında olan ərazilərdə yerli əhaliyə qarşı etnik təmizləmə aparılmasının utancverici hal olduğu bildirilib, Ermənistan silahlı qüvvələrinin işğal altında olan ərazilərdən çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməsi tələb edilib. Həmin qətnamədə həmçinin Dağlıq Qarabağ münaqişəsinə dair Alt Komitənin yaradılması haqqında müddəa da öz əksini tapıb.

Yeri gəlmişkən, bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. AŞ PA-nın 2013-cü ildə keçirilən qış sessiyasında mənim təklifimlə Monitoring Komitəsinin hesabata ilk dəfə olaraq Azərbaycan ərazilərinin hərbi işğalını pisləyən müddəa öz əksini tapdı. Amma təəssüf ki, bundan bir qədər sonra Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti təşkilatları və siyasi partiyaları həmin təklifin hesabata salınmasına dəstək verən həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntun istefaya göndərilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət imzaladılar. Bax bu məsələdə hər kəsi bir sual ətrafında düşünməyə çağırıram: görəsən, ermənilər onların haqsız mövqeyini müdafiə edən, təcavüzlərinə haqq qazandıraraq dəstəkləyənləri istefaya göndərməklə bağlı müraciət imzalayardılarmı?

Təcrübədən görürük ki, AŞ PA, bir qayda olaraq, qəbul etdiyi qərarların üzv dövlətlər tərəfindən yerinə yetirilməsini tələb edir və buna nail olur. Lakin nədənsə AŞ PA-nın Dağlıq Qarabağla bağlı qətnamələrinin müddəaları, digər qətnamələrdən fərqli olaraq, bu günədək yalnız kağız üzərində qalıb və heç nə dəyişməyib. Bu azmış kimi, AŞ PA rəhbərliyi və əksər deputatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumda müzakirələrin aparılmasını açıq-aşkar dəstəkləmir, hətta bu məsələni Azərbaycan və Ermənistanın öz aralarında həll etməli olduğunu bildirirlər. Onlar münaqişə

ilə bağlı bütün məsələlərdən yan keçməyə çalışırlar. Bunun üçün müxtəlif bəhanələr gətirir və bir çox hallarda diqqəti münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğuna yönəldirlər.

Təəssüflə qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Parlamentində də analoji münasibət hökm sürür. Eyni zamanda, Avronest PA-da da bir qrup deputat hesab edir ki, bu qurum münaqişələrin həll edilməsi üçün platforma deyil və bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə dəyməz. Nəhayət, bütün bu deyilənlər onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi haqqında eşitmək belə istəmirlər, hətta Azərbaycanın təkidlərindən sonra nəşə etmək istəsələr belə atılan addımlar formal xarakter daşıyır.

- AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinin bərpa edilməsi ehtimalını necə qiymətləndirirsiniz?

- Qeyd etdiyim kimi, AŞPA-nın münaqişə ilə bağlı 2005-ci ildə qəbul etdiyi Qətnamədə Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin təsis edilməsi qərara alınmışdı. Lakin Alt komitənin ilk sədri Lord Rassel Conston dünyasını dəyişəndən sonra faktiki olaraq bu Komitə öz fəaliyyətini dayandırdı. 2010-cu ildə AŞ PA Alt Komitəsinin bərpa edilməsi haqqında qərar qəbul edildi, lakin Ermənistan nümayəndə heyətinin tutduğu qeyri-konstruktiv mövqe nəticəsində indiyədək bu qərar da həyata keçirilməmiş qalıb. Burada AŞ PA rəhbərliyinin məsələ ilə bağlı mövqeyi də az rol oynamayıb. Belə ki, AŞPA rəhbərliyi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin davam etdirilməsi əvəzinə Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin qeyri-rəsmi ikitərəfli görüşlərinin keçirilməsini dəstəklədiyini bildirib. Belə qeyri-formal görüşlərdə isə müsbət nəticəyə

nail olunacağını düşünmək sadəcə sadələşmədir. Belə məsuliyyətsiz yanaşmanın nəticəsi olaraq hazırda danışıqlar Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin qeyri-rəsmi görüşləri ilə məhdudlaşdırılıb. Onu da deyim ki, sonuncu belə görüş AŞ PA-nın aprel ayında keçirilən yaz sessiyası çərçivəsində olub.

- Alt Komitənin bərpa edilməsinə qarşı çıxan ermənilərin bunun üçün irəli sürdüyü iddialar nədən ibarətdir?

- Məlumdur ki, ermənilər daim münaqişə ilə bağlı beynəlxalq ictimaiyyəti aldatmaqla, qeyri-obyektiv məlumatlar verməklə, tarixi faktları saxtalaşdırmaqla məşğuldurlar. Əslində ermənilər elə əvvəldən də heç bir iddia irəli sürmədən Alt Komitənin fəaliyyətini boykot edərək Beynəlxalq təşkilatların və AŞ PA-nın qərarlarına məhəl qoymurdular. Məsələ burasındadır ki, onlar problemlə bağlı AŞ PA-da mövcud durumu bilirlər və anlayırlar ki, bu sadəcə olaraq laqeydlilik deyil, əksinə, faktiki olaraq, AŞ PA tərəfindən Ermənistanın dəstəklənməsi deməkdir.

- AvroNest PA-nın Siyasi və sosial komitələri tərəfindən hazırlanmış hesabatların mahiyyəti və hesabatla bağlı Azərbaycan tərəfinin təklifləri barədə fikirlərinizi bilmək istərdik.

- Bu il mayın 27-28-də Brüsseldə AvroNest PA-nın növbəti 3-cü sessiyası keçiriləcək. Sessiyada AvroNest PA-nın 4 komitəsi üzrə - Siyasi məsələlər, İnsan hüquqları və Demokratiya üzrə Komitə; Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti komitəsi; İqtisadi inteqrasiya və Avropa İttifaqı Siyasətləri ilə Uyğunluq Komitəsi, eləcə də, Enerji Təhlükəsizliyi Komitəsinin hesabat məruzələri qəbul ediləcək. Bu hesabatlara Avropa Parlamentinin üzvləri, Şərqi Tərəfdaşı ölkələrinin nümayəndə heyətləri və ayrı-ayrı deputatlar tərəfindən çoxlu sayda düzəliş təklifləri verilib. Məsələn, təkcə

Siyasi Komitənin hesabatına 125 təklif irəli sürülüb. Onu da deməliyəm ki, hesabatlarla bağlı Azərbaycan nümayəndə heyətinin də bir sıra təklifləri vardır. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti olaraq biz digər təklifləri də diqqətlə araşdırmışıq. Bunların içərisində Azərbaycanın maraqlarına uyğun olan təkliflərlə yanaşı maraqlarımıza zidd olan bir sıra təkliflər də vardır. Həmin təkliflər əsasən Ermənistan nümayəndə heyəti və bəzi avropalı deputatlar tərəfindən irəli sürülüb. Xüsusi əhəmiyyət kəsb etdiyi üçün mən həmin təkliflərin bəziləri barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmağı vacib hesab edirəm. Məsələn, ermənilər sərhədlərin açılması və ticarət əlaqələrinin qurulmasını özündə ehtiva edən bir sıra düzəliş təklifləri irəli sürüblər. Heç şübhəsiz ki, iqtisadi böhran keçirən Ermənistan sərhədlərin açılmasında maraqlıdır. Lakin bu məsələdə Azərbaycan dövlətinin prinsiplial mövqeyi var: işğal altında olan Azərbaycan əraziləri azad olunmaya qədər sərhədlərin açılması və ticarət əlaqələrinin qurulmasından söhbət belə gedə bilməz. Biz bu mövqeyi sonadək müdafiə edəcəyik. Ermənilərin başqa bir təklifi beynəlxalq təşkilatları, NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurasını, ATƏT-i, Avropa Şurasını və eləcə də, Şərqi Avropa Tərəfdaşlarımızı regionda təhlükəsizlik məsələlərinin müzakirəsindən uzaqlaşdırmağı nəzərdə tutur. Əlbəttə, bu təklif də qəbul oluna bilməz. Başqa bir təklif polşalı deputat Kristof Lizek tərəfindən verilib. O, Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlara Avropa İttifaqı nümayəndələrinin maneəsiz daxil ola bilməsini mümkün edən təkliflə çıxış edib. Əlbəttə, bu olduqca absurd yanaşmadır. Bizim mövqeyimiz belədir ki, Azərbaycan hökumətinin razılığı olmadan heç bir qurum və şəxs həmin ərazilərə daxil ola bilməz və Azərbaycan nümayəndə heyəti bu tip düzəlişlərin qəbul olunmaması üçün bütün səylərini edəcəkdir.

Deyilənlərlə yanaşı, əvvəl də qeyd etdiyim kimi, Azərbaycan nümayəndə heyəti olaraq bizim də qətnaməyə bir sıra təkliflərimiz vardır. Məsələn, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, AŞ PA və Avropa Parlamentinin Qətnamələrinin yerinə yetirilməsinin vacibliyi, eləcə də, işğal olunmuş dağlıq Qarabağ və digər ərazilərdən silahlı qüvvələrin qeyd-şərtsiz çıxarılaraq bütün insan hüquqları pozulan bir milyona yaxın vətəndaşımızın öz doğma yurd-yuvasına qayıtmasının təmin olunması barədə təklif vermişik. Başqa bir təkliflə Azərbaycanın əraziləri işğaldan azad olunmayana qədər Ermənistanla Avropa Birliyi arasında Assosiasiya sazişi bağlanması proseduru dayandıрмаğa çağırmışıq. Bizim yanaşmamız budur ki, digər Şərq Tərəfdaşı ölkəsinin ərazilərini işğal etmiş ölkə ilə Avropa ittifaqı arasında hansı məntiqlə Assosiasiya sazişi bağlana bilər?

Yeri gəlmişkən bir məsələni də qeyd edim. Bu ilin iyun ayından etibarən Ermənistan Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edəcək. Mən bununla əlaqədar olaraq etiraz bəyanatı vermişəm və Avropa Şurasının, Avropa Parlamentinin bütün üzvlərinə müraciət göndərmişəm. Onu da deyim ki, bu istiqamətdə Azərbaycan nümayəndə heyəti bundan sonra da fəaliyyətini davam etdirəcəkdir. Biz avropalı həmkarlarımıza bir məlum həqiqəti dəfələrlə təkrar edirik. Özünü demokratiyanın beşiyi, insan haqlarının müdafiəçisi hesab edən Avropa Şurası necə olur ki, digər üzv dövlətin ərazilərini işğal altında saxlayan, bir milyona yaxın insanın bütün hüquqlarını kobud şəkildə pozan dövlətin bütövlükdə Avropada demokratiyanın bərqərar olmasına çalışsan, qanunun aliliyini müəyyənləşdirən və ona nəzarət edən belə mütəbər qurumda sədrliyinə razılıq verir?

- Elxan müəllim, münaqişə zonalarından olan QHT-

lərin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda müstəqil təmsilçiliyini nəzərdə tutan təkliflə əlaqədar Sizin Bəyanatınız olmuşdur. Bu məsələ ilə əlaqədar ətraflı məlumat verə bilərsinizmi?

- Bəli, bu məsələ ilə bağlı mən Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq ciddi narahatlığımı ifadə edərək bəyanatla çıxış etmişəm və hesab edirəm ki, Azərbaycan hökuməti, ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri, siyasi partiyalar bu barədə öz kəskin sözünü deməlidir. Bunun üçün isə ilk növbədə bütün ictimaiyyət narahatlığa əsas verən həmin təkliflə əlaqədar düzgün məlumatlandırılmalıdır. Məsələ burasındadır ki, iş təkcə almaniyalı deputat Verner Şultsun münaqişə zonalarından olan vətəndaş cəmiyyətləri təmsilçilərinin ikitərəfli və çoxtərəfli tədbirlərin həyata keçirilməsində həmin ərazilərin təmsilçisi olaraq müstəqil iştirakını nəzərdə tutan düzəliş təklifi ilə bitmir. Bu məsələ ilə əlaqədar mən dərhal Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Kristof Babinskiyə və Avropa Parlamentinin bütün deputatlarına etiraz məktubu ilə müraciət etdim. Cənab Babinskinin mənə göndərdiyi cavab məktubu isə açığı deyim ki, mənim üçün çox gözlənilməz oldu. Məlum oldu ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan milli platformasının rəhbərliyi hansı səbəbdənsə alternativ variant kimi Dağlıq Qarabağdan olan QHT nümayəndələrinin Vətəndaş Cəmiyyəti Forumunun illik iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvü kimi təmsilçiliyinə razılıq veriblər və bu məsələ ilə bağlı danışıqlar gedir. Bu isə qətiyyən yolverilməzdir.

**Elxan Süleymanov: "Azərbaycanın təklifləri
və imkanları orta gəlirli və inkişaf etməkdə
olan ölkələr üçün ilham ola bilər"**

23.05.2013

APA

Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçirilir. Konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) prezidenti, Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov APA-ya müsahibə verib.

- Konfrans barədə fikirlərinizi bilmək istərdik.

- Bu gün Azərbaycanın ev sahibliyi etdiyi tədbir Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransıdır. Bu toplantı Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarını, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərlərini, Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan nümunəvi tədbirdir. Bakıda keçirilən konfransda dünyanın 74 ölkəsindən 235 nəfər iştirak edir. Onların sırasında Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxslərlə yanaşı, 4 ölkə parlamentinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları və digər səlahiyyətli şəxslər vardır. Azərbaycan paytaxtında keçirilən konfransda bu səviyyədə iştirak heç şübhəsiz ki, ölkəmizə olan maraqla izah edilməlidir. İllik Konfrans Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin qarşından gələn il barədə yürüdəcəyi siyasətini, eləcə də inkişaf və makroiqtisadi prioritetlər mövzusunda konfransın prioritetlərini müəyyən etmək

üçün üzv ölkələrin illik ümumi yığıncağıdır. Konfrans iki gün, 23-24 may tarixlərində keçiriləcək və bu günlər üçün tərtib olunan proqrama həvəsləndirici və informasiya sessiyaları, eləcə də müzakirə üçün nəzərdə tutulmuş sessiyalar daxildir. Onu da deyim ki, Bakıdakı konfransa qədər şəbəkənin konfransları Haaqa, London, Bern, Afina, Helsinki, Keyptaun, Paris və Brüssel kimi şəhərlərdə keçirilib.

- Parlament Şəbəkəsi haqqında oxucularımızı məlumatlandırma bilərsinizmi?

- Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilmiş müstəqil təşkilatdır və 140-dan artıq ölkənin parlamentarlarına inkişaf məqsədilə əməkdaşlıq sahəsində məsuliyyət və şəffaflığın artırılmasını dəstəkləmək üçün platformanı təmin edir. Parlament Şəbəkəsinin hazırkı sədri Alen Desteks Azərbaycanda tanınır. O, 2006-cı ilin yanvarından 2010-cu ilin may ayına qədər Belçika Parlamentlərarası Dostluq Qrupu daxilində Avrasiya ikitərəfli bölməsi və regional qrupu, xüsusilə də Azərbaycan-Belçika regional qrupunun prezidenti olub. Şəbəkə öz beynəlxalq kətibliyi, regional və ölkə fəlialları vasitəsilə Afrika, Asiya, Avropa və Amerikada 1500-dən çox parlamenti əhatə edir. O, parlamentlər və vətəndaş cəmiyyətinin nəzarət rolunu gücləndirməklə, inkişaf məqsədilə əməkdaşlıq prosesində şəffaflıq və məsuliyyəti artırmağa səy göstərir.

Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaradılması daxildir. XI illik Konfrans üçün təklif edilən mövzular da qeyri-neft sektorunun inkişafı, hökumət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi barədə mövzuları əhatə edəcək.

- Bakıda keçirilən 11-ci illik konfransın məqsədləri barədə nə deyə bilərsiniz?

- Millət vəkilləri də daxil olmaqla, müasir dövrün siyasətçilərinin qarşısında duran əsas məsələlərdən biri ədalətli artımı təmin edən sürətli qlobal iqtisadiyyatdan tam sürətli iqtisadiyyata keçidə və dünya gəncləri üçün tələb olunan məşğulluğa kömək etməkdir.

Bildiyiniz kimi, Azərbaycanın sürətli inkişafı neft hasilatı, eləcə də neft və qaz gəlirlərinin yüksəlməsi ilə əldə edildi. Bu gün Azərbaycanın təklifləri və imkanları bir sıra digər orta gəlirli və inkişaf etməkdə olan ölkələri güzgü kimi özündə əks etdirir və onun uğurları digər ölkələr üçün də ilham ola bilər. Bu il keçirilən Parlament Şəbəkəsi Konfransının da əsas məqsədi sosial müdafiə vasitəsilə inkişaf etmiş, yeni yaranan, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dayanıqlı, davamlı və hərtərəfli artımı təmin etmək, iqlim dəyişikliyinə yumşaltmaq və dəyişikliklərə uyğunlaşmaq, hasilat sənayesi sektorunda düzgünlüyün təbliğ edilməsi və parlament nəzarətinin gücləndirilməsidir. Parlament Şəbəkəsi həmçinin konfrans vasitəsilə inkişafda və siyasətdə qanunvericiliyin rolunu gücləndirmək məqsədi güdür.

Deyilənlərlə yanaşı, konfransın məqsədləri sırasına öz ölkələrində müraciət olunan müəyyən məsələlərə dair millət vəkillərinin rolu, həmin məsələlərlə əlaqədar millət vəkillərinin bilgilərinin artırılması, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə təşkilatlarının bu məsələ üzrə göstərdikləri dəstəyin təhlil edilməsidir.

Elxan Süleymanov:
"Azərbaycanın problemlərini
dünya ictimaiyyəti qarşısında
inadkarlıqla qaldırmalıyıq"
19.06.2013

APA

İyunun 10-da Vyanada "İndustrie Magazin Verlag" jurnalının təşkilatçılığı ilə "Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Avstriyanın keçmiş kansleri Alfred Qusenbauerun və Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov moderatorluq edib. Elxan Süleymanov APA-ya müsahibəsində konfransın əhəmiyyəti və nəticələri barədə danışib.

- Konfrans barədə təəssüratlarınızı bilmək istərdik...

- Konfransla bağlı təəssüratlarım çox yüksəkdir. Bu tədbir beynəlxalq konfrans idi və Avropanın mərkəzində Vyana şəhərində keçirilirdi. Bununla bərabər konfransda bir çox ölkənin tanınmış siyasətçiləri, diplomatlar və dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi. Digər tərəfdən, konfransda müzakirə edilən məsələlər ölkəmizlə birbaşa bağlı idi və müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və oynadığı rolu özündə əks etdirirdi. Belə ki, konfrans sizin yuxarıda qeyd etdiyiniz kimi, "Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi" adlanırdı. Adından göründüyü kimi, konfransda Avropanın enerji təhlükəsizliyi məsələsi Azərbaycanın geniş area-
lı əhatə edən regionda apardığı siyasətlə birbaşa əlaqəli

şəkildə müzakirəyə çıxarılmışdı. Bundan əlavə, bizim üçün önəm kəsb edən məqam ondan ibarət idi ki, konfransda Azərbaycan geosiyasətin obyektı deyil, subyekti kimi nəzərdən keçirilirdi. Bu, artıq dövlətin dünya siyasətində özünəməxsus rol oynamasından, ən azı regional səviyyədə aparıcı dövlət rolunda çıxış etməsinin etiraf olunması demək idi.

Onu da qeyd etməliyəm ki, konfrans çox maraqlı məruzələr və çıxışlarla yadda qaldı. Onların məzmunu barədə KİV-də ətraflı məlumat verilmişdi və bu səbəbdən bu barədə yenidən danışmaq istəmirəm. Yalnız məruzəçilər və çıxışçıları bir daha diqqətə çatdırmağı vacib hesab edirəm. Tədbirdə Avstriyanın keçmiş kansleri Alfred Quzenbauer, "Industrie Magazin Verlag" jurnalının redaktoru Florian Zangerl, Innsbruk Universitetinin professoru Gerhard Manqot, Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutunun nümayəndəsi Vasili Astrov, İsrailin Avstriyadakı səfiri Aviv Şir-On, İtaliyanın keçmiş ticarət və sənaye naziri və Farefuturo Fondunun prezidenti Adolfo Urso çıxış etdilər.

Vurğulamaq istərdim ki, Azərbaycanı konfransda mənimlə birlikdə sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Fazil Mustafa və Qüdrət Həsənzadə təmsil edirdi. Konfransda dördümüz də çıxış etdik. Konfrans yüksək səviyyədə təşkil edilmişdi və çox önəmli müzakirələr aparıldı.

- Qeyd etdiniz ki, konfransda dünyanın bir sıra nüfuzlu KİV-in nümayəndələri iştirak edirdi. Sizin dediklərinizdən belə nəticə çıxarmaq olar ki, dünya KİV-ində konfrans geniş işıqlandırılıb. Bu doğrudanmı belədir?

- Konfransda müzakirə edilən məsələlər tək Azərbaycan üçün əhəmiyyət kəsb etməirdi, bu məsələlər bütövlükdə Avropa üçün aktual idi. Belə ki, konfransda qeyri-sabit region olan Cənubi Qafqazda yerləşən Azərbaycanın Qərbin etibarlı tərəfdaşı kimi neft-qaz təchizatında rolu kimi

mövzular müzakirə edilirdi. Əlbəttə, Avropa ilə əlaqələrin əhəmiyyətinin artdığı bir vaxtda və Azərbaycan qazının Avropaya nəql edəcək boru-kəmərinə dair bu ayın sonu "Şahdəniz II" konsorsiumunun verəcəyi qərar fonunda Vyanada keçirilən konfransa marağ daha da artmışdı. Oudur ki, KİV nümayəndələrinin konfransda müzakirəyə çıxarılan məsələlərə maraqları başa düşülən olmalıdır. Digər tərəfdən, konfransda dünyanın bir sıra nüfuzlu KİV nümayəndələrinin iştirakı bizim üçün də Ermənistanın ölkəmizin Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla 20% ərazisinin 22 ildən artıq müddət ərzində işğal altında saxlanması, işğal edilmiş Azərbaycan ərazisində qalmış və indiyədək Ermənistanın nəzarəti altında olan Sərsəng su anbarının 400 min azərbaycanlının həyatına yaratdığı təhlükə və təcili tədbirlər görülməyəcəyi təqdirdə, qeyd edilən su anbarında baş verəcək qəza nəticəsində bölgədə humanitar böhran vəziyyətinin qaçılmaz olacağını qaldırmaq üçün nadir imkan yaratmışdı.

Qeyd etməliyəm ki, konfrans zamanı APA, DPA, "Reuters", "Bloomberg", "Sole 24 Ore", "Radio France Internationale", "New Europe" və digər beynəlxalq mətbuat qurumları mənimlə və Natiq Əliyevlə eksklüziv müsahibələr təşkil etdilər. Eyni zamanda KİV nümayəndələri konfransdan əvvəl və sonra dörd xəbər materialı yayımladılar və bu materiallar ingilis, alman və fransız dillərində mindən artıq xəbər saytında yerləşdirildi. Qeyd etməliyəm ki, "Wall Street Journal", "Boston Globe", "Business Journal", "Yahoo!", "Deutsche Presse Agentur", "Austria Presse Agentur", "Finanz Nachrichten" və "Yahoo Germany" ABŞ və Avropanın materialı 3 dildə yayımlayan ən mühüm xəbər və televiziya saytları arasında idilər.

Həmçinin qeyd etməliyəm ki, təşkilatçılar konfransa hazırlıq zamanı və konfransdan sonra "Su anbarının dağılması təhlükəsi Dağlıq Qarabağda yeni qaranlıq fəsil proqnozlaşdırır" və "Azərbaycanda təbii qaz hasilatı-

nın genişlənməsi Avropanın enerji təhlükəsizliyini artırır” başlıqlı iki məqaləni ABŞ-ın nüfuzlu Keçmiş Sovet Sosialist Respublikalarını Araşdırma Mərkəzinin veb-portalında yerləşdirdilər.

Göründüyü kimi, Vyana konfransı dünya mətbuatında geniş işıqlandırılıb. Bu isə konfransda müzakirə edilmiş məsələlərin dünya ictimaiyyəti üçün əhəmiyyətində xəbər verir.

- Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib, lakin bu qətnamələrin heç biri yerinə yetirilməyib. Bununla bağlı nə demək istərdiniz?

- Bu çox ağır və ağırlı sualdır. Birincisi, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini mən qəbul etmirəm. Bu ifadə sizin dediyiniz beynəlxalq təşkilatların mövqeyini ifadə edir. Belə ki, onlar ardıcıl olaraq Dağlıq Qarabağ ərazisini Ermənistanla Azərbaycan arasına mübahisəli ərazi kimi təqdim etməyə çalışırlar. İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu tarixən belə olub, indi də belədir və inanıram ki, gələcəkdə də belə olacaq. Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması dünya ictimaiyyəti tərəfindən tanınıb. Üçüncüsü, Ermənistan Azərbaycana qarşı silahlı təcavüz edib, ölkəmizə və xalqımıza qarşı müharibə aparıb, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla torpaqlarımızın 20%-ni işğal edib. Göründüyü kimi, Ermənistan işğalçı dövlətdir, Azərbaycan isə işğala məruz qalan dövlətdir. Odur ki, söhbət Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsindən gedir, bunun başqa adı yoxdur.

Siz doğru qeyd etdiniz, beynəlxalq təşkilatlar qətnamələr qəbul ediblər, lakin onların heç biri yerinə yetirilməyib. Qeyd edilməlidir ki, bu qətnamələrdə işğalçı dövlətlə işğala məruz qalan dövlət arasında heç bir fərq qoyulmayıb, işğalçı dövlətə qarşı hər hansı bir sanksiyalar tətbiq edilməyib. Digər tərəfdən,

beynəlxalq təşkilatlar, ümumiyyətlə, Dağlıq Qarabağ problemi ilə bağlı əksər hallarda biganəlik nümayiş etdirirlər, bir çox hallarda isə açıq-aşkar Ermənistanın müdafiəçisi kimi çıxış edirlər, müxtəlif bəhanələrlə problemlə bağlı müzakirələr belə aparmaq istəməzlər. Odur ki, beynəlxalq təşkilatlardan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqə gözləmək sadələşmədir. Problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli bu təşkilatların imkan və iradələri daxilində olsa da, onlar bu istiqamətdə heç nə etməyəcəklər və etmək belə istəməzlər. Biz buna özümüz nail olmalıyıq.

- Tez-tez beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Deyə bilərsinizmi, regionda baş verən hadisələri, mövcud reallıqları dünya ictimaiyyətinə çatdırmaq, bu hadisələrlə bağlı adekvat və obyektiv reaksiyaya nail olmaq mümkündürmü? Bunun üçün nə etmək lazımdır?

- Biz onu başa düşməliyik ki, dünya ictimaiyyəti qarşısında öz problemlərimizi özümüz qaldırmalıyıq, bu məsələdə inadkarlıq nümayiş etdirməliyik, ardıcıl olmalıyıq, öz məqsədimizə nail olanadək problemlərimizi müxtəlif legitim vasitələrlə dafələrlə dünya ictimaiyyətinə çatdırmaqda davam etməliyik. Bunun üçün vətənpərvər olmaq, işğal altında olan torpaqlarımızın iniltisini duymaq, usanmadan işləmək, hər bir məsələyə kompleks yanaşma nümayiş etdirmək lazımdır. Ən vacibi isə Azərbaycanı sevmək lazımdır. Problemlə bağlı hər bir Azərbaycan vətəndaşı ardıcıl şəkildə mübariz olmalıdır. Belə olan halda dünya ictimaiyyətindən problemlərin həlli istiqamətində adekvat və obyektiv reaksiyaya nail olmaq mümkündür.

Elxan Süleymanov: "Dünya ictimaiyyətinin diqqətini Sərsəng su anbarının hər an dağılma təhlükəsinə yönəltmək istəyirik"

25.06.2013

APA

"Hər hansı hərbi təxribat planlarının qarşısını almaq və kütləvi insan itkilərinə səbəb olacaq qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağırırıq".

Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn irimiqyaslı layihə həyata keçirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi

- Bir ay əvvəl rəhbərlik etdiyiniz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihəyə başladığını elan etdi. Vətəndaş cəmiyyətinin inkişafına yardım edən təşkilatı belə bir mövzuya müraciət etməyə nə vadar etdi?

- AVCIYA-nın fəaliyyəti və layihənin mahiyyəti ilə tanış olmayanlar üçün həqiqətən də qəribə görünə bilər bu məsələ. Amma qeyd etmək istərdim ki, 10 illik fəaliyyəti dövründə AVCIYA vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox sosial layihələr, eləcə də Ermənistanın işğalı məsələsinin dünyaya çatdırılması istiqamətində bir çox işlər görüb. Sərsəng su anbarı ilə bağlı layihə də bu qəbildən olan layihələrdəndir. 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malik olan Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və texniki qurğuların baxımsızlı-

ğ1 nəticəsində hazırda qəza vəziyyətindədir. Bunları nəzərə alaraq, biz dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan təhlükəli vəziyyətə düşməsinə və hər an dağılma ehtimalına yönəltmək istəyirik. Bu, Azərbaycanın 7 rayonunun 400.000 nəfərlik əhalisinin həyatını ciddi təhlükə altında qoya bilər.

Layihənin əsas məqsədi isə odur ki, beynəlxalq ictimaiyyət, nüfuzlu qurumlar işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləsinlər, Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etsinlər. Biz hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağırırıq.

- 20 ildən artıqdır ki, Ermənistanın Azərbaycana qarşı işğalı davam edir. Buna göz yuman beynəlxalq ictimaiyyətin Sərsəng su anbarı ilə bağlı məsələyə ciddi reaksiya verəcəyi nə qədər inandırıcıdır?

- Sözlərinizdə həqiqət var, lakin bu o demək deyil ki, biz buna görə mübarizədən əl çəkməliyik. Artıq 25 ilə yaxın bir müddətdir ki, Ermənistan Azərbaycana silahlı təcavüz etməklə Dağlıq Qarabağ və ətraf 7 rayonu, ümumilikdə torpaqlarımızın 20%-ni işğal edib. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan dövlətdir. Bu illər ərzində beynəlxalq təşkilatlar məsələ ilə əlaqədar bir sıra qətnamələr qəbul edərək təcavüzkarı pisləyiblər və işğal altındakı ərazilərin azad

olunmasını tələb ediblər. Lakin bu da bir həqiqətdir ki, qəbul olunan qətnamələrin heç biri yerinə yetirilməyib və əslində bu qətnamələrin kağız üzərində qalmasının əsas səbəblərindən biri də odur ki, bu sənədlərdə işğalçı dövlətə qarşı hər hansı bir sanksiya tətbiq edilməsi nəzərdə tutulmayıb. Məsələ burasındadır ki, beynəlxalq təşkilatlar problemə ikili standartlarla yanaşaraq işğalçı dövlətlə işğala məruz qalan dövlət arasında heç bir fərq qoymurlar və ümumiyyətlə, Dağlıq Qarabağ problemi ilə bağlı biganəlik nümayiş etdirirlər, bir çox hallarda isə açıq-aşkar Ermənistanın müdafiəçisi kimi çıxış edərək müxtəlif bəhanələrlə problemlə bağlı müzakirələr belə aparmaq istəmirlər. Odur ki, beynəlxalq təşkilatlardan Dağlıq Qarabağın işğalı ilə bağlı obyektiv mövqə gözləmək sadələşmədir. Bir məlum həqiqəti bilməliyik ki, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli bu təşkilatların imkan və iradələri daxilində olsa da, onlar bu istiqamətdə heç nə etməyəcəklər və etmək istəmirlər. Biz onu başa düşməliyik ki, dünya ictimaiyyəti qarşısında öz problemlərimizi özümüz qaldırmalıyıq. Bu məsələdə inadkarlıq nümayiş etdirməliyik, ardıcıl olmalıyıq, öz məqsədimizə nail olanadək problemlərimizi müxtəlif legitim vasitələrlə dəfələrlə dünya ictimaiyyətinə çatdırmaqda davam etməliyik. Bunun üçün vətənpərvər olmaq, işğal altındakı torpaqlarımızın iniltisini duymaq, usanmadan işləmək, hər bir məsələyə kompleks yanaşma nümayiş etdirmək lazımdır. Ən vacibi isə Azərbaycanı sevmək lazımdır. Problemlə bağlı hər bir Azərbaycan vətəndaşı ardıcıl şəkildə mübariz olmalıdır. Belə olan halda dünya ictimaiyyəti tərəfindən problemlərin həlli istiqamətində adekvat və obyektiv reaksiyaya nail olmaq mümkündür.

- Layihə artıq bir aydır başlayıb. Bu müddət ərzində hansı işlər görülmüş və hansı nəticələr əldə olunub?

- Əslində 18 aya nəzərdə tutulmuş layihənin ilk aydan

hansısa nəticə əldə etməsi çətin məsələdir. Buna baxmayaraq, biz bu ay ərzində xeyli iş görə bildik. Layihənin fəaliyyət planında ilkin mərhələdə problemin dünya ictimaiyyəti, beynəlxalq təşkilatlara çatdırılması nəzərdə tutulur. Bu ay ərzində Sərsəng su anbarı ilə bağlı məsələ 2 nüfuzlu beynəlxalq konfransın – 23-24 mayda Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İllik Konfransı və iyunun 10-da Vyanada keçirilmiş "Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi" beynəlxalq konfransının tribunalarından səsəndirilib. Problemin mahiyyəti ilə bağlı ingilis, alman və fransız dillərində 9 məqalə hazırlanaraq dünya mətbuatına göndərilib. Bu günə kimi bu məqalələr dünyanın 3000-ə yaxın onlayn mətbu orqanında yerləşdirilib. Onların sırasında "The Wall Street Journal", "Boston Globe", "FinanzNachrichten.de Yahoo", "Deutsche Presse Agentur'sPresseportal", "New York Business Journal" və s. qeyd etmək olar.

İkinci istiqamət nüfuzlu beynəlxalq təşkilatların diqqətini problemə yönəltməkdir. Bu sahədə də xeyli irəliləyişlərə nail ola bildik. Düşmənlərimizin daimi olaraq bizim mətbuatı izlədiyini nəzərə alaraq mən bu barədə bu gün konkret heç nə demək istəmirəm...

Layihə çərçivəsində yerli və xarici ekspertlərdən ibarət müxtəlif ekspert qruplarının formalaşdırılması da nəzərdə tutulur. Son ay ərzində biz, yerli və xarici qurumlarla əlaqələr yaratmağa nail olduq. Yaxın zamanlarda mötəbər ekspert qruplarını cəmiyyətimizə təqdim edə biləcəyik. Bundan savayı, Sərsəng su anbarının hazırkı vəziyyəti ilə bağlı tanınmış xarici konsaltinq şirkətinin rəyini də alacağıq. Bu rəy hazır olandan sonra artıq o bölgəyə ekspert qruplarının səfərlərinin təşkilinə çalışacağıq.

Sözsüz, belə nəhəng bir layihənin həyata keçirilməsi müvafiq maddi və texniki resurslar tələb edir. Layihəni

dəstəkləmək təklifiylə xeyli yerli və xarici donorlara da müraciət etmişik. Müsbət cavablarımız da artıq var. Bu isə o deməkdir ki, layihəmiz davam edəcək və qarşısına qoyduğu məqsədlərə nail ola biləcək.

Elxan Süleymanov: "Avropa Parlamentinin Azərbaycandakı prezident seçkilərinə rəsmi müşahidə missiyası göndərməsi nəzərdə tutulmayıb" – MÜSAHİBƏ

15.07.2013

APA

"Avropa Parlamenti kimi qurumun nüfuzuna, qərarlarına, onun həyata keçirdiyi missiyaların professionalıq səviyyəsinə kölgə salmaq cəhdləri təəssüf doğurur"

Azərbaycan Parlamentinin üzvü, AvroNest PA-nın vitse-prezidenti, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun 12 iyul 2013-cü il tarixdə Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarması barədə ölkə mətbuatına verdiyi açıqlama ciddi müzakirələrə səbəb oldu və birmənalı qarşılanmadı. Hətta bu açıqlamanı "yalan informasiya" və "hakimiyyətin spekuliyası" adlandıranlar belə oldu. Hazırda AP-nin Azərbaycana seçki müşahidə missiyası göndərib-göndərməyəcəyi ətrafında, müxtəlif fikirlər səsləndirilir. Odur ki, yenidən Milli Məclisin üzvü Elxan Süleymanova müraciət edərək məsələyə tam aydınlıq gətirməsini xahiş etdik.

– Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyası göndərilən ölkələr siyahısından çıxarması barədə məsələyə tam aydınlıq gətirməyinizi xahiş edirik.

– Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Kordinasiya Qrupunun (DDSK Qrupu) 4 iyul 2013-cü ildə iclası keçirilib. Həmin iclasda 2013-cü ilin ikinci yarısında keçiriləcək seçkilər müzakirə edilib və Prezidentlər Konfransının təqdim etdiyi seçki keçiriləcək ölkələr siyahısından 4 ölkəyə (Gürcüstan,

Tacikstan, Nepal və Honduras) rəsmi seçki müşahidə missiyası göndərilməsinə dair qərar qəbul edilib. DDSK Qrupunun iclası zamanı adı çəkilən ölkələrdə böyük problemlərin ola biləcəyi qeyd edilib və bu səbəbdən bu ölkələrdə keçiriləcək seçkilər haqqında Avropa Parlamentinin məruzə hazırlamasının vacibliyi vurğulanıb. İclasda qəbul edilmiş qərara əsasən Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə Avropa Parlamenti tərəfindən rəsmi seçki müşahidə missiyasının göndərilməsi nəzərdə tutulmayıb. Bu qərarın qəbul edilməsi bizim Seçki Komitəsinin katibliyindən aldığı məlumatda da öz təsdiqini tapıb. Həmin məlumatı olduğu kimi diqqətə çatdırmaq istərdim. Beləliklə, Seçki Komitəsinin katibliyinin məlumatında deyilir: "Azərbaycana Seçki Müşahidə Missiyası siyahıdan çıxarılıb. Prezidentlər Konfransı və Demokratiyaya Dəstək və Seçki Kordinasiya Qrupu Gürcüstana (oktyabr 2013), Nepala (19 noyabr), Hondurasa (24 noyabr), Tacikistana (noyabr 2013) missiyalar göndərəcək. Hər il cəmi 12 SMM göndərilə bildiyindən, indiyə qədər yalnız 6 missiya göndərilib və seçkilər olacağı təqdirdə Madaqaskar, Misir, Liviya, Tunis, Banqladeş və Fələstinə maksimum daha 2 missiya göndərilməsi mümkündür".

Qeyd etməliyəm ki, 7-10 iyul tarixlərdə Avropa Parlamentinin 5 nəfər üzvündən ibarət nümayəndə heyəti AvroNest PA-nın Azərbaycan nümayəndə heyətinin dəvəti ilə Azərbaycanda səfərdə oldular. Avropa Parlamentinin DDSK Qrupunun üzvü Filip Kaçmarek də həmin heyətin tərkibində Bakıya gəlmişdi. O, 4 iyulda DDSK Qrupunun iclasında iştirak etdiyini və həmin iclasın qəbul etdiyi qərara əsasən Azərbaycanın Avropa Parlamentinin SMM göndərəcəyi siyahıda olmadığını təsdiq etdi.

Qeyd edilənlər kontekstində məlumat vermək istəyirəm ki, Azərbaycan tərəfi may ayının 10-da

seçkiləri müşahidə etmək barədə AP-nə müraciət edib. Lakin DDSK Qrupunun qəbul etdiyi qərara əsasən Azərbaycanda bu ilin oktyabr ayında keçiriləcək seçkilərə Avropa Parlamentinin müşahidə missiyasının göndərilməsi nəzərdə tutulmayıb.

– Mətbuatda yayılan digər bir məlumatda Avropa Parlamentinin Azərbaycana SMM göndərilib-göndərilməməsi ilə bağlı qərarın sentyabr ayında qəbul ediləcəyi bildirilir...

– Mətbuatda yayılan bu cür məlumatlardan xəbərim var. Maraqlıdır ki, bu xəbər Hollandiyada yaşayan və bu ölkədəki partiyalardan birinin üzvü olan İsa Yusibov adlı azərbaycanlıya istinadən yayılıb. Mən nə Azərbaycanın ictimai-siyasi həyatında, nə də Avropa siyasətçiləri, ictimai-siyasi xadimləri arasında belə ada rast gəlməmişəm. Odur ki, mən bu məlumata qeyri-ciddi yanaşıram. Diqqəti çəkən "ən maraqlı" məqam isə ondan ibarətdir ki, Hollandiyadakı "partiyalardan birinin üzvü olan" həmyerlimiz deyib: "... ona verilən məlumata görə, seçkidən öncəki həftədə Brüsseldə Avropa Birliyinin yuxarı eşelonunun da iştirakı ilə seçkilərlə bağlı müzakirələr aparılacaq. Azərbaycan müxalifətini orada təmsil etmək mənə təklif edildi". Maraqlı və o qədər şübhə doğuran fikirdir, deyilmi? Hörmətli "partiyalardan birinin üzvü" ifadəsində bir tərəfdən məlumatı do layı yolla əldə etdiyini bildirir, digər bir tərəfdən başqa bir ölkənin "partiyalardan birinin üzvü" ola-ola həmin müzakirələrdə Azərbaycan müxalifətini təmsil etməyin ona təklif olunduğunu bildirir.

Digər bir tərəfdən, Avropa Parlamenti mətbuat xidmətinin rəhbəri Marjory van den Broeke "Azadlıq" radiosuna parlament üzvlərinin hər hansı ölkə üzrə rəsmi qərar qəbul etmədiklərini, bu barədə qərarın parlamentin prezidenti və siyasi qrup rəhbərləri tərəfindən sentyabrda veriləcəyini və Azərbaycanda seçkini

müşahidə etməmək təklifinin irəli sürülmədiyini bildirdiyi barədə məlumat yayılıb. Hər halda fikir səslənibsə, ona münasibət bildirməliyəm. Mən artıq müvafiq qərarın qəbul edilməsi barədə yuxarıda kifayət qədər məlumat verdim. Bundan əlavə, bildirmək istəyirəm ki, hər bir məsələni müzakirə edərkən məntiqi yaxınlaşma nümayiş etdirilməlidir. Biz DDSK Qrupunun qərarına əsasən müşahidə missiyası göndəriləcək ölkələrdə seçkilərin keçiriləcəyi tarixə nəzər salanda görürük ki, seçkilər Gürcüstanda 27 oktyabrda, Nepalda, Hondurasda və Tacikistanda isə noyabr ayında keçiriləcək. Beləliklə, aydın olur ki, bu ölkələrdə seçkilər Azərbaycandan sonra keçiriləcək. Onda məntiqi sual meydana gəlir: nə üçün seçkilərin oktyabrın sonunda və noyabr ayı ərzində keçiriləcək ölkələrə missiyaların göndərilməsi məsələsi iyul ayının əvvəlində həll edildiyi halda, oktyabrın birinci yarısında həmin ölkələrdən xeyli əvvəl seçkilər keçiriləcək Azərbaycana müşahidə missiyasının göndərilməsi barədə qərar sentyabrda veriləcək? Bu normal bir halda məntiqsizliyin nümayişidir. Bu gün Demokratiyaya Dəstək və Seçki Kordinasiya Qrupunun qərarında Azərbaycana rəsmi müşahidə missiyası göndərilməsi nəzərdə tutulmayıb. Bu qərara kölgə salanlar həmişə olduğu kimi Avropa Parlamentinə hücumlar edə bilərlər, heç şübhəsiz ki, edənlər də tapılacaq, o zaman Avropa Parlamenti Azərbaycana təzyiq etmək üçün bu fürsətdən məharətlə istifadə edə bilər. Amma həmin qüvvələr həm də nəzərə almalıdırlar ki, Avropa Parlamenti il ərzində cəmi 12 seçki müşahidə missiyası göndərir, artıq 6 missiya ilin birinci yarısında göndərilib, ilin ikinci yarısında 4 missiyanın göndərilməsi barədə qərar qəbul edilib, yerdə qalan 2 missiya isə Madaqaskar, Misir, Liviya, Tunis, Banqladeş və Fələstində seçkilər keçiriləcəyi təqdirdə onların maksimum ikisinə göndəriləcək.

- Mətbuatda Avropa Parlamentinin indiyə qədər Azərbaycanda heç bir seçkidə böyük müşahidə missiyası ilə fəaliyyət göstərmədiyi də bildirilir. Avropa Parlamentinin müşahidəçiləri əsasən ATƏT-in, Avropa Şurasının müşahidə missiyası ilə birgə Azərbaycanda seçkilərin monitorinqini aparıblar. Bu fikirlərə münasibətinizi bilmək istərdik.

- Avropa Parlamentinin seçkiləri müşahidə missiyaları bir qayda olaraq böyük tərkibə malik olurlar, həmin missiyalar 4-7 nəfərdən ibarət olur. Azərbaycanda keçirilmiş 2005, 2008 və 2010-cu il seçkilərinə göndərilmiş üç missiya da həmin çərçivədən kənara çıxmayıb və bu missiyaların hər biri 7 nəfərdən ibarət olub. Həmin missiyalar azsaylı olmağına baxmayaraq, ölkənin vacib regionlarında müşahidələr aparıblar. Misal üçün göstərmək olar ki, AP-nin 2005-ci il missiyası Bakıda, Gəncədə, Naxçıvan Muxtar Respublikasında və Salyanda müşahidələr aparıb. Əfsuslar olsun ki, mətbuatda bu məsələ ilə bağlı qeyri-professional fikirlər səsləndirilib. Belə ki, guya AP-nin indiyədək Azərbaycanla bağlı ayrıca müşahidə missiyasının olmadığı, Avropa Parlamentinin müşahidəçilərinin əsasən ATƏT-in, Avropa Şurasının müşahidə missiyası ilə birgə Azərbaycanda seçkilərin monitorinqini apardıqları, Avropa Birliyi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTIHB) müşahidə missiyasının verdiyi hesabatın əsas olduğu bildirilir. Nüfuzlu beynəlxalq qurumların birinin digərindən əsas olduğunu düşünmək absurddur. Bir daha vurğulayıram ki, 2005, 2008 və 2010-cu illərdə AP Azərbaycanda keçirilmiş seçkilərə missiyalar göndərib. AP-nin missiyaları sözsüz ki, beynəlxalq ictimaiyyət tərəfindən aparılan seçki müşahidə missiyasının tərkib hissəsi olub, həmin missiyalar AŞPA, ATƏT PA və ATƏT/DTIHB seçki missiyaları ilə sıx əməkdaşlıq edib, öz fəaliyyətlərini lüzumsuz təkrarlanmalardan sı-

ğortalamaq, fikir müxtəlifliyini və obyektivliyi təmin etmək məqsədilə koordinasiya ediblər. Lakin hər bir missiya, o cümlədən Avropa Parlamentinin missiyaları da öz müstəqil hesabatlarını hazırlayırlar. AŞPA, ATƏT PA və Avropa Parlamenti öz qurumlarının plenar iclaslarında seçkilərin son nəticələrini müzakirə edib ictimaiyyətə elan edirlər. Yeri gəlmişkən, AP-nin Azərbaycanda 2005, 2008 və 2010-cu illərdə seçki müşahidə missiyalarının iri həcmli hesabatları hazırlanıb, həmin hesabatlar bu qurumun İnternet səhifələrində var, maraqlananlar həmin saytlara girib onlarla tanış ola bilərlər.

Qeyd edilənlər kontekstində bildirmək istərdim ki, Avropa Parlamenti kimi qurumun nüfuzuna, onun həyata keçirdiyi missiyaların professionallıq səviyyəsinə, həmin qurumun təsisatları tərəfindən qəbul edilmiş qərarlara kölgə salmaq cəhdləri təəssüf doğurur. Bu cəhdlər müxtəlif vasitələrlə yaxın gələcəkdə Azərbaycanda keçiriləcək seçkilərlə bağlı qərəzli mövqelərin mövcudluğunun anonsunu verir.

Elxan Süleymanov: "Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək"

19.08.2013

APA

"Erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb və çalışır ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsin".

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Ermənistan işğalı altında qalan Sərsəng su anbarı ilə bağlı layihə həyata keçirir. Mövzu ətrafında maraq doğuran sualları AVCİYA-nın prezidenti, millət vəkili və adı çəkilən layihənin rəhbəri Elxan Süleymanov cavablandırır

– Cari ilin may ayında mətbuat konfransı keçirərək AVCİYA-nın Sərsəng su anbarı ilə bağlı geniş miqyaslı layihə həyata keçirməyə başladığını bildirdiniz. Layihənin gündəmə gəlmə səbəbləri və məqsədi barədə məlumat verməyinizi xahiş edirik.

– Ölkəmizin Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu daxil olmaqla 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib. İşğal edilmiş ərazilərdə ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bir sıra obyektlər qalıb. Bunlardan biri də Sərsəng su anbarıdır.

Su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşib və onlara xidmət göstərilməməsi üzündən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib, bu

təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Ermənistanın silahlı təcavüzü və işğalından əvvəl Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun ərazilərindəki əkin sahələri suvarılırdı. İşğal nəticəsində həmin cəbhəyanı rayonlar Sərsəng su anbarından istifadə imkanlarından məhrum edildi. Aydınadır ki, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür. Təsəvvür edirsinizmi, Azərbaycanın təxminən 400 mindən artıq mülki əhalisinin həyatı hazırda Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı daim təhlükə altındadır, həmin insanlar bu təhlükəli vəziyyətin girovuna çevriliblər.

Digər tərəfdən, işğalçı dövlət qışda suyu Sərsəng su anbarından buraxır və bunun nəticəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə, əksinə, suyun qarşısını kəsirlər. Bunun nəticəsində işğal altında olan illər ərzində Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurulub, əkin sahələrinin suvarılmasında problemlər yaranıb, yaşıllıqlar quruyaraq məhv olub, torpağın bioloji strukturunda dönməz proseslər baş verib, bölgədə ciddi ekoloji gərginlik yaranıb. Təəssüf ki, uzun müddət ərzində Azərbaycan ictimaiyyəti tərəfindən Sərsəng su anbarının vəziyyətinə və onun fəsadlarına diqqət yetirilməyib, beynəlxalq təşkilatlarda bu məsələ gündəmə gətirilməyib. Odur ki, AVCIYA bu boşluğu aradan qaldırmaq məqsədilə böyük bir layihəyə start verdi. Layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət, bioloji və ekoloji böhran vəziyyəti, həmçinin 22 il ərzində 6 rayonun iqtisadiyyatına dəyən ziyan barədə təkcə Azərbaycan cəmiyyətini deyil, eyni zamanda

dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan və s. ibarətdir.

- Artıq layihənin başladığı vaxtdan iki ay yarımından artıq müddət keçib. Layihə çərçivəsində bu müddət ərzində görülmüş işlər barədə nə deyə bilərsiniz?

- Layihənin başlandığı vaxtdan keçən müddət ərzində artıq bir sıra təşkilati işlər həyata keçirilib. İlkin mərhələdə layihənin planı hazırlanıb, layihə üzrə işçi qrup formalaşdırılıb, üzvlər arasında iş bölgüsü aparılıb, işçi qrup ofis və zəruri avadanlıqlarla, o cümlədən kompüterlərlə, fotokameralar və s. ilə təmin edilib. Layihənin əlaqələndiricisi Sərsəng su anbarının işğal altında olmasından ən çox əziyyət çəkən Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Goranboy rayonlarına səfərlər edib, həmin rayonların icra hakimiyyətləri başçıları, müavinləri, müvafiq vəzifəli şəxsləri ilə görüşlər keçirib, Bərdə şəhərində layihənin regional ofisi açılıb, qeyd edilən bütün rayonlar üzrə layihənin əlaqələndiriciləri müəyyənləşdirilib.

Rəsmi məlumatlar əldə etmək və layihənin həyata keçirilməsində birgə fəaliyyətin qurulması məqsədilə ölkəmizin bir sıra nazirlikləri və dövlət komitələri ilə əlaqələr qurulub, müvafiq danışıqlar aparılıb, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Dövlət Statistika Komitəsi və digər qurumlara müraciətlər göndərilib, bir sıra görüşlər keçirilib.

Layihənin İnternet səhifəsinin yaradılması üzrə danışıqlar aparılıb, səhifənin modeli hazırlanıb və İnternetə yerləşdirilib, səhifənin domen və hostinqi alınıb, men-yusu hazırlanıb. Hazırda səhifəyə yerləşdirmək üçün

materialların toplanması həyata keçirilir. Sentyabrın 3-də Tərtərdə keçiriləcək beynəlxalq konfransda saytın təqdimatı olacaq.

Görülən işlərlə bağlı mütəmadi olaraq KİV vasitəsilə ölkə ictimaiyyətini məlumatlandırmışıq. Yeri gəlmişkən, bu sahədə fəaliyyətimiz tək Azərbaycanla məhdudlaşmayıb və beynəlxalq səviyyədə fəaliyyət göstərən 3 mindən artıq KİV-də ingilis, alman və fransız dillərində Sərsəng su anbarı və onun humanitar təhlükəsi barədə məlumatlar dərc edilib. İşğal altında olan Sərsəng su anbarının yarada biləcəyi humanitar faciə ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurası, Avropa Parlamenti və AvroNest Parlament Assambleyasına qətnamə layihələri təqdim olunub. Bizim bilavasitə təşəbbüsümüz və təşkilatçılığımızla cari ilin iyun ayının 9-da Vyanada Avstriyanın keçmiş kansleri Alfred Qusenbauerin moderatorluğu ilə keçirilən beynəlxalq konfransda, həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 79 ölkədən 269 nəfər nüfuzlu parlamentarların iştirakı ilə Bakıda keçirilmiş 11-ci illik konfransında Sərsəng su anbarı ilə əlaqədar məsələlər ətraflı müzakirə olunub.

- Layihə çərçivəsində görülməli işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Layihə çərçivəsində görülməli işlərin əhatə dairəsi çox böyükdür və iş prosesində bu dairə daha da genişlənilir, yeni nüanslar üzə çıxır. Bu səbəbdən həmin işlərin mərhələlərlə yerinə yetirilməsi barədə qərar qəbul edilib. Odur ki, mən sizə yaxın bir ay müddətində görülməli işlər barədə məlumat verəcəyəm.

Qeyd edilən müddət ərzində layihə iştirakçıları bölgəyə səfərlər edəcəklər, yerində foto və video çəkilişlər aparacaqlar, əhali və yerli mütəxəssislərlə Sərsəng su anbarının işğalda qalması nəticəsində onların qarşılaşdığı problemlərə, o cümlədən kənd təsərrüfatına

vurulmuş zərərə dair müsahibələr aparılacaq.

Bunlarla yanaşı, yaxın günlər ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri və bir sıra ölkələrin səfirlikləri ilə layihə çərçivəsində əməkdaşlığa dair danışıqların təşkil edilməsi planlaşdırılır. Layihə çərçivəsində Sərsəng su anbarının işğalı nəticəsində 22 il ərzində Azərbaycana vurulmuş maddi zərərin hesablanması, humanitar, ekoloji və bioloji fəlakətlərə dair araşdırmalara başlanılıb.

Nəhayət, AVCIYA Sərsəng su anbarındakı mövcud vəziyyətlə bağlı Tərtərdə sentyabr ayının əvvəlində beynəlxalq konfrans keçirəcək. Məruzə ilə yerli ekspertlərlə yanaşı, 3 xarici ekspert də çıxış edəcək. Xüsusilə vurğulamaq istərdim ki, konfrans tək ölkə media nümayəndələrinin deyil, eyni zamanda çoxsaylı Qərbi Avropa ölkələrini təmsil edən tanınmış xarici jurnalistlərin iştirakı ilə keçiriləcək və biz bununla konfransda səslənən fikirlərin dünya mediasında geniş işıqlandırılmasına nail olacağıq.

- Bu günlərdə işğalçı rejimin təmsilçisi Sərsəng su anbarı ilə bağlı sensasion təkliflə çıxış edib. O, Azərbaycan tərəfini Sərsəng su anbarından birgə istifadə etməyə çağırır...

- Hesab edirəm ki, burada heç bir sensasiya yoxdur. Əksinə, biz işğalçı rejimin təmsilçisini belə bir təkliflə çıxış etməyə hansı proseslərin məcbur etməsi və bu təklifin mahiyyəti barədə fikirləşməliyik. Bununla bağlı biz konkret iş aparmışıq. Qeyd etməliyəm ki, biz dünya mediasında problemi geniş işıqlandırmışıq, beynəlxalq təşkilatlarda, o cümlədən hazırda AŞPA və AVRONEST PA-da müvafiq qərarların qəbul edilməsinə çalışırıq. Onu da qeyd edirəm ki, cari ilin yaz və yay sessiyaları zamanı AŞPA-da bir qrup deputat iki dəfə Ermənistanın işğalı altında olan Sərsəng su anbarına dair sənədin qəbul olunması təşəbbüsü ilə çıxış etdilər. Sənədin ha-

zırlanması, onları imzalayan deputatların coğrafiyası və sayının prosedur qaydalarına tam uyğun olmasına baxmayaraq, AŞPA rəhbərliyi məqsədyönlü şəkildə həmin sənədlərin müzakirələrə çıxarılmasının qarşısını aldı. Bir qrup deputatın imzası ilə AVRONEST PA-da yaz sessiyası zamanı analoji sənəd layihəsi təqdim edildi. Lakin bu sənəd də Avropa Parlamentinin bəzi deputatlarının və siyasi fraksiyaların səyləri nəticəsində müzakirələrdən çıxarıldı. Bütün bu haqsızlıqlara baxmayaraq, AŞPA-da iyun ayının 25-də mənim təşəbbüslə Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Bu sənəd artıq AŞPA-da payızda müzakirələrə çıxarılacaq və qurumun rəsmi İnternet saytında yerləşdirilib.

Beləliklə, AŞPA-da nə qədər işğalçı Ermənistanı açıq-aşkar öz çətiri altında saxlayıb ona himayədarlıq etmək və onun beynəlxalq-hüquqi məsuliyyətini gizlətməyə çalışsalar da, başa düşürlər ki, biz öz tələblərimizdə haqlıyıq və israrlıyıq. Odur ki, AŞPA-da ardıcıl olaraq təqdim edilmiş sənədlərin hamısının qarşısını almağın mümkün olmayacağını anlayırlar.

Onlar eyni zamanda işğalçı Ermənistanın hazırda Avropa Şurasının Nazirlər Şurası Komitəsinə sədrlik etməsi amilini də nəzərə alırlar. AŞPA-da həmçinin əksəriyyəti Qərbi Avropa dövlətlərindən olan AŞPA üzvlərinin təşəbbüslərinin prosedur qaydalarına zidd olaraq qarşısının alınmasının təşkilatın beynəlxalq imicinə ciddi zərbə vuracağını və böyük əks-səda doğuracaq hayküyə səbəb olacağını da anlayırlar.

Görünür ki, AŞPA-da bu vəziyyəti işğalçı dövlətə başa salıblar və məsələnin qarşısının alınmasının qeyri-mümkünlüyünü bildiriblər. Bu səbəbdən işğalçı dövlətin təmsilçiləri yeni bir hiyləyə əl atıblar. Onlar çox ehtimal ki, beynəlxalq təşkilatların dəstəyi ilə Sərsəng su anbarının birgə istifadə edilməsi kimi hiyləgər ideyanı ortaya

atıblar və çalışırlar ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsinlər. İşğalçı tərəfin bu hiyləgərliyi Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq və onun guya qeyri-konstruktiv bir dövlət olması barədə dünya ictimaiyyətində fikir formalaşdırmaq məqsədi güdür. Bununla işğalçı Ermənistan torpaqlarımızı işğaldan azad etmək əvəzinə hiyləgərcəsinə dünya ictimaiyyətinə özünü sülhpərvər dövlət kimi təqdim etməyə səy göstərir.

İşğalçı dövlətin bu çirkin və hiyləgər təklifinin gündəmə gətirilməsi Avropa Parlamentində, AvroNest və Avropa Şurasının Parlament Assambleyalarında qətnamə layihələrinin təqdim olunması təşəbbüsü və bu problemin qaldırılmasından sonra meydana gəlib. 25 ilə yaxın müddət ərzində işğalçı dövləti dəstəkləyən beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad olunması üçün təcavüzkar Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə belə hiyləgər və iyrənc ideyalarla yenə də təcavüzkara kömək etmək üçün səylər göstərilir. Bu, bizi ciddi düşündürməlidir.

TƏBRİKLƏR

Yer üzünün əşrəfi olan insanı həyata gətirən
müqəddəs anaya borcluyam!

Mən anama
"anacan" deyirəm
öz dilimdə, Ana!
Bayramın mübarək, Anacan!

Sizin Elxan

5 mart 2013-cü il

Əziz müharibə veteranları!

Sizi faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə ürəkdən təbrik edirem təbrik edirəm.

Sizin həyatınız və qəhrəmanlığınız hamımız, xüsusilə də gənc nəsil üçün bir örnəkdir.

Çox xoşbəxtəm ki, siz bu dünyada varsınız və mən sizin millət vəkili olduğumla fəxr edir və qürur hissi duyuram.

Sizə od-alovdan çıxmış, həyatın hər cür keşməkeşini görmüş qəhrəmanımıza ulu tanrıdan sağlam ömür arzulayıram.

Qarşınızda baş əyərək sizi təbrik edir, öpür və bağrıma basıram.

Hörmət və ehtiramla,
sizin Elxan
(Şamaxının millət vəkili)

Hörmətli şamaxılılar!

Sizi baharın gəlişi münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı və uzun ömür arzulayıram.

Qoy bu bahar Vətənimizə, el-obamıza bol ruzi-bərəkət, firavanlıq və səadət gətirsin!

Mən imkanlarımın məhdudluğundan sizin həyatınızın daha da yaxşılaşmasında ürəyimcə və kifayət qədər xidmət göstərə bilməsəm də, bütün bahar sevincini sizinlə bölüşürəm.

Hörmətlə,
Şamaxının millət vəkili

Elxan Süleymanov

Əziz qəhrəman ana!

Sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bütün dövrlərdə qadın ailə ocağının keşikçisi, sülhün tərənnümçüsü, müdriklik rəmzi olub. Siz həyat bəxş edir, gözəl övladlar böyüdür, ailə səadətini formalaşdırırsınız.

Sizə hüdudsuz ana səadəti, sizə və övladlarınıza cansağlığı arzulayıram. Ürəklərinizdən hərarət itməsin!

Hörmətlə,

Şamaxının millət vəkili

Elxan Süleymanov

Hörmətli şəhid ailəsi!

Sizi Yeni – 2014-cü il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm!

Bu bayram evinizi şadlıq və sevinc işığı ilə nurlandır-
sın, uğur və səadət daimi yol yoldaşınız olsun.

Qoy 2014-cü ildə qapılarınız ancaq xeyir xəbərlər
üçün açılsın!

Hörmətlə,
Şamaxının millət vəkili

Elxan Süleymanov

Sevimli təqaüdcü tələbə!

Yeni – 2014-cü il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səni təbrik edirəm!

Qoy 2014-cü il Sənin ömrünə xoş soraqlar, yeni nailiyyətlər, təhsildə və şəxsi həyatda uğurlar ili kimi daxil olsun!

Ümidvaram ki, yaxşı oxumağınla Şamaxının böyük ədiblərinin arzularının çin olmasına daha yaxşı xidmət edəcəksən!

Hörmətlə,
Şamaxının millət vəkili

Elxan Süleymanov

Əziz və körpə bala!

Səni Yeni-2014-cü il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı və xoşbəxt uşaqlıq illəri arzulayıram.

Qoy şam ağacının sayrışan işıqları ömür yoluna nur ələsin, günlərin bir-birindən sevincli və fərəhli olsun. Valideynlərinin qüruru, Vətənimizin iftixarı olasan!

Hörmətlə,

Elxan baba

Hörmətli Qarabağ qazisi!

Sizi Yeni 2014-cü il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirəm!

İllər keçsə də bizim Qarabağ müharibəsinin iştirakçılarına – qazilərimizə münasibətimiz dəyişmir, Sizin cəsarət və mərdliyiniz qarşısında baş əyirik. Düşməne boyun əyməyən igidlərimiz o illərin ağır xatirələrini qəlblərində gəzdirirlər.

Bu bayram günlərində Sizə möhkəm cansağlığı, səadət və başınız üzərində açıq səma diləyirik!

Hörmətlə,

Şamaxının millət vəkili

Elxan Süleymanov

Əziz müharibə veteranı!

Sizi – həm faşizmlə mübarizədən, həm də əmək cəbhəsindən alnıaçıq çıxmış vətəndaşlarımızı Yeni 2014-cü il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, Sizə ən səmimi arzu-larımı çatdırıram!

2014-cü ilin Vətənimizin tarixinə əlamətdar illərdən biri kimi düşməsi üçün Sizin hər birinizin ağsaqqal sözünə, tövsiyəsinə böyükehtiyacımız var.

Qoy 2014-cü il ailənizə, doğmalarınıza səadət və rifah gətirsin!

Hörmətlə,
Şamaxının millət vəkili

Elxan Süleymanov

HESABAT

**Şamaxının millət vəkili, AvroNest Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin
rəhbəri, Avropa Şurası Parlament Assambleyasının
üzvü Elxan Süleymanovun 1 illik fəaliyyəti haqqında
Hesabat
(01 .12. 2012 – 31 .12. 2013)**

Seçici müraciətləri

2012-ci il dekabr ayının 1-dən 2013-cü il dekabrın 31-dək olan dövr ərzində seçicilər tərəfindən Şamaxının millət vəkilinin ünvanına müxtəlif xarakterli seçici məktubları, ərizə və şikayətlər, o cümlədən ümumilikdə 134 yazılı müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 12 müraciət sosial problemlərlə, 46 müraciət iqtisadi problemlər, 76 müraciət isə maddi yardım istəyi də daxil olmaqla digər problemlərlə əlaqədar olmuşdur.

Seçicilər tərəfindən 134 yazılı müraciətdən əlavə 82 şifahi müraciət də edilmişdir ki, həmin müraciətlərin 21-i sosial problemlər, 15 müraciət iqtisadi problemlər, 46 müraciət isə digər problemlərlə əlaqədar olmuşdur.

Daxil olmuş bütün müraciətlər diqqətlə araşdırılmış və hər biri barədə müvafiq tədbir görülmüşdür. Belə ki, 26 ərizə ilə əlaqədar aidiyyəti üzrə müvafiq orqanlara sorğu ilə müraciət olunmuşdur ki, həmin müraciətlərin 2-si hazırda icra olunmaq ərəfəsindədir, qalan 16 müraciət isə aidiyyəti üzrə orqanlardadır və nəticəsi barədə hələlilik cavab verilməyib.

Vətəndaşlar tərəfindən edilmiş 115 müraciət hüquq normaları ilə müəyyən edilməyən hallara dair olduğu səbəbindən əsassız sayılmış və bu barədə

müraciət etmiş şəxslərə müvafiq izahat verilmişdir.

Seçicilərlə görüşlər

Ötən dövr ərzində 26 dəfə Şamaxı seçiciləri ilə kütləvi görüşlər, həmçinin 30 mətbuat konfransı və brifinqlər keçirilmiş, seçicilərin təklif və problemləri dinlənilmiş, həmçinin xeyriyyəçilik tədbirləri keçirilmişdir. O cümlədən:

- 29.12.2012-ci il tarixində yeni il münasibətilə Şamaxı seçiciləri ilə, həmçinin uşaq bağçalarında görüşlər keçirilmiş, Şamaxı şəhərinin bütün uşaq bağçalarında tərbiyə alan uşaqlara (cəmi 1150 uşağa) yeni il hədiyyələri verilmişdir;

- 10.01.2013-cü il tarixində jurnalistlərlə Şamaxıda brifinq keçirilmiş, 15 jurnalist yeni il münasibəti ilə təbrik olunmuş və brifinqdən sonra seçicilərin qəbulu keçirilmişdir;

- Şamaxı rayon sakini Pənahova Vəsiləyə övladının müalicəsi üçün maddi yardım edilmişdir;

- Şamaxı rayon sakini, Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi Həşimova Gülgünün illik təhsil haqqı ödənilmişdir;

- Şamaxı Humanitar Kollecinin tələbəsi Məmmədova Zöhrəyə aylıq təqaüd təyin edilmişdir;

- 24.01.2013-cü il tarixində "5 polyak memarı və 15 bina" kitabının təqdimatı keçirilmişdir;

- 03.02.2013-cü il tarixində Polşa səfərinin yekunu ilə bağlı mətbuat konfransı keçirilmişdir;

- 15.02.2013-cü il tarixində "Şamaxının millət vəkili – 2il" kitabının təqdimat mərasimi keçirilmişdir;

- 07.03.2013-cü il tarixində "Beynəlxalq qadınlar" günü münasibəti ilə Qəhrəman və çoxuşaqlı Analarla görüş keçirilmiş və 160 nəfər Şamaxılı Qəhrəman analar təbrik edilmiş, hədiyyələr təqdim olunmuşdur;

- 12.03.2013-cü il tarixində "Şamaxı qırmızı terro-
run hədəfində 1930-40-cı illər repressiyaları" kitabı-
nın təqdimatı keçirilmişdir;

- 16.03.2013-cü il tarixində "Novruz bayramı"
münasibəti ilə 70 Qarabağ şəhidi ailələrinə, təqaüdçü
tələbələrin ailələrinə və Şamaxı rayonunun Qızme-
dan kəndində 300 ailəyə bayram sovgatları verilmiş-
dir;

- 28.03.2013-cü il tarixində Şamaxı rayonunun Quş-
çu, Məlikçobanlı, Bağırılı, Mərzəndiyyə kəndlərində
və Sabir qəsəbəsində seçicilərlə görüşlər keçirilmiş-
dir;

- 29.03.2013-cü il tarixində "Azərbaycanlılara qarşı
erməni vandalizmi: 1918 – ci il Şamaxı soyqırımı"
kitabının təqdimatı keçirilmişdir;

- 30.03.2013-cü il tarixində Şamaxıda yerləşən de-
putat qərargahında seçicilərlə görüş keçirilmişdir;

- 08.05.2013-cü il tarixində Böyük Vətən Müharibəsi
veteranları ilə görüş keçirilmiş və bayram sovgatları
verilmişdir;

- 15.05.2013-cü il tarixində Şamaxıda yerləşən de-
putat qərargahında seçicilərlə görüş keçirilmişdir;

- 21.05.2013-cü il tarixində "Sabir-150" 3-cü qırayət
müsabiqəsinin yekun mərhələsinin iştirakçılarına
hədiyyələr verilmişdir;

- 23.05.2013-cü il tarixində Bakıda "Gülüstan" sara-
yında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun
Parlament Şəbəkəsinin illik konfransının keçirilməsi
təşkil olunmuşdur;

- 25.05.2013-cü il tarixində "Sərsəng - humanitar
faciənin qarşısının alınması" layihəsinin başlanması
münasibətilə tədbir keçirilmişdir;

- 20.07.2013-cü il tarixdə Bağırılı kəndində "Sabir"
bulağının açılışı münasibətilə kənd sakinləri ilə gö-
rüş keçirilmişdir;

- 23.07.2013-cü il tarixində Ramazan ayı münasibətilə Sabir qəsəbəsində,
- 29.07.2013-cü il tarixində Məlhəm kəndində,
- 29.07.2013-cü il tarixində Muğanlı kəndində,
- 06.08.2013-cü il tarixində Şamaxı şəhərində iftar süfrələri verilmişdir;

- 2013-cü ilin iyul ayı ərzində xeyriyyəçilik tədbirləri çərçivəsində Cabanı kənd məscidində dəstəmaz otağı təmir olunmuş və istifadəyə verilmişdir; Cabanı kənd məscidinə səsgücləndiricilər hədiyyə olunmuşdur; Sabir qəsəbəsi məscidinə səsgücləndiricilər hədiyyə olunmuşdur; Şamaxı rayonu Məlhəm kənd orta məktəbində yararsız vəziyyətdə olan iki qapı və pilləkən təmir olunmuşdur;

- 07.09.2013-cü il tarixində "Sərsəng - hümanitar faciənin qarşısının alınması" layihəsi çərçivəsində "SOS Sərsəng" adlı beynəlxalq konfrans keçirilmişdir;

- 09.09.2013-cü il tarixində Şamaxıda yerləşən deputat qərargahında yüksək nəticələr göstərmiş tələbə və şagirdlərlə görüş keçirilmiş və hədiyyələr verilmişdir;

- 16.09.2013-cü il tarixində Yeni dərs ilinin başlanması münasibəti ilə Şamaxı rayonunun Avaxıl, Mərzəndiyyə, Məlhəm, Əngəxaran kənd və Y.Məmmədəliyev adına qəsəbə orta məktəblərində müəllim və şagirdlərlə görüşlər keçirilmiş və hədiyyələr paylanmışdır;

- 04.10.2013-cü il tarixində "Bakı haqqında etüdlər" foto-albomunun və "Tarixi Azərbaycan dövlətləri" kitabının təqdimatı keçirilmişdir;

- 15-16.10.2013-cü il tarixlərdə Qurban bayramı münasibəti ilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, yüksək nəticələr göstərmiş tələbə və şagirdlərin, millət vəkili Şamaxı rayonu üzrə təqaüd verdiyi

bütün təqaüdcülərin (cəmi 52 nəfər) ailələri təbrik edilmiş və hədiyyələr verilmişdir;

- Cari il ərzində cəmi 19 nəfər olmaqla "Sabir qiraət müsabiqəsi"nin qaliblərinin ad günləri təbrik edilmişdir;

- 2013-cü ilin sentyabr ayında Türkiyədə təhsil alan Şamaxı rayon sakini Eyyubov Aqil Azər oğlunun bir illik təhsil haqqı ödənilmişdir;

- Şamaxı rayonu üzrə ümumilikdə 52 şagird və tələbəyə millət vəkili tərəfindən aylıq təqaüd verilir. O cümlədən, "Sabir qiraət müsabiqəsi"nin qalibləri olan 31 nəfər şagird hər biri ayda 50 AZN, 2010-2013-cü tədris illərində 600-dən çox bal toplamış 19 nəfər tələbə isə ayda 100 AZN məbləğində aylıq təqaüd alırlar;

- Eyni zamanda Almaniyada magistratura təhsili alan Şamaxı rayon sakinləri Kərimov Cəlal və İsvəçrədə təhsil alan İsgəndərov Ceyhuna aylıq təqaüd verilir;

Deputat köməkçiləri tərəfindən 76 seçici qəbul olunmuş və edilən müraciətlərə baxılmışdır.

Ölkədaxili və beynəlxalq fəaliyyət

Millət vəkili Elxan Süleymanov Şamaxı rayonundakı fəaliyyəti ilə yanaşı Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyası Sədrinin müavini və Büro üzvü, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi xarici fəaliyyətini də uğurla həyata keçirir. Onun bilavasitə təşəbbüsü, dəstəyi və təşkilatçılığı ilə Azərbaycanda və bir sıra xarici ölkədə çoxsaylı böyük layihələrə imza atılmış, müxtəlif tədbirlər keçirilmişdir. O cümlədən:

- Yanvar ayının əvvəllərində millət vəkili E.Süleymanovun ideya müəllifliyi və dəstəyi ilə "Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-40-cı illər repressiyaları)" kitabı çap olunmuş və geniş oxucu kütləsinin ixtiyarına verilmişdir. Kitab Elxan Süleymanovun yazdığı ön sözdən, "Təklə faciəsi" (I), "1937-ci ilin oktyabrında Şamaxıda keçirilmiş məhkəmə prosesi" (II) və "Şamaxının repressiya qurbanları" (III) adlı fəsillərdən ibarətdir. Millət vəkili Elxan Süleymanovun, tarix elmləri üzrə fəlsəfə doktorları M.Zülfüqarlı və D.Musayevin həmmüəllifi olduqları əsərin maraqlı cəhətlərindən biri budur ki, müəlliflər azərbaycanlıların kommunist rejimi dövründə digər xalqlarla müqayisədə daha çox repressiyaya məruz qalmasının səbəblərini göstərir. Kitabda o dövrdə Şamaxıda repressiyaları həyata keçirmiş vəzifəli şəxslər haqqında da məlumat verilir. Bu kitab Şamaxıda XX əsrin 30-cu illərində baş vermiş repressiyalara aid ilk geniş tədqiqat əsəridir. Kitab yazılarkən yazılı mənbələrlə yanaşı, Qərbdə geniş yayılmış şifahi tarixdən, yəni hadisələrin canlı şahidi olmuş şamaxılıların da xatirələrindən istifadə olunub. Müəlliflər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanan cinayət işlərinə aid sənədlərdən də geniş istifadə edib. Bu kitab repressiya dövrünün dəhşətlərindən xəbərdar olmaq üçün çox əhəmiyyətli bir mənbədir. Kitab həmçinin gənc nəslin vətənpərvərlik və milli ruhda tərbiyəsində mühüm əhəmiyyətə malikdir.

- Yanvarın 14-də Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri millət vəkili Elxan Süleymanov Dağlıq Qarabağın separatçı rejimi tərəfindən Xankəndi (Xocalı) aeroportunun istifadəyə verilməsi barədə yayılan məlumatla cavab olaraq geniş bəyanatla çıxış edib.

Bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağın səması Azərbaycanın hava məkanının ayrılmaz tərkib hissəsidir və işğalçı rejim Dağlıq Qarabağ səmasında mülki aviasiyanın uçuşunu həyata keçirəcəyi halda Mülki Aviasiyaya dair 1944-cü il Çıxaqo Konvensiyasını pozmuş olacaq: "Bu hava məkanında uçuşlar ancaq Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının razılığı ilə həyata keçirilə bilər və bu hava məkanından istifadə edilməsinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından başqa heç bir qurum icazə verə bilməz. Bu baxımdan hər hansı beynəlxalq təşkilatın Xankəndi (Xocalı) aeroportunun istifadəsi ilə bağlı işğalçı rejimə sertifikat verə bilməz. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) məsələ ilə bağlı açıq mövqe nümayiş etdirməlidirlər.

- Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə, hər il olduğu kimi, bu il də 20 Yanvar şəhidləri hörmətlə anılmışdır. Belə ki, qanlı hadisələrin 23-cü il dönümü Şamaxının millət vəkili səlahiyyətli nümayəndəsi Dəyanət Musayev bir neçə Şamaxı ziyalı ilə birlikdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş Vidadi Məmmədov və Ağanəzər İsrayılovun yaxınlarına baş çəkib. Şamaxının millət vəkili adından şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilmiş və sovqatlar çatdırmışdır.

- Yanvarın 21-də AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı müzakirələr keçirilib və Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsi qəbul edilib. "Monitoring Komitəsinin iclasında millət vəkili Elxan Süleymanovun verdiyi iki təklif: Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsi və etiraz aksiyaları ilə bağlı

hakimiyyətlə aksiya təşkilatçıları arasında kompromis tapılması ilə bağlı təkliflər Assambleya tərəfindən də qəbul edilib. AŞ PA Monitoring Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladıqları Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin, eyni zamanda İnsan hüquqları və hüquq məsələləri üzrə Komitə adından məruzəçi Kristofer Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair iki hesabat Assambleyanın plenar iclasında dinlənilib. Hər iki sənəd bir yerdə müzakirəyə çıxarılıb. Hər iki hesabat üzrə 60-a yaxın parlamentarın çıxışı dinlənilib. Əsas müzakirələr ikinci hesabat üzrə aparılıb. Öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat səsə qoyulduqdan sonra qəbul edilsə də, Azərbaycanda siyasi məhbuslarla bağlı ikinci hesabat Assambleyanın plenar iclasında qəbul edilməyib. Bunu Azərbaycan nümayəndə heyətinin növbəti uğuru hesab etmək olar, belə ki, AŞ-yə üzv olan 47 ölkədən yalnız Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması ölkəmizə qarşı münasibətdə ikili standartın olduğunu göstərirdi.

- Yanvar ayının 24-də Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin yanvarın 30-dan fevralın 3-dək gerçəkləşəcək Polşa səfəri ərəfəsində yeni kitab-albom işıq üzü görüb. Elxan Süleymanovun fərdi saytı tərəfindən hazırlanmış nəfis tərtibatlı "5 polyak memarın 15 Bakı binası" kitab-albomu Azərbaycan, polyak və ingilis dillərindədir. Kitabda 1893-1913-cü illərdə görkəmli polyak memarlar – Yuzef Qoslavski, Kazimir Skureviç, Yevgeni Skibinski, Yuzef Ploşko və Konstantin Borisoqlebski tərəfindən yaradılmış gözəl Bakı binalarından söhbət açılır. Layihə Elxan Süleymanovun rəhbərliyi ilə həyata keçirilib. Bura-

xılışa məsul Fuad Babayevdir. Kitab-albomda Elçin T.Əliyevin, Fərid Xayrullinin, Mirnaib Həsənoğlunun və Polad Əsədovun fotoları yer alıb.

- Yanvar ayında Şamaxının millət vəkili Elxan Süleymanovun fərdi saytı 3 dildə daha bir yeni kitab çap edib. Azərbaycan, polyak və ingilis dillərində işıq üzü görən "Keçmiş Persidskaya küçəsindəki sehrlı bina və onun şamaxılı müəllifi" kitabı polyak əsilli şamaxılı memar Yevgeni Skibinskiyə və onun 1899-cu ildə Bakıda yaratdığı binaya həsr edilib. Nəşrin ideyası Elxan Süleymanova məxsusdur. Mətnin və dizaynın müəllifi Fuad Babayevdir. Kitab-albomda Elçin T.Əliyevin və Fərid Xayrullinin fotoları yer alıb.

- 29 yanvar – 3 oktyabr 2013-cü il tarixlərində Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyəti Polşada səfərdə olub. Nümayəndə heyəti səfərin birinci günü Polşa xarici işlər nazirinin müavini xanım Beata Stelmaçla rəsmi görüş keçirib. Görüşdə Azərbaycan təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Görüşdə Azərbaycanla Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycanın Qərbə inteqrasiyası, Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişafında Polşanın rəsmi Bakıya göstərdiyi dəstək, Avropanın enerji təhlükəsizliyi və s. məsələlər müzakirə edilib. Nümayəndə heyətinin növbəti görüşləri Krakov Strateji Təlimlər İnstitutunda, Krakov İqtisad Universitetində və qədim ənənələrə malik Yagellon Universitetində baş tutub. Görüşlərin sonunda Bakı

Dövlət Universiteti ilə Krakov İqtisad Universiteti və Yagellon Universiteti arasında əməkdaşlıq protokolları imzalanıb. Nümayəndə heyətinin üzvləri Varşavada da əhəmiyyətli görüşlər keçirib. Polşa Seyminin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan üzvləri, eləcə də Seymin xarici əlaqələr komitəsindən olan deputatlarla görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Elxan Süleymanov Azərbaycanla Polşa arasında əlaqələrin XIV əsrdən başladığını qeyd edib, polyak şairlərin Nəsiminin, Xaqani Şirvaninin, Seyid Əzim Şirvaninin əsərlərini tərcümə etdiklərini vurğulayıb. Millət vəkili Şamaxıda anadan olmuş memar Yevgeni Skibnskinin layihəsi əsasında Bakıda tikilmiş binadan bəhs edən "Keçmiş Persidskaya küçəsindəki sehri bina və onun şamaxılı müəllifi" kitabını və XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş polyak memarların yaradıcılığına həsr edilmiş "5 polyak memarın 15 Bakı binası" foto-albomunu təqdim edib. Polşada səfərdə olan nümayəndə heyəti səfərin dördüncü günü Lodz Voyevodalığında görüşlər keçirib. Görüşün sonunda Şamaxı ilə Konstantinuv-Lodski şəhərlərinin qardaşlaşması ilə əlaqədar niyyət protokolu imzalanıb.

- Polşada səfərdə olmuş nümayəndə heyətinin üzvləri 04 fevral 2013-cü il tarixində mətbuat konfransı keçiriblər. Səfər barədə məlumat verən nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov səfərin məhsuldar keçdiyini, səfər çərçivəsində 9 rəsmi görüş keçirildiyini, 10 saziş imzalandığını bildirib. Tədbirdə sənaye və energetika naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyasının sədri Natiq Əliyev, təhsil naziri Misir Mərdanov, BDU-nun rektoru Abel Məhərrəmov, millət vəkilləri Fazil Mustafa, Gülçöhrə Məmmədova, Səməd Seyi-

dov, Qüdrət Həsənquliyev və Fərəc Quliyev səfərlə bağlı təəssüratlarını açıqlayıblar. Tədbirdə Polşanın Azərbaycanadakı səfiri Mixail Labenda da iştirak edib.

- 18 fevral 2013-cü ildə Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar AŞPA-nın üzvü Elxan Süleymanov bəyanatla çıxış edib. Bəyanatda vurğulanır ki, biz işğalçı dövlət olan Ermənistanda keçirilmiş seçkilərə və xüsusilə də günahsız mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə beynəlxalq ictimaiyyət tərəfindən demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi cəhdlərinə etiraz edirik və bu seçkiləri qeyri-legitim hesab edirik. Ağırlaşdırıcı məqam həm də ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-cı ildə günahsız mülki əhaliyə qarşı ağır soyqırımını törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan prezident seçilib. Qeyd edilənləri nəzərə alaraq, Elxan Süleymanov beynəlxalq ictimaiyyətdən və seçkiləri rəsmi müşahidə missiyalarından Ermənistanda keçirilmiş prezident seçkilərini, Serj Sarkisyanın prezident seçilməsini qeyri-legitim hesab etməyə çağırır. Eyni zamanda, Avropa İttifaqını Azərbaycan əraziləri hərbi işğaldan azad edilməyənədək Ermənistanla Assosiasiya sazişi imzalamaqdan imtina etməyə, ATƏT və AŞ Parlament Assambleyalarında, Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda yaranmış vəziyyətin müzakirə edilməsini tələb edib.

- Martın 20-də Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) monitoring komitəsinin yaz sessiyası ərəfəsində növbəti yığıncağı keçirilib. Komitə üzvləri gündəliyə çıxarılan Türkiyə ilə müsbət dialoq, Macarıstana qarşı monitoringin tətbiq edilməsi təklifi,

Azərbaycan, Rusiya və Ermənistan ilə bağlı məsələləri müzakirə ediblər. Azərbaycan ilə bağlı məsələnin müzakirəsində çıxış edən Milli Məclisin deputatı Elxan Süleymanov Ermənistana qarşı sərt ittihamlar səsləndirib. O, işğalçı dövlətdə keçirilən seçkilərin demokratiya baxımından dəyərləndirilməsinə, insanlığa qarşı cinayət törədən şəxsin prezident seçilməsinin demokratik təsisatlar tərəfindən təqdir olunmasına və legitim sayılmasına qəti etirazını bildirib, eyni zamanda, bu məsələnin AŞPA-nın yaz sessiyasında müzakirəsini tələb edib. Ermənistan nümayəndə heyətinin komitədə təmsil olunan üzvləri və bəzi ermənipərəst deputatlar E.Suleymanovun Ermənistana qarşı səsləndirdiyi kəskin ittihamlarla dolu çıxışını bitirməyə imkan verməyiblər. Buna etiraz əlaməti olaraq azərbaycanlı deputat yığıncaq keçirilən zalı tərk edib.

- 28 mart 2013-cü il tarixində Şamaxının Quşçu və Məlikçobanlı kəndlərində iki görüş keçirilib. Quşçu kəndində keçirilən görüşdə Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, Söz Azadlığı Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli və b. iştirak edib. Görüşdə Şamaxının millət vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş kənd tam orta məktəbində keçirildi. Görüşdə müəllimlərdən Eminalı Məmmədov, Kərim Güllahiyev, Əvəz Kərimov, Ağamirzə Həsənov və b. çıxış edərək, qonaqlara və Şamaxının millət vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər ki, həyata keçirdiyi layihəyə əsasən kəndlərə içməli su xəttləri çəkdirir, şamaxılı gənclərə təhsil almalarında dəstək və yardım edir. Daha sonra qonaqlara

mövcud problemlər haqqında da məlumat verildi. Məlikçobanlı kəndində keçirilən görüşdə isə Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, Ənvər Qafarlı, hüquqşunas Arzuxan Əlizadə və b. iştirak edib. Görüşdə Şamaxının millət vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş kənd mədəniyyət evində keçirildi. Görüşdə çıxış edən Sənan Abdullayev, Nağı Nuriyev, kəndin axundu Bədirxan Ağayev və b. Şamaxının millət vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər ki, hər bayram kənddə yaşayan şəhid ailələrini, Qəhtrəman Anaları, kimsəsizləri və ehtiyacı olanları yada salır, bayram sovgatı göndərir.

- Martın 29-da Şamaxıda "Azərbaycanlılara qarşı erməni vandalizmi: 1918 – ci il Şamaxı soyqırımı" mövzusunda elmi – praktik konfrans keçirilib. Konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyəti və AVCIYA-nın təşkilatçılığı ilə baş tutub. Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Şamaxı soyqırımı haqda danışdı. Konfransda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyli, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətsünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli məruzə ilə çıxış ediblər. Sonda konfrans iştirakçılarında AVCIYA-nın ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı hazırladığı kitablar və

disklər paylanılıb.

“Şərqlə Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu (ŞT VCF) İdarə Heyətinin aprelin 4-5-də Ermənistanda keçirilmiş iclasında ŞT regionundakı separatçı ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryan ərazilər) fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və “Şərqlə Tərəfdaşları regionları” adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF milli platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilməsinə etiraz olaraq 29 mart 2013-cü il tarixində AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest rəhbərliyinə etiraz məktubu göndərib. Məktubda E.Süleymanov bildirib ki, ŞT VCF “Şərqlə Tərəfdaşlığı regionu” ifadəsini siyasi və ictimai dövriyyəyə gətirmək cəhdi təxribatdır, gələcəkdə zəncirvari şəkildə çox ciddi və uzaq gedən ağır nəticələr verə bilər. ŞT VCF-nin İdarə Heyətinin qeyd edilən qərarına, xüsusilə də Dağlıq Qarabağı “Şərqlə Tərəfdaşlığı regionu” adlandırmasına qarşı qəti etirazımızı bildirərək bəyan edirik ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsbit edilmiş və ayrılmaz tərkib hissəsidir.

- 02 may 2013-cü il tarixində Millət vəkili Elxan Süleymanov Ermənistandakı seçkilərlə əlaqədar olaraq Avropa Parlamentinin Prezidenti cənab Martin Şultsa, Avropa Komissiyasına, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə, Avronest PA-nın həmprezidentləri cənab Kristian Vigenin və cənab Boris Tarasyuka, Avropa Parlamenti və Avronest PA-nın bütün üzvlərinə 9 sualla müraciət edib.

- Mayın 4-də Azərbaycan Nəşriyyatçılar və Po-

liqrafiyaçılar Birliyinin Azərbaycan xalqının ümum-milli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi kitab müsabiqəsinə yekun vurulub. Müsabiqənin nəticələrinə görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nəşr etdirdiyi "Bakı haqqında 20 etüd" kitabı I yerə layiq görülüb. Kitabın ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovdur. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən hazırlanmış "Tarixi Azərbaycan dövlətləri" (Bakı, 2012) kitabı isə müsabiqənin xüsusi diplomunu alıb. Bu kitab "CBS Polygraphik Production" mətbəəsində çap olunub. Hər iki kitabın ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur.

- 16 may 2013-cü il tarixində Sloveniya Parlamentinin Xarici Siyasət Komitəsinin sədri Yanya Klasincin dəvəti ilə Avronest Parlament Assambleyasında (PA) Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov başda olmaqla parlament nümayəndə heyətinin üzvləri Fazil Mustafa, Qüdrət Həsənzadə, Ceyhun Osmanlı və Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri Natiq Əliyev Sloveniyada səfərdə olublar. Səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin üzvləri Çepovanda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət ediblər. Səfər çərçivəsində Sloveniya Parlamentinin Xarici Siyasət Komitəsi və Avropa İttifaqı Məsələləri Komitəsinin üzvləri ilə görüş keçirilib. Azərbaycan nümayəndə heyəti üzvlərini qəbul

edən Sloveniya parlamentinin sədri cənab Yanko Veberlə ölkələr arasında tarixi qardaşlıq əlaqələri və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyəti Sloveniya Respublikasının baş naziri Alenka Bratusik tərəfindən də qəbul edilib. Tədbir və ondan sonra bas tutan mətbuat konfransı zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 ətraf rayon da daxil olmaqla, ərazimizin 20%-nin Ermənistan tərəfindən işğal edilməsi və indiyədək həmin ərazilərin işğal altında saxlanması müstəqillik dövründə Azərbaycanın qarşılaşdığı ən böyük problem kimi diqqətə çatdırılıb. Azərbaycan nümayəndə heyətinin səfərini pozmağa cəhd edən Ermənistan parlamenti xarici əlaqələr komitəsinin sədri, Avronest PA-da bu ölkənin nümayəndə heyətinin rəhbəri Zakaryan Sloveniya parlamentinə rəsmi müraciət edərək tədbirin qarşısının alınmasını tələb edib. Lakin bu müraciət Azərbaycan nümayəndə heyətinin Sloveniya səfərinin uğur qazanmasına və ölkəmizin ədalətli mövqeyinin çatdırılmasına heç bir təsir göstərməyib.

- 20 may 2013-cü il tarixində Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə AVCIYA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsi yekunlaşıb. Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində müsabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçirilib. Çıxış edən Söz Azadlığını Müdafiə Fondunun sədri, xalq şairi Musa Yaqub layihə çərçivəsində təşkilat komitəsi üzvlərinin rayon təhsil müəssisələrində keçirdiyi görüşlərdən danışaraq bu il III dəfə keçirilən müsabiqənin final turunda

193 nəfər iştirak etdiyini söyləyib. Onun sözlərinə görə, AVCIYA prezidentinin təşəbbüsü ilə hər ay 29 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S.Ə.Şirvani adına təqaüd verilir. AVCIYA prezidenti Elxan Süleymanov Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyət bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi rolu olduğunu qeyd edib. Millət vəkili bu günədək keçirilən müsabiqə qaliblərinin iştirakı ilə Bakıda geniş teatrlaşdırılmış təqdimatın keçiriləcəyini bildirərək, on iki nəfər qalibə diplom və pul mükafatları təqdim edib. Müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosesində təbliğinə metodiki dəstək vermək, fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.

- 21 may 2013-cü il tarixində AVCIYA prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 10-cu illik konfransı keçirilib. Tədbirin açılışında BVF-nin idarəedici direktoru Kristin Laqardenin və Dünya Bankının prezidenti Jim Yonq Kimin videomüraciəti nümayiş olunub. Daha sonra çıxış edən Parlament Şəbəkəsinin prezidenti Alan Desteks bildirib ki, tədbirdə 75 ölkədən 250-yə yaxın qonaq iştirak edir. APA-nın xəbərinə görə, ingilis, alman və fransız dillərində yayımlanan "Wall Street Journal", "Marketwatch", "Boston Globe", "Business Journal", "Yahoo!", "Deutsche Presse Agentur", "Austria Presse Agentur", "Finanz Nachrichten" kimi 306 xarici KİV dünyanın 74 ölkəsindən 235 nəfər mötəbər qonağın qatıldığı tədbir haqda məlumat yayıb.

- May ayında millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinə

Yardım Assosiasiyası (AVCIYA) "Sərsəng - humanitar faciənin qarşısının alınması" layihəsini elan edib. Layihə barədə məlumat verən AVCIYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində 4 su anbarı mövcuddur, Ermənistanın imkanları isə bu anbarları təmir etməyə imkan vermir. Layihə çərçivəsində beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə Bakı və Brüsseldə beynəlxalq konfransların keçirilməsinin planlaşdırıldığı bildirilib.

- 25 may 2013-cü il tarixində Milli Məclisdə Avro-nest Parlament Assambleyasının toplantısı keçirilib. İclasda deputat Elxan Süleymanov maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, keçmiş Ağdərə rayonuna, indi isə Tərtər rayonuna məxsus olan Sərsəng su anbarının Ermənistan tərəfindən işğalı nəticəsində bu anbarda ötən müddət ərzində qəzalı vəziyyət yaranıb: "Əgər bu su anbarında qəza baş verərsə, Azərbaycanın işğal altında olmayan daha 7 rayonu yerlə-yeksan və həmin rayonların 400 min əhalisi məhv ola bilər.

- İyunun 10-da Avstriyanın paytaxtı Vyana şəhərində "Industrie Magazin Verlag" jurnalının təşkilatçılığı ilə "Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi" adlı Beynəlxalq Konfrans keçirilib. Konfransın moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov olub. Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənpuliyev və Fazil Mustafa daxil olub. Konfransda İsrailin Avstriyadakı səfiri Aviv Şir-On, İtaliyanın keçmiş ticarət və sənaye naziri, Fərefu-

turo Fondunun prezidenti Adolfo Urso, deputatlar, səfirlər, elmi birlik və institutların əməkdaşları, tələbələr, bir sıra şirkətlərin nümayəndələri, aparıcı media mənsubları iştirak ediblər. Konfrans iştirakçıları Azərbaycanın etibarlı neft-qaz təchizatçısı və qeyri-sabit region olan Cənubi Qafqazda Qərbin sabit müttəfiqi kimi rolu ilə bağlı fikir mübadiləsi edib, enerji daşıyıcıları, iqtisadiyyat, Avropa Birliyi (AB) ilə əlaqələr, dini tolerantlıq və mədəniyyətlərarası dialoq mövzularında çıxışlar ediblər. Konfransda Azərbaycanın ən ağırlı məsələsi və regionda sabitliyə daim təhlükə olan Dağlıq Qarabağ problemi və onun yaratdığı fəsadlar barədə geniş müzakirələr aparılıb. Konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Elxan Süleymanov bildirib ki, 22 il əvvəl dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan edib. O qeyd edib ki, dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşib. Təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal edilib, 1 milyona yaxın azərbaycanlının bütün hüquqları pozulub və bu insanlar qaçqın və məcburi köçkünə çevrilib: Çıxışının sonunda Elxan Süleymanov konfransda iştirak edən siyasətçilərə və KİV nümayəndələrinə müraciət edərək, onları Sərsəng su anbarında qəza nəticəsində regionda yarana biləcək humanitar böhranın qarşısının alınması məqsədilə dünya ictimaiyyətinin məlumatlandırılması, məsələnin beynəlxalq təşkilatlar qarşısında qaldırılması və təcili tədbirlərin həyata keçirilməsi istiqamətində həyəcan təbili çalmaqda Azərbaycana kömək etməyə çağırıb.

- 20 iyun 2013-cü il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan, 2011-2013-cü illərdə keçirilmiş bədii qiraət müsabiqəsinin hesabat tədbiri keçirilib. Tədbirdə çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyətlər bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi yeri olduğunu deyib. Tədbirin sonunda müsabiqə qaliblərinin çıxışları olub.

- 2013-cü ilin iyul ayında Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun "Azərbaycan insan hüquqlarına sadiqliyini müdafiə edir" başlıqlı məqaləsi xarici media orqanlarında yer alıb. Məlumatla görə, məqalə ingilis, alman və fransız dillərində 332 onlayn saytda yerləşdirilib.

- Millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə 08-09 iyul 2013-cü il tarixlərində Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Mario David (Portuqaliya), xanım Rəşida Dati (Fransa), Filip Kaçmarek (Polşa), xanım Elena Antonesku (Rumıniya) və keçmiş deputat Jorge Morgado (Portuqaliya) daxil olublar. Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı Alain Desteks müşayiət edib. Nümayəndə heyətinin üzvləri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə tanışlıq olub və helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə baxış keçiriblər.

- Sentyabrın 2-də Avropa Şurasının Büro iclasında 18 Avropa ölkəsini təmsil edən 45 deputatın imzası ilə Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su

anbarına dair qətnamə layihəsinə baxılıb. Bununla əlaqədar, AVCIYA prezidenti, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Elxan Süleymanov AŞPA prezidenti Jan Klod Minyon, AŞPA baş katibi Voyçex Saviski (Woyciech Sawicki) və AŞPA Büro üzvlərinə məktub ünvanlayıb.

- 09 sentyabr 2013-cü il tarixində Milli Məclisin deputatı Elxan Süleymanov Şamaxıdakı qərargahında rayon tam orta məktəblərinin yüksək balla ali təhsil müəssisələrinə daxil olmuş tələbələr ilə görüşüb. Tədbirin sonunda deputat E.Süleymanov bu il Şamaxıdan 600-dən çox bal toplamış yeddi məzuna qiymətli hədiyyələr və təqaüdlər təqdim edib. E.Süleymanovun təşəbbüsü ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondu tərəfindən 2011-2013-cü illərdə keçirilmiş Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqələrinin 33 qalibinə və 2011-2012-ci illərdə Şamaxı rayonundan yüksək balla ali məktəblərə daxil olmuş 14 tələbəyə deputat E.Süleymanovun təsis etdiyi aylıq təqaüdlər verilir.

09 sentyabr 2013-cü il tarixində Tərtərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCIYA) təşkilatçılığı ilə həyata keçirilən "Sərsəng - hümanitar faciənin qarşısının alınması" layihəsi çərçivəsində "SOS Sərsəng" adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə AVCIYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Səfərov, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdarə rəisi Tariyel Hüseynov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun sədri, Finlandiya Parlamentinin üzvü Eoro Lehti, Rusiyadan olan siyasi ekspert Sergey Markov, Yunanıstan Par-

lamentinin keçmiş üzvü Spiridon Kuvelis, Almaniya Bundeştaqının keçmiş üzvü Haqqı Kəskin, 10-dək xarici KİV təmsilçisi və digər şəxslər iştirak ediblər. E.Süleymanov bildirib ki, AVCIYA Sərsəng su anbarı ilə bağlı geniş miqyaslı layihə həyata keçirməyə başlayıb. Onun sözlərinə görə, Qarabağ problemi bir nömrəli istiqamət elan edilib.

- 04 oktyabr 2013-cü il tarixində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) yeni nəşri - "Bakı haqqında etüdlər" foto-albomu çapdan çıxıb. Bu nəşr iki il öncə işıq üzü görmüş "Bakı haqqında 20 etüd" foto-albomunun yeniləşdirilmiş və təkmilləşdirilmiş variantıdır. Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən, oxucuların və paytaxtımızın qonaqlarının böyük marağına səbəb olan həmin foto-albom peşəkarlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, foto-albom Azərbaycan Nəşriyyatçılar və Poliqrafiyaçılar Birliyinin Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr etdiyi I Ümumrespublika "Kitab sənəti" müsabiqəsinin əsas mükafatına layiq görülüb. Nadir tapılan nəşrə çevrilməsi foto-albomun yeni variantını hazırlamaq zərurətini meydana çıxarıb. Nəfis tərtibatla "Şərq-Qərb" mətbəəsində çap olunan foto-albomda Azərbaycan paytaxtının tarixi və bu günü fotolar və lakonik mətnlər vasitəsilə oxuculara çatdırılır. Foto-albomda tanınmış Azərbaycan fotoqrafları ilə yanaşı, Fabrizio Giraldi (İtaliya), Aleksandr Belenkiy (Rusiya), Vitaliy Yevdokimov (Özbəkistan) kimi xarici fotoqrafların foto-şəkilləri yer alıb. Nəşrin ideya müəllifi AVCIYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.

- AVCIYA-nın prezidenti, deputat Elxan Süleymanov

novun təşəbbüsü ilə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri olan "Tarixi Azərbaycan dövlətləri" kitabı ingilis dilində "cib kitabı" formatında çıxıb. İlk dəfə hələ ötən ilin aprelində Azərbaycan, ingilis, erməni, gürcü, Ukrayna və moldav dillərində çap edilən "Tarixi Azərbaycan dövlətləri" kitabı Bakıda keçirilən Avronest Parlament Assambleyası sessiyasının iştirakçıları arasında yayılmışdı.

- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar arasında "Sərsəng harayı" adlı müsabiqə elan edib. Müsabiqədə 18-35 yaşlarında rəssamlar iştirak edə bilərlər.

Yağlı boya ilə çəkilmiş əsərlərin arxasında rəssamın adı və soyadı, mobil telefon nömrəsi, elektron ünvanı və əsərin adı göstərilməlidir. Müsabiqənin mükafatlandırma fondunda: I yer – 1 000 manat, II yer – 750 manat, III yer – 500 manat. Hər birinin məbləği 250 manat olmaqla 5 həvəsləndirici mükafat nəzərdə tutulub. Əsərlər 1-15 fevral 2014-cü ildə qəbul ediləcək. Bu barədə əlavə məlumat avciya.az və sarsang.org saytlarında yerləşdiriləcək. Sərgi Tərtər şəhərində keçiriləcək.

**Report on the one-year activities of Mr. Elkhan Suleymanov, MP from Shamakhi, head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly, member of the Parliamentary Assembly of Council of Europe
(1.12. 2012 – 31.12. 2013)**

Voters` appeals

Between December 1, 2012 and December 31, 2013, various types of letters, appeals and complaints, as well as 134 written requests from voters were received by Elkhan Suleymanov. Out of them, 12 were related to social problems, 46 to economic problems, 76 to other problems, including requests for financial aid.

In addition, the voters made 82 oral requests, out of which 21 were related to social problems, 15 to economic problems, 46 to other problems.

All the appeals were thoroughly studied, and relevant measures were taken regarding each of them. Requests regarding 26 appeals were made to relevant authorities; 2 of them were about to be implemented, while the remaining 16 are at relevant bodies, and no answer has been received yet. 115 petitions were considered irrelevant and the appeals were given proper explanation.

Meetings with voters

Over the past period 26 meetings with the voters from Shamakhi, as well as 30 press conferences and briefings were held, proposals and problems of vo-

ters were heard, charity events were organized. Moreover

- On December 29, 2012, meetings were held with Shamakhi voters on the occasion of the New Year, all children (1,150 children in total) in Shamakhi kindergartens were given New Year gifts;

- On January 10, 2013, a media briefing took place, 15 journalists were congratulated on the occasion of the New Year, a meeting with voters was held following the briefing;

- Financial assistance was provided to Shamakhi resident Vasila Panahova for medical treatment of her child;

- The annual tuition fee of Shamakhi resident Gulgun Hashimova, who is the 2nd year student of Baku State University, was paid;

- Monthly scholarship was allocated for Zohra Mammadova, student of Shamakhi Humanities College;

- On January 24, 2013, the official presentation of the book "15 buildings by 5 Polish architects" was held;

- On February 3, 2013, a press conference was held in regard to the results of the visit to Poland;

- On February 15, 2013, the official ceremony of the book "Member of the Parliament from Shamakhi – 2 years" took place;

- On March 7, 2013, a meeting with mothers with many children was held, 160 Mother Heroines were congratulated with presents on the occasion of the International Women's Day;

- On March 12, 2013, the book "Shamakhi as a target of Red Terror: Repressions of the 1930s -1940s" was officially presented;

- On March 16, 2013, 70 Karabakh martyr families, scholarshipholders` families and 300 families in the village of Gizmeydan, Shamakhi were delivered holiday presents on the occasion of Novruz holiday;

- On March 28, 2013, meetings with voters took place in the villages of Gushchu, Melikchobanlı, Baghirli, Marzandiyya and in the settlement of Sabir, Shamakhi.

- On March 29, 2013, the presentation of the book "The Armenian vandalism against the Azerbaijanis: Shamakhi genocide in 1918" took place;

- On March 30, 2013, a meeting with the voters was organized at the MP office in Shamakhi;

- On May 8, 2013, holiday gifts were presented to the Great Patriotic War veterans in the meeting with them;

- On May 15, 2013, a meeting with the voters was organized at the MP office in Shamakhi;

- On May 21, 2013, awards were presented to the participants of the final stage of the 3rd recitation competition "Sabir – 150";

- On May 23, 2013, the annual conference of the Parliamentary Network of the World Bank and the International Monetary Fund was arranged in the Gulustan Palace, Baku;

- On May 25, 2013, an event was held to mark the start of the project "Sarsang – preventing the humanitarian catastrophe";

- On July 20, 2013, a meeting was held with the Baghirli residents on the occasion of opening the Sabir spring in the village;

- On July 23, 2013, an iftar supper was organized on the occasion of Ramadan in the settlement of Sabir;

- On July 29, 2013, an iftar supper was organized

on the occasion of Ramadan in the village of Malham;

- On July 29, 2013, an iftar supper was organized on the occasion of Ramadan in the village of Muganli;

- On August 6, 2013, an iftar supper was organized on the occasion of Ramadan in the city of Shamakhi;

- During in the July of 2013, under charity measures the ablution room of Jabany village mosque was renovated, sound amplifiers were presented to the mosques in the village of Jabany and in the settlement of Sabir, two doors and stairs of Malham village school were repaired;

- On September 7, 2013, the international conference "SOS Sarsang" was held within the framework of the project "Sarsang – preventing the humanitarian catastrophe";

- On September 9, 2013, a meeting with the pupils and students with high scores was held at the MP office in Shamakhi and they were presented gifts;

- On September 16, 2013, gifts were presented to teachers and pupils of the schools in the villages of Avakhil, Marzandiyya, Malham, Engekharan and in the settlement Yusif Mammadaliyev in Shamakhi on the occasion of the start of the new academic year;

- On October 4, 2013, the presentation of the photo-album "Sketches on Baku" and the book "Historical Azerbaijani states" took place;

- On October 15-16, 2013, gifts were presented to the families of martyrs, to the families of disabled Karabakh veterans, the families of pupils and students with high achievements, to the families of Shamakhi students (52 people in total), who receive scholarship from Elkhon Suleymanov, on the occasion of Gurban Bayram (Eid al-Adha);

- Throughout the year, the winners (a total of 19 persons) of the Sabir recitation contest were congr-

tulated on the occasion of their birthdays;

- In September 2013, one-year tuition fee was paid to Shamakhi resident Agil Eyyubov, who studies in Turkey;

- In total, 52 pupils and students in Shamakhi district are given monthly scholarships by Elkhan Suleymanov. Moreover, each of 31 winners of the Sabir recitation contest receives 50 manats monthly, while each of 19 students, who have scored more than 600 points, between 2010 and 2013 is paid 100 manat monthly;

- Furthermore, the Shamakhi residents Jalal Karimov and Jeyhun Isgenderov, who study in Germany and Switzerland respectively are also holders of monthly scholarships; Elkhan Suleymanov's assistants received 76 voters and considered their appeals.

Domestic and international activities

Along with his activities in Shamakhi district, MP Elkhan Suleymanov successfully carries out international activities as a member of the Azerbaijani delegation to the Parliamentary Assembly of the Council of Europe, head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly, deputy chairman of the Parliamentary Assembly and Bureau member, head of the Azerbaijani-Belgian working group on inter-parliamentary relations. On his direct initiatives, support and organization, numerous projects and various events were held both in Azerbaijan and other countries. These projects and events include:

- Under the idea and support of MP Elkhan Suleymanov, the book "Shamakhi as a target of Red Terror:

Repressions of the 1930-1940s" was printed and presented at the beginning of January. The book consists of the foreword written by E.Suleymanov, the chapters titled "Takla tragedy" (I), "Court proceeding in Shamakhi in the October 1937" (II), "Shamakhi victims of repression" (III). One of the interesting features of this work co-authored by MP Elkhan Suleymanov, PhD in history M.Zulfugarli and PhD in history D.Musayev is to show the reasons why the Azerbaijanis fell victims of repressions more than other nations during the Communist regime. It also provides information about the officials who carried out the repressions in Shamakhi then. The book is the first comprehensive research work dealing with the repressions that took place in Shamakhi in the 1930s. The oral history, memories of eyewitnesses in addition to the written sources were also used in preparing the book. The authors had an access to a wide range of documents stored in the archives of the Ministry of National Security and related to the criminal cases. This book is a very important source about the horrors of the repression period and for bringing up the young generation in patriotic and national spirit.

- On January 14, in response to the information on the inauguration of Khankendi (Khojali) airport by the separatist regime of Nagorno-Karabakh, the head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly MP Elkhan Suleymanov made a statement. The statement says that the sky over Nagorno-Karabakh is an integral part of the air space of Azerbaijan and the 1944 Chicago Convention on Civil Aviation would have been violated had the occupation regime carried out civil aviation flights using the air space over Nagorno-Karabakh: "Flights in this air space can be carried out only with the consent of

the State Civil Aviation Administration of Azerbaijan, and no other organization has authority to allow using this air space. In this respect, no international organization can issue a license to the occupation regime for using the Khankendi (Khojali) airport. The International Civil Aviation Organization (ICAO) and the European Civil Aviation Conference (ECAC) must clearly demonstrate their position on this issue.

- At the initiative of MP Elkhan Suleymanov, the January 20 martyrs were commemorated with respect as every year. On the occasion of the 23rd anniversary of the bloody events, Elkhan Suleymanov's authorized representative Dayanat Musayev together with a few Shamakhi intelligentsia visited the relatives of Vidadi Mammadov and Aganazar Israilov, who perished for our freedom and independence. Condolences and offerings were delivered to their families and relatives on behalf of Elkhan Suleymanov.

- On January 21, discussions on Azerbaijan were held at PACE winter session, and the 4-year progress report on the implementation of the commitments Azerbaijan had taken to the Council of Europe was adopted. Made by Elkhan Suleymanov at the meeting of the Monitoring Committee, two proposals on Armenia's occupation of the Azerbaijani lands through military aggression and finding a compromise between the government and organizers of protests were also adopted by the Assembly. Prepared by co-rapporteurs Joseph Debono Grech and Pedro Agramunt on behalf of the PACE Monitoring Committee, the report on Azerbaijan's commitments to the Council of Europe and prepared by rapporteur Christopher Strasser on behalf of the Committee on Legal Affairs and Human Rights, the report on the situation of political prisoners in Azerbaijan were presented at

the plenary session of the Assembly. Both documents were discussed together, and nearly 60 parliamentarians spoke about the reports. The main discussions were conducted on the second report. The report on implementing the commitments was adopted after voting, while the second report on political prisoners in Azerbaijan was not adopted at the plenary session of the Assembly. It can be considered another success of the Azerbaijani delegation, as investigating the issue of political prisoners only in Azerbaijan among 47 member-countries of the Council of Europe demonstrated double standards towards our country.

- On January 24, on the initiative of MP Elkhan Suleymanov, a new book was printed on the eve of the visit of the Azerbaijani delegation to Poland from January 30 to February 3. The book-album "15 buildings by 5 Polish architects" prepared by the personal web-site of Elkhan Suleymanov is in Azerbaijani, Polish and English. The book tells about the magnificent buildings constructed by renowned Polish architects - Józef Gosławski, Kazimierz Skórewicz, Eugene Skibinski, Józef Płoszko, Konstantin Borisoglebski in 1893-1913 in Baku. The project was carried out under the supervision of Elkhan Suleymanov, while Fuad Babayev was in charge of printing. The book contains photos by Elchin T. Aliyev, Farid Khayrullin, Mirnaib Hasanoglu and Polad Asadov.

- In January, MP Elkhan Suleymanov's personal website printed another book in 3 languages. Published in Azerbaijani, Polish and English, the book "The Magic Building in the Former Persidskaya Street and its Author from Shamakhi" is dedicated to the Shamakhi-born architect of Polish origin Eugene Skibinski and the building he constructed in Baku in 1899. The idea of the publication belongs to Elkhan

Suleymanov. The author of the text and design is Fuad Babayev. The book-album includes the photos by Elchin T. Aliyev and Farid Khayrullin.

- On January 29 - October 3, 2013, on the initiative of the head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly, MP Elkhan Suleymanov, the Azerbaijani delegation was on a visit to Poland. On the first day of the visit the delegation had an official meeting with the Polish deputy minister of Foreign Affairs Ms. Beata Stelmach. Minister of Education Misir Mardanov, Minister of Industry and Energy Natig Aliyev, rector of Baku State University Abel Maharramov, rector of Azerbaijan University of Languages Samed Seyidov, head of administration of Shamakhi district Asif Mammadov and other officials also took part in the meeting. A number of issues, including the further development of relations between Azerbaijan and Poland, Azerbaijan's integration into the West, Poland's support to the development of relations between the EU and Azerbaijan, Europe's energy security were discussed. The other meetings of the delegation took place at the Strategic Training Institute in Krakow, Krakow University of Economics, the Jagiellonian University. At the end of meetings, protocols on cooperation were signed between Baku State University and Krakow University of Economics and the Jagiellonian University. The delegation had important meetings also in Warsaw. Issues of mutual cooperation were discussed in the meeting with the members of the Polish Sejm. Elkhan Suleymanov noted that the relations between Azerbaijan and Poland started in the 14th century, the works by Nasimi, Khagani, Seyid Azim Shirvani were translated into Polish. He also presented the book "The Magic Building in the Former Persidskaya

Street and its Author from Shamakhi” dedicated to the Shamakhi-born architect of Polish origin Eugene Skibinski and the building he constructed in Baku and the book-album “15 Buildings by 5 Polish Architects” devoted to the activities of the Polish architects in Azerbaijan at the end of the nineteenth century - the beginning of the twentieth century. On the fourth day, the delegation had meetings in Łódź Voivodeship. The protocol of intent on making Shamakhi and Konstantynów Łódzki twin cities was signed at the end of the meeting.

- The members of the delegation who visited Poland held a press conference on February 4, 2013. Speaking about the visit, the head of the delegation MP Elkhan Suleymanov called it productive by noting 9 meetings and 10 agreements arranged during the visit. At the press conference, the minister of Industry and Energy, head of the Azerbaijani-Polish intergovernmental commission Natig Aliyev, Minister of Education Misir Mardanov, rector of Baku State University Abel Maharramov, members of the parliament Fazil Mustafa, Gulchohra Mammadova, Samed Seyidov, Gudrat Hasanguliyev, Faraj Guliyev spoke about their impressions about the visit. The event was also attended by the Polish Ambassador to Azerbaijan Michael Labenda.

- On February 18, 2013, the PACE member Elkhan Suleymanov made a statement in connection with the presidential elections in Armenia. The statement protests against the election of the person who has committed serious crimes against the innocent civilians and considers the elections illegitimate. The fact aggravating the situation is that Serzh Sargsyan, the former commander of the Armenian armed forces who massacred the innocent civilians in Khojali on Feb-

ruary 26, 1992, was elected president. Taking these facts into consideration, Elkhan Suleymanov called on the international community and election observation missions to consider the presidential elections in Armenia illegitimate. He further demanded the European Union to refuse to sign the Association Agreement with Armenia until the occupied territories of Azerbaijan are liberated, the current situation be discussed in OSCE, PACE, European Parliament and other international organizations.

- On March 20, at the Paris Office of the Council of Europe (CoE), the next meeting of the Monitoring Committee of the Parliamentary Assembly of the Council of Europe Office in Paris (PACE) took place on the eve of spring session. The Committee members discussed the positive dialogue with Turkey, monitoring towards Hungary, issues related to Azerbaijan, Russia and Armenia. In his speech in the discussion of the Azerbaijan-related issue, Elkhan Suleymanov voiced strong accusations against Armenia. He protested evaluating the elections in Armenia, recognizing legitimate the election of the person, who has committed crime against humanity, and demanded this matter be discussed in the spring session of PACE. The committee members from the Armenian delegation and several pro-Armenian members did not let E.Suleymanov finish his speech full of strict accusations. In protest, the Azerbaijani members left the meeting hall.

- On March 28, 2013, two meetings were held in Shamakhi villages of Gushchu and Malikchobanli. The meeting in Gushchu was attended by MP Elkhan Suleymanov`s authorized representative Dayanat Musayev, PhD in history Muharram Zulfugarli, Executive Director of Free Speech Protection Founda-

tion Vugar Tofigli and others. The participants spoke about the books published with the support of Elkhan Suleymanov and exchanged views on the current problems of local people. The meeting was held in the village school. During the meeting, teachers Eminali Mammadov, Karim Gulaliyev, Avaz Karimov, Agamirza Hasanov and others expressed their gratitude to Elkhan Suleymanov for the construction of potable water lines to villages, for his support and assistance to young people's education. Later the guests were informed about the exiting problems. The meeting in Malikchobanli was attended by MP Elkhan Suleymanov's authorized representative Dayanat Musayev, Gafarli, lawyer Arzukhan Ali-zade and others. The participants spoke about the books published with the support of Elkhan Suleymanov and exchanged views on the current problems of local people. The meeting took place in the house of culture of the village. Addressing the meeting, Sanan Abdullayev, Nagi Nuriyev, local akhund Bedirkhan Agayev and others thanked Elkhan Suleymanov for his support to the martyrs' families, Mothers Heroines, orphans on every holiday.

- On March 29, a scientific - practical conference "The Armenian Vandalism against the Azerbaijanis: Shamakhi genocide in 1918" took place in Shamakhi. The conference was organized by the Administration of Shamahi district and the Association for Civil Society Development in Azerbaijan, on the initiative of the President of the Association, MP Elkhan Suleymanov. In his speech at the conference, head of the district administration Asif Agayev spoke about the Shamakhi genocide. Vice-president of the Association for Civil Society Development in Azerbaijan Veli Alibeyli, PhD in history, associate-professor Muhar-

ram Zulfugarli, associate-professor of the University of Culture and Arts, PhD Minakhanim Asadli presented their reports at the conference. At the end of the conference, the participants were distributed books and CDs prepared by the Association on the genocide committed by the Armenians against the Azerbaijanis.

- In protest of the decision of the Board of the Eastern Partnership Civil Society Forum (EaP CSF) at the meeting in Armenia on April 4-5 on securing the representation for non-governmental organizations of breakaway regions (Nagorno-Karabakh, Abkhazia, North Ossetia and Transnistria) at the fifth annual meeting of CSF in Moldova and on starting discussions for allocating 10 seats for those NGOs under the title Eastern Partnership regions, the head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly sent a letter of protest to the Euronest leadership on March 29, 2013. In his letter, E.Suleymanov states that the attempts of entering the phrase "Eastern Partnership Region" into political circulation are provocative and can cause severe consequences. "By protesting the decision of the Board of the EaP CSF, especially calling Nagorno-Karabakh an "Eastern Partnership Region", we stated that Nagorno-Karabakh and the surrounding regions occupied by Armenia are an integral part of Azerbaijan under international law."

- On May 2, 2013, MP Elkhan Suleymanov addressed 9 questions to the President of the European Parliament Martin Schulz, to the European Commission, to the foreign ministers of the member-countries of the European Union, to the co-presidents of the Euronest Parliamentary Assembly Kristian Vigenin and Boris Tarasyuk, to all the members of the Euronest

Parliamentary Assembly in connection with the elections in Armenia.

- On May 4, the book competition dedicated by the Azerbaijan Publishers Union to the 90th anniversary of the national leader of Azerbaijan Heydar Aliyev was completed. According to the results of the competition, the book "20 Sketches on Baku" published by the Association for Civil Society Development in Azerbaijan was awarded the first place. The idea of the book belonged to the President of the Association, MP Elkhan Suleymanov. The book "Historical Azerbaijani States" (Baku, 2012) published by Heydar Aliyev Heritage Research Center (www.aliyev-heritage.org) was awarded a special diploma of the competition. The book was printed in CBS Polygraph Production printing house. The ideas on both of the books were put forward by MP Elkhan Suleymanov, President of the Association for Civil Society Development in Azerbaijan, head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly, member of the Azerbaijani delegation to the Parliamentary Assembly of the Council of Europe.

- On May 16, 2013, at the invitation of the chairman of the Foreign Policy Committee of the Slovenian Parliament Janja Klasinc, the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly, including the chairman Elkhan Suleymanov, members Fazil Mustafa, Gudrat Hasanguliyev, Jeyhun Osmanli, Minister of Industry and Energy of the Republic of Azerbaijan Natig Aliyev paid a visit to Slovenia. On the first day of the visit, the delegation visited the grave of the Hero of the Soviet Union Mehdi Huseyn-zade in the village of Cepovan. During the visit, the delegation met the members of the Foreign Policy Committee and the Committee on EU issues of the Slovenian

parliament. At the meeting with the chairman of the Slovenian parliament Janko Veber, the sides discussed the historical relations and prospects of cooperation between the two countries. The Azerbaijani delegation was also received by the prime minister of the Republic of Slovenia Alenka Bratušek. At the meeting and the press conference, the delegation informed about the occupation of 20% of our territory, including Nagorno-Karabakh and adjacent territories by Armenia as the biggest problem of Azerbaijan. In order to disrupt the visit of our delegation to Slovenia, chairman of the Armenian delegation to the Euronest PA Zakaryan officially requested the Slovenian parliament to stop the event. Yet the request did not have any effect on the successful activities and delivering Azerbaijan's fair position in Slovenia.

- On May 20, 2013, the third Sabir recitation contest initiated by the President of the Association for Civil Society Development in Azerbaijan (ASCD), MP Elkhan Suleymanov and organized by the Free Speech Protection Foundation and ASCDA ended. The presentation ceremony and exhibition regarding the contest took place in the Palace of Culture in Shamakhi. In his speech, chairman of Foundation Musa Yagub noted that 193 people participated in the final round of the contest's third edition. According to him, 29 persons receive Sabir scholarship, 2 person Seyid Azim Shirvani scholarship monthly Elkhan Suleymanov's initiative. In his turn, Elkhan Suleymanov stated that Shamakhi had been the birthplace of many icons of the Azerbaijani culture, including Sabir. Stating that a broader presentation with the winners of all the editions will be organized in Baku, he presented diplomas and money rewards to 12 winners. The contest is aimed at popularizing Sabir

among the youth, supporting his works in educational process, motivating active pupils and students.

- On 21 May 2013, the 10th annual conference of the Parliamentary Network of the World Bank and the International Monetary Fund was organized on the initiative and support of Elkhan Suleymanov. The video-addresses of CEO of the IMF Christine Lagarde and President of the World Bank Jim Yong Kim were presented at the opening ceremony. President of the Parliamentary Network Alain Destexhe informed that the event was attended by 250 visitors from 75 countries. According to APA, the event was reported by foreign mass media, including Wall Street Journal, Marketwatch, Boston Globe, Business Journal, Yahoo!, Deutsche Presse Agentur, Austria Presse Agentur, Finanz Nachrichten.

- In May, the Association for Civil Society Development in Azerbaijan chaired by Elkhan Suleymanov declared the start of the project "Sarsang – Prevention of the Humanitarian Catastrophe". Vice-president of the Association Vali Alibayov gave information on the project and said that 4 water reservoirs are available in the occupied territories of Azerbaijan. Armenia's funds are not sufficient to repair those reservoirs. It was also informed that international conferences featuring experts from international organizations in Baku and Brussels are planned within the framework of the project.

- On May 25, 2013, a meeting of the Euronest Parliamentary Assembly took place in the Azerbaijani parliament MP Elkhan Suleymanov made an interesting statement there. According to him, there is an emergency situation in Sarsang water reservoir (previously in Agdara, presently in Tartar) due to the Armenian occupation: "Any accident in this reservoir-

ir may ravage 7 unoccupied districts of Azerbaijan and affect 400,000 people.”

- On June 10, an international conference “Azerbaijan`s Geopolitics and Energy Security in Europe” organized by the Industrie Magazin Verlag took place in Vienna, Austria. The moderators of the conference were the former Austrian Chancellor Alfred Gusenbauer and the head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly Elkhan Suleymanov. The delegation participating in the conference included minister of Industry and Energy Natig Aliyev, members of the parliament Gudrat Hasanguliyev and Fazil Mustafa. The event was attended by the Israeli ambassador to Austria Aviv Shir-On, the former trade and industry minister of Italy, President of Farefuture Fund Adolfo Urso, members of the parliament, ambassadors, employees of scientific community and institutions, students, representatives of big companies and leading media. The participants exchanged views on Azerbaijan as a reliable supplier of oil and gas and a stable ally of the West in the unstable Southern Caucasus, spoke about the energy, economy, relations with the EU, religious tolerance and intercultural dialogue. Broad discussions were conducted on Nagorno-Karabakh problem that threatens the stability in the region and its consequences. In his speech at the conference, Elkhan Suleymanov informed that after regaining its independence 22 years ago, Azerbaijan declared building a civil, democratic, legal state based on the market economy, as well as integrating into Europe as the priorities of domestic and foreign policy. He noted that Azerbaijan faced the military aggression of Armenia in the early years of independence. Nagorno-Karabakh region and 7 surrounding districts were oc-

cupied, while a million of Azerbaijanis have become refugees and internally displaced persons as a result of the aggression. E.Suleymanov also called on the politicians and media representatives participating in the conference to assist Azerbaijan in informing the international community to prevent a humanitarian crisis that may arise because of an accident in the water reservoir and alarming the international organizations to take emergency measures.

- On June 20, 2013, a ceremony dedicated to Sabir recitation contests in 2011-2013 took place in Rashid Behbudov Song Theatre. In his speech, Elkhan Suleymanov stated that Shamakhi was the birthplace of many icons of the Azerbaijani culture, including Sabir. At the end of the event, the winners presented their performances.

- In July 2013, the article "Azerbaijan defends commitment to defending human rights" by the head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly, MP Elkhan Suleymanov was included in foreign media. The article is reported to be posted on 332 online websites in English, German, French.

- At the invitation of the head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly, MP Elkhan Suleymanov, a delegation consisting of the members of the European Parliament was on a visit to Azerbaijan on July 8-9, 2013. The delegation included Mario David (Portugal), Ms. Rachida Dati (France), Filip Kaczmarek (Poland), Ms. Elena Antonescu (Romania), as well as the former MP Jorge Morgado (Portugal). The delegation was accompanied by the member of the Belgian federal parliament Alain Destexhe. The delegation got acquainted with the conditions of IDPs in the settlement of Mushfiga-

bad and had a helicopter tour to an IDP settlement in Aghdam.

- On September 2, a draft resolution signed by 45 MPs from 18 countries on Sarsang water reservoir occupied by Armenia was considered in the Bureau members of the Council of Europe. In this connection, President of ACSDA, member of PACE Elkhan Suleymanov sent a letter to the President of PACE Claude Mignon, PACE Secretary General Woyciech Sawicki and Bureau members.

- On September 9, 2013, Elkhan Suleymanov met the Shamakhi-based students admitted to the universities with high scores, in his Shamakhi office. Seven students from Shamahi, who scored over 600 points were awarded with valuable prizes and scholarships. 33 winners of Sabir recitation contests in 2011-2013 and 14 students admitted to universities in 2011-2012 were given monthly scholarships instituted by MP Elkhan Suleymanov.

- On September 9, 2013, an international conference "SOS Sarsang" organized by ACSDA was held in Tartar within the framework of the project "Sarsang – Prevention of the Humanitarian Catastrophe". The event was attended by President of the Association, MP Elkhan Suleymanov, the head of administration of Tartar Jeyhun Safarov, official of the Ministry of Emergency Situations (MES) Tariel Huseynov, chairman of the Azerbaijani-Finnish inter-parliamentary friendship group, MP Eero Lehti, political expert from Russia Sergey Markov, former member of the Greek Parliament Spiridon Kouvelis, former member of the German Bundestag Hakki Keskin, 10 representatives of foreign media and other officials. E.Suleymanov said that the Association had launched a large-sca-

le project on Sarsang water reservoir. According to him, the Karabakh problem was announced the main direction.

- On October 4, 2013, a new publication of the Association Civil Society Development in Azerbaijan (ACSDA), the photo-album "Sketches on Baku" was printed. It is an updated and improved version of the photo-album "20 Sketches on Baku" which was published two years ago. Dedicated to the 20th anniversary of Azerbaijan's independence, the publication aroused great interest of readers and visitors and was highly appreciated by professionals. The photo-album was awarded the main prize of the Book Art competition dedicated by the Azerbaijan Publishers Union to the 90th anniversary of the national leader of Azerbaijan Heydar Aliyev. The photo-album became a rarity, thus, created a necessity for a new version. It delivers the past and present of Baku to readers with photos and concise texts. The publication contains photos by renowned Azerbaijani photographers, as well as foreign photographers, such as Fabrizio Giraldi (Italy), Alexander Belenkiy (Russia), Vitaliy Yevdokimov (Uzbekistan). The idea of the publication belongs to the President of the Association, MP Elkhan Suleymanov, while the head of the creative group is Fuad Babayev.

- On the initiative of the President of the Association, MP Elkhan Suleymanov, the publication of Heydar Aliyev Heritage Research Center "Historical Azerbaijani States" was printed as a pocket book. Initially published in Azerbaijani, English, Armenian, Georgian, Ukrainian and Moldovan in last, "Historical Azerbaijani States" was spread among the participants of the Euronest Parliamentary Assembly session

held in Baku.

- The Association for Civil Society Development in Azerbaijan (ACSDA) announced a competition "Cry of Sarsang" for young artists within the framework of the project aimed at preventing a possible humanitarian disaster in Sarsang water reservoir. Artists aged 18-35 can take part in the competition. The oil paintings should also contain the artists' names, cell phone numbers, e-mail addresses, as well as the names of the works. The award fund is as following: first place – 1,000 manats, second place – 750 manats, third place – 500 manats. Five encouraging prizes each worth of 250 manats are also considered for artists. The works will be accepted during the period of February 1-15, 2014. Further information will be posted on avciya.az. The exhibition will be held in Tartar in February 2014.

MÜNDƏRİCAT

85 sayılı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd SÜLEYMANOV ELXAN SİRAC OĞLUNUN həyat və fəaliyyəti haqqında qısa məlumat -----	5
85 sayılı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd Süleymanov Elxan Sirac oğlunun seçkiqabağı platforması -----	9
85 sayılı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd Süleymanov Elxan Sirac oğlunun seçicilərə müraciəti -----	12
XƏBƏRLƏR -----	15
"Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-40-cı illər repressiyaları)" kitabı - 08.01.2013 ---	17
Azərbaycanın Avronest Parlament Assamblyasındakı nümayəndə heyəti bəyanatla çıxış edib - 14 .01.2013 -----	22
Elxan Suleymanov Polşaya gedir - 21.01. 2013--	24
Şamaxının millət vəkili 20 yanvar şəhidlərinin xatirəsini yad etdi - 21.01.2013-----	27
Elxan Süleymanov: "Ştrasserin məruzəsinə səs verməyənlər Avropa dəyərlərinə hörmət nümayiş etdirdilər" - 24.01.2013-----	28
AŞPA-da Azərbaycanda "siyasi məhbus" məsələsi ilə bağlı qətnamə layihəsinin əleyhinə səs verənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirdilər 25.01.2013-----	30

“5 polyak memarın 15 Bakı binası” kitab-albomu çap olunub - 29.01.2013-----	32
Azərbaycan nümayəndə heyəti Polşada səfərdədir - 31.01.2013-----	33
Azərbaycan münayəndə heyəti Polşada bir sıra görüşlər keçirib - 02.02.2013-----	34
Azərbaycan nümayəndə heyəti Polşada bir sıra görüşlər keçirmişdir - 04.02.2013-----	36
Azərbaycanın Şamaxı və Polşanın Konstantinuv-Lodski şəhərləri qardaşlaşır - 04.02.2013-----	40
Azərbaycan nümayəndə heyətinin Polşaya səfəri çərçivəsində doqquz rəsmi görüş keçirilmiş, 10 sənəd imzalanmışdır - 06.02.2013-----	41
AvroNest PA-nın komitələrindən birinin iclası Bakıda keçiriləcək - 08.02.2013-----	42
Ermənistan nümayəndələri Avronest PA-nın Bakıda keçiriləcək toplantısında iştirakdan imtina ediblər - 08.02.2013-----	44
“Şamaxının millət vəkili. ikinci il” kitabı işıq üzü gördü - 15.02.2013-----	45
Ketrin Eşton Xocalı aeroportu ilə bağlı Avropa Parlamenti üzvlərinin sorğusunu cavablandırıb - 25.02.2013-----	46
“Şamaxı qırmızı terrorun hədəfində 1930-40-cı illər repressiyaları” - 11.03.2013-----	48
Elxan Süleymanov: “Beynəlxalq ictimaiyyəti Ermənistanda keçirilmiş prezident seçkilərini qeyri-legitim hesab etməyə çağırırıq” - 18.03.2013-----	51
Azərbaycan millət vəkili etiraz olaraq AŞPA Monitoring Komitəsinin iclasını tərkdirib - 20.03.2013-----	54
Şamaxıda iki görüş keçirildi - 28.03.2013-----	57

Şamaxıda "Azərbaycanlılara qarşı erməni vandallizmi: 1918-ci il Şamaxı soyqırımı" mövzusunda konfrans keçirilib - 30.03.2013-----	59
Şamaxının Bağırılı kəndində görüş keçirilib - 30 .03.2013-----	61
Şamaxının Sabir qəsəbəsində görüş - 30.03.2013 -----	62
Mərzəndiyə kəndində görüş - 30.03.2013-----	63
Azərbaycan Milli Məclisinin üzvü AŞPA rəhbərliyinə müraciət edib - 19.04.2013-----	64
Şamaxıda növbəti hüquqi yardım günü keçirildi - 23.04.2013-----	67
Elxan Süleymanovun AŞPA-ya məktubu dünya mediasında geniş yayılıb - 26.04.2013-----	68
Elxan Süleymanov: "İşğalçı dövlətin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi Avropa dəyərlərinə hörmətsizliyin nümayişindən başqa bir şey deyil" - 29.04.2013-----	70
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Avropa strukturlarının rəhbərlərinə məktub ünvanlayıb - 02.05.2013-----	72
Şamaxının millət vəkili Elxan Süleymanovun ideya müəllifi olduğu 2 kitab uğur qazanıb-04.05.2013 -----	75
Şamaxının Böyük Vətən Müharibəsi əlil və iştirakçıları yad edildi - 08.05.2013-----	76
AzərTAc-ın Fransadakı xüsusi müxbirinin "Azərbaycan həqiqətləri Avropa Şurasında" kitabı çapdan çıxmışdır - 09.05.2013-----	77
Bu həftə Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçiriləcək - 14 .05.2013-----	79

Şamaxıda III bədii qiraət müsabiqəsi başa çatır - 15.05.2013-----	81
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransına Bakı ev sahibliyi edəcək - 16.05.2013-----	83
Sloveniya parlamentinin komitə sədri: "Dağlıq Qarabağ münaqişəsi istənilən vaxt təhlükəli miq- yasda böhrana çevrilə bilər" - 18.05.2013-----	85
Avronest Parlament Assambleyasının 3-cü ses- siyası keçiriləcək - 20.05.2013-----	87
Şamaxıda Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsi yekunlaşıb - 21.05.2013---	91
Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Assambleyasının 10-cu illik konfransı keçirilir - 23.05.2013-----	93
"..Rayonların 400 min əhalisi məhv ola bilər" - 23 .05.2013-----	95
Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir - 24.05.2013-----	97
"Sərsəng – humanitar faciənin qarşısının alınması" layihəsinin təqdimatı keçirilir - 25.05. 2013-----	99
Dünya mediası Sərsəng su anbarının qəzalını vəziyyətdə olmasından yazır - 06.06.2013-----	100
Elxan Süleymanov: "Dağlıq Qarabağ münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür" - 11.06.2013-----	102
Publika.Az portalı mükafatlandırıldı - 20.06. 2013-----	108
Azərbaycan xəbərdarlıq edir ki, erməni işğalı nəticəsində meydana çıxan insan tələfatı yaran- maqda olan ekoloji fəlakətin əhəmiyyətini azalda bilər - 20.06.2013-----	110
Elxan Süleymanov "Human Rights Watch" təşkilatının məktubu ilə bağlı bəyanat verdi -	

20.06.2013-----	112
Elxan Süleymanov: "AŞPA açıq-aşkar işğalçı Ermənistanın müdafiəçisinə çevrilib" - 28.06.2013-----	119
"Human Rights Watch" təşkilatı Ermənistanın işğalçılıq siyasətinə faktiki olaraq səssiz qalıb" - 02.07.2013-----	125
Azərbaycan vətəndaşları Aİ-ni Sərsəng su anbarı ilə bağlı tədbir görməyə çağırır - 02.07.2013-----	128
Avropa Parlamentinin deputatları Azərbaycanda səfərdədirlər - 08.07.2013-----	129
Avropa Parlamenti Azərbaycan üzrə seçki monitorinqini dayandırmaq qərarına gəlib - 11.07.2013-----	130
Millət vəkili: "Azərbaycana seçki müşahidə missiyası göndərməmək qərarını Avroparlamentin Prezidentlər Konfransı və Koordinasiya qrupu verir" - 12.07.2013-----	132
Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə rayonun Bağırılı kəndinə su xətti çəkilib - 20.07.2013-----	134
Elxan Süleymanov: "ATƏT PA prezident seçkilərini izləmək üçün Azərbaycana müşahidə missiyası göndərəcək" - 26.08.2013-----	136
Avropa Şurasının Büro iclasında Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq - 28.08.2013-----	138
AŞPA-nın Sədarət Komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənib - 02.09.2013-----	141
Elxan Süleymanov: "Qarabağı jurnalistlər azad edə bilər" - 09.09.2013-----	143
Deputat 7 tələbəyə təqaüd verdi - 09.09.2013---	145
AVCIYA ilə AŞPA müşahidə missiyası ara-	

sında təcrübə mübadiləsi davam etdiriləcək - 12.09.2013-----	146
ATƏT PA Azərbaycanda keçiriləcək preziden- t seçkilərinə müşahidə missiyası göndərir - 12.09.2013-----	147
Şamaxının Millət Vəkili Elxan Süleymanovun adından şagirdlər təbrik olundu - 16.09.2013-----	148
Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqla- nıb - 26.09.2013-----	149
"Bakı haqqında etüdlər" foto-albomu işıq üzü görüb - 04.10.2013-----	150
ATƏT sədrinin xüsusi nümayəndəsi: "ATƏT PA missiyasının üzvləri Azərbaycandakı preziden- t seçkiləri ilə bağlı sənədin hazırlanmasında iştirak etməyiblər" - 14.10.2013-----	151
Elxan Süleymanov: "Azərbaycan nümayəndə heyəti AvroNest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır" - 24.10.2013-----	153
AŞPA Monitoring Komitəsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı məlumat xar- akterli müzakirə aparılıb - 08.11.2013-----	157
AVRONEST PA-nın həmsədri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib - 27.11.2013-----	160
113 yaşlı Şamaxı sakini vəfat edib -16.12.2013---	162
Şamaxının millət vəkili Elxan Süleymanov şama- xılıları Yeni il münasibətilə təbrik edib - 28.12.2013--	163
Deputat Elxan Süleymanov özünün təsis etdiyi təqaüdü tələbələrə verib - 28.12.2013-----	164
MÜRACİƏT VƏ ÇIXIŞLAR-----	167
Əkrəm Əylisli öz vətəninə, torpağına və xalqı- na xəyanət edib - 21.02.2013-----	169

Avronest Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın üzvü Deputatı Elxan Süleymanovun bəyanatı - 18.03. 2013-----	173
Şamaxının millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun çıxışı - 28.03.2013-----	177
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun müraciəti Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinə - 15.04.2013-----	180
Avronest siyasi cəhətdən qeyri-effektiv, lakin təhlükəli şəkildə liberal təşkilatdır - 30.05.2013----	183
Həqiqətə uyğun olmayan məlumatların yayılması ictimaiyyəti çaşdırır - 06.07.2013-----	190
Elxan Süleymanov: "ATƏT/DTİHB-nin meydana tək qalması beynəlxalq təşkilatları təlaşa salır" - 24.10.2013-----	194
Avropa Parlamentinin Prezidenti cənab Martin Şultsa - 28.10.2013-----	202
Avronest PA-nın Büro iclasında Elxan Süleymanovun Bəyanatı, Kiyev - 02.11.2013 -----	205
MÜSAHİBƏLƏR-----	207
"Bəzi Avropa ölkələrində insan hüquqları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil" - 12.01. 2013-----	209
"Ştrasserin məruzəsinin rədd edilməsi siyasi təzyiqlə vasitələri ilə Azərbaycana təsir etməyin perspektivinin olmadığını göstərdi" - 25.01. 2013-----	214
Elxan Süleymanov: "Beynəlxalq təşkilatlar münaqişə haqqında eşitmək belə istəməirlər" - 13 .05.2013-----	219
Elxan Süleymanov: "Azərbaycanın təklifləri	

və imkanları orta gəlirli və inkişaf etməkdə olan ölkələr üçün ilham ola bilər" - 23.05.2013-----	228
Elxan Süleymanov: "Azərbaycanın problemlərini dünya ictimaiyyəti qarşısında inadkarlıqla qaldırma lıyq" - 19.06.2013-----	229
Elxan Süleymanov: "Dünya ictimaiyyətinin diqqətini Sərsəng su anbarının hər an dağılma təhlükəsinə yönəltmək istəyirik" - 25.06.2013-----	234
Elxan Süleymanov: "Avropa Parlamentinin Azərbaycandakı prezident seçkilərinə rəsmi müşahidə missiyası göndərməsi nəzərdə tutulmayıb" – MÜSAHİBƏ - 15.07.2013-----	239
Elxan Süleymanov: "Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək" - 19.08.2013-----	245
TƏBRİKLƏR -----	253
HESABAT -----	265
Şamaxının millət vəkili, AvroNest Parliament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parliament Assambleyasının üzvü Elxan Süleymanovun 1 il-lik fəaliyyəti haqqında Hesabat - (01.12.2012 – 31.12.2013) -----	267
Report on the one-year activities of Mr. Elxan Suleymanov, MP from Shamakhi, head of the Azerbaijani delegation to the Euronest Parliamentary Assembly, member of the Parliamentary Assembly of Council of Europe - (01.12.2012 – 31.12.2013)-----	290

